

# **TUR HEYERDAL**

## **Adəmin izləri ilə, xatirələr**



**VIII KİTAB  
TƏDQİQAT SİLSİLƏSİ**

# Tur Heyerdal: Adəmin izləri ilə, xatirələr

ISBN: 978-0-9654388-4-1

Kitabın ingilis dilindəki adının Azərbaycan dilinə tərcüməsi:

**Thor Heyerdahl: In the Footsteps of Adam, A Memoir**

© Azerbaijan International, 2011

Müəllif hüququ © Gyldendal Norsk Forlag AS, 2006.

Norveç nəşri 1998-ci ildə C. M. Stenersens Forlaq AS

və Gildendal Norsk Forlaq AS (Oslo) tərəfindən çap edilmişdir.

Hagen Agentliyi (Oslo) və Gildendal Norsk Forlaq AS (Oslo)

ilə razılaşma əsasında çap edilir.

244415

## REDAKSİYA HEYƏTİ

Betti Bleyer: Baş redaktor və layihənin əlaqələndiricisi

Prof. Məhərrəm Qasımlı: Azərbaycan dilindəki mətnin redaktoru

## TƏRCÜMƏCİLƏR

İngilis dilindən Azərbaycan dilinə tərcümə

Sevinc Seyidova

Aişə Cabbarova

Aynurə Imecer

Şeyda Süleymanova

Fettah Xalıqzadə

## TƏŞƏKKÜRLƏR

Bu tərcümə NORLA-nın (Xaricdə Norveç Ədəbiyyatı)

maliyyə dəstəyi ilə çap edilir.



MEGA PRINT, İSTANBUL

MEGA.COM.TR

# **TUR HEYERDAL**

## **Adəmin izləri ilə, xatirələr**



### **VIII KİTAB, TƏDQİQAT SİLSİLƏSİ**

Bu kitab, elmi ekspedisiyalar və tədqiqatlara həsr edilmiş nəşrlər silsiləsinə aiddir.

VIII Kitab—Tədqiqat silsiləsi Qərb Universiteti  
və "Azərbaycan İnternəşn'l" jurnalının dəstəyi ilə çap edilmişdir.



Baku, 4 Narimanov Avenue  
Azerbaijan (994-12) 497-6136  
Los Angeles (1+ 310) 440-0800  
ai@AZER.com • AZER.com



Baku, Azerbaijan, İstiglaliyyat 27  
Tel: (994-12) 492-77-24, 492-61-63  
[administration@wu.edu.az](mailto:administration@wu.edu.az)  
[WU.edu.az](http://WU.edu.az)

**Heyerdalın Adəmin izləri ilə, xatirələr**  
adlı kitabı onun Azərbaycan dilinə tərcümə  
olunmuş ilk kitabıdır.

Tur Heyerdalın müəllifi olduğu digər kitablar aşağıdakılardır:

- Kon-Tiki: Sakit okeanı salla üzüb keçərkən (1950)
- Amerika hinduları Sakit okeanda: Kon-Tiki ekspedisiyası hansı nəzəriyyəyə əsaslanır (1952)
- Aku-Aku: Pasxa adasının sırrı (1958)
- Pasxa adasının arxeologiyası (1962)
- Polineziyaya aparan dəniz yolları (1968)
- Ra ekspedisiyaları (1971)
- Fatu-Hiva: Təbiətə qayıdış (1974)
- Pasxa adasında incəsənət (1975)
- Qədim insan və okean: Naviqasiyanın başlanğıcının və dənizdən yaranmış sivilizasiyaların axtarışı (1978)
- Tiqrис ekspedisiyası: Ulu köklərimizin axtarışında (1980)
- Maldiv adalarının sırları (1986)
- Pasxa adası: Sırrın üstü açılır (1989)
- Tukume piramidaları: Perudakı unudulmuş şəhərin axtarışı, Daniel H. Sandvays və Alfredo Naraez ilə birgə yazılıb (1995)
- Yeddinci gün Yer kürəsi yaşıł idi: Həyatım və səyahətlərim barədə xatirələrim (1996)

## **Tur Heyerdal**

Norveç etnoqrafi və arxeoloqu Tur Heyerdal Norveçin Larvik şəhərində anadan olmuşdur (6 oktyabr 1914-cü il). Qədim insanların bu gün primitiv hesab edilən gəmilərlə uzaq dəniz səyahətlərinə çıxdıqlarını sübut edən okean səyahətləri onu bütün dünyada tanıtmışdı.

Dəhşətli II Dünya müharibəsi başa çatdıqda həyata keçirdiyi ilk Kon-Tiki ekspedisiyası onu məhsurlaşdırılmışdı. Bu səfər zamanı o, balza ağacından düzəlmış salla 101 gün ərzində Perudan Polineziya adalarına qədər 8000 km məsafəni qət etmişdi. Onun müəllifi olduğu Kon-Tiki kitabı (1950) inдиyə qədər 60-dan çox dilə tərcümə olunub. 1951-ci ildə Kon-Tiki filmi ən yaxşı sənədli film nominasiyasında Oskar mükafatına layiq görülmüşdür.

Heyerdal sonralar daha üç dəniz səfərinə çıxmışdır. Bu dəfə o, Ra I (1969), Ra II (1970) və Tiqrüs (1977-78) adlı qamış gəmilərdə səyahət etmişdi. O, həmçinin Pasxa adasında (1956-1957), Maldiv adalarında, Azov dənizində (Rusiya, 2001), eləcə də Tenerife (Kanar adaları) və Tukume piramidalarında (Peru, 1991) arxeoloji qazıntılar aparmışdır.

Heyerdal İtaliyanın Kolla Miçeri şəhərində (18 aprel 2002-ci il) vəfat etmişdir. O, Odinin Qafqaz kökləri haqqında araşdırılmalarını və Samoadakı arxeoloji tədqiqat işlərini davam etdirmək arzusunda idi.

2011-ci ildə YUNESKO Tur Heyredalin yazılarını "Dünyanın yaddaşı" jurnalına daxil etmişdir. Heyerdalin arxiv 1937 və 2002-ci illəri əhatə edir. Buraya onun fotosəkillərdən ibarət kolleksiyası, gündəlikləri, şəxsi məktubları, ekspedisiya planları, məqalələr, qəzetlərdən kəsilmiş parçalar, kitabları və məqalələrinin əlyazmaları daxildir. Onlar Kon-Tiki muzeyində və Oslo şəhərindəki Norveç Milli Kitabxanasında saxlanır.

# 1 Başlangıç

- Yardılış, yoxsa təkamül?
- Adəm, yoxsa meymunlar?
- Allahamı, yoxsa Darvinəmi inanırsınız?

Bu sualların üzərindən keçəcəyəm. Onları mənə o qədər veriblər ki!

Hətta özüm-özümlə söhbət etdiyim tənha anlırmıda öz sakit aku-akum da mənə bu sualları verib.

Son əlyazmama başlamazdan əwəl dincəlmək cəhdim baş tutmadı. Nişanımın kilsəyə getmək üçün hazırlaşlığı vanna otağından çıxmاسını səbirsizliklə gözləyirdim.

Kilsə? Bu mən idim? Cavanlıqda bir dəfə evlənəcəyinə və bu evliliyin ömrü boyu davam edəcəyinə and içməyə hazır olan mən?

Cavanlıqdakı ideallarımı gerçəkləşdirə bilmədim. Budur, Qərbi Saxaranın səhra şəhərində, otel otağında oturub üçüncü dəfə evlənməyimi gözləyirdim. Bu dəfə görüş yeri keşidən başqa həminin müsəlman olduğu mübahisəli keçmiş paytaxt Əl-Ayundakı katolik kilsə idi.

İlk evliliyim Norveçdə, gəlinin Brevikdəki evində olmuşdu. Orada dövlət kilsəsinin cavan lüteran keşişi bizi iki tələbə yoldaşımızın və valideynlərimizin hüzurunda evləndirmişdi. Bir il meşədə, rahatlıq və sivilizasiyadan uzaqda Adəm və Həvva kimi yaşamaq üçün növbəti gün Sakit okeandakı Fatu-Hiva adasına yola düşdük. Onun

adı Liv idi. Qeyri-adi insan idi. Tanıdığım insanlardan heç birinin belə macəraya atılmağa—sağ qalmaq üçün yalnız əllərimizə arxalanaraq, dünyadakı hər şeydən və hər kəsdən təcrid olunaraq, radiosuz, dərmansız və kibrtsız qalmağa—cəsarəti və ya gücü ola bilməzdi.

İkinci toyum Yeni Mexikoda oldu. Santa Fedə tapançası rəfdə göz qabağında olan bir şerif bizi evləndirdi. Qonşu otaqdan çağırılan Bil şahidimiz oldu. Gəlinim İvon idi. Onun özünəməxsus bir dünyası var idi. Yeni biliklərə düşmən gözü ilə baxan və çeynənmış doqmalarдан yapılan qəddar düşmənlərlə mübarizə apardığım bu uzun illər ərzində mənim yanımıda qalmaq üçün bu qədər enerjisi və cəsarəti olan ikinci bir şəxs tanımırıam.

İndi isə üçüncü toy; təzə kitabımı müqəddimənin ilk cümlələrini təzəcə yazmışdım ki, Jaklin hamamdan çıxdı. Mən kağız və qələmimi yerə qoyub onun arxasında pilləkənlərdən enərək otelin giriş otağına getdim. Şalvarımın cibində bağçadakı qurumuş balaca budaqdan yonduğum iki balaca taxta üzükdən ibarət bir qutuvardı. Nə kişilərin, nə də qadınların bu məqsədlə üzük taxmağını sevmirəm.

Özümün də heç vaxt üzüyüm olmayıb. Lakin bu dəfə bu, prosedurun bir hissəsi idi. Doğuluşdan protestant olmağım, həmçinin Norveç və Birleşmiş Ştatlardan ölüm və boşanma haqqında kağızlar da tələb olunurdu. Bütün bunlar ispan dilinə tərcümə olunmalı və Kanar adalarındaki keşş və yepiskop tərəfindən təsdiq olunmalı idi. Bunlar mənim—Norveç doğumlu protestantın Parisdə doğulmuş fransız katolik qadın ilə əvvəllər İspaniyaya məxsus olan İslami Qərbi Saxaradakı kilsədə evlənməsi üçün vacib idi.

Pilləkənlərlə tələsik şəkildə aşağıda bizi gözləyən keşşin yanına endik. Bayırda bizi səhra qumlarından ibarət dünya qarşılıdı—uzun ağ xalat geymiş bərbərlər və qollarında bayraq şəkli olan mavi beret geymiş altmış millətdən ibarət BMT əsgərləri divar boyunca düzülmüşdülər. Bura Morokkonun kralı II Həsənin Qərbi Saxaranın müstəqiliyi barədə referendum keçirilməsinin qarşısını almaq məqsədilə 250 000 həmyerlisini qırmızı bayraqlarla “yaşıl sülh marşı”na göndərdiyi ölkə idi. Beş il əvvəl səhradakı qaya oymalarını öyrənmək üçün Jaklinlə bu yerə gəldiyimdən bəri buradakı vəziyyət dəyişməmişdi. Yeganə gözəçarpan dəyişiklik BMT-nin sülhməramlı

qüvvələrinin sayının beş yüzə endirilməsi idi. Bayırda qovurucu səhər günəsi parlayırdı.

"Gəlin üçün gül dəstəsi" - deyə Jaklin ətrafa—gül satıcılarından və hətta yaşlı otdan belə məhrum olan dünyaya baxdı. O, otelin arxa bağçasına sıvışrək xurma palmalarından ibarət salxım və üzərində bir iri qırmızı gül olan hibiskus tapdı. Sonra o, əlində gül, mən isə cibimdə taxta üzük'lərlə müsəlmanların və hərbi heyətin yanından ötərək İspanların II Dünya Müharibəsi nəticəsində ölkədən geri çəkilmələrindən sonra bu müsəlman səhra şəhərində tərk edilmiş iri katolik kilsəsinə tərəf getdik.

İşin necə olacağı haqda düşünərək saatımı baxmamağa çalışdım. Həmin anda kilsədə gözləyən iki ağ xalatlı keşiş gözümüzə dəydi. Keşişlərdən biri içəridə, digəri bayırda idi. Kilsəyə getməyə adət etmiş bir insan olmadığıma görə, bu mənim üçün qeyri-adi idi. Lakin digər insanların öz allahlarını axtarmaq üçün etdikləri rituallara qarşı heç bir qərəzim yox idi.

Dünyanın İslami yenidən qəbul etmiş bu hissəsində kilsə gözləniləndi kimi boş idi, lakin bu hadisə ilə bağlı keşisin iki şəxsi dostu şahid kimi gəlməşdi. Onlardan yalnız biri—Don Enriki Xristian idi. O, İspaniyanın maraqlarının Qərbi Saxaradakı yeganə təmsilçisi idi. Səfirlilik bağlanmış və BMT-nin ölkənin Mərakeşə birləşməsi və ya suveren dövlət elan edilməsini qərara almaq üçün azad seçki keçirmək cəhdı uğursuzluqla nəticələnmişdi.

Təsadüfdən o da bizim yaşadığımız Kanar adalarında doğulmuş və boy-a-başa çatmışdı; o, İspan arxeoloqlarının bu yaxınlarda min illik yaşı olan yaşayış məskənlərini (bunlar İsländiyadakı viking erasına aid evlərə bənzəyir) aşkara çıxardığı Qran Kanariyadakı Qaldardan idi. Onlar hətta Skandinaviyaya aid qılıncların qalıqlarını da tapmışdılar. Digər şahid yüksək intellektual səviyyəsi olan ərəb həkim Əbdül Həfid idi.

O, gülərək izah etdi ki, universitet illərində xristianlığı təcrübədən keçirdikdən sonra şəxsi inancı onu yenidən İslama qaytarmışdı. Ətrafa nəzər saldım. Hər hansı bir müqəddəs şəkildən və ya ikonadan məhrum olan ağ beton divarlar kimi oturacaqlar da boş idi. Cansız forması həmişə xaçda göstərilən İsa harada idi? O, heç taxtda

da təsvir edilməmişdi. Yoxsa bu, sınaqoq çatışmadığından sakit bir yer sorağı ilə içəri girən yəhudilərə hörmət əlaməti idi? Hər halda, bu kilsə İbrahimin Allahına həsr olunmuşdu. Bu, divarlarda heç bir xristian müqəddəsinin rəsminin təsvir edilməməsinə səbab ola bilərdimi? Yalnız Bakırə Məryəmin şokolad rəngli balaca heykəli vardi. O, vaizin yanında itaətlə əlləri dua üçün bükülmüş formada dayanmışdı.

Altarı nə qızıl, nə də hər hansı bir qiymətli material bəzəmirdi. Lakin Ulu Yaradanın yeddinci gün—istirahət günü öz taxtında simvolik olaraq peyda olduğu anın sadə konturu diqqəti cəlb edirdi. O, sadə bir kreslədə, eyni sadəliklə təsvir edilmiş dörd itaətkar yevangelistin başlarının üzərində ayaqyalın oturmuşdu. Bir göyərçin sülhü simvolizə edirdi.

Yalnız yaradanın özünün dominantlıq etdiyi belə neytral leytmotivlərdən heç kim inciyə bilməzdi. Divardakı Allah kosmos əsrində bir-birilə qanlı müharibə aparan üç dinin ümumi Allahı idi.

Onlar nə üçün vuruşurdular?

Kilsə yiğincəqlarının keçirildiyi yerdən ifa səslənməyə başladığı zaman hər iki keşiş öz gözəl ağ xalatlarında kiçik mərasimdə peyda oldu və mən öz başəri düşüncələrimdən ayıldım. İbadətə gəlmış adamlar, dördümüz—uzun divar boyunca dayanan iki şahid, gəlin və bəy—aramızda iki katolik keşiş—üzümüz taxta və divardakı Allaha tərəf ayağa qalxdıq. İndi anlaşmışdım ki, rəsmidə üz yox idi. Fikirləşdim ki, onlar bunu müsəlmanları təhqir etməmək üçün etmişdilər.

Çünki müsəlmanlar üzlərin, xüsusilə də həm Bibliyada, həm də Quranda gözə görünməz olaraq təsvir eilmiş Allahın üzünü göstərilməsini qadağan edirlər. Sonra gördüm ki, tavan damdığına görə rəsmi yumuşdu, amma yalnız onun üz hissəsini. Mən keşişlərdən bu haqda soruşturmaq qərarına gəldim. Sonradan rəsmi tavanın damması nəticəsində pozulduğu təsdiq olundu. Təsadüf. Bəzən düşünürsən ki, görəsən həqiqətən də təsadüflər baş verirmi?!

İndi isə mən fikrimi iki keşisin danışdığı fransız və ispan dilindəki sözlər və arxamızdakı boş oturacaqlardan gələn əks-səda üzərində toplamalı idim. Təxmin etmişdim ki, mövzu Adəm və Həvva haqqında olacaq, çünki bir gün əvvəl Kanar adalarından qayıdarkən ariq balacaboy keşiş Luiq Ata təyyarədə məndən yaradılış haqqında

soruşmuşdu. Luiq Ata çox şeylə, xüsusilə də arxeologiya ilə maraqlanırdı. Beş il bundan əvvəl Əl-Ayuna getdiyimiz zaman Jaklinlə məktublaşan və Saxaradakı qaya oymalarını təsvir etməklə bizi yoldan çıxaran da məhz Luiq Ata idi.

İndi isə Jaklin onu Mavritaniyadakı Nuadibudan gəlməsi üçün şirnikləndirmişdi. Yol olmadığı üçün o, Kanar adaları üzərindən uçmuşdu. Bizzən iki addım yuxarıda dayanaraq özündən vəzifəcə yuxarı olan Akasio Atanın yanında, divarda oyulmuş çılpaq ayağın altında o da bizim qədər xoşbəxt görünürdü, baxmayaraq ki, o, özü nikahsızlıq hayatı seçmişdi. Kilsədə səslərin əks-səda verdiyi bir atmosfer yarandı.

Onlar nə deyəcəkdilər və bizzən nə etməyimizi istəyəcəkdilər? Hər ikisi bizi dostcasına gülümşədilər və başımızın üzərindəki sühl göyərçinini ilə Afrikadakı iğtişaş uzaq keçmişdə qaldı. Onun yanında qoruyucu, nəhəng ayı balasına bənzəyən iri və daha rəsmi görünən İspan həmkarı ilə müqayisədə, bizim fransız dostumuz öz uzun ağ keşəf paltarında az qala xaç suyuna salınmağı gözləyən uşağa bənzəyirdi. İspan keşifi barədə az şey bilirdik.

Bircə onu bilirdik ki, o, BMT-nin idarəsi altında olan Qərbi Saxarada xristianlığın yeganə forpostu olan bu kilsəyə cavabdeh idi və Əlcəzairlə sərhəddə ekstremist müsəlman terroristlərlə üzləşmişdi. Dostu baş yepiskop Oranla birlikdə yepiskopların Mərakeşdəki toplantısında yenicə iştirak etmiş Akasio Ata Büyük Səhranın bu hissəsindəki qızığın vəziyyətdən xəbərdar idi.

İki ağxalatlı keşəf sühl göyərçininin altında bizi baxanda sevgi Allahına itaat edənlər arasındaki nifrət uzaq problemə çevrildi. Luiq Atanın üzünə işiq gəldi və elə bil onun üzü divarda yox olmuş üzü əvəz elədi. O, sevgi, sevginin mənşəyi və dönyanın yaradılışı barədə danışmağa başladı.

“Dünya Büyük Partlayışdan sonra yaranıb” - o, dedi və gülümşəyərək mənə baxdı. Digər keşiqə nəzər saldım. Rahat bükülmüş əllərilə o, tamamilə xoşbəxt və qayğısız görünürdü.

Bizi bildirdilər ki, Adəm və Həvvənin hekayəsi və dönyanın altı gün ərzində yaradılması müstəqim mənada başa düşülməməlidir. “Yazılıb ki, min il bir gündür və bir gün min ildir. Bibliya bütövlükdə

ibrətli hekayələrlə doludur. İsa özü də demək olar ki, həmişə obrazlı dildə danışındı. Adəm və Həvva sevginin və gözəgörünməz Allahın avtoportretləridir. Adəm və Həvva Sevgi Allahının gözə görünən portretini yaratmaq üçün vacib idi”.

“Bəli”, deyə az qaldı ki bir neçə dəfə qışqıram. Səbirsizliklə gözləyirdim ki, keşiş Jaklinlə evlənmək istəyib-istəmədiyimi sorusun. Əslində Böyük Partlayış haqqında Kanar adalarından qayıdarkən təyyarədə danışmışdım. Mən etiraf etmişdim ki, elm bəşəriyyətin güclü partlayış nəticəsində yaranması fikri üzərində razılışa da, belə böyük yanğını hərəkətə gətirmək, üstəlik nəticədə əmələ gelən qarşıqlığı qaydaya salmaq üçün fövəqləbəşər və fövqəltəbii qüvvə olmalıdır.

“İxtisasca bioloq olan bəyimiz də deyir ki”, – deyə o sözünə davam etdi, – “Böyük Partlayışdan sonra hərarət o qədər yüksək olmuşdur ki, bundan sonra Yerdə həyatın var olması üçün yaradılış aktı tələbi olunmuşdur”.

Mən bu fikri söyləmişdim. Və sakitcə düşündüm ki, əgər elm yaradıcı qüvvələrə “Böyük Partlayış” ləqəbi verə bilmişə, o zaman erkən mədəniyyətlərin də qədimiliyin din yaradıcılarının adlandırdığı Allah və Yaradana Böyük Ruh demək hüquqları vardır. Özümə etiraf etməli idim ki, ulduzların qalaktikasını suların üzərində sakitcə süzən müqəddəs ruhun əvəzinə Böyük Partlayışın yarada bilməsinə inanmaq atom əsri fəlsəfəsinə daha uyğundur. Keşis bunu demədi, amma mən elə fikirləşdim.

Və mən düşündüm—görəsən, ağı xalatında müləyimcəsinə gəzən və daim subaylıq həyatı yaşayan bu insan sevgi haqqında necə belə şövqlə danışa bilər. Bu, onun üçün cismanı sevgi deyildi; sevgi onun daxilində azad bir quş kimi mövcud olmalı idi. Böyük Partlayışlar canlı ruhlarda nifrət yarada bilər; lakin onlar ölü atomlar və qalaktikalarda sevgi yarada bilməzlər. Sevgini nə mikroskopla tapa, nə də ki, onu əməliyyat bıçağı ilə götürə bilmərik. Lakin onu özümüzlə daşıya bilərik, fərqi yoxdur, istər striptiz rəqqası olaq, istərsə də keşis xalatı geyinək.

Divarın yanındaki şahidlərdən birinə nəzər yetirərək Luiq Ata Məhəmməd Peyğəmbərin də Adəm və Həvva haqqındaki qədim hekayədən istifadə etdiyini vurğulamaq üçün Qurandan bir neçə

parça sitat gətirdi. Gözə-görünməz Allah dünyani altı yavm ərzində yaratmışdır və yavm bir gün anlamına gəlməklə yanaşı, qeyri-müəy-yən vaxt mənasını verir.

Xristianlar Yaradani kilsə divarlarında orta əslərdən etibarən təsvir etməyə başlayıblar, lakin müsəlmanlar öz məscidlərində buna icazə vermədilər. Biri fransız, digəri isə ispan olan keşşələr Yaradani qədim möqəddəs kitablara əsasən təsvir edirdilər. Onlar nə saqqallı və qırışları olan yaşılı kişi haqqında, nə də bakirə barəsində danışıldılardı.

Yaradanımızın simvolik avtoportreti yaradıcı sevginin gözə görünən simvolu olan kişi və qadın cütlüyündən ibarətdir. Bu, düşüncə vasitəsinin, vaxt və məkanın arxasında dayanan başlıca qüvvə idi. Bu, bəşəriyyəti hərəkətə gətirən və öz altı gün ərzində insanları steril planetə yerləşdirən və onlara doqquz ay müddətində yeni nəsil yaratmaq bacarığı verən güc idi.

Özümü güclə saxlayırdım. Hər şeyə “bəli” demək istəyirdim və nəhayət, sonda Jaklinlə evlənmək istəyib-istəmədiyimi sorusanda elə yüksək səslə “Bəli” dedim ki, gəlinin səsi mənim səsimdən sonra kilsədə əks-səda kimi səsləndi. Sonra Jaklin və mən barmağımızdakı müvəqqəti taxta üzüklərlə kilsəni tərk etdik. Bu zaman Büyük Səhranın qərb hissəsinin BMT-nin əsgərləri tərəfindən qorunduğu baxmayaraq, Adəmin izləri ilə gedən hər kəsin arasında sülh və anlayış olacağına hələ də ümid olduğunu hiss edirdik.

Həmin gün nikahdan bir neçə saat sonra Əlcəzairlə Mərakeşin sərhədində partlayış baş verdi. Oranın Baş yepiskopu—Akasio Atanın dostu ekstremist müsəlman terroristlərin torpağa basdırıldığı bombanın partlaması nəticəsində dünyasını dəyişmişdi. Xırda terrorist qruplar və nəhəng hərbi qüvvələr də həm Allaha, həm də şeytana inanırlar. Onlar Büyük Partlayışlara da inanırlar.

Elm teleskopla uleduzlara baxır, mikroskop vasitəsilə atomları nəzərdən keçirir və cənnətlə cəhənnəmin gizlənə biləcəyi yeri tapmir. Elm bizə yaxşıyla pis arasındaki fərqi bilməkdə kömək edə bilməz.

244415

## 2 Düşüncə zamanı

Baş yepiskop Oranın öldürülmesini öyrənmək üçün Yaradanımıza sabahkı günün qəzetlərini gözləmək lazım deyildi. Ən sədaqətli qullarından biri xaç altında olarkən Ona tərif edir, digəri isə Məkkənin istiqamətində səcdəyə qapılıb işini uğurla gördüyü üçün Ona təşəkkür edirdi. Onlar ikisi də ortaq ulu babaları olan Adəmə həyat verən Sevgi Allahına inanırdılar.

Bu dəfə müsəlman Afrikada xristian öldürdü. Həmin qəzetlərə görə, işlər Avropada da çətin idi. Titonun dini dözümlülük yaratdığı keçmiş Yuqoslaviyada indi xristianlar və müsəlmanlar minlərlə adam öldürdüler. Yox dərəcəsində az müsəlmanın yaşadığı Avropanın digər tərəfində yerləşən Emerald adasında xristianlar bir-birini ölümcül vəziyyətə çatana qədər döyürdülər.

Səbəb bəzilərinin Allaha birbaşa dua etməsi, digərlərinin isə Bakırə Məryəmi onların adından yalvarmağa çağırması idi. Xristianlar, müsəlmanlar və yəhudilər bizim ümumi irlərimizin olduğuna inanırlar. Adəm və Həvvənin iki oğlu vardi, Kain və Avel və bu iki nəfər bir-birinə rəqib olduğu zaman, qurbanı Allahı razi salmadığı üçün bir qardaş digərini öldürdü.

Skandinaviya ölkələrində biz daha din məsələləri ilə o qədər də maraqlanmırıq. Biz ən pis şeyin öhdəsindən gəlmışdır—öz sistemizdən vikinglərin dövründəki nifrəti çıxarmışdır. Lakin təxminən 1000-ci ildə Yaxın Şərqdən İncil bize çatan kimi tez bir zamanda uzun gəmilərimizə minib Yerusalemın müsəlmanları

başını kəsməyə getdik. Nümunəvi Norveç şagirdi olaraq mən Snorre haqqında eşitmışdım, ona qıbtə edir, onu və Kralların Rəvayətlərini oxuyurdum. Bu rəvayətlər ulu babalarımızın 11-12-ci əsrlərdə Müqəddəs Torpağı ziyarət etmələri və səyahət zamanı Portuqaliya, İspaniya və Şimali Afrikanın sahiləri boyu müsəlman kafirləri kütləvi şəkildə qırmalarını təsvir edirdi.

Çox güman ki, onlardan bəziləri Oranın Əlcəzairdəki limanına pənah aparmış və biz kilsənin bağlı qapıları arxasında Adəm və Həvva haqqında danışınanları diniyərkən baş verənlərə görə qısa almışdılar. Məhz xaç nişanı altında əzəmətli Kral Siqurd Yursalfar Müqəddəs Torpağa Viking səyahətinə getdi və səlibçilərin Yerusalemə gəlməsi üçün yolu təmizləməzdən əvvəl Afrika boyunca şəhərlərə basqın etdi.

O, adamlarının Allaha inananlardan oğurladığı bütün qızılları Müqəddəs Şəhərin patriarxına və Konstantinopoldakı Papaya verdi. Eləcə də viking gəmilərindən ibarət bütöv donanmayı və döyüşçülərinin əksəriyyətini Məhəmmədin davamçıları ilə müharibə aparması üçün Aralıq dənizində saxlayıb Papanın ixtiyarına verdi. Onun özü və dəstəsinin qalan hissəsi evə at belində Avropadan keçərək qayıtdı.

Norveç taxtındaki sələfi Müqəddəs Olav isə İsaya inanmayan bütün həmvətənlərinin başlarını kəsərək Norveçi xristianlaşdırılmış və Papa tərəfindən övliyalar siyahısına salınmışdı. Tarix göstərir ki, xristianlar öz dinlərinin qanunlarına riayət etmədən yaşamaqdan narahatlıq duymurlar. Onların fikrincə bu qanunlara sadəcə inanmaları kifayətdir.

Toydan bir gün sonra Jaklin və mən Kanar adalarındaki evimizə qayıtmalı idik. Luiq Ata həmin uçuşla Afrikaya öz vəzifəsinə qayıdırdı. Biza səhv olaraq məlumat vermişdilər ki, Kasablankadan uçan təyyarədə yalnız bir boş yer var. Buna görə də, Jaklin keşlərdən birini sağ-salamat təyyarəyə yola salmaq üçün iki keşişlə birlikdə hava limanına getmişdi.

Oradakı qətl xəbəri Əl-Ayuna çatan zaman Luiq Ata artıq təyyarədə idi. Biz bu haqda həmin gecə Akasio Atadan eştidik. O, sakit idi. Üzündə heç bir nifrət və yaxud qısa əlaməti yox idi, üstəlik özü ilə bağlı daha az narahatlılıq çəkirdi. İndi o, hamının

Allaha və bir tək özünün Yaradana dua etdiyi ölkədə, kilsədə tək başına qalmışdı. "Kilsənin həmişə şəhidləri olub", - o dedi. Şəhidlik xristianlığın artıq beş yüz ilə yaxın öz mövcudluğu uğrunda mübarizə apardığı dövrədə doğulan Ərəb Məhəmməd ilə başlamayıb. Kilsə iki min ilə yaxındır ki, şəhid verir. Onun Orandakı dostu Baş yepiskop Klaveri əvəz etməyə hazır olan yeni xristian da var idi.

Jaklin səhradakı hava limanına yola düşərkən xoşbəxtliyim heç də natamam deyildi. Səhər günəşinin işığı Böyük Səhranın əbədi cavan qum təpələrinin üzərində parlayırdı. Bu qum təpələri tarixi və insan düşüncələrini özündə gizlədirdi. Qəflətən anladım ki, daha tamamlayacağım heç bir işim yoxdur və quş kimi azadam. Nə bir vəzifə, nə bir plan... Əvvəldən planlaşdırmadığım halda bu vəziyyət gözlənilmədən yaranmışdı və misilsiz bir həzz verirdi.

Otelin tavan eyvanının küncündə şezlonq tapdim. Burada mən həmişə səsi gələn transistorlu radiolardan yaxa qurtarıb mavi səma altında nadir ələ düşən sakitlikdən həzz ala bilərdim. Yalnız bağdakı xurma palmalarının saçılıq başı və səmadakı səssiz quşlar mənim xəyal dairəmə girmək üçün kifayət qədər yüksəkdə idilər. Okeandakı salda olduğu kimi vaxt qeyb oldu. Poçt yox. Telefon yox. Yalnız fikirlərimi dolaşmağa dəvət edən mükəmməl sakitlik.

"Heç olmasa indi bir dəfə də olsa istirahət edə bilərsən", - Jaklin məni oteldə qoyub gedərkən belə demişdi. O təkidlə deyirdi ki, bir-birimizi tanıdığınış bes il ərzində hər hansı bir layihə üzərində işləmədiyim bir həftə də olmayıb. Yəqin ki, düz deyirdi. Amma bu ona görə idi ki, mənim fəaliyyət planım iş olduğu qədər, həm də hobbi idi.

Adamlarda belə bir təəssürat oyana bilər ki, mən bir saldan digər sala, bir elmi mübahisədən digərinə atılmağı sevən inadkar macərapərəstəm. Əslində mən əsasən, problemlərə həll yolu tapmağa çalışan və cavabsız sualların dərinliyinə gedən çox sülhsevər insanam. Nə qədər çox iş görürəmsə və çox şeylər görürəmsə, o qədər də özünü hakimiyyət adlandıran və bütün elmi biliklər üzərində monopoliyaya sahib olduqlarını iddia edən elmi dairələrdə mövcud insanı heyrətə gətirən avamlığın səviyyəsini anlayıram. Bu işlə məşğul olmaq lazımdır.

Etiraf etməliyəm ki, hər dəfə yeni bir ekspedisiya və ya tədqiqata başladığda uğursuzluqla qarşılaşsaydım, yəqin ki, ümidiimi üzüb başqa bir işlə məşğul olardım. Amma hər dəfə yeni bir şey kəşf edəcəyim və kəşf etməli olduğuma inandığımda bu işə daha çox qapılır və əylənirəm. Belə vaxtlarda məsələ təkcə elmi maraqla deyil, həm də sadəcə əyləncədədir.

Amma yenə də, Jaklin haqlı idi. Ekspedisiyanı və ya kitabı tamamlayan kimi yenisinə başlayırdım. Səyahətlər, məktublar və əlyazmalar arasında heç vaxt fasiləm olmayıb. "Bu dəlilikdir", deyə düşündüm...

### Dəlilik...

Qəflətən içimdə eks-səda eşitdim. "Bəlkə də bu mənim aku-akumdur", – dedim. Mürgülü bir tərzdə yadına saldım ki, Pasxa adasının əhalisi mənə içimdə aku-aku olduğunu söyləmişdi. Onların hamisiniñ ulu babalarında və sağ qalanların eksariyyətində lazım olan zaman yaxşı məsləhət verən gözə görünməz yoldaş *aku-aku* vardi. Səhra adalarında onlara baş çəkməyi və mövcudluğundan heç kəsin xəbəri olmayan abidələri tapmaq üçün doğru yerləri qazmağı mənə bacarıqlı *aku-akudan* başqa heç kim söyləyə bilməzdi.

Pasxa adasında ilk arxeoloji qazıntılar apardığımız o sevincli ayları məmənunluqla xatırladım. O zamanlar orada nə dəniz limanı, nə də hava limanı vardi. Əhalisinin sayı güclə minə çatan Pasxa adası dünyanın ən yalnız adası idi. Bura yalnız Çili hərbi dəniz gəmisi ildə bir dəfə-Milad bayramını qeyd etmək üçün iki-üç günlük səfərə gəlir və adanı işıqlandıran yüzlərlə nəhəng abidəni ucaldanların soyundan gələn insanlara azuqə gətirirdi.

Bu gün Pasxa adasında həm liman, həm də aeroport var. Amma biz 1950-ci ildə ora gəlib Anakena körfəzində lövbər salanda hər bir ailə yalnız yerdən qazılıb çıxarılan şirin kartof və okeandan çıxarılan balıqla yaşayırıdı.

Yenə də düşüncələrimi sərbəst buraxmağa imkanım oldu. Onlara aid incəsənət əsərlərini qazib çıxararkən və fasılələr zamanı daş karxanada mürgüləyərkən mən gərginliyimi atıb dəniz səyahətçiləri və adət-ənənənin keçmiş daşıyıcıları haqqında düşün-

ürdüm. Sonsuz gündüzler və gecələr... Xəyalimdə oraya—başımın üzərindəki həmin mavi səmaya üzdüm. Bir az sonra mən nə burada, nə də ki, orada idim. Düşüncələrimi azad buraxdım. Mənə elə gəldi ki, aku-akunun səsini eşitdim.

*la-ora-na. Kaoha-nui. Hər vaxtin xeyir. Çoxdanlır görüşmürük.*

Güldüm. Hər ikimiz də yaxşı əhval-ruhiyyədə və zarafat etməyə hazır idik. "Uzun zamandır səndən bir xəbər eşitmirəm". Sakit Pasxa adasını tərk etdikdən sonra mənimlə əlaqə saxlamaq sənin üçün çətin olub?

Mən həmişə səninlə idim. Yox olan sən idin. Əvvəlcə məni Polineziyadan Cənubi Amerikanın cəngəlliklərinə gətirdin, sonra taxta və qamış sallarda üç okeanın üzərindən keçirdin və indi məni Saxaranın səhra şəhərində dama qoymusən. Bütün bunların nə mənəsi var? Sən macərapərəstsən, yoxsa alım?

On səkkiz yaşında biologiyani öyrənməyə başladığım vaxtdan etibarən elmi tədqiqatdan savayı heç nə etməmişəm. Yalnız müharibə zamanı Norveçin faşistlərlə mübarizəsində dörd il könüllü iştirak etmişəm. Sadəcə olaraq, macəralarda nə isə bir cəlbedicilik var. Mən heç zaman macəra axtarmıram, amma qədim dövrün alətləri ilə işlədiyim zaman və yaxud eramızdan əwələ aid gəmilər haqqında mövcud doqmaların əksini sübut edərək naməlum mədəniyyətləri axtardığım zaman yaşadığım macəranı hədiyyə kimi sevinclə qəbul edirəm.

*Adamlar deyir ki, sən şanslı olmusan.*

Burada məsələni "şanslı olmuşam" kimi yox, "şanssız olma-mışam" şəklində qoymaq daha düzgün olardı.

Bu anda Jaklin qayıtdı. Doğrudur. Mən şanslı idim. Ona rast gəlməmək şanssızlıq olardı.

Damın başında, üzümüz Böyük Səhraya tərəf şezlonqun üzərində uzanıb mürgülədik. Mən aku-akunu özümdən uzaqlaşdırı bilmədim.

*Bu çox deyil? Əvvəlcə Fatu-Hivaya bal ayına gedirsən. Sonra başqa bir gəlinlə Böyük Səhraya gedirsən. İndi isə müsəlman kimi Böyük Səhrada toy edirsən. Üç dəfə sənin üçün bəs olmalıdır.*

Bəli, bu mənim üçün həqiqətən də bəs idi. Doqquz övlad və

üç evlilik. Hər şeydə məhdudluyyat olmalıdır. Amma mən müsəlman olmamışdım. Jaklinlə mən bizi daş oymaları göstərən keşş sayəsində həqiqi mənada məhz burada tanış olmuşduq.

*Sən Allaha inanırsan?*

Allahın müxtəlif dillərdə müxtəlif adları var. Düşünürəm ki, xristianların Yaradıcı həm yəhudilərin "Yahova", həm də müsəlmlərin "Allah"ıdır.

Məsələ Bibliyaya və yaxud Qurana inanmaqdə deyil. Məsələ bu kitabların müəlliflərinin də inandığı Allaha inanmaqdadır və hər iki kitab da eyni Allah haqqındadır. Atamdan axşam duasını öyrəmişdim. O, norveçli idi və heç zaman nə "Allah", nə də ki, "Tanrı" sözünü işlətmirdi. Yalnız "Tanrımız" deyirdi.

Məktəbimizdə bizi dini öyrədən kahin vardi. Mən Adəm və Həwa, eləcə də Nuh və bütün heyvanlar barədə nəql edilənlərə heyran olmuşdum. Mən həmçinin təbiəti anlayan və "Göydəki quşlara bax. Heç bir şahzadə onlar kimi şahanə bəzənməyib" deyən İsanın danışılanda diqqətlə qulaq asirdim. Amma keşş İsanın toya gedib orada suyu şərabə çevirməsindən danışdıqda mən onun səhv etdiyini ehtimal edib əlimi qaldırdım.

"Tur", - o sevincək soruşmuşdu, - "nə demək istəyirsən?"

Atam şəhərin pivəbişirən zavodunun müdürü olduğu üçün hekayəni düzəltməyə can atırdım. "Məncə o suyu şərabə yox, pivəyə çevirmişdi. Çünkü pivə daha yaxşı dadır və sağlamlıq üçün daha faydalıdır!"

Bu sözlər kahinin xoşuna gəlmədi. O əsəbi halda məni sinifdən çıxardı və sınıf yoldaşlarım İsanın etdiyi qəribə şeylər haqqında danışılanları diniyərkən, mən qışın soyuğunda dona-dona bayırda tək dayanmalı oldum.

Qədim zamanlardan bəri İbrahimin özü ilə Urdan gətirdiyi həmin Tanrıni zikr etmişik. Yalan danışmamaq, oğurluq etməmək, insan öldürməmək—bunları Musa dağdan daş kitabə ilə endikdən sonra eşitmışık. Amma biz hələ də İbrahimin Tanrisına Davudun ulduzunuñunu, xaç işaretininini, yoxsa Məhəmmədin ayparasınınını altında dua etməli olduğumuz barədə mübahisə edirik. Mübahisə edirik ki, tanrımızı Cümə, Şənbə, yoxsa Bazar günləri zikr edək; donuz əti yemək və spirtli içki içmək günahdır mı?; İsanın ətini yemək və qanını

icmək doğrudurmu? Musanın qanununda bəhs edilməyən bu kimi məsələlər barədə mübahisə aparmağa davam edirik. Belə etməklə biz Musa, İsa və İbrahimin təqdim etdiyi hər şeyə saygılılıq edirik.

Salla səyahət edən zaman televizordan və təyyarə səsindən uzaq, mavi səma və mavi okeandan ibarət dairənin mərkəzində hərəkətsiz şəkildə süzərkən qədimyana düşüncələrə dalmaq üçün vaxtin olur. 1947-ci ildə "Kon-Tiki" balsa salı ilə Sakit okeandan Polineziyaya yola düşərkən Amerikanın Perudakı səfiri gəmidə saxlamaq üçün mənə Bibliya verdi.

Onun özü qədər xöşniyyətli hərbi attaşesi bizim heç zaman qayıtmayacağımız barədə bir çamadan viskidən bəhsə girdi. Bibliya mənim yatağımın altındakı qutuda toxunulmadan qalsa da, Tanrı bizə 101 gün sonra Raroya mərcan adasına sağ-salamat çatmaqdə kömək etdi. Ataşə başqa bir yerə göndərilmişdi. Ona görə də viskinə ala bilmədik. Amma Bibliya sonralar da işimizə yaradı.

Kon-Tiki heyəti beş norveçli və bir isveçlidən ibarət idi. Onların hamısı protestant idi. Və biz mərcan adasına dəyərkən okean üzərimizə çırpan zaman Torsteynin Nuta qışqırmağını eşitdim: "Ey inananlar, indi hamınız dua edin". Düşünürəm ki, onların yarısı gəminin göyərtəsində dua etmişdilər.

İyirmi iki il sonra Atlantik okeanını keçmək məqsədilə Mərakeşdə "Ra" adlı qamış gəmini suya endirərkən tamamilə müxtəlif məşələrə mənsub yeddi nəfərdən ibarət idik. Sübut etmək istəyirdim ki, eyni dəri rənginə, siyasi dünyagörüşünə və inanclara malik olmadıqda belə dar yerdə, stres altında sülh içərisində yaşamaq olar.

Təxminən iki ay müddətində ərəblə yəhudi balaca bambuk daxmanın içərisində ciyin-ciyinə yatdılar; Birləşmiş Ştatlardan olan şturman Sovet İttifaqından olan həkimin ayağına tərəf uzanmışdı. Misirli ərəb müsəlman deyildi. O, dünyanın ən qədim xristian icması olan koft idi. Buduma tayfasından olan Mərkəzi Afrikalı Kömür kimi qara Abdulla ərəb olmasa da müsəlman idi. Bu dəfə onun şərəfinə Səfi paşasından Quran hədiyyə almışdıq. Lakin Abdulla savadsız idi. Ona görə də, Quran növbəti səyahətdə gəmidə oxumağı bacaran müsəlmana verilmək üçün mənim Bibliyamın yanına qoyuldu. Həmin

müselman mənşəcə bərbər olan mərakeşli idi və Quranı hər gün oxuyurdu.

Bizi okean boyu müşayiət edən Bibliya və Quran da dünya sivilizasiyalarının inkişafı barədə ilkin mənbələrlə yanaşı yazı stolumun yanındakı kitab rəfində yer aldı. Onlar hələ də mənimlə birlikdədir.

Çoxları eradan əwələ aid qamış gəmidə ilk Atlantik səyahətimizə çıxan zaman Afrikanın aşağı təbəqəsindən olan Abdullanı seçdiyimə təəccüb edirdi. Adətən, işə dənizçi götürərkən dənizdən uzaqda yaşayan birini seçmirlər. Abdulla isə heç zaman okeana materikin düz ortasında Saxaranın cəngəlliklə birləşdiyi yerdən daha yaxın olmayıb.

Misirdə isə Qahirədəki Papirus İnstитutu onları "Ra" səyahəindən sonra yenidən təqdim edənə qədər papirus qamışlarının nəslə kəsilmişdi. Papirus qamışları ilə qayıq düzəldənlərə yalnız Efiopiyanın daxilindəki dənizlərdə və Mərkəzi Afrikadakı Çad Respublikasında rast gəlmək olurdu.

Mənim üçün ekspedisiyaya hazırlıq həmişə ekspedisiyanın özündən çətin olub. Bəzən hazırlıq həm də daha təhlükəli olur. Mən fransız fotoqrafla birlikdə Çada qamış-qayıq düzəldənləri toplamaq üçün gəldiyim zaman ölkədə siyasi hərc-mərclik hökm sürdü. Paytaxt şəhəri olan Fort Lamidə əsasən gölün üzündə üzən qamış adalarda yaşayan budumaların yaşadığı Çad gölünə aparan karvan yolunda hərəkat etmək üçün cip markalı maşın kirayə götürdüm. Bizi səyahətin təhlükəliliyi və bu yaxınlarda yol kənarında tibb bacılarının başı kəsilmiş meyitlərinin tapılması ilə bağlı xəbərdar etdilər.

Biz Çad gölünün sahilindəki Bol şəhərinə çatanda qaş qaralmışdı. Kənd papirus qamışlarından qayırılmış gözəl qübbə şəkilli daxmalardan ibarət idi və yolun sonunda səyyahların gəcəni pulsuz keçirə biləcəkləri sığınacaq vardi.

Biz beton döşəmənin üzərində yuxuya getmişdik. Məni ritmik nağara və nəfəslə alətin çıxardığı uzaqdan gələn zəif musiqi səsi oyatdı. Kənd bu vaxta qədər cansız və tərk edilmiş görünürdü və qaranlığa doğru addım atdığımız zaman məndə maraq oyanmağa

başladı. Mən dəvənin üzərində bürdədim və özümü yenidən təhlükəsiz hiss edənədək sakit dayanıb sonra daxmaların arası ilə yavaşca irəliləməyə başladım. Mən küçənin qurtaracağında dönüb açıq sahəyə çatdığını zaman nağaraların ritmi sürətlənməyə başladı. Qaranlıqda tənha kerosin lampalarının ətrafında rəqs edən, tör-töküş cübbələrdəki bədənlərin kölgəsini seçə bilirdim. Onlar stakkato ritminin musiqisinə rəqs edirdilər. Gecə xəyalım düzəldikdən sonra iki musiqiçi də nəzərimə çarpdı. Keçilməz Afrika qaranlığında komanın divarına söykənərək gözə görünməz olduğuma inanırdım.

Fıqurlardan birinin dairədən ayrılib rəqs edə-edə mənə doğru gəldiyini görəndə dəhşətə gəldim. Ümid edirdim ki, məni görə biləcək qədər yaxınıma gəlməz. Birdən onun qısa qılıncını sıyırib mənə doğru gəldiyini və musiqinin ritmini itirmədən mənim istiqamətimdə qılınc oynatdığını gördüm. Göründüyümü və rəqs edənin məhz bir ağdərili olaraq məni hədəf aldığıni başa düşdürüüm zaman bədənimdən buz kimi üşütmə keçdi.

Digərləri qayğısız halda kerosin lampasının ətrafında rəqslərini davam etdirirdilər. Təhlükəli sima indi o qədər yaxın idi ki, qılınc hər an mənə sancıla bilərdi. Mən silahsız idim və qaça bilməzdəm. Heç bir çıxış yolu görmürdüm. Qeyri-ixtiyari olaraq ayaqlarımı nağaranın ritmində hərəkət etdirməyə başladım və özüm də bilmədən qılıncı sinəmə dayamış kişi ilə rəqs etdiyimi gördüm.

O, elə bil uyuşdurucunun təsiri altında idi. Rəqs edərək yavaşca arxaya çəkilməyə başladı və mən onun qılıncının əksi istiqamətində onu yaxından təqib etməyə başladım. Dairəyə çatanda dairəni açdılar və bizim üçün yer düzəlttilər. Qılınc qınına qoyulmuşdu və biz bir-birimizə arxamızı çevirib digərləri ilə rəqs edirdik.

Kerosin lampasının işığında musiqiçilərlə dayanan gözəl əndamlı qadın nəzərimə çarpdı və rəqqasların yorulduğunu görəndə təəccübəndim. Hər biri xırda pul təklif edərək tərli və təngnəfəs halda bir-bir dairədən çəkilməyə başladılar. Sona yaxın yalnız ikimiz qalmışdım və lap sonda isə mən tək rəqs edirdim.

Aydın idi ki, mən yarışı qazanmışdım və təhlükəsizliyimi tam təmin etmək üçün başqalarının xırda pul atlığı kasaya mən kağız

pul qoymadım. Qalibin mükafatı cazibədar gözəl olacaqdı və mən beton döşəməyə geri qayıtdıqda onu özümlə götürmədiyimə hamı heyrətlənmişdim.

Növbəti gün məlum oldu ki, mən kənddə yüksək status qazanmışam. Yeni tanış olduğum çoxsaylı dostlarımın arasında qamışdan qayıq düzəldən Abdulla da vardı.

Abdulla Afrikanın mərkəzindən uzaqda həyata keçirəcəyi ilk səyahətindən və biz də ondan çox şey öyrənməli idik. O, papirus görmüş yeganə şəxs idi və o, qamış qayığı necə düzəltmək lazımlı odluğunu biliirdi. Abdulla həyatında heç zaman Büyük Səhranın cənubunda yerləşən Çad gölündən başqa heç bir su sahəsi, Çad gölündəki dalgalardan savayı dalğa görməmişdi. Gəmidə Abdulla Allaha ömründə heç vaxt qamış gəmisi görməyən bizzən çox inanırdı.

Amma hər ehtimal üçün belinə içində sehrlı daşlar və panter caynaqları olan dəri kisə bağlayırdı. Bu şəkildə silahlanaraq o, özünə ip bağlamadan ehtiyatsızlıqla və cəsarətlə özünü tarazlaşdıraraq qamış qayıığın sürüşkən küncündə hərəkət etməyə başladığı zaman biz az qala ağılmızı itirmişdik. Suya düşdükdə o, sadəcə gülərək qamış dəstəsində yapışb özünü göyərtəyə atırdı.

Allah Abdullanı Afrikanın bir zamanlar nisbətən yaxşı günlər yaşamış bir hissəsində dünyaya gətirmişdi. Büyük Səhra Cənuba doğru ildə bir neçə kilometr sürətlə genişlənirdi. Təxminən beş min əvvəl səhranın şimalındakı aborigen əhali Tessili dağlarındakı qaya divarlarını qamış qayıqlarla hippopotam ovladıqlarını təsvir edən şəkillərlə bəzəmişdirələr.

Təxminən iki min il bundan əvvəl Şimali Afrika hələ Roma İmperiyasının taxil anbarı idi. Abdulla dünyaya gəldiyi zaman sonsuz qum təpələri artıq Mərkəzi Afrikadakı Çad gölünün yanından keçib getmişdi və yavaş-yavaş tropik cəngəlliyyə doğru irəliləyirdi. Gölün ətrafında bir dənə də olsun kol görmək olmazdı. Yalnız qum və su kənarında və su üzərində üzən adaların üzərində yetişmiş yaşıl papirus qamışları görmək olurdu. Bu adalar sərnişin kimi insan və mal-qara daşıyırırdılar.

Bəzilərimiz göydələnlər və astronavtlar dünyasında yaşayarkən,

Abdulla və onun qədim gəmi düzəltmək üçün Misirə gətirdiyim həmyerililəri paytaxt Fort Lamidə təyyarəyə minməzdən əvvəl ömürlərində bir dəfə də olsun pilləkən çıxmamışdır. Onlar torpaq-dan döşəməsi olan gözəl qübbəşəkilli qamış evlərdə böyümüşdülər.

Xartumda otelin üçüncü mərtəbəsinə qalxan zaman ayaqlarını elə qaldırırdılar ki, elə bil dağa dırmaşırlar. Döşəmədəki matrasın yeganə mebel sayıldığı dünyadan qoparıldığı üçün onlardan biri başını yatağın altına qoydu.

Fransız dilində danışan Abdulla onlara yatağın üstündə yatmalı olduqlarını başa saldı. Onlar tualetin təmiz su ilə dolduğunu gördükleri zaman onun istifadə məqsədində şübhə ilə yanaşırdılar. Abdulla hər şeyə çox sakitcəsinə yanaşındı. Qahirəyə çatdığımızda heç kim mənim üç buduma yoldaşımı baxıb deyə bilməzdi ki, onlar bir həftə ərzində atom əsrinə sıçrayış ediblər. Cəmi bu qədər vaxt ərzində. Lakin axşamlar Xeops piramidasının yanındaki düşərgəmizə gələrkən onların dişləri və gözləri Ay işığı altında parıldayırdı. Mən qədim Misir rəsmlərinə əsaslanaraq papirus gəmisinin tikiləcəyi məkan olaraq buranı seçmişdim. Onlar piramidaya ciddi baxışlarla tamaşa edirdilər.

“Burada kim yaşayır?” - Abdulla qalacağımız çadırı buranın ölçülərindəki fərqi görərək soruşdu.

“Heç kim”, mən ona izah etdim. “Bura qəbirdir”.

“Orda neçə nəfər basdırılıb?”

“Yalnız bir nəfər”.

Bu Abdulla üçün dözülməz idi. “Bu misirlilər.” - o, inamsız bir şəkildə dedi. Misirlilərin bu ehramı Məhəmmədin doğumundan 3 500 il əvvəl tikdiyini öyrəndiyi zaman da Abdullanın skeptisizm dəyişmədi.

Qurana görə, bir müsəlman olaraq Abdulla dörd arvad ala bilərdi. Çad gölünün yanında qoyub gəldiyi gözəl buduma qadının maliyyə xərcləri mənim üzərimdə idi. Lakin Misirdəki düşərgədə qalmağımızdan heç bir neçə gün keçməmişdi ki, Abdulla bizi Qahirəyə göbək rəqsinin ifa edildiyi və hər növ nəfəslə və simli alətin müşayiət etdiyi ərəb toyuna dəvət etdi. Mənə gəlinin döşünün arasına kağız pulları qoymaq həvalə edilmişdi.

Mərakeşdə mənzil başına hələ çatmamışdıq, amma mən artıq Abdullahın Afrikanın müxtəlif hissələrində yaşayan arvadlarını maddi cəhətdən təmin etmək məcburiyyətində idim. Biz onu qamış qayığın göyərtəsinə alıb toyunu səyahət bitənə qədər təxirə saldığımız zaman o artıq liman şəhəri Safidə bərbər tayfasından olan çadralı qadın ilə evlənmək üzrə idi.

Bu, 1969-cu ilin yazı, Amerika astronomlarının Aya səyahətlərinin son hazırlığını apardıqları vaxt idi. NASA təklif etmişdi ki, qamış gəmimizə avadanlıq yerləşdirsinlər və bu avadanlıq vasitəsilə astronomlar aya endikləri zaman və biz hələ səyahətdə ikən bizimlə birbaşa danışa bilsinlər. Günəş Allahı Ranın adını daşıyan qamış gəmimizlə eksperiment aparmaq və aydakı insanlarla danışmaq üçün onu içərisi antenalarla dolu halda suya endirmək çox gülünc olardı və mən heyfsilənərək, amma qəti şəkildə bu təklifi rədd etdim.

Yola düşməyi planlaşdırımadan bir gün əwəl NASA-nın bir nümayəndəsi əlində Ay avadanlığından ibarət qutu ilə Safidəki bəndin üzərində peyda oldu. Bu mənim heyrətimə səbəb oldu. Mənim etirazımı ciddi yanaşmamışdılar. Mən qətiyyətimi göstərdim və biz əlində qutu olan mehriban kişini bəndin üstündə tərk edib getdik.

Biz qamış gəmimizlə Atlantik okeanda səyahətə başlayan zaman o, həmin gəminin üzərindən uçaraq evinə gedəcəkdi. Gəmidə Abdullahın zehinli olduğu üzə çıxdı. Onun ağılı çoxlarınıninkində daha iti idi. Safini təzəcə tərk etmişdik ki, o, Məkkə istiqamətində dua edə bilməsi üçün kompasdan istifadə etməyi öyrəndi.

Külək və axınlar bizə Kolumbun istifadə etdiyi sabit Qərb istiqaməti kursunu verirdi və Məkkə demək olar ki, eyni istiqamətdə qalırkı. Digər tərəfdən növbəti səhər gün doğan zaman dənizdə gözlənilməz problem yarandı. Abdulla məlumat verdi ki, kimsə suya duz töküb.

O, göyərtəyə doğru yönəldi və adəti üzrə Allah rızası üçün üzünü və dirsəyinə qədər qollarını yudu. Bu zaman biz qısqırıq eşitdik. Su nəinki duzlu, həmçinin çirkli idi! Suyun səthindəki nazik neft qatı üzərində qara laxtalar üzürdü. Bu laxtalar Abdullahın qara üzündən çox suda nəzərə çarpırdı. Abdullahın dini təmizlik məras-

imləri təmiz su tələb edirdi.

Allaha hörmət etdiyimizdən, problemi əvvəlcə Abdullaya gil parçımızdakı içməli su ehtiyatından bir az verməklə həll etdi. Ekstremal şəraitdə Quran səyahətçiye özünü qumla təmizləməyə icazə verir. Lakin Böyük Səhra bizzən çox uzaqda idi və sürətlə gözdən uzaqlaşırıldı.

Abdullanı inandırdıq ki, tezliklə on iki il əvvəl "Kon-Tiki" də gördüğüm şüşə kimi təmiz su ilə üzəcəyik. Həmin vaxt Sakit okeanla səkkiz min kilometr yol qət etmişdik və nə bir parça neft və nə də bu planetdə biz altı nəfərdən başqa insan yaşadığını sübut edəcək hər hansı bir halla rastlaşmamışdıq.

Okeanın çirkənmək üzrə olduğu haqda bizə ilk xəbərdarlığı Abdulla vermişdi! Dünyada isə yalnız bir okean var, çünkü Atlantik okean da digər okeanların hamısı ilə əlaqəlidir. Materiklər sanki qarşılıqlı əlaqədə olan bir dünya okeanında ada kimi yerləşiblər. Günlər keçdikcə Abdulla və biz okeanda yeni-yeni neft parçaları görməyə başladıq.

Onların bəziləri düyü dənələri qədər xırda idi, bəziləri isə bir-birinə yapışaraq kartof və portağal ölçüsündək böyümüşdülər. Balsa salında yaxından müşahidə etdiyimiz büllur kimi təmiz okean dünyasını dostlarımıza göstərməyi səbirsizliklə gözləyərkən o qədər narahatlılıq keçirdim ki, dünya okeanının artan çirkənməsi barədə ilk hesabatı Birləşmiş Millətlər Təşkilatının Baş katibi U-Tana gəndərdim. Onların müdafiə etdiyi mikrokosmu təmsil etmək istədiyimiz üçün bizə BMT-nin bayrağı altında üzmək icazəsi verilmişdi. Vahid okeanda vahid dünya.

Okeanla ilk tanışlığında Abdullanın heç bir şikayəti olmamışdı. Əksinə, ilk dəfə balina görən zaman sevinclə qışkırmışdı: "Hippotamus to port!" .

İlk papirus qayığımızla okeani keçə bilmədik. İyirminci əsrдə dünyanının aparıcı ekspertləri, bizi bütün təchizatı ilə birlikdə qamış gəmilərin təsvir edildiyi qədim Misir illüstrasiyaları və divar rəsmləri ilə tanış edən, o cümlədən papirusdan qayıq düzəltməuin qədim üsullarını bilən, lakin okean dalğalarına qarşı müqavimət göstər-

əcək bu qayıqları özləri heç vaxt inşa etməyən Çad gölü ətrafında yaşayan budumalarla tanış etmiş Qahirədəki ekspertlər idilər.

Onlar heç biri fironların nə üçün, adətən, hündür, içəriyə doğru əyilmiş quyruğu olan oraqşəkilli gəmilərə sahib olduğunu başa düşməmişdilər. Hamı inanırı ki, quyruqdakı eleqant büküş ora estetika nöqtəyi-nəzərindən çəkilmışdı və Çaddan olan qayıq düzəldənlər göyərtəyə yay ipi kimi bağlanmış bu vacib ipi gəminin struktur baxımından müstəqil bir hissəsi hesab etdikləri üçün oradan götürmüdüdülər.

Sən demə bu, "Ra" qamış gəmisinin Axilles dabanı imiş. Nəticədə gəmi öz elastikliyini itirdi və okean dalğalarında üzə bilmədi və qamış dəstələri aralanmağa başladı. Barbadosa çatdığımız zaman papirus dəstələrini bir yerdə tutmaq artıq mümkün deyildi. "Ra"nın Safidə suya salınmasından cəmi bir il sonra "Ra II" gəmisinin tikintisi başa çatdı.

Atlantik okeanında bir başqa səyahətə hazır idik. Birinci "Ra" ekspedisiyasında olanların hamısı yeni səyahət üçün bir daha könüllü oldular: Çaddan Abdulla, Birləşmiş Ştatlardan Norman, Sovet İttifaqından Yuri, İtaliyadan Karlo, Misirdən Corc, Meksikadan Santyaqo və Norveçdən mən özüm. Lakin bu səfər Yaponiyadan olan Keyi qamış göyərtəsində balaca bambuk komasına sıçıdırmaqla rəqəmi səkkizə çatdırmışdım.

Abdulla həmin ili Misirdə, öz gəlininin evində gözləmişdi. İndi o, keçən dəfə dokda qoyduğu bərbər qadınla evlənmək niyyətində idi. Qəfildən, Norveçin Qahirədəki səfirliyindən məktub gəldi: Abdulla ata olmuşdu. Oğul! Allah ona elə bir hədiyyə bəxş etmişdi ki, Amerikaya ediləcək heç bir yeni səfər bu sevinci əvəz edə bilməzdi.

Abdulla Qahirəyə Amerika raketinin Aya çatmasından tez çatdı. Biz göyərtədə dayanıb ona əl edən zaman aramızdakı yeni heyət üzvü, Atlas dağlarından olan bərbər bəndin üzərindəki adamlara əl edirdi. Bundan bir gün əvvəl bu dəniz səyahətçisi Safidəki otelimizdə qapıcı (yükdaşıyan) idi. Atlas dağlarından gəlməzdən əvvəl o, heç vaxt okean görməmişdi. Amma o da müsəlman idи. O səhra küləklərindən və uca dağ günəşindən qaralmışdı və demək olar ki, Abdulla ilə eyni rəngdə idi.

Madami oxuya bilirdi. Kısəsində üzgүү tumani, hamam palazı

və ərəb dilində Quran saxlayırdı. Okeanda çirkənmə prosesi haqqında ilk dəfə xəbərdarlıq verən Abdulla olmuşdu. İndi isə Madamiyə yanından keçdiyimiz neft parçalarını tor vasitəsilə sudan çıxarmaqla çirkənmə haqqında gündəlik məruzə hazırlamaq həvalə olunmuşdu. Yenə BMT-nin bayrağı altında üzürdük. Bu dəfə Baş General bizdən çirkənmə haqqında məruzə və həmçinin qara parçaların nümunəsini istəmişdi. Atlantik okeanında qırx yeddi günlük səyahətimizin qırx üç gününü böyük və kiçik neft parçaları topladıq. Bu dəfə bunu Barbadosa gedən yolumuzun üstündə etdik. U-Tan məruzəmizi 1970-ci ildə Stokholmda keçirilmiş BMT-nin birinci Ətraf Mühit Konfransında verdiyi Okeanların Vəziyyəti barədə Məruzəsinə "A Əlavəsi" kimi yerləşdirmişdi.

Mən Nil Armstrongla sonralar NASA antenasının köməyi olmadan Londonda Dünya Canlı Təbiət Fondunun konqresindən əvvəl görüşdüm. Biz asanlıqla dağılı bilən çox təhlükəli bir planetdə yaşadığımız barədə müzakirə etdik. Nil deyirdi ki, Yerdə o qədər az quru və çox okean sahəsi var ki, Aydan baxanda bura balaca mavi planetə bənzəyir. Dünya okeanı isə o qədər balaca görünür ki, onu motorsuz qamış qayıqla bir neçə həftə ərzində keçmək olar. Neft parçalarından bir az daha tez.

### **3 Suyun dərinliyində**

Mürgülü halda otelin damında yuxudan ayıldım və ətrafımızdakı səhraya baxdım. Günəşin altında mürgülədiyim üçün Jaklin məni danladı.

“Ozon qatındaki deşiyi xatırla”, - dedi, “Daha balaca oğlan deyilsən”.

Cavanlıqda insanlar planetin nazik atmosfer qatını dağıtdıqdan sonra çimməyi necə təsəvvür etdiyimlə bağlı fantastik bir karikatura çəkdiyimi nahar vaxtı Jaklinə danışdım. O zaman heç bir “yaşıl” təbiət qoruyucusu yox idi, lakin alımlar bir şəyə diqqəti yönəltmişdilər. Bu, məni insanın təbiətə qarşı apardığı müharibənin havanın tərkibindəki hələ insan yaranmazdan əvvəl okean planktonu və bakirə meşələrin birgə yaratdığı mükəmməl balansı pozacağı haqda düşünməyə vadər etdi.

“Necə ola bilər ki, Norveç futbol çempionatında qalib gələcək komanda əvəzinə, belə şeylər haqqında fikirləşirdin?”- Jaklin soruşdu. Məni tanıdığı beş il müddətində o, mənim kifayət qədər normal olduğumu düşünürdü.

Bu misralarla bərabər düşünməyə necə başlamışdım? Çətin sualdır. Dama qayıdanda başımız kölgədə olsun deyə stullarımızın yerini dəyişdik və Jaklin sualına cavab almadan yuxuya getdi.

O qədər dincəlmışdım ki, adət etdiyim 10 dəqiqəlik günorta yuxusuna ehtiyacım olmadı. Bunun əvəzinə oyaq halda uzandım və səmanın mavi mantiyasının altında dairə vuran quşlara tamaşa

etdim. Bu mənə dünyanın əbədi və hüdudsuz göründüyü gənclik günlərimi xatırlatdı. O zaman vaxtimız çox idi. Heç kim tələsmirdi. Bəlkə də tələsən yalnız mən idim, o da məktəbə gecikən zaman. Atamın pivə zavodundakı ofisinə getmək üçün mənə demək olar ki nadir hallarda icazə veriliirdi və bu zaman ona çatmaqdan ötrü qaçmalı olurdum. Tələsdiyi üçün yox, idman etmək və küçədə rastlaşılığı və yanlarından keçərkən şlyapasını çıxardığı adamlara gümrah görünmək üçün o, əl ağacını yellədərək cəld yeriyirdi.

Çırklənmə? Balaca Larvik şəhərində belə bir şey yox idi. Buranın aq taxta evləri təpə yamaclarında tikilirdi və buraya meşələrin təmiz havası gəlirdi. Larvikin minlərlə pəncərəsi körfəzə baxındı. Körfəz də öz növbəsində böyük okeana açılırdı. Dənizdən və meşədən çıxan məhsullar, həmçinin üfüq boyunca bütün okeanlar üzrə həyata keçirilən six gəmiçilik və Antarktikadakı balina ovu sayəsində şəhər inkişaf etmişdi.

Norveçin yeganə fistiq meşəsi şəhərin arxasında yerləşirdi və sonsuz şam meşələri Farris gölü boyunca Norveçin dənizdən uzaqdakı dağlarına doğru uzanırdı. Yeganə sənaye Tresşovun böyük lət dəyirmanı, Alfred Andersenin gəmi zavodu və şəhər meydanına öz xoş ətrini verən pivə zavodu idi.

Şəhərin küçələri süpürgə ilə təmiz süpürülürdü, his basmış qara bacaların süpürülməsi də onları təmiz saxlayırdı. Mən lap uşaq ikən küçələr at peyinindən təmizlənirdi. Soyulmuş portağal qabığı, kağız parçası və yaxud meşədəki cığırların yanına atılmış paslı konserv qutuları insanları qıcıqlandırırdı. Biz istənilən axar sudan içə bilərdik.

Uşaqlar üçün ideal mühit var idi. Demək olar ki, hər kəsin oynamaq üçün həyətyanı bağçası, şəhərin çay daşları döşənmiş küçələrinin bitdiyi yerdə taxta hasarlarına dırmaşdığımız bostanlar, meşələr və çımrınlıklardə həddi-hüdudu olmayan oyun meydançaları vardı.

Valideynlərim oraya Norveçin iri sayılan şəhərlərindən gəlmış dilər: Atam o vaxt hələ Kristiania adlanan paytaxt Oslo şəhərindən, anam isə Trondheymdən gəlmüşdi. Boşanmanın yalnız teatr dünyasına aid bir şey hesab olunduğu o vaxtlarda onlar yəqin ki, kiçik şəhərdə bir neçə insanın qaşlarının qalxmasına səbəb olmuşdular.

Konservativ atam birinci hayatı yoldasını boşayıb anamla evlendiyi zaman, açıq fikirli anam artiq iki dəfə evləniib boşanmışdı.

Bacarıqlı biznesmen olan atam öz pivə zavodunu işə salmışdı. Yerli mineral suyunu qablaşdırmağa başlayanda Kral Hakon bulaq suyunu onun adı ilə adlandırmışa icazə verdi. Sonra o öz həmkarı ilə işə başladı və onlar şəhərin yeganə pivəbişirən zavodunu işlətməyə başladılar.

Digər zavod isə tərk edilmişdi və öz iri, qaranlıq zalları, tağlı zirzəmiləri, boş tövlələri və hündür, taxta hasarın arxasındaki iri bağı ilə biz oğlanlar üçün həyəcanverici oyun meydançasına çevrilmişdi. Bu torpaq sahəsi düz bizim bağçamıza çatırdı.

Məhz orada mən özümü anamın isti bədənindən ayrı, bir şəxsiyyət kimi kəşf etdim. I Dünya müharibəsinin başlandığı payız gecəsi idi. Mən hətta bağçadakı bayraq ağacının ipinin payız tufanının viylətisini müşayiət edən qamçı səsinə bənzər səsini də xatırlayıram. Mən uşaqlıqda çox qorxaq idim və qaranlıqdan qorxurdum.

*Sən? Hər şeydən bu qədər mühafizə edilən sən?*

Bəlkə də elə məhz o səbəbdən mən qorxaq olmuşdum. Valideynlərim yeganə övladlarının başına bir şey gəlməsindən o qədər qorxurdular ki, məndə ətrafimdakı hər şeyin təhlükəli olduğu təəssürati yaranmışdı. Başqa uşaqlar döka tək gedə və qaranlıqda küçədə oynaya bilərdilər. Lakin mən bunu edə bilməzdim. Başqa oğlan uşaqları ağac düzəltmək üçün baltadan və ya ox və yay düzəltmək üçün iti biçaqdan istifadə edə bilərdilər. Lakin mənə icazə yox idi.

Məni dünyaya gətirmək və ərköyünləşdirməkdən başqa valideynlərimin birləşdiyi bir nöqtə var idisə, o da tərəqqiyə inam idı; atam tərəqqiyə inanırdı, cünki atası və əmisi ölkəyə elektrik və ferma avadanlığı gətirməkdə pioner idi, anam isə ona görə inanırdı ki, Darwinist idi və bütün tərəqqilərin daha yaxşı bir şeyə gətirib çıxardığını düşünürdü.

Ailə albomunda atam mənə ulu babalarının İsveçlə həmsərhəd olan böyük meşələrdən gəldiyini və ailənin kökünün on iki nəsil əvvəl gedib çıxdığını, atası ilə əmisinin paytaxta gələrək "Heyerdal və Ko."nun əsasını qoymasından əvvəl hamının mülkədar olduğunu

söyləmişdi. Onlar öz ofisləri ilə anbar arasında ölkədə ilk telefon sistemini quraşdırmışdılar. Atam 1880-ci il Oslo qəzetiindən kəsdiyi məqaləni mənə göstərərək ilk elektrik lampasının şəhər əhalisinə nümayiş etdirildiyini belə təsvir edirdi: "Karl İohan Darvazasından alov evinədək görünən işıq qırmızı işıqla parlayan qaz lampalarıyla müqayisədə ulduz kimi parıldayırdı. Lap neft lampasının qaz alovu ilə müqayisəsi kimi".

İki ildən sonra, ixtisası vətəndaş milli mühafizəsi olan babam işıqlandırmanın kral sarayına qədər aparıb çıxardıqdan və qardaşları binanın qarşısında iki işıq lampasını yandırıldıqdan sonra onların əməyi mükafatlandırıldı. Aftenposten qəzeti yazırıdı: "Sarayın önu sanki sehr gücü ilə qaranlıqdan çıxdı və parlaq işıq saçdı. Elə bil günəşin şüaları onun üzərinə düşmüdü. Tamaşaçılar bu işıq dünyasından çıxmış qəfil və gözlənilməz aydınlığı minnətdarlıq qışqırıqları ilə salamladı.

*İki nəsil sonra gələn sən isə durub kibritsiz-filansız yenidən təbiətə qayitmaq qərarına gəlirsən?*

Yəqin ki, anamdan mənə irsən nə isə keçib. Onun ailəsi digər tərəfə, şəhər həyatından uzağa meylli idi. Onun böyük qardaşı ilahiyyat oxumuşdu və ölkə rahibi olmaq istəyirdi. O, çox huşuz idi. Norveçin İsveçlə ittifaq yaratdığı bir vaxtda öz ilk moizəsində demişdi: "İsveçdə işləyən atamız..."

Sözü gedən dövrə bu tip bəyanat Norveç fermerlərinin xoşuna gəlməmişdi və atası onu şəhərə geri çağırmışdı. Anamın digər iki qardaşı Almaniyada fəlsəfə oxumuşdu. Norveçə qayıtdıqdan sonra, Russonun əsərlərinin təsirindən onların hər ikisi torpaq sahəsi alıb Silen dağlarının altında, əhalisi az olan bölgədə ferma evi tikdilər.

Onlardan biri işi yarımcıq qoydu, digəri isə fikrindən dönmədi. Anam mənə deyirdi ki, o, məktubunda peyin vaqonunun üzərində oturub Şopenhaueri oxuduğunu yazırıdı. Onun uşaqları maşın və sivilizasiyanın onların uzaq dərələrinə çatması üçün Tidalenə yol çəkmişdilər.

Uşaq yaşlıdımda "tərəqqi" sözünün bizi yoldan çıxarıb-çıxarmadığı barədə düşünməyə başlamışdım. İlk mənasında bu söz

irəliyə, daha yaxşıya tərəf gedən bir şeyi təsvir etmək məqsədilə işlədiyi iddi. Lakin bu söz ulu babalarımızın ağızından təzəcə çıxmışdı ki, təbiətdən uzağa daha bir neçə addım atmağı nəzərdə tutan hər şeyi əhatə etməyə başladı. Biz təbiətin bir parçasıyıq. Təbiətdə yaradıldığımıza və ya inkişaf etdiyimizə inanmağımızdan asılı olmayaraq, təbiət bizim içimzdə və ətrafımızdadır.

İzah etmək çətindir: niyə belə erkən yaşda təbiətə ziyan vurmaqla əslində özümüzə ziyan vurdugumuzu düşünürdüm. Ola bilər ki, uşaqlıqdan ətrafimdakı dünyani qeyri-stabil, daim dəyişən bir şey kimi görmüşəm. Anam həmişə Darwin haqqında, heyvandan insana təkamül haqqında danışardı. Mənim üçün dəyişməz heç nə yox idi.

Hələ uşaq ikən anası dünyasını dəyişdikdən sonra anamın İsa ilə problemləri yaranmışdı. Anası xəstə idi və daim İsaya qayıtməq arzusunda olduğundan danışardı. Cavan qız ikən anam İngiltərəyə təhsil almağa göndərilmişdi və o, Darwinin nəzəriyyəsinin təsiri ilə qayıtmışdı: insanlar da daxil olmaqla, hər şey daim yaxşılaşır və təkmilləşir. Atam anam kimi azad fikrli deyildi.

O, Almaniyaya pivə bişirməyi öyrənməyə göndərilmişdi və Martin Lüterin inancı ilə qayıtmışdı: Tanrı dünyani yaradıb və insanlar onun üzərində inkişaf edə bilməzlər. O, həyatdan olduğu kimi həzz alındı və vaxtını həll oluna bilməyəcək lazımsız problemlər üzərində düşünməyə sərf etmək istəmirdi. O, heç vaxt 'Tanrı' və yaxud 'İsa' sözləri işlətmirdi. Amma Tanrının duasını göydəki düzgün ünvana göndərirdi və onların hər ikisi ilə yaxşı münasibətdə idi.

"Biz tərəqqi edirik", anam tozsorana və elektrik sobasına işaret edərək deyirdi. Onun zəmanəsinin adamları üçün odundan yaranan alov və ya qaz olmadan bir neçə naqıl vasitəsilə çay üçün su qaynatmaq möcüzə idi. Atam insanlığın inkişaf etdiyinə o qədər də inanmirdi.

Xəndəklərdə xardal qazı və partlayıcıların, okeanda mina və sualtı qayıqların olduğu dəhşətli dünya müharibəsi güclə başa çatmışdı ki, qəzetlər yeni öldürücü silahların ixtira olunduğundan, bir çox ölkələrdəki siyasi qarşıqliq və təkrar silahlananmadan yazırdılar. Norveç neytral ölkə idi, lakin bir çox günahsız Norveç dənizçisi öz gəmiləri ilə birlikdə batmışdı. Okean məzarlığına dönmüşdü və mənə uğursuz bir şey kimi görünürdü.

İlk xatırələrimdən biri bayırda ikən kiçik bir təpədəki köhnə daş pillə üzərinə çıxmışımla bağlıdır. Bu mənim həmişə xatırlayacağım ilk şəxsi təcrübəm idi. Mən risk edərək öz yorğanımdan və dayəmdən uzaqlaşmışdım və elə bir hündür pilləyə dırmaşmağa cəhd etmişdim ki, onun ətrafında iməkləməyə məcbur olmuşdum. Otun üzərində ən az mənim qədər mübarizə aparan xırda qarışqalar aşkar etmişdim. Onlardan biri saman çöpüna dırmaşmağa çalışırdı.

Onlardan da balaca böcəklər yarpaqların üzərində nöqtə kimi hərəkət edir və yaşıl tırtılı formasını dəyişərək quyuğunun üzərində düz dayanıb mənzərəyə tamaşa etmək üçün yerində yırğalanan iri əjdahaya çevirirdilər. Qəflətən Laura məni yuxarı qaldırır və yeni kəşf etdiyim dünyamdan ayırdı.

Qızıl dəniz qumu təpəsinin yanından keçdiyim zaman bir az böyümüşdüm. Barmaqlarımı təmiz, boş quma salmaq üçün, məni əlimdən tutub aparan əldən özümü qopardım. Ora yaxınlaşanda isə qum təpəsi yoxa çıxdı və mən kiçik oyuncaqlardan ibarət gözəl dünya ilə qarşı-qarşıya qaldım.

Onlar o qədər kiçik idilər ki, böyüklər onları görə bilməzdilər, mənim barmaqlarım isə onları tutmaq üçün çox böyük idi. Bəziləri oyuncaqların yemək qablarına, bəziləri trubaya və digər məzəli şeylərə bənzəyirdi; bəziləri əsl balıqqulağı və ilbiz qabığına bənzəyirdi, amma onlardan çox kiçik idilər.

Məni oradan dartıb apardıqlarında çəşqinqiliğimdan ağladım. Sadə qum təpəsində gizli qalan xırda fantastik şeyləri görə bilmə-yəcək qədər iri olan böyüklərə öz kəşfimi necə göstərə bilərdim? İlk dəfə onu başa düşdüm ki həyatda elə şeylər var ki, onları nə ən böyüklər, nə də ki ən çox şey bilənlər görə bilmirlər.

Sonralar mən suyun altındaki dünya ilə tanış oldum. Beş yaşımdı və gəzintimi faydalı edəcək heç bir şey kəşf etməmişdim. Heç məsələ çımrilik paltarı geyməkdə də deyildi. Qışın ortası idi və anam mənə qalın qış paltarları, ağır çəkmiş və qulaqlarına çəkilmiş papaq geyindirmişdi. Mən qalın buz üzərində dayanmışdım.

Buz elə qalın idi ki, atam anamı inandırmışdı ki, həmin buz filləri də üzərində saxlaya bilər. Əslində buz yanimdakı iri pivə zavodunu və xızəyi saxlayırdı. Qış geyimində iki kişi ağ buzun kənarında

işləyirdi. Onlar iri mişarı qara rəngli açıq dənizin içərisində aşağı-yuxarı hərəkət etdirir, şüşə kimi buz parçalarını mişarla kəsir və xızəyə yükləyirdilər.

Atam şəhərin sərhədi boyu yerləşmiş bu gölməçəni almışdı. Norveç Danimarkanın işğalı altında olduğu uzun zaman kəsiyində gölməçə Qraf Gildenlovun mülkiyyətində idi. İndi isə mülk şəhər muzeyinə çevrilmiş və anam muzey cəmiyyətinin sədri olmuşdu. Atam isə daha çox pivəbişirmə zavodunu buzla təmin edən gölməçə ilə maraqlanırdı.

Bu iki kişinin getməsini gözləyirdim. Böyüklü- kiçikli, başqa oğlanlar da burunlarını məftil hasara dirəyib eyni şeyi gözləyirdilər. Əlində mişar olan bu iki kişi pivəbişirmə zavodunun işçiləri idi və yükü buzxonaya aparacaqdılar. Bütün il boyu müştərilərə zavodun pivə və sodalı suyu ilə bərabər buz da aparılırdı. O zaman nə buz xana, nə də ki, elektrik soyuducular var idi. Lakin buz qutuları olan şəxslərə hər həftə pivəbişirən zavodun böyük anbarından iri buz parçası göndərilirdi. Orada buz qalın ağac kəpəyi qatının altında saxlanılırdı.

Bu iki kişi getdi. Onların xızəklərinin zəngi şəhər boyunca cingildədi. Səs eşidilməyək dərəcədə zəiflədikdə əlimdə açar darvazaya doğru qaçıdım.

Sonrakı xatırladığım şey oğlanların bəzilərinə heyrətlə baxmağım idi. Onların ən böyüyü qaçıdı və bir-birinin ardınca bir buzun küncündən su üzərində üzən digər buz parçasının üstünə tullanmağa başladı. Eyni sıçrayışları təkrarlayaraq onlar yenidən bərk buzun üstünə qayıtdılar. O qədər zirək idilər ki, üzən buz parçası çevrilməyə macəl tapmamış onun üzərinə enirdilər.

Onların bu məşğuliyəti əyləncəli görünürdü. Mən də öz bacarığımı göstərmək istədim. Özümü hazırladım və qaçaraq üzən buz parçasının üzərinə tullandım, lakin buz çevrilmədən dönüb üzərində dayana biləcək qadər cəld deyildim və mənim buz parçası üzərindəki dayaq nöqtəm tərsinə çevrildi. Bununla da mənə tamamilə düşmən bir dönyanın içərisinə düşdüm.

Mən yuxarı, o biri uşaqların yanına qayıtməq üçün dəlicəsinə mübarizə apardım, lakin mənim düşdürüm dəlik yoxa çıxmışdı.

Başımı və burnumu möhkəm, qara oyuq zənn etdiyim tünd rəngli tavana çırpdım. Xəbərim yox idi ki, yuxarıdan baxanda buz ağı, buzdakı oyuq isə qara görünür, suyun altında isə hər şey tərsinədir. Buzun üzərindəki yarıq işığı içəri keçirir və bu zaman buz qatı tünd rəngdə görünür. Mən tamamilə özümü itirdim və üzməyimlə bağlı xatirimdə qalan yeganə şey bu oldu.

Çox güman ki oğlanlardan biri bükülmüş çəkməmi əlinə keçirərək ayağımdan tutub məni yuxarı dardı. Oğlanlardan biri mənim öldüyümü söylədiyi zaman öz qışqırıq səsimə oyandı. O qədər qorxmuşdum ki, qışqırıqlı digərlərini səhv düşündüklərinə inandırmağa çalışdım. Həm xaricdən, həm də daxildən donmuş və islanmış şəkildə isti yataq və ana qayğısı üçün evə qaçıdım. Bu, məni həqiqətən də sağ qaldığımı inandırdı.

Atam ofisdən evə qayıdır məndən yataqda oturub Tanrıının Duasını etməyi xahiş edincəyə qədər özümü tam təhlükəsizlikdə hiss etmədim. Bu bizim aramızda sırr olaraq qaldı və bizə xoş sakitlik və istilik bəxş etdi. Dua etdiyimiz zaman anam heç vaxt bize qoşulmazdı. Pilləkənlərin altında ayaq səsləri eşitdiyimiz zaman mən cəld yerimə uzanardım və atam yataq otağını tərk edərdi. Bir dəfə onlar düz mənim otağımın qapısı ağızında rastlaşıqları zaman anam mehriban və tənəli səslə atamdan soruşmuşdu: "Uşağa nə öyrədirsin?"

Atam heç vaxt məni kilsəyə aparmırdı. O heç özü də kilsəyə getməzdi. O dərəcədə qatı xristian deyildi. O, inancını yadlarla deyil, yalnız mənimlə bölüşürdü. İkimiz üçün inanc və əxlaq yalnız biziə Tanrı arasında olan məsələ idi. Atamın yəqin ki, yarananla xüsusi razılığı vardı: bütün digər məsələlərdə mükəmməl davranış nümayiş etdirdiyi təqdirdə, gözəl qadınların kompaniyasından zövq ala bilərdi.

Ateist olduğu üçün anam İsaya yox, Darvinə inanırdı. Lakin xristian əxlaq qaydalarına ciddi şəkildə əməl edirdi. Gənc qız ikən İngiltərədən, müasir ipək alt paltarında və çamadanında bir dəst oyun kartı ilə qaydan zaman lüteran xalaları onun alt paltarını və oyun kartlarını sobaya atmışdır. "Alt paltarı" sözünü belə işlətməyə icazə verilmirdi; bu termin "adi çəkilməyənlər" siyahısında idi.

*Bu dərəcədə fərqli iki insan necə bir yerdə qala bilərdi?*

Çox güman ki, onlar bunu mənə görə edirdilər. Amma onların mübahisə etdiyini heç zaman eşitməmişdim. Mənə "Gecən xeyrə qalsın" deyib aşağı düşdükdən sonra köhnə taxta evimizin döşəməsindən onları dirləməyə çalışırdım, lakin klassik musiqi oxuyan köhnə qrammofondan başqa heç bir şey eşidə bilmirdim.

Buz altındaki macəramdan sonra mən həyat və ölüm haqda çox düşünməyə başladım. Mən heyvanlar və bitkilərlə onları yaradının kimliyindən daha çox maraqlanırdım. Hərəkət edən hər şeyi toplayırdım. Görünən dünyadan kənarda nəyinsə olduğuna heç zaman şübhə etmirdim və bu baxımdan atamlı eyni əqidəyə sahib idim. Amma mən din dərslərində keşisin adətən əzmlə danişdiyi, səmanın arxasındaki abstrakt dünyanın gözə görünməz mələklərindən çox, yerdə görə biləcəyim şeylərlə məşğul idim.

Mənim ariq dayəm Lauranın yatağının üzərində haşıyəyə alınmış girdəsifət, balaca mələklərin rəsmələri vardı. Kök aşpaz Helqa rəfiqələrini qəhvə içmək üçün otağında toplayan zaman mələklər haqqında mahni oxuyar və simli alətlərdə çalardı. Bir dəfə uşaq vaxtı mən sürüñərək yatağımdan çıxdım və qapının deşiyindən gizlicə içəri baxdım. Büyük dəhşət yaşadım. Valideynlərimin əyləncəli mərasimdə olduğu bir axşam iri bədənli Helqanın hamam vannamızın içində girməyə hazırlaşdığını gördüm.

Qorxu içində yatağıma cumdum və sıyrılmış yorğanı başıma çəkdirdim. Mən anamı heç zaman alt paltarında görməmişdim və indi sanki yeni bir şey kəşf etmişdim. Bu inanılmaz dərəcədə həyəcanlı və maarifləndirici idi, lakin mən geri qayıdır yenidən baxmağa cəsarət etmədim. O, mələklər kimi çılpaq idi, lakin bədənini vannanın içərisinə salmaqdə çətinlik çəkirdi.

*O öz gözəl səsilə cənnətə getsə və qanadları ilə ətrafi süzsəydi,  
nə olardı?*

Helqanın məndə əks cinsə qarşı maraq oyatdığını deyə bilmərəm, amma hamamın döşəməsinə yuxarıdan aşağı şəlalə kimi axan su yeni xəyallar qurmağıma təkan verdi. Gecələr otağında tək qalandı onlar mənim şəxsi dünyamın dəyişilməz hissəsinə çevrilirdi. Yay idi. Mən barmaqlarımın ucunda yatağımdan qalxdım və Larvik

körfəzinə baxan iri, açıq pəncərəyə dırmaşdım. Biz sildirrim təpənin dənizə baxan tərəfində yaşayırdıq. Üç mərtəbə yuxarıda mən uzun bəndə qədər uzanan qırmızı kirəmitlə örtülmüş damlara və oradan da uzağa, açıq dənizə baxırdım. Mən yatağıma qayıdanda dəniz səyahətinə orada davam edirdim. Şanslı olduğum gecələrdə Afrikanın yerli əhalisi və qəribə heyvanları barədə xəyallarım yuxuda davam edirdi. Lakin indi qış idi və hava yataqdan ayrılmaga imkan verməyəcək dərəcədə soyuq idi. Anam həmişə təkid edirdi ki, havanın necəliyindən asılı olmayaraq yatan zaman həmişə pəncərəni açıq qoyum.

Bələ gecələrdə mən özümü hamamda (lakin Hilqasız) hər iki kranı açıb suyun yuxarıdan şəlalə şəklində döşəməyə və oradan da yataq otağıma dolduğunu gözləyən təsəvvür edirdim. Su məni yatağımla birlikdə təpədən aşağıya aparıb körfəzə salır, oradan da palmalar və qonşuluqdakı uşaqlardan daha maraqlı oyun yoldaşlarının olduğu diyara aparıb çıxarırdı.

Digər xəyal variantında isə heç səyahət etməyimə də ehtiyac yox idi. Mən sadəcə olaraq köhnə, kimsəsiz pivəbişirmə zavodunun üzərində iri şüşə qübbə tikir və onu istixanaya çevirirdim. Burada mən tropik bitkilər əkir və hərəsindən iki nəfər olmaqla hind, afrikalı və ərəb uşaqları və əlbəttə ki, heyvanları lap Nuh öz gəmisinə dəvət etdiyi kimi dəvət edirdim.

### Həqiqətdən xeyli uzaqlaşmış oğlan?

Məhz yetkinlik dövründə mən utancaq olmağa başladım. Qonşuluğumuzdakı oğlanların əksəriyyəti məktəbi ilk yeddi ildən sonra buraxmışdır. O zamana qədər mən təpəmizdəki dəstənin diqqət mərkəzində idim. Məndə gölməçənin açarları, buz qutusunda sonsuz sayda portağal və albali suyuvardı. Mənim ekspedisiyama qoşulub meşəyə getmək hamı üçün maraqlı idi.

Yəqin ki, mən anamın böyük kəşflər, vəhşi heyvanlar və başqa millətlər—bəlkə də ən çox başqa millətlər—haqqında olan kitablarından ruhlanmışdım. İndi onların heç birini Larvikin yaxınlığında tapmaq olmaz. Yادimdadır bir dəfə şəhərə sirk gəlmışdı və biz canlı-canlı qara dərilil kişi görmüşdük. Oğlanlardan biri onun ovuclarının içiniin ağ rəngdə olduğunu görəndə hamımız məyus olduq. Anlıdıq ki, onun dərisinin rəngi saxtadır.

Şəhəri əhatə edən meşədə zəngin canlı təbiət var idi: şərqdə şam meşəsi ilə yarpağını tökmüş hər cür növ meşənin qarışığı, qərbdə isə Farris gölü boyunca fistiq meşəsi. Biz mantar tapançalarımızı, ox və yaylarımızı kənara qoyub əlimizə vedrə və vəhişti heyvanları tutmaq üçün tor götürürək səyahətə çıxdıq. O zaman bəzi iri məməlilərdən başqa heç bir heyvan növü təhlükəli deyildi. Dünyanın biz yaşadığımız hissəsində heç bir böcək dərmanı, cırklənmə yox idi. Çaylarımızın hamisində balıq vardı.

Balaca göllərdə və hovuzlarda qurbağa balaları, rəngli salamandralar və qara, iri su böcəklərini ovlayırdıq. Meşədə kirpi, sıçan, böcək, çeyirtkə və ilan tuturduq. Havadə yarasadan kəpənəyə qədər hər şeyi tuturduq. Quşların yuvasında kifayət qədər yumurta olduğu zaman yumurtalardan biri kolleksiyamıza əlavə olundu. Atam köhnə pivəbişirmə tövləsində mənə panel vurumuş təzə şəxsi otaq vermişdi və biz qapıdan "Zoologiya muzeyi" yazısını asmışdıq. Gündəlik həyatimdə demək olar ki, qorxaq idim, amma kolleksiyamıza yeni heyvan cinsi əlavə etmək məsələsinə gələndə mən tamamilə başqa insan olurdum. Bir dəfə evə arxamca bir dəstə oğlanla gələn zaman anamın az qala ürəyi getmişdi.

Qapının zəngini çaldım və o, qapını açanda əlimlə quyuğunun ucundan tutduğum canlı gürzəni ona tərəf uzatdım. Gürzə kinli burumlarla qırılırdı və məni sancmağa çalışırıdı. Lakin hər dəfə bunu etməyə çalışanda onu əzmlə silkələyirdim. Anam qaçıb spirtlə dolu şüşə banka gətirdi və fisildayan ilan başından bankaya salındı. Sonra o, gərginliyini atdı və qiymətli xəzinə kimi bankanın dibində qırırlaraq yuxuya getdi. Mən onu başını əzmədən Y-şəkilli çubuğu boğazına keçirərək tutmuşdum.

*Sən sinfin ən utancaq və ən sakit oğlanı idin?*

Hər halda bu, Arnold Yakobun yazdığını görə belə idi. O, təzə məktəbdə mənim ən yaxın dostum idı. O, olmasa idi məktəbdən axmaq kimi qovulacaqdım. Ən azından keçmişə nəzər salanda özümü belə təsəvvür edirəm. Sinfimzdəki digər uşaqlardan fərqli olaraq idmana heç bir marağım yox idi; futbol komandalarına seçilən ən axırıncı nəfər mən olardım və idman zalında tramplindən

tullanmağı xoşlamırdım. Mən iynəyə taxılmış və şüşənin içində əhatəyə alınmış xırda böcəkləri öyrənməyə üstünlük verirdim.

Atam ümidsizliyə qapılırdı. O, ayağının suyun dibinə dəymədiyi yerlərdə məni üzməyə cəhd göstərməyə belə vadə edə bilmirdi. Son ümidi məni aldatmaq idi. O, gözəl cavan qadın sıfariş etmişdi və həmin qadının əlində ucuna ip halqa bərkidilmiş uzun tilov vardi. Mən ipdən yapışib dənizin içərilrindəki dərin suda qurbağa kimi üzəməli idim. Atamla kobudca sağollaşıb onu üzmək üçün gənc qadınla tək qoyub getdim. Özümü heç zaman həmin andakı qədər alçaldılmış hiss etməmişdim. Bir daha bu şəkildə alçaldılmağa imkan verə bilməzdim.

O zamana kimi artıq idmana dəli kimi bağlanmış məktəb dostları vardı. Onlar Nurminin 1 500 metrlik yarışa hansı sürətlə qaçdığını saniyəsinə kimi, Rustadstunun Holmenkollen xızık tullanmasında hansı uzaqlığa tullandığını santimetrinə kimi bilirdilər. Yaxınlıqdakı meşədə çarpez qaçışa başlayanda mən də həmişə axırdı qurtarmağıma baxmayaraq, onlara qoşuldum. Hər dəfə meşədə gözəl bir şey görəndə, onu yoxlamaq üçün ayaq saxlayırdım. Lakin üç şirin qız yarışın başlanması görməyə gəldiyi zaman əlində balıq tilovu tutan qadın yadına düşdü və o qədər sürətlə qaçdım ki, hamını ötdüm və final xəttini birinci keçdim.

Bir zaman qırx min idman azarkeşi ilə əhatə olunacağımı, film ulduzunun yanında hamını doğma şəhərim Larvikdə Qış Olimpiadasına dəvət edəcəyimi təsəvvür etmək, nə vaxtsa Aya təzəcə ayaq basmış biri ilə görüşəcəyimə inanmaq qədər çətin idi.

Meşədə qaçmağım atama yeni ümid verdi, ancaq o məni heç zaman dərin suya şirnikləndirə bilmədi. Cəngəlliyyin kralı Tarzan haqqında kitab oxumağımı görmüşdə və ağıllı ideyası vardi. O, pivəbişirmə zavodunda dülgərlərə arxa həyətdə çox hündür şaquli dirəklər ucaltdı və onları başlarında çarpez pərsənglə birləşdirdi.

Biz dırmaşmaq üçün iki qalın ipi və iki gimnastika halqasını pərsəngə bərkidik və mən Tarzan oyununu oynaya və yerdən hündürdə cəngəllik sarماşanında yellənməyə başladım. Mən ip və halqalardan hər günorta istifadə edirdim və hər iki əlim elə güclənmişdi ki, əlimin birini boş buraxıb, düz bucaq altında olmaq şərtilə digər əlimin bir barmağı ilə dirəkdən sallanırdım. Lakin idman

zalında mən həmişəki kimi acınacaqlı vəziyyətdə idim və heç zaman taxta atın üzərində tullana bilmədim. Futbola marağım, atam məni rüşvət təklif etməklə Norveç çempionatının finalına aparmaq istəyən zaman azaldı. Söz vermişdi ki, "Larvik Turn" qalib gəlsə mənə yeni balıq tilovu alacaq. Onlarsa uduzdular.

Meşədə qaçmaq, ipə dırmaşmaq, çadırla bayırda düşərgə salmaq və yatmaq üçün çanta həyatımın ilk illərində anamın mənə öyrətdiyi bəzi qabiliyyətləri bərpa elədi. Sağlam pəhriz və təmiz hava məsələlərində anam əsil fanatik idi. Mənim keçi südü ilə kökəlməyim üçün qulluqçuya bağçada saxladığımız iki keçini düzgün şəkildə sağmaq öyrədilməli idi.

Mən təmiz havada çölə çıxmali və tək oynamalı idim, hətta yağış yağanda belə. Həzmim qaydada olduğunu sübut etməmiş səhər pilləkənləri enməmə icazə vermirdilər. Bu o qədər utandırıcı idi ki, mən bir dəfə güvəcin içənə şarf və şlyapa qoyub onu ayaq yoluna boşaldım və su çəlləyinin zəncirini dardım. O vaxtdan yadimdə qalan xatırə valideynlərimin təpənin başındakı poçt ofisinin yanmasına göstərdiyi reaksiya idi.

Bütöv səhər ağı taxta evlərdən ibarət idi və bir zaman, mən doğulmadan əvvəl Larvikin yarısı yanib külə dönmüşdü. Bu alov gecə biz yatdığınız zaman başlamış və od körfəzin yuxarısına kimi yüksəlmişdi. Qiğılcım yağışı biza çatdı. Atam dedi ki, alov yayılsa, pivəbişirmə zavodunun zırzəmisinə pənah aparmalıyıq. Yerin altında qalmaq məcburiyyətdində qalsaq, ehtiyacdə olmayım deyə anam mənə güvəcə oturmağı əmr etdi. Xoşbəxtlikdən yanğın nasosları sallanan zəngləri və finxiran atlarıyla mən işimi bitirməzdən əvvəl gəldilər və mən uşaqlığımı alov qorxusu olmadan yaşadım.

Digər tərəfdən isə ömrümdə ikinci dəfə suyun altında ölümlə üz-üzə gəldim.

Məzarlığın yuxarısında təpənin başında dərin və enli yarıq vardi. Bu yarıq adanın sıldırıım qayasını və hamamlarını materikdən ayırdı. Burada Larvik körfəzindən gələn daimi sualtı axın yarıqa doğru axır və okeanın ritmik dalgalarıyla geri çəkilirdi. Pivəbişirmə zavodunda işləyən qapıcıının oğlu burada batmışdı. Ölü doğulmuş uşağınu bu yarıqa atmış subay qadın haqqında da bəzi dəhşətli şayıələr gəzirdi.

Payızda hamamxanalar boş olardı və dəmir hasarı olmayan balaca taxta körpü məni adada qaçdı-tutdu oynayan oğlanlara qoşulmağa həvəsləndirərdi. Qaçmaq bacarığımdan qürur duyduğum üçün, arxmaxca qaçan oyuncudan taxta körəkünün üzərində diaqonal şəklində tullanmaqla uzaqlaşmaq istədim, lakin dayaq nöqtəmi itirib dərin yanğı düşdüm.

Hətta yaxşı üzgütü belə dəniz yosunları ilə örtülmüş sürüşkən dik divarlılara dırmaşa bilməzdi. Mən suyun altındakı axında burulduğum və kaskad şəklində yığılan suya əllərim və ayaqlarımla vəhşicəsinə və aciz bir şəkildə vurmağa başladım. Mən yalnız iki dəfə suyun dərinliyinə batdığını xatırlayıram.

Sonra isə dünya yox oldu. "Amerikalı" ləqəbli nəzəri cəlb etməyən balaca bir oğlan hamamxanaya cumdu və xilasetmə halqası ilə ip götürdü və onu "cadugərin qazanı"nın içində atdı. İpdən necə yapışmağım mənə sərr olaraq qalır, lakin onu bilirəm ki, oğlanlar birgə cəhdlə məni yuxarı darta bilmisdilər. Atam bu zəif "Amerikalının" sinfin qəhrəmanı elan etmişdi. Həmin gündən sonra o, sınıfə kəmərində gümüş bıçaqla gəlməyə başlamışdı.

Bundan sonra heç kim məni sadəcə əllərimi və ayaqlarımı ritmik şəkildə hərəkət etdirərək üzə biləcəyimə inandırıa bilmədi. Məni buna cəhd etmişdim, lakin bir daha heç vaxt etmədim. Atam mənim su qorxusu ilə böyüdüyümü qəbul etməli oldu, ta ki uzun illər sonra "Kon-Tiki" ekspedisiyasından qayıtdıqda əlimi sıxanadək. O vaxta qədər mən artıq üzməyi öyrənmişdim.

## **4 Başım suyun üzərində**

Uşaqlıq dövrümün xatirələri gözqamaşdırın gün işığının parıltısı ilə qəfil yoxa çıxdı.

"Axırıncı gündür; əşyaları toplamaq vaxtıdır. Təyyarə bu gün yola düşür".

Jaklin yanındakı stulu tərpədən zaman mən oyandım, akuakum isə yuxuya getdi.

"Hələlik", - deyə öz-özümə piçildədim. Sakitlik və tənbəlliyyə əlvida. Mən çeşidlənməmiş məktub qalaqlarını, Kanar adalarındaki evimdə döşəməni örtən yardlarla cavabsız qalmış faksları gözümün qabağına gətirdim. Lakin yaxşı hazırlıqlı idim.

Turistlərdən uzaqda köhnə, gözdən uzaq bir mülkdə ideal iş şəraiti tapmışdım. Mülkdə iri ağaclar və avokado plantasiyalarının qalıqları vardi. Bura becərilməmişdi. Buranın evləri qədimliyi sayəsində və bir zamanlar bu hündür ağaclar və uca divarlarının arxasında yalnızlıq içərisində yaşamış məşhur yerli şairin şərəfinə qorunurdu.

Hələ də gün ərzində bir neçə saat artıq vaxt əldə edə bilmək üçün səhər saat altıda yuxudan oyanmalı idim. Bu, öz ərinin uğrunda səhər yeməyinin vaxtını altı saat dəyişən Jaklin üçün qəfil dəyişiklik idi. Bu fədakarlığının əvəzində ona simvolik toy hədiyyəsi olaraq, okean üzərində doğan günəş hədiyyə verildi.

O, Hollivudda kameraların qarşısında keçirdiyi illər ərzində bəlkə də heç bir zaman günəşin doğuşunu görməmişdi. İndi isə rəssamlıqa və arxeologiyaya böyük marağı olduğu üçün pəncərənin yanında

oturub güneşe – ilk yaradıcı rəssama tamaşa edə bilər, onun sübhü alışdirmasını, okeani, səmanı və arxamızdakı uca dağları həmişə dəyişən, sakit harmonik rəng çalarları ilə firçalaya bilərdi. Jaklin yanında dayanmasaydı, aku-akum yəqin ki, öz varlığını bildirərdi. Bəlkə də siçan kimi sakit dayanmış aku-akum da orada idi və bizim kimi valeh olmuşdu.

Təmiz, mavi səma altında bir neçə gün keçirmək üçün çoxlu pul xərcləyən müasir güneşe sitayış edənlərin şərəfinə adanın başqa hissələrində göydənlənlərdən ibarət bütöv bir şəhər ucaldılmışdı. Jaklinə məni bu adaya və bu dərəyə gətirən isə qədim güneşe sitayış edənlər olmuşdu. Hər gün Afrikadan Amerikanın cəngəlliklərinə qədər qərb istiqamətində səyahət edərək başımızın üstündən keçən də onların allahlarının saf və korlanmamış simvolu idi.

Vadidən aşağıda ta qədim zamanlardan orada özünə yer tutmuş pilləli piramidalardı. Onlar çox uzun müddət idi ki, həmin bu yerlərində idilər və artıq heç kəs onların kim tərəfindən tikildiyini bilmirdi. Yaşlılar öz nənə-babalarından bu piramidaların həmişə orada olduğunu eşitmışdır.

Adanın yeni sakinləri isə piramidalarla maraqlanmamış və onların sadəcə olaraq gözəl, lakin mənasız daş qalaqları olduğunu və bu daşların tarlaları daşlardan təmizləyən ispan fatehləri tərəfindən buraya atıldığını düşünmüşlər. İndiyə qədər yerli əhali bütöv piramida ərazisini hörmətlə qorumuş və şəhər qədim, sırlı tikililər ətrafında inkişaf etmişdi.

Evlərin yaratdığı six cərgələr ərazini əhatə edən mühafizə pərdəsinə çevrilmişdi. Məktəb uşaqları mükəmməl inşa edilmiş piramidalardan bir daş belə tərpətmədən ərazi boyu ciğirlər və kəsdirmə yollar düzəltmişdilər. Bilərkədən, ya bilməyərəkdən divarlar hörmətlə qorunub saxlanmışdı, onlara xüsusi diqqət yetirənlər isə yalnız Atlantida haqqında fikrə qərq olmaq istəyən və gizli maraqları olan şəxslərdən ibarət qruplar və yaxud digər planetlərdən gələn ziyanətçilər idi. İndi isə şəhər şurası müstəqil şəkildə ərazini yeni inkişaf üçün açmağı və küçələrin ərazini çarpez kəsib keçməsinə icazə verməklə həm mövhümata, həm də elmi mübahisələrə son qoymağı qərara almışdı.

Piramidaları vaxtında qoruyub saxlaya bildim. Quimarin şəhər xəritəsindəki ağ yamağın üzərində Las Piramides de Chancona yazılı vardı. Kim tərəfindən tikildiyi məlum olmayan bu piramidalar rəsmi qaydada qorunmurdu. Atlantik okeanındaki piramidalara aid heç bir qanun yoxdur. Qorunan yeganə şey piramidaların arasında ən hündür nöqtədə yerləşən köhnə ispan tikilisinin divarı idi. Çoxlu sayıda kiçik otaqları buranın monastır olduğundan xəbər verirdi və bura da mənim aldığım ev kimi milli irs şəklində qorunmuşdu.

Təsadüf elə gətirdi ki, bu piramidalar haqqında öyrənən adam mən oldum. Bu elə bir təsadüf idi ki, özümü bir adadan başqasına yerli əhalinin bildiyi şeyləri "kəşf etmək" üçün dərtilib gətirilən ipdən asılmış kukla kimi hiss edirdim.

İnsan doğulduğu gündən gözünün içini baxan və hər zaman da gözünün qabağında olan bir şeyi heç vaxt kəşf edə bilmir. Sorvik adlı norveçli bir turist piramidalardan birinin təsvir olunduğu qəzet parçasını kəsib mənə göndərmək qərarına gəlmışdı. Mətn piramidaların inşasını fövqəltəbbi qüvvələrin işi hesab etdiyi halda, şəkillər isə onların okeani keçərək Kanar adalarına gəlmiş və dünya tarixinin ilk çağında Atlantik okeanının hər iki tərəfində tikilmiş pilləli piramidalara tanış olan fani insanlar tərəfindən tikildiyini göstərirdi.

Şəxsən mən Kanar adalarına buranın ispanlar və portuqaliyalılar gəldiyi zaman onları gülərzülə qarşılamış aborigen əhalisi barədə bir şey öyrənmək ümidi ilə səfər etmişdim. Onlar Tenerifədə quançolarla yanaşı Şimali Avropalıları xatırladan hündür, sarışın və aq dərili insanlar da vardı. Lakin Şimali Afrikadakı bərbərlər və əfsanəvi dənizçilər də belə xarici görünüşə malik idilər.

Asteklər və inklərin sözlərinə görə bu dənizçilər öz ulu baba-larının sivilizasiyası ilə onları tanış etmiş və onlara piramidalar tikməyi öyrətmişdir. Məhz bu səbəbdən də mən bu adalara çox əvvəllər bir dəfə də səfər etmişdim. Bizə avropalıları xatırladan, lakin Atlantik okeanını Kolumb və Leyf Eyriksondan çox-çox əvvəl qadınlar, keçilər və itlərlə birlikdə keçmiş bu dənizçilər haqda öyrənməyə can atırdım. Bundan əlavə, onlar misirlilər kimi mumiyalama və kəllənin halqa şəklində deşilməsi sənəti ilə də tanış idilər.

Mən hələ də Perunun sahilindəki Tukumedə piramida sahəsində geniş qazıntı işlərini davam etdirirdim, lakin piramidanın təsvir edildiyi qəzet parçasını alanda Osloda qısamüddətli səfərdə idim. Kanar adasını əlinin içi kimi tanıyan yeganə tanışım dostum Fred Olsen idi. Ona bu adalarda atası Tomasdan gəmiçilik şirkəti və torpaq mülkü miras qalmışdı. Onun atası II Dünya Müharibəsi zamanı Livə və bizim oğlanlara Nyu Yorkun xaricində sığınacaq vermişdi. Həmin vaxt mən Şimali Avropada müharibədə idim.

Fred heç zaman Tenerifedəki piramidalar barəsində eşitməmişdi, lakin Amerikaya ilk dəniz səyahəti zamanı Kolumbun yola düşdüyü qonşu Qomera adasında yaşamışdı. Qızı Kristina yaxşı fotoqraf idi. Kristina anası Kristinlə birgə bərə ilə Tenerifeyə üzmüştü.

Təxminən hər il dörd milyon solğun bənizinin günəşlənməsinin xoş qarşılılığı bu adada ağ və saqqallı quançolar Kolumbun ilk səyahəti zamanı avropalı işgalçılara müqavimət göstərmişdilər. Okeanın digər tərəfində isə həmin işgalçılardan saqqalsız hindlilər tərəfindən öz evlərinə qayıdan allahlar kimi qarşılanmışdır.

Turist dəstələri arasında Tenerifedə düşmək və piramidalar haqqında məlumat toplamaq iki skandinaviyalı qadından böyük cəsarət tələb edirdi. Lakin onlar yoldan kənardə yerləşən və heç bir turistin və otelin olmadığı, mərkəzi hissəsində piramidaların yuva saldığı Quimar şəhərinə gedən yolu tapmışdır.

Kristindən bir yığın şəkil alan kimi uçaşa qalxacaq ilk təyyarəyə mindim. Yaxşı qorunmuş, terraslı piramidalara nəzər salar-salmaز uzaq keçmişlə üz-üzə gəlmək düşüncəsi qəlbimi heyranlıq duyğusu ilə doldurdu. Bu duyğular tam üç il əvvəl Peruda mənə çox daha böyük, lakin onlar kimi araşdırılmamış və unudulmuş piramidalar göstərildiyində duyduğum hissələrin eyni idi. Hər iki yerdə də yerli əhali piramidalara qarşı eyni dərəcədə laqeyd yanaşırdı.

"Noreçdə piramidalar yoxdur?" - Peruda məndən soruşdular.

"Onlar piramida ola bilməz; onlar həmişə orada olub", - məni Tenerifedə inandırmağa çalışırdılar.

Həmin gecə bələdçi lərimi tərk etdim və piramidalar olan əraziyə tək başıma qayıtdım. Turistik tətil məkanında və tam ayıq olmağıma baxmayaraq, orada-qoca divarlar arasında yalnız idim və doğru bildiyim şeyə inanırdım.

Məbədin platforması üzərində düz arxamda sevimli bir cavan peyda oldu və mən səksəndim.

"Siz Tur Heyerdalsınız?", - o soruşdu.

"Bəli, bəs siz kimsiniz?" - soruşdum.

"Mən Quançoyam", - o sakitcə cavab verdi.

"Hamı deyir ki, adada quanço qanı qalmayıb", - mən cürət edib dedim.

"Mən həm ata, həm də ana tərəfdən quançoyam".

"Quançosansa, bəlkə mənə bunun nə olduğunu deyə bilərsən?" - deyərək mən ən böyük piramidaya işarə etdim.

"Deyilənə görə bu qaya təmizlənən sahədi".

"Sən buna inanırsan?"

Ucaböylü dostum gülümsədi. "Buna inanmış ola bilərdilər".

Quimar dərəsindən yuxarıdakı evdə dostumun anası və bacı-qardaşları ilə tanış oldum. Karlos Kampos Quimar şəhərində polis işləmişdi və onun bütün ailə üzvləri də özü kimi sanşın və mavigözlü idilər.

Onlar iddia edirdilər ki, dağın yamacında, Quimarın bu tərəfində demək olar ki, bütün əhalidə quanço qanı vardı; məhz burada insanlar öz silah qayışları ilə muşketli ispanlara qarşı ən uzun müqaviməti göstərmişdilər. Franko rejimi zamanı quanço olduğunu və yaxud quanço dilində tək bir söz bildiyini iddia edən şəxsə ölüm cəzası veriliirdi. Belə qəbul olunmuşdu ki, işgalçılar ibtidai aborigen əhalini yer üzündən silmişdir. Lakin diktatorluğa son qoyulduğu üçün indi Karlos və onun kimi insanlar söz azadlığından həzz alırdılar.

Şəhər şurası buldozerlərini piramidalın yerləşdiyi əraziyə gətirməzdən əvvəl, səy göstərməyi sevən insan olan Fred piramida fotografi Kristinin ruh yüksəkliyi ilə göstərdiyi dəstəklə bələdiyyə xəritəsindəki böyük ağı rəngli yeri bütövlükdə almışdı.

Heç kim nə baş verdiyini anlamağa macal tapmadan, Çakona piramidalan hasara alındı və Atlantik okeanın hər iki tayındakı Avropadan əwəlki mədəniyyətlərin paralelləri sərgisi üçün qorunub-saxlanmış Çakona evinin təmiri və təchiz edilməsi ilə bağlı planlar hazırlanmağa başlandı. Layihəni maliyyələşdirən Fred gələcəkdə turist səfərlərindən əldə

olunacaq gəlirin elmi ehtiyaclara xərclənməsini istəyirdi. Mən sərgini idarə edəcək və maliyyə vəsaitlərini paylaşdıracaq arxeoloqlardan ibarət beynəlxalq komitə yaratmalı idim. Kristina kiçik qızım Bettinanı layihənin həyata keçirilməsi kimi praktik bir iş üzrə menecər qəbul etdi.

Mən isə indi Peru və Kanar adalarındaki piramidalardan arasında get-gəldə olacaqdım. Dulusçu qızım Marianaya isə Atlantik okeanın hər iki tərəfindən oxşar məməkulatların hasil edilməsi tapşırılmışdı. Beləcə, "FERCO" —Mədəni Mənşələrin Araşdırılması və Tədqiqatı üzrə Fond yaradıldı.

Jaklinlə ilk dəfə bu pilləli piramidalardan ən hündürünün başında tanış olduq. Qəzətdəki məqalə mənim adaya piramidaları xilas etmək üçün gəldiyimi və onların Meksika və Perudəki piramidalarla eyni olduğunu iddia etdiyimi yazırırdı. Jaklini maraq bürümüdü və o, buraya baxmaq üçün adanın o biri ucundan gəlmisdi. Bu görüş hər ikimizin həyatında qəfil dəyişikliyə səbəb oldu. Piramidaların vadisi bizim evimizə çevriləcəkdi.

Jaklin Əl-Ayundakı damın üstündə aku-akuyla söhbətimi kəsdiyi zaman biz bu vadidə qayıtməq üzrə idik. Piramida kompleksini və asanlıqla muzeyə və yaxud xüsusi sərgilərə çevrilə bilən monastırba bənzəyən yanmış tikilinin qalıqlarını saxlamaq üçün hər cür riskə getməyi qərara almışdıq.

Biz həmçinin geniş həyətdəki köhnə rançonu bərpa edib onu evimizə çevirəcəkdik. Jaklin məni piramidaların qorunması və bütün ərazinin mədəni park adlandırılması üçün işin əsasını çıxdan qoymuş müvafiq orqanlarla tanış etdi. "Las Piramides de Chacona" internetə qoşulub mədəniyyətlərin mənşəyi və Avropadan əvvəlki dəniz yollarının əlaqələrinin öyrənilədiyi tədqiqat mərkəzinə çevriləcəkdi.

Böyük Səhraya toy səyahəti sadəcə ekskursiya kimi nəzərdə tutulmuşdu, lakin yer sıfariş etməklə bağlı problemlərə görə səyahətimiz bir həftə uzandı. Nəhayət, gəmidə idik: Jaklin yatırdı, mən isə Afrikanın qızıl sahilindən həzz alırdım və biz mavi Atlantik okeanın üzərindən sürətlə keçdiğcə Böyük Səhra arxamızda gözdən itirdi. Az qala özümü suya atmaq üzrə idim ki, gözə görünməyən dost yenə canlandı.

*Burani xatırlayırsan?*

Ətrafa baxdım və yalnız mavi Atlantik okeanı gördüm. Çok

güman ki, Afrika ilə Kanar adaları arasındaki orta nöqtəyə çatmışdıq. Biz bu dərinliklərin üzərindən həm "Ra", həm də "Ra II" ilə üzmüşdük və açıq okeana çatmamış materiklə ada arasından keçmişdik. Okeanın enerjisi azalaraq onu hərəkətsiz mavi sahəyə çevirmişdi. Biz hətta Amerikaya doğru passat küləkləri istiqamətində hərəkət edən hündür dalğaların ağı köpüklərini belə görə bilmirdik. Planet haqqında tam təəssürat almaq üçün buraya ya çox yaxından, ya da Aydan baxılmalıdır.

### *İtmış Atlantida şəhərinə inanırsan?*

Elə o anda şassi sahilə yanaşma xəttinə dəydi və mən səsdən və onun ardınca gələn gurultudan suali unutdum. Evdə, piramida vadisində məni faks gözləyirdi və yeni FERCO layihəsi üçün təkərlər tam hərəkətdə idilər. Fikirləşəsi o qədər məsələ var idi ki, hətta akuakum diqqətimi cəlb etməyə çalışmışdısa da, diqqətimi cəlb etməmişdi.

Bir gün köhnə üsulla üzümə boydan-boya krem sürtüb təraş olmağa hazırlığında Jaklin dedi: "Sən bərbərə getməlisən". Başında tük azdır, lakin boynumda tük inanılmaz dərəcədə tez böyüyür. Günorta Jaklin məni adanın paytaxtına apardı. Orada mən dərin bərbər stulunda oturub özümü rahatladım. Yoldaşım orada bir dəfə olmuşdu.

*Sualıma cavab vermədin. Sən elmdən qorxursan, yoxsa kosmosdan və yaxud suyun dərinliyindən gələn fövqəltəbii ziyarətçilər barədə fikrə qərq olmaq məqsədilə piramidaları axtaranlardan biri adlandırılmaqdan?*

Hər ikisindən də qorxuram. Amma ən çox insanları piramidalının yalnız daş yığını olduğuna inandırmağa çalışan ekspertlərdən qorxuram. Digərlərinə çox da ciddi baxılmır. Şəxsən mən piramidalının avropalılardan çox əwəl, göyərtəsində keçi və toxum olan sadə gəmilərdə Afrikadan gəlmış adamlar tərəfindən tikildiyinə inanıram.

Atlantida haqqında əfsanə nə elm tərəfindən kənara qoyulmalı, nə də ki, Yeni Əsr xəyalpərəstləri tərəfindən həddən ziyanə şışirdilməlidir. Eynəklərimizi taxıl qədim müəlliflərin yalnız mif və fantaziyalan yazıya almağa çalışdığını qəbul etməyə hazır olan kitablanmış materialdan tədqiq etməklə keçmiş kəşf edəcəyimizə inanmaq yanlış olardı.

*Nuh və Sel haqqında əfsanələr kimi?*

Məsələ getdikcə daha da mürəkkəbləşirdi. Bərbər burnumun içindəki tükləri kəsib-kəsməyəcəyini soruşdu. Aku-aku isə diqqətimi Nuha və Selə yönəltmək istədi.

"Həm burnumun, həm də qulağımın içini", - mən cavab verdim. Sel və Atlantida məsələsi həm inananlar, həm də inanmayanlar üçün elə bir incə məsələ idi ki, bu məsələ daha çox vaxtımız olanadək gözləməli idi.

Növbəti günorta Jaklin nə üçün hər zamanki kimi nahardan sonra onunla birləşə on dəqiqəlik mürgümü almadığımı soruşdu. Bunun əvəzinə əlimdə kağız və qələm bağçadakı asma çarpayıda, avokado ağaclarının six yarpaqları arxasında gizlənərək uzandım.

Aku-aku çox gözləmədi.

*Necə ola bilər ki, uşaqlıqda sudan qorxan sən, böyüdükdən sonra heç kimin inanmadığı qədim gəmi ilə dənizə çıxdın?*

Bunun mənətiqsiz olduğunu etiraf etdim. Cavanlığımda mənə tədriclə özümə inam verən nə oldu? O vaxt, uzun illər əvvəl öz-özümlə danışdığımı yadına saldım.

Gənc tələbə ikən əzmlə dağ biyabanında qar tufanına yürüş etmişdim. Eskimos itiyələ birgə havanı vecimə almadan yoluma davam edirdim. Qar üzümə qum kimi çırılırdı və mən öz-özümü deyirdim: Bu, oğlanı kişi edəcək!

Özümdən bezmişdim. Çox çəkingən və utancaq olmaqdan bezmişdim. Qızlarla cansixici davranışır, yarışlarda uduzurdum. Özümü tapmaq və içəridə gizlətdiyim yerdən çıxartmaq istəyirdim. Özümü şüurlu olaraq daxili əsarətimdən azad etməyə cəhd edirdim və elə hiss edirdim ki, qar tufanı bu prosesi məcburiləşdirirdi.

İkinci dəfə boğulmaqdan xilas edildikdən sonra məzarlıqlara və diş həkimlərinə olan münasibətim suya da yönəldi. Bütün dostlarım peşəkar üzgüçü olub hər yay Larvik körfəzində əyləndirdilər. Onların valideynlərinin ya yelkənli, ya da ki, motorlu qayıqları vardı.

Xoşbəxtlikdən bizim qayığımız yox idi və mən taleyimə minnətdar idim ki, valideynlərim Larvik körfəzinə təzə gəlmış və hər birinin dağda bir kotteci vardı. Atam dəmir yolu stansiyası və bir neçə tətil kottecinin

olduğu Ustaosetdə ağaç cərgəsinin üzərində yerləşmiş daxmasına üstünlük verirdi. Anamın Şərqi Norveçdəki kotteci Qudbrandsdalən və Osterdalən vadilərinin arasında ağaç cərgəsindən çox yuxarıda yerləşirdi.

O vaxtlar Hornsyoda dəmir yollar yox idi. Lakin orada on iki ədəd damı otdan ibarət olan alçaq taxta daxma ilə əhatə olunmuş bir primitiv mehmanxana vardı. Burada demək olar ki, qonaq olmurdu; qışda yarıya qədər qarla örtülen kimsesiz bir yer idi. Taxta komaların yarısı keçi saxlanan və pendir istehsal olunan kiçik yay fermaları idi. Yayda bura həyatla dolu olardı.

Daxmaların qalanları isə yay tətillərində şəhər əhalisi tərəfindən icarəyə götürüldürdü. Onlar burada sakit zaman keçirir, darağabənzər qayıqlarla dağ gölündə balıq ovlayır, ya da dağı gəzməyə çıxardırlar. Hornsyo mənim ikinci vətənim oldu. Burada anam bayramlarda yetkin ögey bacı-qardaşlarını və ən yaxın ailə üzvlərini ətrafına toplayardı. Bu yerin körfəz axınlarının təsirinə və Larvik körfəzinin üzmək üçün əlverişli isti suyuna ehtiyac vardı. Dağ gülləri və kolları ilə haşiyələnmiş dağ göllərinə bir neçə dəfə baş vurduqdan sonra hamı mənimlə eyni vaxtda sudan sıçrayıb çıxırı.

Bəlkə də atam əlində balıq tilovu olan qadınla yanına gələn zaman mənə göstərməyə çalışdığı yola məni şüuraltı olaraq yönəldən anam olmuşdu. Gimnastika halqları ilə məşq etməkdən və dağ göllərində alabalıq ovlayarkən avar çəkməkdən qollarmı bir az güc qazanmışdı.

Sonra bir yay tamamilə gözlənilməz bir şey baş verdi. Honnsjo gölünün arxasında əhali yaşamayan, ovsunlanmış meşənin sağından bir tənha kişi peyda oldu. Əynində keçmiş dəbli köhnəlmış ov paltarı və kürəyində torba olan bu kişi komanın qapısını döyüdə və bizə ömrümüzdə gördüyüümüz ən iri alabalığı təklif etdi. Anam bu xalq nağılı qəhrəmanının ac olduğunu ehtimal edib onu yeməyə dəvət etdi. Bu kişi necə nağılı danışındı!

O, bəxtimiz gətirən zaman meşədə və yaxud dağda sadəcə ötəri görə bildiyimiz heyvanlar haqqında, eşitdiyim və oxuduğum ən möhtəşəm heyvan nağıllarını danışdı; sığın, vəhşi şimal maralı, dələ, su samuru, dovsan və hətta sincab, qar siçanı, ala quş, Sibir xoruzu, durna və meşədə oynayan, rəqs edən və bizi yanına

buraxmayan hər şey haqqında danışdı. O, gecə və gündüz bütün bunlarla yaşayırırdı və bu, özünü onun yüksək əhval-ruhiyyəsində və sakit humor hissində göstərirdi.

O, bizə odun doğrayaraq bir-iki əlavə şillinq qazandı. Hətta mənə öz kötəyimi düzəltməyi öyrətdiyi zaman belə anam etiraz etmədi. Sonra isə inanılmaz bir şey baş verdi.

Bir gün vadidən səhralıq dağ vadisindəki biyabanlıqda yaşadığı evi üçün avadanlıq gətirdiyi zaman mənə gedib ona paketlərini daşımamaqda kömək etməyə icazə verildi. Razılışadığımız vaxtda qayıdanda haldan düşmüştüm, lakin gördükərim və yaşadıqlarımla o qədər ovsunlanmışdım ki! Bir gün anam Ola ilə bir-iki günlük Asta vadisinə gedib ona kömək etməyimə icazə verdi. Bu mənim ürəyimdən idi. Vadi dünyadan təcrid olunmuşdu. Yalnız bir cığır Hornsyodan "Hynna" adlanan köhnəlmış və tərk edilmiş dağ ferma tikililərinə gedirdi.

Hornsyo gölüna tökülen yerində çayı keçmək üçün pilləli daşların üzərindən tullandıq və Olanın vadisinə qədər bizi əhatə edən şam ağacı meşəsinə cumduq. Bu zaman bizim üçün yeni, sehrlili bir aləm açıldı.

O, bir zamanlar qoyunların olduğu komada yaşayırırdı. Buranın torpaq döşəməsi və altında qoyunların iməkləyə biləcəyi qədər məsafə saxlanılaq yerdən ucaldılmış köhnə taxta divarları vardı. İçəridəki mebel bayirdakı mebellə eyni idi: iri kötüklər, daşlar və şam budaqları. Ən uzun taxta ocağın üstünə qədər uzanırdı və gündəngüne qışalarırdı. Mən yalnız yanmış odunu doğramalı idim.

Olanın dünyasında mən ilk dəfə həyatın əslində necə sadə olduğunu anladım. İnsanlar tədriclə yaşadıqları həyata öyrəşdikləri üçün onu daha da mürəkkəbləşdirirdilər. Oturmaq və durmağı öyrənmişim andan etibarən bizə yata bilmək üçün çarpayıya və yemək üçün stul və stola ehtiyacımız olduğunu öyrədirlər. Olanın dünyasında yaşadığım ilk gündən sonra mebelsiz də saq qaldığımı kəşf etdim.

Ola danışmağı sevirdi, lakin heç zaman özü haqqında danışmırıldı. Dolayı yolla anam onun, belə demək olar, ağır günlər keçirdiyini öyrənmişdi. O, müflislenmiş və çətin zamanlar yaşamış zadəgan ailəsindən olan zəngin bir kişinin oğlu idi.

Atası ailənin sərvətini içkiyə sərf etmişdi. Ola ona veriləcək yardımçılarla alçalmamaq üçün atasının ov və balıqcılıq avadanlıqlarını götürüb meşəyə çəkilmişdi. Hinnadakı daxmada onun ayağı burxulmuş və o burada qalmağı qərara almışdı. Ola qanunlara uyğun yaşayır və ərazinin balıqcılıq və ovçuluq qaydalarına tam riayət edirdi.

O, ovçuluq və balıqcılıqdan məsul polislər arasında məşhur idi və qanunun uzun əli nadir hallarda Asta dərəsinə çatırdı. Bu yolla Ola Byornebi adətən gündəlik qida rasionunu öz şərtlərilə sakitlik içində və Robinzon Kruzo kimi heç bir köməyə arxalanmadan əldə edirdi.

Bir dəfə vadinin ərzaq mağazasının satıcısı qarşısına elə böyük bir dağ alabalığı ilə çıxmışdı ki, paxıl adamlar balığı və yegeri Osterdal dağlarının başındakı Linq Gölünə uzaq səfərə yolladılar. Ola ilə mən yanından keçdiyimiz zaman qanun keşikçisi binoklu ilə sərt kolların arxasında bizi izləyirdi. Biz suya balaca bir qayıq saldıq. Mən torla balıq tutum deyə Ola avarları tutdu. Bu balıqcılıq cihazına ağızı açıq qalsın deyə üzərində balıqlar üçün nəzərdə tutulmuş çoxlu sayıda milçəklər olan xüsusi lövhələr bərkidilmişdi.

Avarları sürətlə çəkərkən taxta suda ilişib qalır və balıq tutmaq üçün lövhənin üzərindəki ipi yanlayan yellənən həşəratlarla birlikdə gölə salırdı. Bu yolla biz eyni vaxtda bir neçə balıq tuta bilirdik. Bu üsul yalnız yerli əhali üçün nəzərdə tutulmuşdu və şəhər əhalisi və yaxud hər hansı başqa qonağın bu üsulla balıq ovlaması qəti qadağan idi.

Avar çəkərkən Ola bütün istiqamətlərə iti gözlərilə kəşfiyyat nəzəri salırdı. Birdən onun gözləri uzaqdan rəisin binokluna sataşdı. O, dərhal əlini avarlardan çəkdi və lövhədən yapışdı. Mən isə avar çəkməyə başladım. Mənim avar çəkməyim qanuna zidd deyildi, amma Ola icmada daimi yaşadığını iddia edə bilsə də mənə lövhə ilə balıq tutmağa icazə verdiyi üçün həbs oluna bilərdi. Mən bu vəziyyəti cəsarətlə qarşıladım və sanki həyatım təhlükədə imiş kimi avari çəkməyə başladım.

Hər dəfə Ola yorulub-yorulmadığımı soruşanda "yox" deyirdim. Ovuclarımda qabarlar yaranır və partlayırıdı. Üzərində oturduğum bərk lövhəyə o qədər yapışmışdım ki, şimal maralı şibyəsi və süpürgə kolundan özümə altlıq düzəltməli oldum.

Saatlar keçdiğdə hiss etdim ki, altımdakı dəri get-gedə nazılır, mənim əsəblərim sə güclənir. Yalnız axşam düşəndən sonra sahilə çatanda rəisin getməyə hazırlaşdığını gördük. Biz Linq gölünü fərqli istiqamətlərə hərəkət edərək tərk etdik. Qanun adəmi gecə düşməndən Qudbrandsdalendəki sivilizasiyaya, biz isə Hinnadakı daxmaya çatmağa çalışırdıq.

Biz göl müharibəsində qələbə çalmışdıq. Lakin qayıqdan düşüb gəzməyə başladığımızda çöllükdə yerişim şanlı yürüsdən çox uzaq idi. Sanki qamçıyla döyülmüş kimi mənim nazik arxam sancırdı. Olanın 50 kiloqram ağırlığındaki balıq yükünün bir hissəsini zorla daşıyırdım .... "Problem yoxdur. Biz burda yatıb, səhər oyanarıq", Ola arxası üstə süpürgə kolunun üzərində uzanıb yuxuya gedərkən belə dedi.

Meşədə yatanda şam ağaclarının altına sürünerdik. Budaqların barmaqları arasından parıldayan ulduzlar çox gözəl görünürdü. Mənim üçün açıq səma altında arxası üstə uzanıb hər dəfə gözlərinin açıldığı zaman başının üzərindəki ulduzlarla dolu kainatı görməkdən gözəl heç nə yox idi. Amma bu dəfə bu gözəl mənzərəni qaçırdım. İri daş parçasının üzərində yuxuya gedən zaman üzü üstə yatmış olmalı idim.

Ola ilə yay tətilim mənə həyatım üçün əhəmiyyətli olan bir çox şey öyrətdi. Amma yəqin ki, ən çox öyrəndiyim şey necə geyinməyimdən asılı olmayıaraq təbiətin bir hissəsi olmağım idi. Bunu təcrübədən keçirdikdən sonra ən yaxın evdən hansı uzaqlıqda, meşədə, dağda, səhrada və yaxud okean üzərində olmağınızdan asılı olmayıaraq özünüüz həmişə evdə hiss edəcəksiniz.

Ola ilə meşədə olanda nəinki canlı təbiəti, eyni zamanda həm də heyvanların harada olub nə etdiklərini gördük. Biz erkək sığının harada axtalandığını, dişi sığının öz balasıyla haradan keçdiyini, dovşanın şirəli qabiq zolağı qoparmağını, tülkünen tetra quşu ovlamağını gördük. Məktəbə və dərsliklərə geri döndüyümde təbiət haqqında öyrənəcəyim çox şey qalmamışdı.

Payız yaxınlaşanda və sarı böyürtkən bataqlıqları qırmızı rəngə çevriləndə, ürəksiz halda dağ düzənliklərini tərk edib Larvikdə orta məktəbə başladım.

Artıq mənim on beş yaşım vardi. Konfirmasiya yaşına çatmağıma baxmayaraq, bu mərasim mənim üçün deyildi. Məktəbdəki digər uşaqlar əsasən hədiyyə almaq üçün konfirmasiya olunmuşdular. Rahib xoşuma gəlmirdi, həm də onun əlini mənim başımın üzərinə qoymasını istəmirdim.

Arnoldla mən əsasən sinifdə ən çox xoşumuza gələn qızlar və sevginin sırları ilə bağlı filosofluq edirdik. Bununla yanaşı, qız sinif yoldaşlarımız bizim üçün nə qədər maraqlı olsalar da, bizim təcrübəsiz düşüncəmizə görə onlar tamamilə əlcətməz idilər.

O zamanlar məktəblərdə cinsi təhsil verilmirdi; evdə isə bu təhsildən söhbət belə gedə bilməzdi. Bildiklərimiz heyvan krallığında gördüklərimiz və bizdən böyük oğlanların ictimai tualetlərin divarlarında anlaşılmaz işarələrlə yazdıqları ilə məhdudlaşırırdı. Yadimdadır, yaşım az idi və məndən yaşca bir az böyük olan bir oğlan mənə ilk cinsi heroqlif dərsi keçdi. Bir tabaşır parçası ilə divarda ortasında yanq və ətrafında şüalar olan dairə çəkdi və məndən soruşdu: "Bu nədir?

"Gunəş", - deyə mən məsumca cavab verdim.

O, ah çəkdi. "Bu, çırrın bir şeydir", - qulağıma piçildədi.

"Şeytan?", - mən ehtiyatla piçildədim.

Bu məsələyə gələndə o qədər məsum idim ki, qızlara və yetkin qadınlara adı insanlardan fərqli varlıqlar kimi baxırdım - elə inanılmaz həyəcanverici bir varlıq ki, onlara deməyə söz tapmaq çətindir. Məktəbdəki dostlarımdan biri bir axşam qızla görüşməyi planlaşdırmışdı. O, danışmağa sözü olsun deyə yerli idman qəzetini diqqətlə oxumuşdu.

Arnold və mən sevginin ilahi bir qüvvə olduğunu əmin idik. Məhz bu vaxt valideynlərim ayrıılmağa qərara vermişdilər. Onlar heç zaman boşanmadılar: Mən 1933-cü ildə universitetə daxil olub anamla Larvikdən Osloya köçənədək atam pivəbışirmə zavodundakı payını və bütün biznes maraqlarını satıb Osłodaki mehmanxanaya köcdü.

*Sonra sən iki dəfə boşandın, amma heç vaxt konfirmasiya etmədin?*

Mən boşanmışdım, amma sevgiyə olan inamımdan heç zaman ayrılmamışdım. Balaca olanda xaç suyuna çəkilmişdim. Lakin konfirmasiya olunmaqla Larvik rahibinin təsvir etdiyi qiyamət gününün kinli allahına inandığımı bəyan etmək istəmirdim.

Rahibin dediyinin əksi olaraq, mən sevgi Allahının öz ölü doğulmuş körpəsini əziz tutulmuş torpaqda basdırılması qadağan edildiyi üçün mənim az qala boğuldugum Kırkebukta yarığına tullamış qadına mərhəmət göstərəcəyinə inanırdım.

Arnoldla mən balaca şəhərimizin sakit, dar və gecələr az qala boş olan küçələrində gəzərkən tez-tez din və əxlaq barədə danışır və həyatın sırlarını kəşf etməyə çalışırdıq. Kilsənin cavanlar üzərində daha təsiri qalmamışdı və bura yalnız konfirmasiya zamanı gəlirdilər. Konfirmasiyadan sonra konfirmasiya olunmuşlara saat, zaponka kimi hədiyyələr və yaxud onların ilk uzun şalvarları hədiyyə olunurdu. Arnold da hamı kimi konfirmasiya olunmuşdu və öz yaxşı qalın səsi, eləcə də piano çalmağı ilə rahibin diqqətini çəkmişdi. Hər ikimiz musiqidən zövq alırdıq, baxmayaraq ki, mən xaric oxuyurdum. Mənim musiqiyə yeganə töhfəm evdəki iri qramafon idi.

Mənim diniim tədriclə hər şeyi əhatə edən yaradıcı qüvvəyə—təbiətin və böyükən, hərəkət edən hər şeyin inkişafının arxasında duran qüvvəyə inama çevrilirdi. Arnold gülləri sevirdi və mənim sivilizasiyanın yanlış yolda olduğu barədə nəzəriyələrimə qulaq asırdı. Mən maşın və mühərrikləri xoşlamadığımı və tərəqqinin bu formasının bəşəriyyətin inkişafına heç nə gətirməyəcəyini deyəndə adamlar mənim dəli olduğumu düşünürdülər.

*Bələ düşünməyə səni nə vadə edir?*

Bəlkə də bu, təbiətə insanların əcdadı və maliki kimi instinkтив inamdan irəli gəlirdi. Əgər gözə görünməz gücü okeandan yerə qədər hər şeyi əhatə edən Allah varsa, onda insanların rahatlığı üçün maşınları niyə O özü kəşf etmədi? Qorxurdum ki, müəyyən nöqtədə maşınlar üstünlüyü əla keçirib Tanımızın bizə verdiyi təbii dönyanın yerini tutar.

*Sən tərəqqiyə inanmırın?*

İnanırdım. Amma bizi təbiətdən ayıran hər hansı bir köhnə addımın tərəqqi adlandırılmasına inanmirdim. Hiss etməyə başladım ki, insan olaraq biz öz həyat tərzimiz üzərində təcrübə aparırıq – məşələri kəsməyi, fermadan zavoda keçməyi tərəqqi hesab edirik. Uşaqlığımızda şəkil çəkmək mənim maraqlarından biri idi. Seçdiyim mövzular adətən dəyirmi, doğma komalar parlayan sarı günəş, palma ağacları və meymunlar idi.

Sonralar mən mum boyamı karandaşla, pozanla və keçədən hazırlanmış fırçayla əvəz etdim və sivilizasiyanın qüsurlarını təsvir edən karikaturalar çəkməyə başladım. Mən qatarla səyahət etməyi xoşlayırdım və ilk dəfə sınıf yoldaşım radio adlı bir əşyanı sınıfə gətirdiyində hamı kimi mən də təəccüblənmişdim. Biz batareyaya tellə birləşdirilmiş qulaqlıqlar vasitəsilə uzaqdan gələn musiqi səsini eşitdiyimizi heyrət dolu gözlərlə bir-bir təsdiq etdik.

Ola Byornebi ilə birlikdə həyatı tanıldıqdan sonra mən fitneslə daha çox maraqlanmağa başladım. Mən məşədə kros yarışlarında bizimlə qaçan Erik adlı iri bir oğlanla daha möhkəm dostluq qurdum. O, şən oğlan idi və Arnolddan tamamilə fərqli idi.

Onlar heç bir zaman yaxın dost olmadılar, çünki Erik bizimlə birlikdə orta məktəbə getməkdənsə dənizə getməyi üstün tuturdu. Onların hər ikisi də iri idilər. Amma Arnold musiqi və poeziyanı xoşadığı üçün onunla yeganə söhbətimiz fəlsəfə haqqında olurdu. Erik praktik çöl adamı idi və orta məktəbin son illərində Ola Byornebi ilə biyabanlıq sənətini uğurla öyrənib bütün tətillərimi Norgeçin ən vəhşi dağlarında keçirməyə başladığım zaman mənimlə gəldi.

İlk dəfə tanış olanda bir-birimizi tanımağa hazır deyildik. Oyuncaq silahları və taxta qılıncları olan oğlan qrupunun başçısı Eriki ilk dəfə görəndə mən vedrə və torla təchiz edilmiş dostlarımından ibarət qrupla yerli məşədə salamandra tuturdum.

Onlar məşədə pirat gəmisi düzəltmişdilər. Sonralar kros qaçısa başladığımız zaman mən onun evinə gedirdim. Birinci dəfə onun yataq otağında mənə iri şəkildən baxan dəhşətli pirati görəndə qorxmuşdum, lakin sonralar yumoristik artistizmdən həzz almağa başladım.

Erik dənizə çıxdığı zaman əlaqəmiz kəsildi, lakin uzun illər sonra "Kon-Tiki" ekspedisiyasında şurman kimi dəvət etdiyim şəxs məhz Erik Hesselberq olmuşdu.

Mənim kimi Arnold da orta məktəbi bitirdikdən sonra Osloya köçmüdü. Mən universitetdə biologiya və coğrafiyanı oxumağı seçmişdim. O, isə incəsənət məktəbinə gedib peşəkar illüstrator və müəllif oldu. Onun "Bunun sənə də aidiyiyati var" adlı kitabı böyük uğur qazanmışdı. Kitab Larvikin yeganə yəhudi ailəsindən bəhs edir. Ailədə on iki uşaq vardi və ən kiçiyi istisna olmaqla, onların hamısı nasistlərin qaz kameralarında ölmüşdülər.

Biz Samuelin sinif yoldaşı olsaq da, onun yəhudi olduğunu bilmirdik. Bildiyimiz yeganə şey onun Şənbə günləri dərsə gəlməməsi idi. Sevgi Allahına inam qısa zamanda nifrətə çevrilə bilər. Dost və düşmən eyni Yaradana inansalar da, həftənin hansı günü istirahət edə biləcəkləri barədə müxtəlif fikirdə də ola bilər.

Mən sivilizasiya adlandırdığımız şeyin təhlükəli bir şəxə çevrildiyinə tamamilə əmin olmuşdum. Əmin olmuşdum ki, dünyada hazırlıqlı vəziyyətdə olan mühəribə maşınları bütün sivilizasiyalı cəmiyyətləri yeni və dəhşətli bir konfliktdə sürükleyəcək. Alfred Nobel dinamit kəşf edərkən tərəqqiyə və davamlı sülhə inanmışdı. Dinamit I Dünya Mühəribəsində qaz maskalarının xilas etdiyi ilə müqayisədə daha çox həyat götürmüdü.

Orta məktəbdə olduğumuz zaman isə hər cür ərazinin üzərindən təkərsiz keçə bilən yeni, nəhəng mühəribə nəqliyyatlarının kəşf olunmasını eşitmışdım. Eriklə mən yeni, dəhşətli mühəribə kəşfləri istifadə olunmadan Avropadan qaçmaq istəyirdik. Erik təhlükəli sivilizasiyadan uzaqda Mərkəzi Afrikada ideal ictimaiyyət yaratmaq barədə xəyallar qururdu. O zamanlar xəritədə çoxlu boş yerlər vardi.

Mənə çox zaman Roald Amudsen and Fridtjof Nansen kimi dahi tədqiqatçıların cavənlidə mənim üçün nə mənə kəsb etdiyi barədə suallar veriblər. Çətin sualdır. Əlbəttə, onların hər ikisi bütün oğlanlar üçün böyük qəhrəmanlar idilər və o zaman hələ həyatda idilər. Amudsen daha biz dünyaya gəlmədən Cənub qütbünə çatmışdı və Şimal qütbünə birinci çatmaq uğrunda gedən yarışda

öndə gedirdi. 1928-ci ildə Andalsnesdə Boy Skout düşərgəsində olmağım heç vaxt yadımdan çıxmayacaq. İtaliyalı Nobile hava gəmisi qütb ərazisinə düşmüdü və cəsarətlə rəqibini xilas etməyə çalışarkən Amudsenin kiçik təyyarəsi Şimal Buzlu okeana çırpılmışdı. Düşərgəmizə xəbər vermişdilər ki, Amudsen sağdır və hamı çadırlarından sıçrayaraq rəqs edib əl çalmağa başlamışdı. Amma məlumatın yanlış olduğunu öyrənəndə kədərimiz sevincimizdən daha çox oldu.

Nansen I Dünya Müharibəsindən sonra yerlərindən çıxarılmış adamlarla bağlı gördüyü böyük işlərə görə Nobel Sülh Mükafatı aldığı zaman mənim hələ səkkiz yaşım vardi. Biz hamidən çox Nansenə heyran idik. Özünün Fram adlı qütb gəmisində, dreyf buzunun içi ilə qütb cərəyanları istiqamətində üzərək Şimal Qütbünə hamidən çox yaxınlaşmışdı.

O və Johansen insanların arasına qayıtmazdan əvvəl Framı və heyəti tərk edib xızəklə 86 dərəcəli şimal paralelinə getmişdilər. Biz hamımız bilirdik ki, o, 1888-ci ildə xızəklə Qrenlandiyani keçmişdi. Mən balaca ikən heç kim coğrafiyaşunaslara bu nəhəng qütb adasının vəhşi dağ silsilələrindənmi, yoxsa hamar buz kütləsindənmi ibarət olduğunu söyləmək üçün Qrenlandiyani örtən buzun içərisinə qədər getməyə cürət etməmişdi.

Sonra mənim öz həyatimdə təzahürünü tapacaq bir hadisə baş verdi. 1937-ci ildə iki cəsarətli Norveç tələbəsi it komandası ilə Qrenlandiyanın ən vəhşi hissəsindən xızəklə keçmiş və bu barədə kitab yazmışdilar. Onlardan biri, Martin Mehren Qrenlandiyanın itlərindən bir neçəsini Osloya getirmişdi.

Anam itləri çox sevirdi. Əvvəlkə evliliklərindən birində iyirmi Samoyedi vardi. Bunlar Qrenlandiya Eskimo xızəklərini sürən əzələli itlərin bir az əhliləşmiş qohumları idilər. Larvikdə bağçadakı keçilərin südünü içdiyim vaxtdan bəri mən iki yaşlı valideynlə yaşamağım səbəbilə yaşadığım yalnızlıq hissinin əzabını azaltmaq üçün dinc Şo-Şo ilə böyümüşdüm.

Məktəb qurtardıqdan sonra anamla Osloya köcdüm. Anamın əntiq əşyalarına yer eləmək üçün atam ona Kamilla Kollet küçəsində, binanın ən yuxarı mərtəbəsində evin bir ucundan o biri ucuna qədər

uzanan qonaq otağı və hər iki tərəfdə eyvanı olan mənzil almışdı. Orada, şəhərin mərkəzində o, bir gün liftdən Martin Mehrendən aldığı Qrenlandiya küçüyü ilə birgə çıxdı. Sevincimin həddi-hüdudu yox idi.

Amma anam onu azad buraxıb arxasında ön qapını bağlayan kimi təzə qonağımız qonaq otağına qaçıdı və dəli kimi divanların və stolların üzərində tullanmağa başladı. O eyvan boyu irəli-geri sıçrayır, yuxarı- aşağı tullanırdı. Nəhayət, özünə gəldi və yaxşı böyümüş pəncələrini kərpic məhəccərin üzərinə qoyub altı mərtəbə aşağı baxdı.

Kazan bizimlə yaşamağa başladıqdan sonra həyatım dəyişdi. Mən üç gün universitetə getmədim və hər dəfə "Uzan" dediyim zaman Kazanı yerdə saxlamaq üçün bütün gücümü sərf etdim. Anam heyvani üzrlü hesab edərək dedi ki, Mehrenin dediyinə görə, onun anası canavarla çarpzalaşdırılıb. Möcüza baş verdi. Kazan tanıdığım ən itaətli - təmiz, dinc və öyrətdiyim, hətta öyrətdiyimdən də çox şey başa düşən itə çevrildi.

Bir yerdə olduğumuz zaman Kazan çox sakit olurdu və mənimlə universitetdə mühazırələrə gəlməyinə icazə verirdim. Restoranlara getdiyim nadir hallarda stolun altında o qədər sakit oturardı ki, heç kimin diqqətini çəkməzdii. Qişda nahamar yerdə xızək üzərində əlli kiloqramlıq yük dartmağı öyrəndi. Yayda isə kürəyində əlli kiloqram yük daşıya bilirdi.

Osloda təhsil aldığım zaman—şəhərdə, kənddə gəzməyə gedəndə—ayrılmas idik. Hər şeydən uzaqlaşanda, mümkün qədər şəhərdən ayrı düşəndə və dağda bacardığımız qədər yüksəkliyə çıxanda hər ikimiz də xoşbəxt idik. İt kürək çantama və qalın dağ çəkmələrimə o qədər öyrəşmişdi ki, mən olmadığım zaman onlara yaxınlaşan hamiya meydan oxuyurdu. Xəbərdarlığın hər zaman faydası olmurdu və mən özümlə yapışqan plastir və sarğı daşımışlı olurdum.

Dağ yürüşlərinə hamidan çox Erik gələrdi. Köhnə dostlar həmişə mənim üçün çox böyük əhəmiyyət kəsb ediblər. Mən dağlara getdikcə daha çətin ekspedisiyalar planlaşdırırdım. O zamanlar şaxtalı dağları tədqiq edən insanların arasında küçədə yatan az tapılardı. Amma Eriklə mən Nansen və Mehrendən ruhlanmışdım. Gecə düşməzdən əvvəl sığınacaq tapmağa ehtiyacımız yox idi. Biz küləyin uçurduğu qar yağıntısında qardan oyuqlar açmağı öyrənmişdik və

yaxşı qalın qar seçməyi öyrənmişdik. Mənim yürüş dostlarım özümü gələcəyin qütb tədqiqatçısı kimi gördüğümə inanırdılar. Arnold və Eriki çıxməq şərtilə, dünyanın digər hissələrini gəzmək qərarımı heç zaman heç kimlə müzakirə etmirdim.

Şənbə qəzet və jurnallarında ekspedisiyalarım barədə yazmaqla, şəkil və məzəli rəsmiirlə bəzəməklə onları həyata keçirmək üçün maddi vəsait əldə edirdim. 1930-ci ildə Norveçdə çöldə yatmaq o qədər qeyri adı idi ki, oxucular bizdən Eskimo koması tikmək üçün buz parçalarını necə kəsdiyimizi soruşturdu. Biz Eskimo komalarını ən gözəl yerlərdə tikirdik.

Şaxtalı səhərlərdə Stor-Ronden dağının başında yuxudan oyanmaq və iqlumuzdan çıxarkən bütün baxış dairəmizdə olduğunu hiss etmək başqa heç nə ilə müqayisə oluna bilməzdı. Bayırda qış küləyi viyıldaya bilər, lakin iqlu və yaxud sadə qar oyuğunun içərisi tavandakı balaca oyuqdan lazımi səviyyədə hava sirkulyasiyası olduqda və giriş döşəmədən aşağıda yerləşdikdə isti olurdu. Çöldə hava şaxta olsa belə, təkcə bir şam yandırmaqla içəridə hava sıfır dərəcədən yuxarı olur. Bunun səbəbi odur ki, daxildəki divarlar buza dönərək izolyator funksiyasını yerinə yetirir və beləcə lazımi otaq temperaturunu təmin edir.

Həmişə bir problem çıxar deyə alternativ planım olub. Yadimdadır, bu qaydanı yalnız bir dəfə pozдум. Sal səyahətləri zamanı iplər qırılacağı təqdirdə üzərində üzmək üçün həmişə kötük və yaxud qamış topası olardı. Lakin bir dəfə Qlittertindin zirvəsində Eriklə mən təhlükəli risk etdim. Bu risk problemsiz ötüşməsinə baxmayaraq, mən həmişə bundan peşmanlıq duymuşam.

Müvəqqəti qar təpəsilə Qlittertind o zaman qonşu Qaldhopiq-qendən hündür idi və beləcə Norveçin ən hündür dağına çevrilmişdi. Eriklə mən onun dik divarına xızəklə dırmaşmağa çalışırırdıq. Kazan da bizim arxamızca gələrək xızəyi itələyirdi. Biz zirvədə iqlu tikməyi planlaşdırmıştık. Lakin ora çatmadan qar چovğununa düşdük. Bir qədər sonra heç xızəklərimizin ucunu də görə bilmirdik. Sildirimişləri görmək də qeyri-mümkün idi və onlardan yan keçməyin yeganə yolu da dırmaşmağa davam etmək idi. Nəhayət, Glittertindin zirvəsindəki daş işarəyə çatdığımızda tufan o qədər güclü idi ki, biz düz dayana

bilmədik və xizəklərimizi çıxarmalı olduq. Gördüyüümüz yeganə şey işarə idi və qar elə çox töküldü ki, nəfəs almaq da, gözlərimizi açıq saxlamaq da çətin idi. Səth keçilməz idi. Buna görə də qar oyuğu qazmaq və yaxud iqlü üçün parçalar kəsmək mümkün deyildi.

Çarəsiz halda xizəklərimizdən yapışdıq və onları tanımadığımız aləmə sovrulmaqdan qoruduq. Alternativ variant fikirləşməyə vaxt yox idi. Biz Kazanın ipini xizəkdən açdıq; gəldiyimiz yerin istiqamətinə əsaslanmış kompası götürdüm, xizəyin üstünə çıxdım və getdim. Biz bacardığımız qədər dabanlarımızı yerə batıraraq sürəti az saxlayırdıq və Kazanı gözləyirdik. Sonda Kazan əlimizdən çıxdı və biz nəzarəti itirdik. Bu, həyatımızın ən qeyri-adi gəzintisi idi! Daha sürətlə, vəhşi addımlarla getdiq və dərin qarın içində yuvarlanaraq hamar bir yerə düşdük; harada olduğumuzu bilmirdik.

Düşündük ki, bir daha Kazanı görməyəcəyik. Xeyli sonra it axsayaraq və dərin qarda bizə çatmaq üçün çabalayaraq peyda oldu. Vəhşi landşaftın ortasında olduğumuzu bilirdik. Lakin yalnız özümüzü, xizəyi və iti görə bilirdik.

Dünya koredici dumanın arasında yoxa çıxmışdı. Hər hansı konturu ayırd etmək mümkün deyildi və yuxarı, aşağı, arxa anlayışlarını müəyyən etmək üçün heç bir vasitə yox idi.

Gözəgörünməz mühitdə, naməlum yerdə xəritə və kompasın faydası yoxdur. Lakin harada olduğumuzu təxminən bilirdik və qonşu vadiyə doğru təxminini istiqamətdə yola düşdük. Təəccüblü deyildi ki, götürdüyüümüz istiqamət bizi daha hündür yerə aparırdı və biz irəlilədikcə ora daha da dikləşməyə başlayırdı. Bir az sonra heç xizəklərimizi tərpədə də bilmədik. Fikrimizi əlimizdəki işə cəmləşdirib qar uçqununun indicə bizi sovurub aparmayağına inanaraq yana çəkilməyə məcbur olduq.

Yaziq Kazan xizəyi düz tutmaq üçün mübarizə aparırdı və üçümüzün birgə səyi nəticəsində dağ silsiləsinə çatıb digər tərəfə keçdiyimizdə daha onun gücü qalmamışdı. Tufan yatmışdı və onun yerini six duman almışdı. Əvvəlcə uzaqda hallüsinasiya zənn etdiyimiz iri evi görənə qədər hər şey yenə də ağ rəngdə idi. Bəxtimiz, ya möcüzə sayəsində hallüsinasiya gözlərimizin önündə kiçik bir daxmaya döndü. Duman çəkildikdən sonra biz Spiterstulen turist

şəhərciyində olduğumuzu gördük. Uzun illər sonra eşitdik ki, dağ silsiləsi heç bir vaxt xizəklə aşılmamışdı.

*Bu hadisə səni ehtiyatlı insana çevirdi?*

Daha ehtiyatlı insana. Sonralar Kazanla xizək səyahətinə çıxdıq. Bəziləri üçün bu axmaqlıq kimi görünə bilər, lakin burada xüsusi məqsəd vardi.

1930-cu illərin əvvəli idi və dağlarda Şərqi çovunu proqnozu verilmişdi. Əmim oğlunu Dovr xəttində dəmir yolu stansiyasına aparmışdım. Trolheymentdə qar oyuğunda bir az vaxt keçirdikdən sonra Kazanı Snohetaya əzməyə götürmüştük. Əmin oğlu Trondheyme qayıdırı; Kazanla mən isə Dovr dağ yaylasından keçərək Qudbrandsdalena gedirdik. Hjerkinə təzəcə çatmışdım ki, tufan qopdu. Dağ daxmasında siğınacaq tapdım.

Guruldayan alovun qarşısında oturub vafli, sarı böyürtkən və kremlə kakaodan ləzzət alırdım. Külək daxmanın divarlarına çırplılırdı və Kazan stolun altında oturub öz növbəsini gözləyirdi. İt bilməlidir ki, onun qayğısına qalacaqlar və yemək üçün yalvarmamalıdır. Kazan onu ərköyünləşdirməyi sevdiyimi və yeməyinin xizəkdəki balıq qurusundan fərqli olacağını bildirdi. Biz yeməyimizi bitirəndə tufan fırtına gücünə çatmışdı. Tufan viyıldayır, daxmanın divarlarına və damına çırplılırdı. Heç kim fligelin divarına və damına bərkidilmiş ipdən yapışmamış qapıdan bayır çıxa bilməzdi.

Məhz o zaman anladım ki, tufan şəxsən mənə meydan oxuyurdu. Dovr yaylasının nə uçurumları, nə də ki, hasarları var idi. Ağac cərgəsinin altında bütöv bir dağ uzanırdı. Kollar, qayalar, göllər və bütün hasarlar isə dərin qar örpəyinin altında idilər.

Daxmadakı kişi məni yolumdan eləmək istədi, lakin məni heç nə saxlaya bilməzdi. Nə yerli adamlar, nə də ki, tufan fırtınaları mənim Kazanı xizəyin ön tərəfinə və xizəklərimi dəri zolağı olan çəkmələrimə bağlamağımı mane ola bilməzdi. Qalın qarda xizək çubuqları ilə bir neçə hərəkətdən sonra gözdən itdim.

Tufana qarşı hərəkət edə bilmək üçün irəli əyilməyə məcbur oldum; sürətimiz yavaş idi. Hətta Kazan mübarizə aparmağa və bütün canavar gücünü toplayıb yol açmağa məcbur idi. İdeal

şərtlər altında düz ərazidə o, üzərində yük olan xızayı və məni heç bir səy göstərmədən darta bilərdi.

Bu gün isə o, dərin qarın içindən keçməli oldu və göydən yağan qar torpaq üzərindəki qarın ani şiddəti ilə müqayisədə heç nə idi. Bəzən Kazan arxada qalırdı və mənim yeganə çıxış yolum onun tez-tez tərs çevrilən xızayı dərtaraq gəlməsini gözləmək idi. Hər ikimiz də əlaqəmizinitməsindən dəhşətə gəldiyimiz üçün hər görüşmə böyük rahatlıq verirdi.

*Təbii hadisələrə qarşı bu güləşin mənası nə idi?*

Mən təkrarlayaraq deyirdim: "Bu, oğlani kişi edəcək! Bu, oğlani kişi edəcək!"

Biliirdim ki, özümü tapmışdım; lakin hələ şəhərdə yox, dağ şərtlərində. Belə dağ macəralarından sonra ilk dəfə şəhərə və dərslərimə qayıdanda binaların sıralarının arasından inamla keçirdim və heç nə mənim yaşadıqlarımla müqayisə oluna bilməzdi. Amma növbəti gün binalar artıq məni sixmağa başladı.

Sanki mənim üzərimə əyilir və mənə kiçik və əhəmiyyətsiz olduğumu hiss etdirirdilər. Bacardığım yeganə şey onlara təslim olmaq və onların dünyasına daxil olmaq idi. Kazan da yəqin ki, eyni cür düşünürdü; o mənə nəzər saldı, sonra ayağını qaldırıb gizlিচə divarlara baxdı.

Demək olar ki, qorxaqlıq dərəcəsinə çatmış inamsızlığa qalib gəlmək vaxtı idi. Bu qorxaqlıq asfalta və yaxud qonaq otağında gəzərkən məni izləyirdi. Özümə inamımı ortaya çıxarmalı və süpürgə kolunun, otun, səkinin və ya qonaq otağındakı xalçanın üzərində gəzməyimdən asılı olmayaraq elə həmin insan olduğunu anlamalı idim.

Yəqin hələ bir az da böyüməli idim. Heç şübhəsiz, ərköyün uşaqlığımın fəsadlarını çekirdim.

"Bu, oğlani kişi edəcək!" Daha irəli getməyin mənası yoxdur. Biz hələ də dağ qüvvələrinin ortasında məglubedilməz idik və sadəcə olaraq uzanıb yuxuya getmək özü də qələbə sayılırdı. Bu toz kimi qarın içərisində sığınacaq qazmaq və yaxud iqlu tikmək qeyri-mümkün idi. Xızəyin üstündə balaca çadır tapa bildim, lakin tufanda yata bilmədim. "Problem deyil", deyə düşündüm. Mən sadəcə olaraq çadranın açıq yerində içəri süründüm və Kazanı da özümdən sonra içəri dardım.

Mən şimal maralının dərisindən hazırlanmış çanta yatağın, Kazan isə Qrenlandiya xəzindən hazırlanmış paltosunun içində uzanmışdıq. Külək qar axınınu yumşaq yorğan kimi üzərimizə doldururdu.

Sonra ürəyim bərk döyünməyə başladı. Qatarın fit səsini eşitdim. Oslo ilə Trondheym arasındaki Dovr xətti hardasa oralarda idi. Fit səsi yaxından eşidilməyə başladı. Reislər harada idi? Səs daha da güclənməyə başladı. Mən hətta lokomotivin mühərrikinin səsini də eşidirdim. Qatar tam sürətlə bizim üzərimizə gəlirdi!

Kazan da mənim kimi qorxmuşdu. Biz həm çanta yataqdan, həm də çadırdan çıxmış idik. Reislərin dərin qar altında olduğunu başa düşəndə başımı itirdim. Olduğuuz yerdə də qala bilərdik. Biz qatarın hansı tərəfdə olduğunu bilmirdik.

Bələ hallarda hətta ateist də Allahın varlığına ümid edir və sağ qalacağı halda yaxşı insan olacağına söz verir. Kotan qar topalarını kürüb biz tərəfə atarkən pistonların taqqıltısı maksimal dərəcəyə çatıb, yanımızdan ötən qatarın vaqonları və təkərləri dəhşətli səslər çıxardığı zaman mən ölü kimi idim. Heç kim reislərin düz yanında, sadəcə olaraq kişi olmaq uğrunda tufanlı gecədə qucağında it qarın altında uzanan bu oğlandan xəbərdar deyildi.

## 5 Darvinin izlərində

Tenerifedəki bağçamızın münasib müşahidə nöqtəsindən şam ağacının qarla örtülmüş Teide zirvəsinə qədər uzandığını gördük. Qarla örtülmüş zirvə dəniz səviyyəsindən 3 700 metr yüksəklilikdə idi. Uşaqlıqda evimizdən Hornsyodakı dağ komamıza Larvik fiordu vasitəsilə üç günə çatırdıq.

Səyahəti başa vurmaq üçün iki gecə dayanacaqdə keçirmək, bir necə qatar dəyişmək və Hander dəmir yolu stansiyasından at və faytonla yeddi günlük yol qət etmək lazım gəlirdi.

Bugün isə biz Honrsyodan Tenerifeyə bir günə çata bilərik. Lakin bu fikir bizi cəlb etmir. Buldozerlər, yeni binalar və yarıdağlımış köhnə evlər açıq səma altında asma çarpayımda uzanıb aku-akumla danışaraq yada saldığım Hornsjordan geriyə çox şey qoymayıb.

*Qızlar barədə çox danışmadın.*

Balaca oğlan olanda qızlar haqqında deyəsi çox sözüm yox idi. Biz hələ uşaq arabasında ikən mənim qonur gözlü, qara saçlı balaca, qəşəng qız dostum vardi. Onun saçı paj saçısı kimi kəsilmişdi. Bir dəfə onu çılpaq gördüm. Bu maraqlı idi, amma hansı tərəfin arxa, hansının qabaq olduğunu bilmədim.

Altı yaşım olanda və məktəbə gedəndə daha çox şey anlamağa başladım və başa düşdüm ki, qızla oynamamaq oğlan üçün biabırçılıqdı. Onların gəlincikləri, bizim isə silahlarımız vardi. Oğlanlar və qızlar eyni sinifdə oxumurdular; bizim hətta oyun meydançalarımız da müxtəlif idi

və bir-birindən kərpic divarla ayrıılırdı. Qadın və kişi cinsi arasındaki fərq o qədər əzici olmağa başlamışdı ki, mən Mis Dodeleyinin dərslərində rəqs etməyə qız dəvət edəndə utandığımdan yerə girirdim. Valideynlərim məni ora davamlı olaraq üç il ərzində patent dəri ayaqqabı və dənizçi formasında göndərdilər. Mən yönəmsiz idim.

Vals və tanqoda addımları kağız parçası üzərində çəkmək üçün gizlin olaraq dəhlizə gedirdim. Bütün cəhdlərimə baxmayaraq, ayağımı ya öz ayağıma ya da başqalarının ayağına ilişdirib yixıldım və heç zaman addımları şəkildə çəkdiyim kimi ata bilmirdim.

Bu yönəmsizlik əks cinslə münasibətlərdə uğur qazanmaq üçün mənə ilk ən böyük şansı verəcəkdi.

Orta məktəbdən etibarən qızlar və oğlanlara eyni sinfə getməyə icazə veriliirdi və orta məktəb illərində qızlarla daha çox ünsiyətdə olurdum. Bundan başqa rəqsler və digər yiğincəqlər olurdu, lakin mən demək olar ki, onların heç birinə getmirdim, çünki rəqs olan bütün təklifləri rədd edirdim.

Beləliklə, məktəb illərim əks cinslə heç bir təcrübəm olmadan başa çatdı. Mənim üçün münasib olan qadınla münasibət yaratmaq istəyim getdikcə güclənirdi. Orta məktəbi bitirən zaman ənənəvi qırmızı quotazlı papaq geyinərək və sona çatmış imtahanların sevincinə qoşularaq məktəb teatrında oynadım.

Mən oyunun yazılmamasına kömək etdim və özüm ilk aeronavt – Professor Pikkardin rolunu oynadım. O, ilk dəfə öz şəri ilə stratosfer çatmış real insan idi. Lakin mənim versiyamda o, o qədər huşsuz idi ki, geri dönməyi unudur və Müqəddəs Pyotr və mələklərin mirvarılı darvazaları ağızına gedib çıxır. Bu, mənim ilk və yeganə teatr təcrübəm idi və uğurlu alınışdı.

Ərazidəki xırda şəhərlərdə yerləşən məktəbləri bitirənlərin hamısı Larvikdə mənim sinfimin son zəng şənliyinə dəvət olunmuşdular. Larvik fiordunun ən kənar nöqtəsində Staverndə bir çımrilik restoranında naharımız, şərabımız və cavamlardan ibarət orkestrimizvardı. Mən bir stəkan pivə ilə yalnız qalmışdım və təmiz yay axşamında şüşə eyvandan ötüb keçən qayıqlara soyuq baxışlarla tamaşa edirdim. Sonra Arnold gəldi və məni digər şəhərdən olan məzunla və onun rəqs tərəfdaşı ilə tanış etdi. Gözüm yalnız ikincini

gördü. Livin sarışın, qıvırıcı saçları, açıq mavi gülümşəyen gözləri və təbii qırmızı dodaqları, ağıllı və əzmkar üzü vardi. Gözəl, aq yay donu geyinmişdi. İmkanım olsa idi ona iri aq qanadlar verərdim və o, mənim məktəb dramimdə mələk rolunu oynaya bilərdi.

O, rəqs etmək istədi.

Mən var gücümə bütün bəhanələrdən istifadə etdim.

"Rəqs edək?" - o, təkrar soruşdu.

Onu yanımda saxlamaqda qərarlı idim.

"Bəlkə cimərlikdə gəzintiyə çıxaq?" - mən təlaş içində soruşdum.

O, razılışdı. Bu məni rahatlatdı.

Ulduzların və restoran işıqlarının əksi suyun üzərində rəqs edirdi. Gözəl axşam idi və o da bu gözəlliyi qiymətləndirdi. Biz içəri getdik və oturmaq üçün yer tapdıq.

"Təbiətə təcrübi qayıdışda mənə qoşulsan?". Sözlər ağızmdan axıb töküldü.

"Bu halda biz bütün yolu geri qayitmalı olarıq" - Liv cavab verdi və əlavə etdi ki, bu qayıdış Hollivud məzhəkəsi olmayıacaq.

Mən heyrətə gəlmışdım. O, təbii meşədə ibtidai həyata qayitmaq istəyirdi, özü də mənimlə. Planlaşdırıldığım coğrafiya dərs-lərindən sonra Cənub okeanında hər hansı bir ada və yaxud belə bir təcrübənin mümkün olduğu başqa bir yer tapa bilərdik.

Mən sakitlikdə oturub Livin mehriban, lakin qərarlı üzündən həzz alırdım; onun üzü cavabının səmimi olduğuna məni inandırdı. Bu müqəddəs bir an idi. Sonra isə gecə sona çatdı. O, məktəbi gələn il bitirəcəkdi, mərasimə isə mağlubiyyəti əsl centlən kimi qəbul edən və sonralar mənim dost olduğum qonşu Brevik şəhərindən cavan bir oğlanla gəlmişdi. Avtobus gözləyirdi; bəzilərinin gediləsi uzun yolu vardi. Amma Livlə mən bir-birimizlə əlaqə saxlamağa söz vermişdik.

O zamanlar müxtəlif şəhərlərdən olan cavanlar üçün biri-biri ilə əlaqə saxlamaq çətin idi. Livin valideynləri heç vaxt görmədikləri uzaqda yaşayan oğlanın ona zəng vurmasına necə baxardılar? Qız olduğu üçün o, mənə zəng vurmazdı.

Livi bir də iki ildən sonra gördüm.

Bu zaman mən artıq gənc universitet tələbəsi olmuşdum. Qırmızı qotazlı papağı universitet tələbələrinin geydiyi daha ağır

qara papaqla əvəz edən mən Osloda kral sarayının yaxınlığındakı universitetin pilləkənləri ilə yuxarı qalxdım. Dostlarımın əksəriyyəti Oslonun kənarında Blinderndə tikilən yeni universitet kompleksində hüquq, tibb və yaxud humanitar elmlər oxumağa hazırlaşırıldılar. Mən onların arasında yeganə zoologiya tələbəsi idim və pilləkənlərin başında sağ tərəfdəki məftunedici palid qapısının arxasında məni gözləyən şeylərin ağırlığını hiss edirdim.

Frityof Nansenin bir neçə il bundan əvvəl ölümüñə yaxın bu qapıdan istifadə etdiyini bilmirdim. Amma onu biliirdim ki, onun da ixtisası zoologiya idi və Amudsendən fərqli olaraq o, bu sahə üzrə peşəkar mütəxəssis və mühüm elmi dissertasiyaların müəllifi idi. Ona hətta zoologiya üzrə professor adı da verilmişdi və mən onun sələflərini görmək üzrə idim. Onlar mənim məsləhətçilərim olacaqdılar.

*Təbiətə dönməyi planlaşdırıldığın halda, nə üçün ali təhsil almağa hazırlaşırdın?*

Mən sadəcə olaraq Afrikaya gedib paltarlarımı çıxararaq yemək axtarmağa başlaya bilməzdim. Mən dünya xəritəsindəki boş nöqtələr haqqında daha çox şey öyrənməli və bir tədqiqatçı kimi planım uğursuzluqla nəticələnəcəyi təqdirdə, vəziyyətdən çıxış planı hazırlamalı idim.

Qapını açıb zoologiya şöbəsinə daxil olan zaman tövlələrdəki otağımın qapısında "Zoologiya muzeyi" işarəsi olduğu yadına düşdü. Oyuncaq heyvanlarla dolu bir otaq gözlədiyim halda, gördüğüm ilk şey insan skeleti oldu. O, kəllə sümükləri də daxil olmaqla bütün sümükləri ilə birlikdə yerləşdirilmişdi; eşikağası kimi sakit idi; üzərinə latin dilində yazı yapışdırılmışdı.

Bu, çox güman ki, "Olsen" kimi tanınırdı. Anladım ki, insanlar heyvan təkamülünün ən son mərhələsini təşkil edir və bu mərhələ çılpaq bədən kimi sərgiya qoyula bilməzdi. Şüşədə spirit içərisində saxlanılmış bəzi qarın və ət ürpədici embrionları çıxməq şərtlə, döşəmə və rəflərdəki digər heyvanlar da skelet formasında idilər. Yeganə canlı vərlilik iş otağında gördüğüm gələcək müəlliməm idi. Anamın heyran olduğu Kristin Bonnevi Norveçdə professor adı qazanmış üç qadın-dan biri idi. Mən qapıda hörmətlə baş əydim və uzun dəstəkli eynək

taxan ciddi, lakin mehriban qadının əlini sıxdım. Onun gözümüzdən çox, qulağımızı oxşayacağına ümid edirdim.

O, məndən zooloq olmaq istəməyimin səbəbini soruşdu və məni xəbərdar etdi ki, orta məktəbdə dərs demək fikrində deyil-əmsə çox az yer var.

Mən ona uşaqlıq arzumdan – tədqiqatçı olmaq istəyimdən və son bir neçə il ərzində öyrəndiyim həşəratlardan tutmuş iri məməlilərə qədər bütün heyvanlar aləminə olan marağımdan danışdım. Sonra o, daha çox mikroskopik anatomiyaya və irlsiyyət qanunlarına olan meylindən söhbət açdı. Buna baxmayaraq, o, məni mühazirələrinə dəvət etdi və tövsiyə etdi ki, qonşu ofisdəki həmkarı, mərcan polipi üzrə mütəxəssis olan professor Hyalmar Broşla məsləhətləşim.

Ofisini tərk edərkən, o məni həvəskar tərəfindən çəkilmiş kiçik şəklə baxmaq üçün geri çağırıldı. Arxa planda sığın aydın görünürdü.

“Bu nədir? Sığın, yoxsa şimal maralı?” - o, soruşdu.

“İlk imtahanımdır”, - deyə düşündüm və “Əlbəttə ki sığındır” – deyə cavab verdim.

“Haradan bildin?”

“Duruşundan, ümumi təəssüratdan”.

Pərt olmuş halda izah etdi ki, kimsə bu şəkli mütəxəssisin təyin etməsi üçün göndərib, lakin məlumat kitabındaki cədvələ görə sığın və şimal maralı yalnız burun deşiklərinə görə fərqləndirilə bilərlər: şimal maralının burun deşiyi bir-birinə yaxındır; sığının burun deşiklərisə sifətin hər iki tərəfindədir. “Bu şəkildə isə burun deşiklərini görmək olmur”, - o, gülərək dedi.

Universitetin ilk gündündə artıq bir əhəmiyyətli şey öyrənmişdim: mütəxəssis olmaq hər şeyi bilmək demək deyil. Əksinə, bunlar bir-birinə əks terminlardır.

Heyvanların həyatı haqqında zoologiya müəllimindən Ola Byornebi kimi dağ adamından öyrəndiyimdən daha çox şey öyrənəcəyimi səbirsizliklə gözləyirdim. Amma məlum oldu ki, ölkənin heyvanlar üzrə aparıcı mütəxxəsisi sığın və şimal maralını burun deşiklərini görmədən fərqləndirə bilmir. Buna baxmayaraq, anamdan sonra və Livə qədər həyatımda tanıdığını ən dəyərli qadın professor

Bonnevi idi. O vaxtlar onun əhəmiyyətindən xəbərsiz idim, lakin indi keçmişə nəzər salanda görürəm ki, o, gələcək həyat yolumu bir neçə günün içində paya ilə nişanladı. Əvvəla, o mənə dissertasiyam üçün mövzu seçdi.

Bu dissertasiya Polineziyaya getməyim üçün mənə həm səbab, həm də bəhanə oldu. İkincisi isə, o, insanları heyvan aləminin bir hissəsi kimi gördüyü üçün kəllənin indekslerinin və qan tiplərinin irsi olduğunu öyrətməklə, zoologiya tələbələrinə fiziki antropologiyadan təlim keçirdi.

Genologiya onun başlıca maraq dairəsi idi və xromosomun quruluşu onun üçün heyvanların təbii mühitindən daha önəmlı idi. Bir az keçdikdən sonra sırf zoologiyadan kənara çıxıb insanların mənşəyi və mədəni inkişafının öyrənilməsi məntiqi keçid olmuşdu.

Növbəti il Liv Osloya dərslərinə başlamağa geldi. Və nəhayət tanışlığımızı təzələdikdən sonra onu anam və Kazana təqdim etdim, lakin atası onun sosial iqtisadiyyat oxumasına qərar verdiyi üçün müəllimlərimlə tanış etmədim. Söhbətimizi keçən ilin yay gecəsi məzun şənliyində qaldığımız yerdən davam etdik və mən ona plan üzərində işlədiyimi dedim.

Sivilizasiyanı tərk edib onu başqa aspektdən öyrənmək istədiyimi Liv və Larvikdən olan digər iki dostumdan başqa heç kəsə deməmişdim. Lakin tədris planım müvafiq yerdə lazımlı bilik tətbiq etmək üçün tərtib olunmuşdu. O zamandan bəri universitet müəlliməm barədə fikrim tamamilə dəyişmişdi.

O, həddən artıq savadlı idi, baxmayaraq ki, onun ekspertiza dairəsi məni çox da maraqlandırmırırdı. Zoologiya o qədər ixtisaslaşmışdı ki, eyni laboratoriyadan istifadə edən baş elmi işçilər həmkarlarının nə etdiklərindən xəbərsiz idilər. Tədqiqatı yalnız tədqiqat aparmaq xatirinə aparırdılar. Hərə yalnız öz tapdiğini təqdim etməli idi; ola bilərdi ki, gələcəkdə kimsə bundan faydalananardı.

Vaxtimi mikroskopa baxıb bir neçə yüz banan milçeyinin arxasındaki tükləri saymaqla keçirdiyimi deyəndə Liv dəhşətə gəlmışdı. Mendeleyevin irsiyyət qanununun düzlüğünü yoxlamaq üçün bankalarda kürt yatırılmışdır. Yeddi nəfərdən ibarət qrupumuzda yaşa ən böyükümüz olan Per Host bankalarını açıb balaca sarı milçəkləri pəncəradən buraxaraq "Biz hamımız Mendeleyevin qanunun doğru olduğunu bilirik.

Ona görə də bu, boş yerə vaxt sərf etməkdir", - söylədiyi zaman hamının heyranlığını qazandı. Per salamandranın arxasında beşinci ayaq calaq etmişdi. Bu ayaq digər dörd ayaqdan ayrı müstəqil şəkildə tərpanirdi. Bir dəfə o, həmin salamandranı Perin evindəki hot-dog və pivə qonaqlığına gəlmış bir gəncin çiyinə qoymuşdu. Oğlan bundan xəbərsiz idi. Kürəyindəki bədheybət varlığın arxasındaki ayağın tərpəndiyini görən zaman şən tələbə heç gözünü də qırpmadı.

O, sakitcə stəkanını yerə qoydu və çiyinlərindəki məxluqu yaxın-dan nəzərdən keçirmək üçün ehmalca çevrildi. Lakin o vaxta kimi Per məxluqu oradan götürmüdü.

Bu hərəkətin nəticəsindən ažiyət çekən Per oldu, çünki oğlan qəfildən otağa cumdu və pəncərədən bayıra əylərək quşdu. Per yeddinci mərtəbədə yaşayırı və səhər birinci mərtəbədəki ailə bir mərtəbə yuxarıdakı kişiyə şikayət etdi və şikayətlər mərtəbə-mərtəbə yuxarı ötürüldü və nəhayət Per günahı boynuna almalı oldu. O əlində vedrə və dəsmal aşağı, küçəyə yollandı.

Mənim heyvanların həyatına olan marağımdan yalnız Per, Ynqvar, Haqen və Edvard Bart xəbərdar idilər. Perin qaynı şəhərin əsas kamera mağazasının meneceri idi və 16 mm-lik kino kamerası borca götürür, əvəzində onlara sığın, gürzə, bayquş və Bazar və bayram günlərində geniş çöllükdə tapdığımız hər şeyin fotolentinti verirdik.

Digər sinif yoldaşlarımız daha maraqlı mövzulardan yazmağı qərara almışdilar. Məsələn, Stop-Bovitz adlı tamamilə normal və sevimli bir oğlan ləpədöyündəki boru soxulcanlarının rəng strukturunu öyrənməyi qərara almışdı. Çox güman ki, həyatında bu tədqiqatın ona heç bir faydası olmadı, amma o yaxşı iş görmüşdü, həyatda nə isə öyrənmək lazımdır.

Hamımız anlamışdı ki, elmin inkişafı üçün ixtisaslaşma çox vacibdir. Səthi baxışın heç bir mənası yoxdur; öz sahəni məhdudlaşdırımlı və dərinlikləri anlamalısan. Hətta onda da nəyinsə səhv olduğunu görməyə başlayırdım. Mütəxəssislər getdikcə daha az şey haqqında daha çox öyrənməyə başlayırdılar və bunun nəticəsində nadanlaşırlılar. Bu nadanlıq yavaş-yavaş onların öz elm sahəsini korlamağa başlayırdı. Bu, baş verməli idi. Belə ki, mütəxəssislər insanlara naməlum qalan daha çox şey olduğunu kəşf edirdilər.

Əlbəttə, mütəxəssislər öz sahələrinin dərinliyinə getməlidirlər, lakin onlar ağacı öyrənərkən meşəni yaddan çıxarmamalıdırular. Universitetlərdə də bilik kiçik məlumat paketləri şəklində təqdim edilməməli, bəyində ümumi təsəvvür yaradılmalı və digər mütəxəssislərin tədqiqatlarının nəticəsi ümumiləşdirilməli idi. Kimsə xırda hissələri birləşdirməli idi.

Liv Osloya gələnə kimi hər iki zoologiya müəllimimin məsləhəti ilə təhsilimə coğrafiyanı da əlavə etmişdim. Yerin dairəvi olmasının təbii nəticələrini başa düşəcək qədər riyazi coğrafiya öyrənmişdim. Qədim coğrafiyaşunaslar bunu Kolumbdan çox-çox əvvəl kəşf etmişdilər, lakin hətta antropoloqlar belə Sakit okean boyu miqrasiya nəzəriyyələrini hazırlayan zaman işi öhdələrinə götürməmişdilər.

Onlar xəritədə oxlar çəkmiş; ekvator boyu uzanan düz xətdən və tropik Asiyadan şimala və sonra yenidən tropik Cənubi Amerikaya uzanan materik sahili boyu dairəvi yoldan bəhs etmişdilər. Əslində, Cənub-şərqi Asiyanın sahilindən Cənubi Amerikaya uzanan düz xətt Yerin mərkəzindən keçəcəkdi, çünki dünya dairəvidir və Sakit okean o qədər genişdir ki, bütöv yarımkürəni əhatə edir.

Cənub-şərqi Asiya və Cənubi Amerika bir-birindən 180 dərəcə aralı olduqları üçün ekvator xəttindən əks qütblərdə idilər və bu səbəbdən, Şimal Qütbü üzərindəki yol ekvatordan uzun deyildi.

Coğrafiyaşunasların "iri dairə" adlandırdıqlarını izləsək görərik ki, Filippindən Peruya qədər Sakit okeanın səthi boyu bütün əyri xətlər eyni uzunluqdadır. Lakin hind qozundan tutmuş ibtidai gəmiyə qədər, üzə bilən hər şey külək və cərəyanların köməyi ilə Amerikadan Asiyaya qədər ekvator kəmərində və Asiyadan Amerikaya qədər Filippin okeanından Yapon cərəyanı ilə Sakit okeanın ən Şimal hissəsinə gəlib çata bilərdi.

Tezliklə, coğrafiyanın riyazi cəhətdən öyrənilməsinin əhəmiyyətli olduğunu öyrəndim. Baxmayaraq ki, dərsliklərdən nifrat edirdim. Yaşlı coğrafiya müəllimim Verner Verenskioldla daha yaxından tanış olduqdan sonra o, mənə etiraf etdi ki, o, bilərəkdən dərsliyi elə mürəkkəb yazış ki, başqa sahədə olan həmkarlarına coğrafiyanın da elm olduğunu göstərsin. Coğrafiya dərsləri daha məlumatlaşdırıcı idi və orada əldə etdiyim bililiklər planlarına dərhal təsir edirdi.

Bu, Livlə mən iayihəmizin əksər hissəsini ixtisara salmağa məcbur etdi və bizim qarşımızda yalnız Sakit okeanda yayılmış minlərlə ada dururdu.

Verenskiold ibtidai meşələrdə ağaclar barədə mühazirə oxudu və onların yerdən çox yuxarıda olan yarpaq örtüklərinin günəş işığını qadağan etdiyini və cəngəlliyn döşəməsində çiçəklərin və giləmeyvələrin bitməsinin qarşısını aldığı izah etdi. Qida əldə etmək üçün ağaca çıxmalarınız; ağaca çıxdıqdan sonra isə yeyilə bilən hər şeyin meymunlar tərəfindən ələ keçirildiyini və quyruqsuz qohumlarına heç nə saxlamadıqlarını görürsünüz.

Liv Afrikada mövcud olan boş nöqtələrə və Cənubi Amerikanın tədqiq edilməmiş cəngəlliklərinə getməkdən nə üçün imtina etdiyimi indi anladı. Cəngəllikdə qida bizim çata biləcəyimizdən çox hündürdə bitirdi.

Sakit okeana getməklə maraqlandığımı öyrəndikdən sonra Professor Bonnevi mənə Darwinin izi ilə getmək idəyasını verdi. Anamın dahi qəhrəmanı Çarlz Darwin cinslərin mənşəyi barədə nəzəriyyəsini inkişaf etdirərkən Cənubi Amerikanın sahilindən uzaqda Qalapaqos adalarında idi. Polineziyanın okeana səpalənmiş adaları isə daha uzaqda yerləşirdi.

Onların bəziləri vulkan fəaliyyəti nəticəsində dənizin dibindən qalxmış, bəziləri isə mərcan poliplerindən əmələ gəlmişdi, lakin onların hamısı yerli quru heyvanlarından məhrum olan günün işığını görmüşdülər. Bitkilər və heyvanlar bu adalara necə gəlib çıxmışdır? Bonnevi indicə amerikalı zooloqun Havayda Baş Keşif muzeyində nəşr edilmiş işini oxumuşdu. Həmin zooloq təcrid olunmuş Markiz adalarında yer ilanlarını öyrənmiş və okeandan çıxdıqdan sonra onların bir adadan başqa adaya doğru irəlilədikcə yeni növlərə və cinslərə necə çevrilidiklərini müşahidə etmişdi.

Bu da Markiz adaları. Hamımız eyni dərəcədə həyəcanlanmışdıq: Darwinin cinslərin mənşəyi barədə nəzəriyyəsi haqqında düşünən anam, idəyani təklif edən professor, Liv və mən. Biz ikimiz Sakit okeandakı adaları dəqiq göstərir və onlara sivilizasiya tərəfindən toxunulduğu və yaxud cirkləndirildiyini, orada içməli suyun çatışmadığını və yaxud hər hansısa bir başqa səbəbdən yaşamaq üçün yararsız vəziyyətə

düşdüğünü öyrəndikcə onları istisna edirdik. Tezliklə məlum oldu ki, Professor Verenskoldun iri dairələr və Yerin fırlanmasının okean cərəyanlarına və küləklərə təsiri barədə riyazi hesablamaları vacibdir.

Buna baxmayaraq, sonrakı həyatimdə mənim üçün ən faydalı olan şey, yəqin ki, universitetin məntiq və fəlsəfə üzrə hazırlıq kursları oldu. Mənim düşüncə tərzimə daha çox qədim Yunanıstan fəlsəfəsi uyğun idi. Öz çəlləyində oturub gün işığından həzz almaqla kifayətlənən Diogen, bazar pəncərəsindən içəri baxaraq nə qədər şeydən məhrum qala bilməsindən məmənun olan Sokratı sevirdim.

Sadə məntiq nəticəsində balza taxtasından hazırlanmış gəminin Perudan Polineziyaya üzə biləcəyi qənaətinə gəldim. Əvvəla, dünyanın Markiz adaları florası üzrə aparıcı eksperti, botanik F.B.H. Braun avropalılardan əvvəl bir neçə faydalı Cənubi Amerika bitkisinin artıq orada bitdiyini müəyyən etmişdi. Bu bitkilər insan əli olmadan Markiz adalarına gedib çıxa bilməzdilər.

İkincisi, dünyanın Avropadan əvvəl üzmə üzrə başlıca mütəxəssisi sübut etmişdi ki, o zamanlar balza gəmisindən savayı gəmi yox idi. Buna görə də, balza gəmisi buradan mütləq keçmişdi, baxmayaraq ki, heç kim heç bir təcrübədən keçirmədən bunun əksinə inanırdı.

*Əslində sən heç özün də okeani keçməyi düşünmürdüñ?*

Əsla yox. Mən hələ üzməyi öyrənməmişdim. Mən gələcəyimi yalnız ayaqla yerə möhkəmçə pərcimlənmiş şəkildə planlaşdırılmışdım.

Liv onu Hornsyoya dəvət etməyə cürət edəcəyim qədər anamla yaxınlaşdıqdan sonra, bir yay günü onu ayaqqabılırını çıxararaq süpürgə kolu və xırda ağaçlıq üzərində mənim kimi ayaqyalın gəzməyə məcbur etdim. Mən inanırdım ki, canımızı bərkitməli və dabanlarımızda daha qalın dəri yaratmalıyıq.

Biz həmçinin küknar, tozağacı və ardıcın quru budaqlarını bir-birinə sürtməklə ocaq qalamığa çalışırıq, lakin buna nail ola bilmirdik. Bunun xaricində o qədər yaxşı hazırlaşmışdım ki, evdən getməzdən əvvəl Universitetdə Markiz adaları barədə mühazirələr oxuyurdum. Byarne Kroepelinin Polineziya Kitabxanasının Osloda yerləşməsi və təhsil aldığı müddət ərzində ondan istifadə edə

bilmə imkanımın olması yəqin ki, həyatımın ən birinci və ən uğurlu təsadüflərindən biri idi. Bu, dünyanın Polineziya haqqında ən zəngin ədəbiyyat kolleksiyası idi. Valideynlərim zəngin şərab idxlçisi olan kitabxana sahibini tanıyırdılar.

Byarne Taitiyə cavan ikən səyahət etmiş və qəbilə başçısı Terieronun Tuimata adlı gözəl qızına aşiq olmuşdu. Bu, əhvalat həyatına iki cür təsir etmişdi: illər ərzində bu sevgi məsələsi Kroepelinin Polineziya haqqında kitablarından ibarət kolleksiya yaranmasına gətirib-çıxaracaqdı və Teeriero mənim Polineziyadakı ögey atam oldu. Bədbəxtlikdən, gənc Kroepelin orada olarkən Polineziyada ispan qripi yayılmışdı və Polineziyalılar milçək kimi qırılırdılar. O, Tuimata ilə birgə ölüleri vaqonlara daşımağa başlamışdır. Axırda Tuimata özü də xəstələnib dünyasını dəyişmişdi. Byarne Kroepelin onu heç zaman unutmadı.

O, Tuimata barədə gözəl kiçik kitab yazdı. Kitab bu sözlərlə bitirdi: "Tuimata yatdığı yerdə mənim ürəyim basdırılıb". Həyatının qalan hissəsini o, Polineziya kitabları toplamağa sərf etdi. Kroepelin bütün dünya boyu nadir kitab satıcıları və alıcıları ilə əlaqədə idi və qiymətindən asılı olmayaraq, Polineziya haqqında çap olunmuş hər şeyi alırdı.

Biologiya və coğrafiya mühəzirələrində tələbə yoldaşlarımla keçirdiyim yeddi semestr ərzində mən bir o qədər də vaxt tənhalıqda—Kroepelinin kitab rəflərinin əhatəsində köhnə üslublu masanın yanında əlimdə bloknotla dəri stulda oturaraq keçirdim.

Bu biliklər mübahisələrin baş qaldırığı sonrakı illərdə faydalı malumata çevrildi. Dünyanın böyük bir hissəsi məni damarlarında viking qanı axan dənizçi kimi tanıyor; Norveçdəki antropoloqlar isə zooloğun qədim gəmilər haqqında biliyinə şübhə edirdilər. Tədqiqatçılar, missionerlər, gəmi ilə dövr-aləm səyahətinə çıxanlar və alımların 1930-cu illərə qədər çap etdirdikləri hər şeyi oxuduqdan sonra nəzəriyyələrimi müdafiə etməyə hazırlıqlı idim.

Sonrakı illərdə Kroepelin kitabxanasına əlavə olunan kitabları da oxuyurdum. Kroepelin həyatdan getdikdən sonra onun bütün Polineziya kitabxanası Kon-Tiki Muzeyinin tədqiqat bölməsinə köçürüldü. Coğrafiya dili ilə danışsaq, əhalisi avropalıların gətirdiyi xəstəliklər üzündən qismən məhv olsa da, Polineziya Yerdə cən-

nətə ən yaxın yer sayla bilər. Markiz adalarının əhalisinin 80%-nin xəstəlikdən öldüyünü biliirdik və bu səbəbdən belə nəticəyə gəldik ki, əhalisiz ərazilərdə sağ qalmagımız üçün kifayət qədər yabanı meyvə ağacları olmalı idi.

Biliirdim ki, polineziyalıların kim olmaları və haradan gəlmələri sualı hələ də cavabsız qalıb. Düşünürdüm ki, nəyə görə antropoloqlar botaniklərin müşahidələrinə diqqət yetirmirlər. Mən özüm zoologiya baxımından maraqlı olan və şüşə qablarda saxlaya biləcəyim hər şeyi toplamağı planlaşdırmışdım. Polineziyalıların Polineziyaya necə gəlib çıxmaları sualı məni o qədər də maraqlandırmırıldı. Ora gedib çıxmamızı üçün özümüzün görüləsi kifayət qədər işimiz vardi. 1930-cu illərdə Norveçdə heç bir səyahət agentliyi Markiz adaları haqqında eşitməmişdi.

Onların ekspertizası Norveç sahil paroxodları, Aralıq dənizindəki bir neçə adaya təcrid olunmuş səyahətlər və Amerikaya immiqrasiyaya əsaslanırdı. Planlaşdırılmış və əlbəttə ki, okean üzərindən həyata keçirilən hava səyahəti mövcud deyildi. Amerikaya yola düşən qonşu uşaqlara əlvida deyərkən bunun həmişəlik olduğunu biliirdik.

Bir dəfə Osloda Bennetin Səyahət Bürosu Parisdən öyrəndi ki, Taiti Markiz adalarına getmək üçün ən yaxın yerdir və Marseldən oraya gəmi ayda bir dəfə Fransa Yeni Kaledoniyasına gedən yükü və sərnişinləri boşaltmaq üçün yola düşür. Yeganə alternativ variant planlaşdırılmış marşrutla hər ay və yaxud daha tez San Fransiskoya, Samoaya və Taitiyə gedən Norveç yük gəmisinə minmək idi. Atlantik okeanının üzərindən və Panama kanalından keçərək 'Messangerie Maritime'la altı həftəlik dəniz səyahətindən sonra Taitidə düşməyi qərara aldıq.

*Asan səslənir.*

O qədər də asan deyil. Livin hələ iyirmi yaşı vardı və hələ kiçik idi; mənimsə cibimdə ayda atamın verdiyi 50 kron puldan savayı heç nə yox idi.

Yadımdadır, bir dəfə Livlə Osloda teatr pəncərəsinin yanında oturub bir-birinə laqeyd olan yeknəsək adamların paltoda əllərində çətirlə pəncərənin yanından sürətlə keçdiklərinə tamaşa edirdik. Mən limonad və tort sıfəri etdim.

Bir az inamsız görünən Livi ruhlandırmışa çalışdım ki, valideynlərimizi evlənməyimizə razı salıb Markiz adalarına gedə bilərik. Liv atasının mənfi rəyini xeyalına gətirdi və gülərək çıyılmasını çəkdi. Amma biz birlikdə plan qurduq və mən Kazanı stolun altından dərtarəq Livin ardınca trolleybusa girdim və anamı düşündüklərimə inandırmaq üçün saray parkı ilə evə getdim.

Onu yola gətirmək asan oldu. Professor Bonnevi və Broş təsdiq etmişdilər ki, yeddi semestrdən sonra zoologiya mühazirələri sadəcə olaraq yenidən başlayacaqdı və onların sözü mənim üçün kifayət idi. Bundan başqa, Broş Bonnevinin planını dəstəkləyirdi. Bu plana görə Markiz adalarına gedib material toplasam və oradakı cinslərin mənşəyini öyrənsəm doktorluq dərəcəsi ala bilərəm. Liv anamın ürəyini artıq fəth etmişdi. Üstəlik, insanı başdan çıxaran Cənub okeanı qızlarını nəzərə alaraq Livlə evlənməyimi və onu özümlə aparmağımı məqbul görürdü.

Atamı yola gətirmək daha çətin oldu. Elə həmin Cənub okeanı qızlarını nəzərə alaraq atam getməzdən əvvəl evlənməyimi su tapmaq üçün axını keçməyə bənzətdi. Qeyri-adi dərəcədə uzun olmasına baxmayaraq, atam səyahəti təhsilimin bir hissəsi kimi maliv-yələşdirməyə razılıq verdi. Lakin evlənməyim qayıdır iş tapana qədər uzanacaqdı. Atamla birinci söhbətdən heç bir irəliləyiş əldə edə bilmədim. İddialıram onda heç bir inandırıcı təəssürat yaratmadı.

Buna baxmayaraq, bilirdim ki, atamın ən böyük arzusu anamla barışmaq idi. Anamın hələ də atamı görmək istəməməsi mənim üçün yaxşı imkan yaradı.

"Anam razılıq verir", - ehtiyatla dedim.

"Onda onunla danışmalıyam", o, cəld cavab verdi.

Mən artıq hazırlıqlı idim. Anam onu qəhvə içməyə dəvət etməyə razı olmuşdu və bu, valideynlərimin öz aralarında və mənimlə tam razılığa gəlmələri üçün kifayət etdi. Ocağın qarşısında bundan daha gözəl bir an keçirməmişdim.

Livin işi daha çətin oldu. O, Brevikdəki tənha valideynlərinə məktub yazıb Larvikdə Tur adlı bir oğlanla tanış olduğunu və evlənib Markiz adalarına getmək istədiyimizi bildirmişdi. Livin anası çox ziyalı və zərif qadın idi. Sonralar o, ərinə məktubu oxuyan zaman

onun reaksiyasını təsvir edirdi. Üzü qızarmış halda o, iri kreslosundanayağa qalxıb yavaşça kitab rəfinə yaxınlaşaraq əsrən qalmış köhnəensiklopediyadan "M" cildini götürmiş, Markiz adalarını orada tapdıqdan sonra bu yerin Sakit okeanda hələ də "kanibalları olan vəəxlaqsızlıq hökm sürən" uzaq bir adası olduğunu ucadan oxumuşdu.

Gələcək qayınatam sadəcə olaraq yeganə qızını hannibalların əlində itirmək istəmirdi və gələcək gəlinim az qala atasını ürəktutmasından itirəcəkdi. Sxemimizdən razı qalan atam Brevikə səyahətə pul vermək üçün anamın onu inandırmasına icazə verənə qədər mübahisə etməyi bir müddət kənarə qoymuş. İndi o, hamını planın yaxşı olduğuna və atamın bal ayı üçün pul ödədiyinə inandırmaq üçün bütün cazibəsindən istifadə edəcəkdi. Biz axırdı Yeni il ərəfəsində ailənin sadə qonaq otağında evləndik. Növbəti gün onlar iri okean paroxodunu Marseldə suya salmaq üçün cənuba, qatarla Avropaya yola düşən əllərində Taitiyə bilet tutmuş iki yeni evlini yola salan zaman qar yağırdı.

"Cənnətə bilettdir", deyə düşündük. Lakin ekspedisiyanın sonunda qərara gəldik ki, cənnətə giriş pulla alına bilməz. Cənnəti axtaranlar onu öz içlərində tapdılar. Gördüyüm və oxuduğum hər şey cənnət və cəhənnəmin bu planetdə müxtəlif yerlər olmadığını öyrədib. Onlar həmişə bir yerdədirlər və onların hər hansı birindən uzaqlaşmaq qeyri-mümkündür.

Hansı uzaqlığa səyahətə gedirsən get, bu ikisi ayrılmaz yoldaşdırılar. Amma onlar hər zaman eyni vaxtda görünə bilməzler. Buna görə də, hər iki cəhəti yaşadığından əmin olmaq üçün bir müddət bir yerdə məskunlaşmalıdır. Atamın Norveçdə aldığı biletlərlə Fransız Okeaniyasındaki Taitiyə səyahət etdik. 1930-cu illərdə Taiti Kroepelinin öz ürəyini Tuimata ilə birgə basdırıldığı zaman necə idisə, elə də qalmışdı. Xırda əl arabalarından öz mallarını satan çin saticılarının üstünlük təşkil etdiyi paytaxt Papetedə xırda taxta evlərin arasındaki dar küçələrdə maşın yox idi. Yalnız bir otel vardı. Burada çarpayının üstündə oturub divardan qonşu otağı görə bilirdin. Uzaq Markiz adaları ilə müntəzəm əlaqə yox idi.

Şxun kapitanının ora üzməyə hazır olması və gəmini kopra ilə doldurması bir neçə həftə çəkirdi. Adada maşın sürmək üçün hələ də

münasib yollar yox idi. Lakin Papeno vadisine qucağında canlı cüce və donuz aparan rəngarəng vahines a la Gauguin (Gauguinin rəsm əsərindəki taitili qız) ilə doldurulmuş şəkilli avtobusta gedə bilərdin.

Biz özümüzü birtəhər avtobusa saldıq və gözəl Tuimatanın atası və Taitinin on yeddi qəbilə başçısı arasında ən güclüsü olan Terieronun evinin də yerləşdiyi Papenoda düşdük. O mənən də, fiziki cəhətdən də iri olub, qədim Polineziyanın tayfa başçılarının soyundan gəlirdi. Biz Bjarn Kroepelinin hədiyyələri ilə gəlmışdik və xoş qarşılanıb dərhal ailə üzvü elan olunduq.

Yalnız dörd həftədən sonra avtobus şxunun Markiz adalarına gedəcəyi xəbərini gətirdi. Bu vaxt ərzində biz çox şey öyrənmişdik. Hər ikimiz də ayaqyalın idik və rəngli pareus geyinirdik. Liv öz vaxtını Faufau və evin qadınları ilə mətbəx döşəməsindəki yanar ocağın ətrafında keçirir, mən isə qəbilə başçısı və oğlanlarıyla meşələrə və çöllərə gedirdim.

Taitidə öyrəndiyim ən vacib şey üzmək oldu. Ancaq mən bunu könüllü şəkildə öyrənmədim.

Ayağımın altında tikanlı ilbiz qabığı qaldı və mən Papeno çayına düşdüm. Axın məni apardı və ən sonda iri gölün içərisinə saldı. Çayın dənizə töküldüyü bu yerdə su yuxarıdan guruldayaraq şəlalə şəklində gölə töküldü. Mən canımı qurtarmaq üçün mexaniki olaraq üzdüm və gecikmədən özümü çımrılayın içəin dərtib sala bildim. Üzmək o qədər asan və əyləncəli idi ki, quru torpağa çatan kimi mən yenidən gölə girib üzməyə başladım.

Hindqozu palmasına dırmaşmaq daha çətin idi. İlk dəfə dırmaşmağa nail olduğumda hind qozları arasında eşşəkarası yuvası ilə rastlaşdım. Kifayət qədər tez aşağı düşə bilmədiyim üçün dişli gövdədən aşağı sürüşərək dərisi sıyrılmış və əzilmiş halda yera endim. Elə bir halda idim ki, Terieronun ayaq baş barmağimdakı dırnağı kəlbətinlə çıxarmasına icazə verməli oldum.

Nəhayət, şxun ilə Markiz adalarına doğru yola düşdük. Xilasedici qayıqla üzərində ağ adam, radio və yaxud dünyyanın digər hissəsilə hər hansı əlaqəsi olmayan bir adaya yan aldıq.

Nə düşündüyün yadındadır?

Dünyanın inanılmaz dərəcədə böyük olduğunu düşündüm. Təkcə səyahət iki aydan çox çəkmişdi. Taitidə ikən eşitmışdım ki, Markiz adaları dünyadan o qədər təcrid olunmuşdur ki, Papetenin alman hərbi gəmiləri tərəfindən bombalanmasına baxmayaraq, 1914-cü ildə I Dünya Müharibəsinin başlanmasını müharibə 1918-ci ildə sona çatana qədər heç kim bilməmişdi.

Əlvidalar həmişə bir az kədərli olur. Livin uğrunda özümü ələ almağa məcbur olmasaydım, çımrilikdə tək qaldığımız zaman okeana baxıb xilasetmə qayığının şxuna qayıtdığını izləyərkən boğazimdakı qəhərə məğlub olardım. Gəmi yelkənnini qaldırıb üfüqdə gözdən itdi. "Bəlkə də bir ilə qayıdar", - kapitan Barnder dedi.

O, üzünü okeandan çevirdi və meşənin kənarı boyunca hind qozu palmalarından bizi gizlিং baxan qəhvəyi üzlərə nəzər saldı. Onlar bizə tamaşa edirdilər. O qədər sualımız vardı ki... amma danışacaq ümumi bir dilimiz yox idi. Ən yaxşı yadımızda qalan təəssürat hind qozu palmalarının başının meywə ilə dolu olduğunu görüb bir anlıq ac qalmayacağımızı düşünməyim oldu.

Bu qədər vaxtdan sonra belə xırda detalları yada salmaq qəribə idi. Elə təəssürat yaranırdı ki, sanki o vaxtdan bəri çox həyatlar yaşamışam. Amma bəzən də mənə elə gəlirdi ki, onların çoxu bir neçə həftə əvvəl baş verib.

"Orda əlində bloknot və qarnında karandaş uzanıb nə düşünürsən elə?", - nəşeli səs məndən soruşdu. Yuxarı baxanda akum avokado ağacının yaşıl yarpağı üzərində yoxa çıxdı və mən asma çarpayıda, Jaklinin budaqların arasından mənə gizlin baxan gülər üzü ilə tək qaldım.

"Fatu-Hiva barədə düşünürdüm", - etiraf etdim. "Mənim cənnəti tapmaq üçün ilk cəhdim".

"Amma sən onu Cənub okeanında Livlə tapmadın. Sən deyirsən ki, cənnəti öz daxilində axtarmaq lazımdır və çöldəki cənnətə yaxınlaşmaq üçün əvvəlcə öz torpaq sahəni bacarmelisən". Əlbəttə. Buna görə də yadına salmaq istədiyim şey Fatu-Hiva adası və orada yaşadığım təcrübələr deyildi. Sadəcə olaraq tam bir il ərzində gəmidə və tərk edilmiş açıq qonaq evində – cəngəllikdə yaşadıqdan sonra nə öyrəndiyimi aydınlaşdırmaq istəyirdim.

Jaklin mane olmaq istemirdi. O, sadəcə pendir və salatın nahar üçün kifayət olub-olmayacağını öyrənmək istəyirdi. O, təzəcə getmişdi ki, aku-akum qayıtdı.

*Deməli, Fatu-Hivada axtardığın cənnəti tapmadın? Baxmayaraq ki, buranın Sakit okeanda gördüyün ən gözəl və bərəkətli torpaq olduğunu deyirdin.*

Bəli, Fatu-Hivanı üfüqdə okeanın üzərində səbətdəki çiçəklər kimi üzərkən gördüyüümüz zaman cənnəti tapmışdıq. Bizi qarşılıyan zaman sahil küləyi oranın tropik ətirlərini bizə tərəf əsdirdi. Biz cənnət çımrılıyində tropik günüşi altında sahilə çıxdıq və bizi əksər hissəsi məskunlaşmamış cəngəlliyyə dəvət edən palma sıralarına doğru irəlilədik.

Yaşıl cəngəllik örtüyünün arxasında adanı iki hissəyə bölən sariya çalan qırmızı divarın yuxarısında balaca yumşaq buludlar ağ quzu kimi rəqs edirdilər. Hətta möcüzəli quş səsi kəsiləndən sonra günorta istisi və sehri şəkil almış ağır buludlar dağları gizlətdi və quzuları qovdu. Lakin çay əvvəlki kimi dərənin aşağısında şırıldamaqda davam edirdi və biz hələ də cənnətdə idik. Həftələr keçdi və biz Norveçin vəhşi təbiətinə olan sevgiyə dolmağa başladıq.

Ətrafımız sevdiyimiz şam meşələrilə əhatə olunmasa da, heç zaman özümüzü tənha hiss etmədik və ev həsrəti çəkmədik. Çörək ağacı meyvəsi, banan, portağal və papaya yetişib dərilməyə hazır idi və onları bizdən əvvəl yeyəcək heç bir meymun yox idi.

Biz keçən əsrə nə vaxtsa yoluxucu xəstəlik tutmuş və əbədi ovçuluq yerlərinə getmiş adamlar tərəfindən adaya şərqdən və qərb-dən gətirilmiş meyvələrdən sözün əsl mənasında ləzzət alırdıq. Qılı kökləri istisna olmaqla, insanlar gəlməzdən əvvəl Polineziyadakı bu təcrid olunmuş adalarda yeyilə biləcək heç bir şey yox idi.

Yer üzərində cənnət var idisə, biz onu Oma vadisində tapmışdıq və heç kim orada yaşamağızma maneə deyildi. Burada pae-pae adlanan iri daş parçalarından ibarət hündür platforma tapdıq. Dərədə belə tikililər çox idi. Bir zamanlar bu tikililər yağış yağan zaman palma ilə örtülmüş komaları palçıqdan yuxarı qaldırmışdılar. Tapdığımız nümunə soyuq, şüşə kimi təmiz suyu olan və çay xərçəngi ilə dolu çaya töküldən

bulağın düz yanında idi. İndi sudan aşağıdakı kəndə köçmüş adamların dediyinə görə adanın sonuncu kralıçası burada yaşamışdı. Hörülülmüş palma yarpaqları ilə örtülmüş və cənnətə açılan görünüşü olan bambukdan qayırılmış evimizi burada tikdik. Bura bizim öz Ədəm bağıımız idi.

Amma əsl Ədəm bağında, yəqin ki, ağcaqanad yox idi. Bəlkə də Adəm və Həvvəni oradan qovan məhz ağcaqanadlar olub. Hər halda, yağış dövrü başlayanda, bizi vadidən qovan ağcaqanadlar olmuşdu. Həftələrlə yalnız bizə aid olan bu vadidə çılpaq və ayaqyalın dolaşdıq.

Yeganə dördayaqlı məxluqlar kərtənkələlər, balaca meyvə sıçovulları və ev heyvanlarının soyundan gələn, çöllükdə sağ qalmış heyvanlar idilər. Onlar bura avropalılar tərəfindən gətirilmişdilər. İlən yox idi. Topladıqlarımın içində zəhərli olan yeganə həşərat heç zaman qaya sığınacağıını tərk etməyən və hücum etməyən iri qırxayaqlar idilər. Yalnız bir dəfə Napoleon adlı içkili, pis niyyətli yerli sakın protestantları qovmaqla katolik keşişlərinin Allahına xoş getmək üçün onların bir neçəsini banan yarpaqlarının içində bizim yatağımıza qoydu.

Yağış mövsümü gələn başlayan ağcaqanadlar qalın sürü ilə gəlirdilər. Bax o zaman cənnət yoxa çıxırdı. Biz qaşınma və sancmanın cəhənnəmini yaşayırdıq. Livi bambuk komasının döşəməsində qırıllaraq ağrıdan inildədiyi və ağcaqanadlarla örtüldüyünü gördüğüm zaman qorxum ən yüksək həddə çatdı və Ədəm bağında cəhənnəm yaşadıdım.

Onun qorxduğunu və ya şikayət etdiyini heç zaman görməmişdim. Lakin biz təslim olmalı idik. İndi Cənub okeanı adasındaki cənnət bağında sağ qalmaq sadəcə olaraq ağcaqanad toru tələb edir. Aşağı kənddə adanın yeganə yarım-kasta sakını, çox yardımsevər kopra satıcısı bizə bir tor verdi. O, əsrin sonlarında yerlilərlə birlikdə kənddə yaşamış Qreletin dostu olan Paul Qauginin oğlu idi.

Amma ağcaqanadlar bizi təkcə cənnətdən uzaqlaşdırıldılar. Bilirdik ki, qısa zamanda filyariyyaya yoluxa bilərik. Filyariya kəndlilər arasında baş qaldırmış qorxunc fil xəstəliyini törədən qurd idi. Hər on nəfərdən birinin qolu ombrası qalınlıqda idi və ya topuq nahiyyəsi bel qalınlığına çatan dəhşətli dərəcədə böyümüş ayağa doğru kürəyini əymışdı. Cüzam xəstəliyi də sahildə yayılmağa başlamışdı və orada nə həkim, nə də xəstəxana vardi. Livin ayağında yerlilərin fe-fe adlandırdığı iri çibarlar çıxmışa başlayan zaman həyat dözülməz oldu.

Onlar partlayıb sağalmayan açıq yaralara çevrildilər. Biz cəngəlliyi tərk edib adanın küləyə doğru olan tərəfində Ouia dərəsinin sahilində yerləşdik. Ağ kiçik buludlar buraya Cənubi Amerikadan passatlarla birgə gəlirdilər. Sabit şərq küləyi bütün ağaçqanadları meşəyə qovdu və bir neçə gözəl həftə ərzində biz yenidən cənnəti yaşıdlıq.

Qəribə təsadüfə bax ki, külək döyən istiqamətə getməməkdən bizi xəbərdar edən məhz kəndlilər olmuşdular. Oranın okeanı il boyu sərt idi və heç kim balıq tutmaq üçün kanoe yə minməyə cürat etmirdi. Hələ də orada yaşayan yeganə şəxs hannibalizm əsrinin sağ qalmış yeganə nümayəndəsi Tey Tetua idi.

“Atan bunu görməli idi”, - dağ silsiləsini keçib Ouia dərəsindəki uçurumdan aşağı düşərkən Livə dedim. Qoca bir kişi çılpaq şəkildə bizə tərəf qaçırdı. Yalnız tünd parça zolağı bədəninin naməhrəm hissələrini qoruyurdu. Vadisində insan gördüyü zaman onun üzü sevincdən parladı və bizi hər zamanki sözlərlə salamladı: Hamai te kaikai, “Gəl yemək ye”. Lakin bunlar Tey Tetua üçün boş sözlər deyildi. O, köhnə məktəbdən olan polineziyalı idi və iyirminci əsrə sanki avropalılar Sakit okeana heç gəlib çıxmamışlar kimi daxil olacaq yeganə şəxs idi. O, on iki yaşlı ögey qızı ilə Tahia-Momoda dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayırıdı.

Livin atasının Markiz adalarındaki hanniballar haqqında oxuduqları cəfəngiyat deyildi. Rəsmi olaraq, hannibalizmin son mərhəlesi 1887-ci ildə qonşu Hivaoa adasındaki Puamao dərəsində yaşandı. Son dəfə 1879-cu ildə isveçli dülögər yeyilmişdi. Tey Tetua səmimi olaraq etiraf etdi ki, yalnız bir dəfə uşaq iken qonşu dərədən olan ölüncəyə qədər döyülmüş adamın ətini dadib. Atası Uta isə xalis hannibal idi. O, məglub olmuş düşmənlərini təkcə ritual olduğu üçün deyil, həm də insan ətini donuz ətindən üstün tutduğu üçün yeyirdi. Hoqs inildədi və Ouia dərəsində azad şəkildə yemək axtarmağa başladı. Orada Tey Tetua öz itləri və ağaç qabığından düzəldilmiş kəndiri olan yeganə ovçu idi. Qoca kişinin yerde öz ocağında bişirdiyi və banan qabığına bükülmüş çörək ağacıyla süfrəyə verdiyindən dadlı donuz əti təsəvvür etmək olmaz. O, biza açıq quş yuvası formasında olan üç divarlı komamızı tikməyə kömək etdi. Biz yuxuda olarkən vəhşi donuzların içəri girməsinin qarşısını almaq üçün komanı hündür dirəyin üzərinə qaldırdıq.

Biz bir daha yeməyimizi özümüz bışımədik. Balaca Polineziya gözəli Tahia-Momo bütün yeməklərimizi Teyin daxmasından iri taro yarpaqlarında gətirirdi. Teyin daxması qaya parçalarının içində bizim evin lap yaxınlığında idi. Yemək çox idi və burada rəngarənglik adanın o biri tərəfindəki cəngəllikdən çox idi.

Tey Tetua cücə saxlayırdı və keçən əsrədə sakınlər adanın külək tutmayan tərəfinə köçdükdən sonra heç kəs yaşamayan Ouia dərəsinin hər iki tərəfində çılpaq ayı döşəyi ilə örtülmüş yamacda çoxlu gözəl albalı pomidorları və enata ananasları vardi. Botanik F.B.H. Barun belə nəticəyə gəlmışdı ki, ananas buraya Cənubi Amerikalılar tərəfindən, zvropalıların Sakit okeanda ada mövcud olduğunu hələ kəşf etməzdən əvvəl gətirilmişdi.

Bundan başqa, dağ zirvələrinə qalxıb iri qabarmalarla Cənubi Amerika sahillərindən 8 000 kilometr uzağa maneəsiz guruldayandan sonra sahilə çırpılan okean vardi. Çırılımlar dairəvi daşların sahildə daim fırlanmasına və şəlalə ilə tamamlanan ritmik konsertlə cingildəməsinə səbəb olurdu.

Okean sıçramaları dərənin yan tərəfində yerləşən lava formalarında yiğilmiş düzlu gölməçələrdə təzə hava dövriyyəsini təmin edirdi. Krab və baliqlar, dəniz ilbizləri, anemon və dəniz yosunlarının arasında iməkləyir və üzürdürlər. Materiklərin cəngəllikləri ilə müqayisədə, dırmaşmaq bacarığı olmayan biz ikiayaqlı məxluqlar üçün okean daha qayğılaşdırıcı idi.

Planetimizdə saysız-hesabsız yaxşı insanlar var və mən onların əksəriyyəti ilə tanış olmuşam. Lakin keçmiş hannibaldan daha inanılmaz dərəcədə mehriban və əliaçığına rast gəlməmişəm. Bardaş qurub ətli sümüyü çeynəyərkən onun başqa zaman və başqa dünya haqqında danışlığı hekayələri diniyəndə tüklərimiz biz-biz olurdu.

O, Papa Utanın gözəl formada yonulmuş və indi müzeydə qiymətli əsər kimi saxlanılan kötüyü ilə Hanativadakı düşmənlərindən qisas alması və yaxud Teyin sağ qalmış yeganə qohumları yaşıyan Omoa vadisinə getməsi haqqında danışındı.

Tey Tetua bütvpərəst deyildi. Ada qrupundakı adamların hamısı indi xristian idilər. Katolik missiyasından olan bir keşş dağa çıxaraq ona xristianlığı qəbul etdirmişdi. O, fransız dilində Tikinin "Dieu" olduğunu öyrənmişdi və hər ehtimala qarşı komasındaki divarın yanında öz

qəbrini qazib üzərinə xaç qoymuşdu və onu bize fəxrə göstərdi. Ölümü yaxınlaşdıqda taqətdən düşəcəyi zaman Tahia-Momo ona qəbrin içərisinə girməyə kömək edəcəkdi.

O, qətiyyətlə iddia edirdi ki, onun öz ulu babaları, ilk insanlar şərqdən, günəşin doğduğu Te-Fitidən okeanı Tiki ilə keçmişdilər. Kroepelinin kitabxanasından bilirdim ki, alman etnoqrafi von der Steynen bir nəsil bundan əvvəl Markiz adalarındaki yaşılı adamlardan günəşin doğduğu Fiti-Nuidən o tərəfdə “Böyük Şərq” adlı geniş ölkənin olduğunu öyrənmişdi.

Hivaoaya sonralar səyahət edən amerikalı etnoqraf E.S.C. Həndi sakinlərin ulu babalarının Te-Fiti adlanan Şərqdəki bu iri ölkədən gəldiklərini eşitmışdı. Ulu babalarının vətəninin Şərqdə olduğunu təsdiqlənməsi Həndini o qədər təəccübləndirmişdi ki, dediyinə görə, eşitdiklərinə inanmayıb bir daha soruştırmalı olmuşdu.

Yenə də qətiyyətlə iddia edilmişdi ki, ulu babalarının vətənini tapmaq üçün “günəşin doğması istiqamətində” te tihəna oumatiya ilə getməlidir. Tey Tetua bundan əmin idi. Meşənin kənarında, ocağın yanında oturub dan yerində günəşin çıxdığı istiqamətdə sonsuz okeana baxırdıq və ağaçqanadlardan azad idik. Kiçik buludlar passatların oyanışını gecə səməsi boyunca sədaqətlə izləyirdilər. Tey Tetua cavanlıqda öyrəndiklərini bize dənişan zaman əlifbanın hərfərini bilmədən dərsini yaxşı öyrəndiyi açıq-aydın görünürdü.

Botanika ilə bağlı elmi işləri oxumadan mənim məlumat kitablarımdan öyrəndiklərimi mənə dənişə bilərdi. Təpənin başındakı vəhşi ananas və xırda pomidorların onun enata, “adamlar” adlandırdığı ulu babalar tərəfindən gətirildiyindən xəbərdar idi. Enata “əcnəbi” sözünə əks məna ifadə edirdi. Hətta Omoa vadisindəki cavan nəslin də bu qiyməti növlərin haradan gəldiyindən xəbəri vardı.

Onların iki növ faa hoka ananasları vardı, lakin onlardan biri yerli meyvə olduğu üçün enata, digəri isə Havana adalarında Oahudan olan missioner tərəfindən gətirildiyi üçün oahu adlanırdı. Onların həmçinin iki növ Amerika papaya vardı: böyüyü vi oahu və hündür gövdəsi olan kiçik papaya isə vi enata adlanırdı. Botaniklər Enata adını müvafiq olaraq, adaya avropalıların səfər etməsindən önce Cənubi Amerikadakı məskənlərindən qayıqla gətirilən növlərə verirdilər.

Məhz Tey Tetua mənə şifahi ənənə adlandırdığımız şeyin əslində etibarlı mənbə olduğunu, lakin əfsanələr, xalq nağılları və miflərlə eyni kateqoriyaya salınaraq çox asanlıqla kənara qoyulduğunu öyrətdi. Sadəcə olaraq orta əsr tarixçiləri tərəfindən qələm və mürəkkəblə yazıldığı üçün, Polineziya əfsanələri də qəbul etdiyimiz mülahizələrin əksəriyyəti kimi etibarlıdır.

*Tey Tetuanın gözlərilə gördüğün dünyadan haqqında nə öyrəndin?*

Öyrəndim ki, üzərimizə paltar geyinməklə, çılpaq vəhşilər kimi ibtidai olmadığımıza özümüzü inandırıraq. Anlamaq istəmirik ki, biz yalnız öz mühitimizi dəyişmişik və biz həmişəki insanlarıq: nə daha pis, nə də daha yaxşı. Nəsillər ötdükcə insanlar Adəm və Həvva haqqında əfsanələrdə təsvir olunmuş eyni mənəvi və fiziki xüsusiyyətlərlə doğulurlar və bu xüsusiyyətlər İbrahimim ulu babaları tərəfindən bize ötürülmüşdür. Habillə Qabilin daşlığı xromosomlar hələ də bizdə saxlanır.

Biz özümüzə və başqalarına deyirik ki, düşmənlərimizi öldürmək sənətində tərəqqi etmişik. Ötən əsr ərzində öz missionerlərimizi Polineziyadakı bütün ada qruplarına göndərib adamlara sadəcə sevmədiyin üçün kimisə dəyənəkla döyüb öldürməyin yanlış olduğunu təbliğ edirdik. Lakin bir neçə onillikdən sonra yeni forma geyinib oraya qayıtdıq və adamlara başa saldıq ki, bu formanı geyməklə onlar istədikləri sayda fərqli forma geyinən və fərqli bayraqla salamlasañ insan öldürə bilərlər.

Uzaq məsafəli silahlarla kimi öldürdüyümüzü bilmədiyimizi və bunu bilməməyimizin daha yaxşı olduğunu izah edə bilmədik. Tey Tetua döyüb öldürdüyü adamların adlarını bilən cəngavər qəbilə başçısının oğlu idi. Antropoloqların dissertasiyaları Markiz adalarındaki qəbilə müharibələrinə əhali sayının hədsiz çoxluğunun səbəb olduğunu iddia edir və Tey Tetuanın hekayələri bunu təsdiq edirdi. Mən yeni dünya müharibəsi qorxusunu etiraf edəndə o, heç də təəccübənmədi; sonuncu dünya müharibəsindən bir nəsil keçmişdi. Ouia vadisindəki dostumuz üçün də bu ağlabatan idi. O, bu nəticəyə biz London və Nyu Yorkdakı həyatı təsvir etdikdən sonra gəlmişdi.

Biz o qədər sürətlə çoxalmışdıq ki, meşələrimiz yoxa çıxırdı və o qədər az yerimiz var idi ki, evlərimizi aralarında heç bir məsafə

olmadan, bir sıradı tikirdik; sonda biz onları bir-birini üzerinde tikmeye başladığ və onlar göydələnə çevrildilər.

Mən onu inandırdım ki, insanları yeməsək də inək, cüca və dadlı hesab etdiyimiz istənilən heyvanı yeyirik. Biz heyvanları sevirik və onları kəsmək xoşumuza gəlmir və biz balıq tutmağı xoşlayırıq. Bunu eşidəndə Tey Tetua dedi ki, balığı şəxsən tutmayıb balıq tutmağın ləzzətini başqlarına vermək və balıqçılarla ticarət etmək axmaqlıqdır. Dostumuz pul və qiymət anlayışlarını bilmirdi. Buna görə də mən orta səviyyəli insanlar və dükanlar haqqında danışmaqla məsələni daha da mürəkkəbləşdirmək istəmədim.

Tey Tetua mənim hannibalizmi tənqid etməyimlə razılaşdı. Sonra o, müharibədə öldürüdüğümüz adamlarla nə etdiyimizi soruşduqda mənim cavabım onu şoka saldı.

“Biz onları basdırırıq”, - etiraf etməli oldum.

“Eləcə hamısını torpağa basdırırsınız?” - Onu məyus etdiyimi qocanın üzündən oxuya bilirdim.

## **6 Yaqubun nərdivanının aşağısında**

Qəbilə müharibəsindən dünya müharibəsinə—tərəqqi varmı?

Bu dəfə aku-akum kabinetimə girməyə cəsarət etmişdi. Orada mən köhnə xatırələri yada salmaq üçün qeydlərimi və kağızlarımı vərəqləyirdim. Çoxdan idı ki, bu kağızlara baxmır və bu şeylər haq-qında düşünmürdüm.

Bu, həyatın dönüş nöqtəsi idi. Yeni müharibənin başlanacağından əmin halda, sivilizasiyadan kənar yaşamağa icazə verən bir tədqiqatla məşqul olduğumuz zaman özümüzü ağcaqanadların və sülhsevər ibtidai yerlilər arasında yayılmış infeksiyanın öhdəsinə buraxmışdım. Sonra yenidən tərk etdiyimiz sivilizasiyaya—mina və bombaların arasına geri döndük.

Fatu-Hivadan dönməyimizdən bir il sonra, Norveç qəzetləri alman tanklarının Polşaya yola düşdüyünyü yazırdılar. Daha təkmil silahlar sülhü təmin etmirdi. Biz Lillehammerin yuxarısındaki dağın başında torf damı olan ağacdən tikilmiş gözəl bir daxma aldıq və o bizim bir illik yaşayış yerimizə çevrildi. Evinizdən Myosa gölünə, şəhərə və Hornsyo yaxınlığındakı dağ yaylasına doğru tədricən ardıc və süpür-gə kolları və gül çəmənlərilə birləşən daxmamızın arxasındaki keçilməz şam meşələrinə valehedici mənzərə açılırdı.

Balaca həyətdaxili tikiliidə, odun anbarından və çöldəki ayaq yolundan panel divarla ayrılan iş otağında işləyirdim. Tam sakitlik içində idim. Təhsilimlə məşqul ola bildiyim üçün ulduzlara minnətdar idim. Kitab yazmaq və cənnətə qayitmaq cəhdimiz barədə slayd mühazirələr oxumaqla dolanırdım.

Həmçinin, elmi əlyazma üzərində də çox işləyirdim. Kroepelinin kitabxanasından götürdüyüm qeydlərdən ibarət kağızlarımvardı və biologiya sahəsini Polineziya antropologiyasının uğrunda tərk etmişdim. İngilis dilində olan əlyazma sitatlarla və istinadlarla doldurulmuşdu və gündən-günə uzanırdı. O, Polineziya və Amerika adlanırdı.

O vaxtin ənənələrindən tam fərqli bir tədqiqat həyata keçirmişdim. Mən Polineziya tapmacasını detektiv kimi çözmüşdüm. Əsas iş tamamilə fərqli elm sahəsilə məşğul olan tədqiqatçılar tərəfindən görülmüşdü və mən nəticələri əlaqələndirməyə çalışırdım. Mənim tədqiqat metodum ənənəvi qaydalara uyğun gəlmirdi, lakin yaxşı, əsaslı nəticələr verirdi.

O zaman hamı Polineziyaya ən az iki qrup insan axını baş tutduğu fikri üzərində razılışırdı. Daha gec həyata keçirilən axın avroplarların minlərlə kilometr aralıda yaşamalarına və dünya okeanının şərq tərəfində yayılmalarına baxmayaraq, əhalisi ilə eyni dili danışdıqları adanı kəşf etməsindən dərhal sonra baş vermişdi.

Hər bir tədqiqatçı problemə öz spesifik sahəsindən yanaşlığı üçün onların heç biri hələ ki, eyni nəticəyə gəlməmişdir. Ziddiyət təşkil etməyən yeganə tapıntılar filoloqlara aiddir. Belə ki, onlar sübut etmişdirler ki, insan və mədəniyyət tiplərinin tamamilə fərqli olmasına baxmayaraq, polineziyalılar Asiyadakı malaziyalılarla eyni coxsözlü dil köklərinə malik etnoslar idilər.

Onların miqrasiya marşrutu hələ də sərr olaraq qalırdı. Polineziyalılar və malaziyalılar nəhəng Sakit okeanın əks tərəflərində yaşayırdılar. Melaneziya adalarındaki Negroid əhali isə onların arasında 4 000 kilometrlik təbii sərhəd kimi dayanırdı. Bu iri ərazidə polineziyalıların buradan keçməsinə dair hər hansı bir iz yox idi. Bu da özü-özlüyündə bir sərr təşkil edirdi.

Çünki polineziyalılar öz adalarının Sakit okeandakı ən ucqar şərqiə Avropa orta əsrlər dövrünü yaşayan zaman sırf Daş dövrü mədəniyyətilə gəlmişdilər. Deməli, onlar Asiyadakı sahilləri e.ə 3000-2000-ci illər arasında Asiyada hələ Daş hökm sürdüyü zaman tərk etmişdilər. Söyügedən zaman kəsiyində dəniz səyyahları harada idilər? Polineziya probleminin məğzi də məhz bundan ibarət idi. Onların ulu babalarının bəziləri e.ə 3000-ci ildə Filipin okeanına

dəniz səyahətinə yollanmış və tanımadıqları bir yerə gəlib çıxmışdılar; burada onlar təxminən dörd min il ərzində yaşamışdılar. Harada? Tədqiqatçılar iki nəzəriyyə arasında qalmışdılar. Bəziləri düşünürdü ki, polineziyalıların ulu babaları Avsriya-Melaneziya və Mikroneziya adalarından o qədər sürətlə keçmişdilər ki, iz qoymamışdılar.

Lakin bu nəzəriyyə xronologiya baxımından məntiqə uyğun deyil. İkinci və bunun əksi olan nəzəriyyəyə görə, onlar min illər boyu dəniz səyahəti etmiş; bir adadan digərinə, külək istiqamətində üzmüş və beləcə, "mikro təkamül" yolu ilə özlərini və öz mədəniyyətlərini malaziyalıdan polineziyalıya dəyişmişdilər. Lakin bu fikir tamamilə məntiqsiz idi.

Polineziya kitabxanasından məlumat topladığım və bioloq və coğrafiyasunas kimi Polineziya adalarıyla yaxından tanış olmaq üçün Markiz adalarına getdiyim dövrə ziddiyət zirvə nötəsinə çatmışdı. O vaxtlar Polineziya üzrə ən məşhur tədqiqatçı yeni zelandiyalı Sir Piter Bak idi.

O, Polineziyalıların ulu babalarının Melaneziyadan keçdiyini iddia edənləri dəstəkləyirdi. Lakin etiraf edirdi ki, bunun yeganə səbəbi onların Mikroneziya vasitəsilə gəlmək ehtimalının olmaması idi. Bakın tanınmış həmkarı, fransız etnoloq Doktor Metrauks öz fikirlərini qan qruplarının öyrənilməsinə əsaslandırmışdı və yazırkı ki, polineziyalıların mənşəyini Melaneziyaya aid etmək "məlum faktlara qarşı cinayət" idi.

Bu mürəkkəb ziddiyət mənə tamamilə mənasız görünürdü. Melaneziya və yaxud Mikroneziyanın insan axını qarşısından hər hansı bir maneə təşkil etdiyinə inanmağa heç bir əsas yox idi. Dünya dairə formasında idi və Filippin okeanından cərəyan bütün bu adaların şimalına axır və Britaniya Kolumbiyası vasitəsilə Havay adalarına çatırdı.

Britaniya Kolumbiyası. Heç kim şimala doğru gedən yolda Polineziyanın bir dayanacaq rolu oynaya biləcəyi barədə düşünməmişdi. Filippinin arxa tərəfindəki isti okean cərəyanı Yaponiyadan keçərək Britaniya Kolumbiyası boyunca arxipelaqa o qədər cəld və ecazkarlıqla axırdı ki, oradakı sakinlər Hudzon körfəzi və Kanadanın əks tərəfindəki Labrador kimi uzaq şimalda yaşasalar da,

il boyu ayaqyalın gəzirdilər. Polineziyada keçirdiyim bir ildən sonra Amerikanın bu Sakit okean adalarına getmək və onları öyrənmək üçün bir yol tapmalı idim. Heç bir Polineziya tədqiqatçısı onlara fikir verməmişdi. Adalar bu yolun düz ortasında yerləşmişdilər. Oranın Asiyanın daş dövründə yaranmış və avropalılar gələnə qədər daş dövründə yaşamağa davam etmiş dənizçi əhalisi vardı.

Fred Olsen Oslo Gəmiçilik Şirkətinin Britaniya Kolumbiyasında istifadə edilən yük gəmiləri vardi. Valideynlərim yaşlı Fredi tanırıldılardır və oğlu Tomas nəzəriyyəmi eşidən ilk insan olmuşdu. Fikrimcə məsələ o qədər aydın idi ki, mən çap etməzdən əvvəl nəzəriyyəmin uğurlanacağından qorxurdum. Tomas Olsen mənimlə razılaşmışdı və mənə, Livə və balaca Tura simvolik qonorar olaraq Vankuverə bilet vermişdi.

İngiltərə Almaniyaya müharibə elan edən zaman biz hələ Norveçı tərk etməmişdik. Buna görə də İngilis Kanalındakı sualtı qayıqlarla rastlaşmamaq üçün gəmi Şotlandiyanın şimalına istiqamətləndirildi. Tey Tetuanın qəbilə müharibəsinin baş verəcək şeylər qarşısında rəngi qaçardı.

Ailəm və nəzəriyyələrim Britaniya Kolumbiyasında—əvvəlcə inkişaf edən Vankuver Universitetində, sonra isə Vankuver adasındaki sakit həyatı olan Viktoriyanın əyalət muzeyində—çox isti qarşılandı. Universitetin hələ də antropoloji fakultəsi yox idi, ancaq mən yerli Şimal-qərbi Hind dilləri üzrə ən məşhur mütəxəssis Professor Hill-Toutla görüşdüm.

Bu mehriban, yaşlı dil tədqiqatçısı dərhal özüne və Ottavadakı həmkarına aid iki yazını mənə təqdim etdi. O həm irq, həm də mədəniyyət sahəsində qarşılıqlı əlaqələri olmalarına baxmayaraq, Britaniya Kolumbiyasının sahili boyunca yerləşmiş müxtəlif qəbilələr arasındakı dil fərqini qeyd etdi. Onların hər ikisinin müstəqil şəkildə kəşf etdikləri ən qəribə şey o idi ki, bir neçə qəbilənin dili həm Polineziya, həm də Malayziyadakı dillərlə uzaq, lakin aydın əlaqələrə malik idi.

Yaşlı professor buna heç bir şübhə olmadığını iddia etdi. O, Polineziya kanoelərinin Britaniya Kolumbiyasına yan ala biləcəyi nəticəsinə gəlmışdı, lakin başa düşmüşdü ki, bu ərazidən üzən kanoelər

Havay adalarına da o cür asanlıqla çata bilərdilər. Vankuverli Kapitan Vos bu yaxınlarda buna bənzər canoe ilə Vankuverdən Havay adalarına üzmüdü və şimal-şərq passatları arxasında əsməklə səyahətini Sakit okeanın o biri tərafındə, Yeni Zellandiyadakı maori-lərin yanında başa vurmuşdu.

Bu, ümidverici başlanğıc idi və işlər paytaxtdakı muzeydə daha yaxşı gedirdi. Sahildəki bütün hindulara aid etnoqrafik və arxeoloji kolleksiyaların hamısı dolab qutularında zirzəmilərdə saxlanılırdı. Lakin açar ixtisasca zooloq olan muzey direktorunda idi.

Həmkara hörmət əlaməti olaraq və Markiz adalarından bankada formaldehydə salınmış Iuzon siçovulu gətirdiyim üçün doktor Kovanın yazı stolunda oxumaq üçün yer və gözəl kitabxananadan istifadəyə çıxış əldə etdim.

Direktorun ofisində oturub Kroepelinin Polineziyadakı kitabxanasında heç vaxt tapa bilməyəcəyim mənbələri acgözlükə oxumaq bir tədqiqatçı üçün cənnətə düşmək demək idi. Britaniya Kolumbiyasının sahili boyunca adalar Polineziya tədqiqatçılarının Cənub okeanından ibarət olan maraq dairəsindən kənarda qalmışdı.

Sadəcə olaraq, onlar Yerin kürə formasında olduğunu, Sakit okeanın əyildiyini və hamar xəritədə məsaflələrin təhrif edildiyini unutmuşdular. Bunları nəzərə alarkən məlum olur ki, Britaniya Kolumbiyasının adaları Filippin dənizindən gedən əyi və dolanbac yolun sonunda deyil, ən az ekvator qədər düz olan xəttin üzərində yerləşmişlər.

Məhz bu muzeydə Kapitan Kukun və Vankuverin müşahidələrinin nə mənə verdyini və Şimal-qərb hindularının həm irq, həm də mədəniyyət cəhətdən polinezayılılara bənzədiklərini gördükdə necə təəccübəndiklərini başa düşdüm. İyirminci əsrin tədqiqatçıları da bunu Şimal-qərb hinduları və onların mədəniyyəti barədə dissertasiyalarında, daha inandırıcı şəkildə təsdiq etmişlər.

Başqalarının Polineziyanı tədqiq etmək üçün coğrafi sərhədi keçmədən qeyd etdiklərini mən muzeydən çıxbalaca ailəmlə sahildən yuxarıda Bella Kula hindularıyla yaşamağa gedən zaman öz gözlərimlə gördüm. Qiş keçdi və sonra hər şey dəyişdi.

Elmi nəzəriyyəm yerli mediada yaxşı qarşılıdı və bir jurnalist məni Bella Kula vadisində yerləşdirdi. Çay sahilinin aşağısında çımin

altında mən qaya oymalarının üstünü açdım və Fatu-Hivadakı kimi göz üçün ümumi mərkəzli halqları olan allah maskaları taptım. Biz Markiz adalarında istifadə edilən bir neçə eyni qeyri-adi daş balta ağızı və ağaç qabığı soymaq üçün istifadə edilən çəkic tapdıq və vadidə hinduların arasında həm ögey atamız Terierunu, həm də dostumuz Tey Tetuanı tanıdıq.

Xəbər Nyu York Taymza çatmış, lakin Samoada sevgi həyatından bəhs edən kitabına görə dünyada təzəcə məşhurlaşmış Polineziya antropoloqu Margaret Midin şərhi ilə verilmişdi. O, mənim nəzəriyyəmi qəbul etmir və orada təpişan məmulatların Kapitan Kukun Polneziyaya səfəri zamanı orada qoyub getdiyi məmulatlar ola biləcəyini iddia edirdi.

Heç zaman ona cavab məqsədilə Kapitan Kukun çayın yanında oturub Polineziya qaya oymalarını köçürüyünen şübhəli olduğunu çatdırı bilmədim. Mənim özüm üçün və geniş miqyasda götürdükdə dünyada bundan daha əhəmiyyətli şeylər baş verirdi.

İlk elmi rəqibim olan Margaret Midlə mühəribədən çox illər sonra Osloda görüşdüm. O zaman tədqiqatımızın tamamilə müxtəlif sahələri əhatə etməsindən məmənun idik. O etiraf etdi ki, Britaniya Kolumbiyasındaki qaya oymaları barədə, mənim Samoada sevgi həyatı barədə bildiklərim qədər az şey bilir.

Livlə mən həyatımızda qəfil və tamamilə gözlənilməz bir şey yaşamaq üzrə idik. Mən yarıhindu Kleyton Makla ayı ovlayırdım. Sonralar onun macəralarımızdan bəhs edən Boz ayılar və ağaqların kitabında əfsanəvi qəhrəman oldum. Ov səyahətimiz Kleytonun məni sonra ağaç kötüyünün ətrafında qovalayan ayını yaralayıb öldürməsilə sona çatdı.

Kleyton ayını yerə yixdi və ayının dəhşətli bağırtısı dağlarda eks səda verdi və mən bundan sonra həyatım boyu hər hansı bir ovdan uzaq qaçıdım. Kleytonla mən ayını kanoenin kamanabənzər uc tərəfinə qoyub kimsəsiz Kvätna vadisindən yavaş-yavaş avar çəkərək geri qayıtdıq. Dar və uzun Bella Kula fiordu boyunca uçurum divarlarının arasında yırğalanarkən sahil bəndindən kimsə mənə səsləndi.

“Norveç təslim olub!”

Mən əllərimi ağızımda fincan şəklində girdələyərək qışqırdım:  
"KİMƏ?"

Neytral, zərərsiz ölkə olan və vikinglərin dövründə bəri müstəqil ölkə kimi heç bir mühəribədə iştirak etməyən Norveçə kiminsə hücum etməsi mənimçün tamamilə aqlasığmaz idi. Hitler az qala məzəli biri kimi qələmə veriliirdi və Birləşmiş Ştatlar hələ mühəribəyə qoşulmamışdı. Növbəti həftə Liv və mən balaca oğlumuzla birləşmə yolun üzərindəki Bella Kuladan keçən sahil gəmisinə mindik. Mən Vankuverə geri qayıdır Norveç konsulluğunda hərbi xidmət üçün müraciət etmək istəyirdim.

Əslində, konsulluqda olduqca soyuq qarşılandım; pilləkənləri çıxdıqdan sonra qapının üzərindəki lövhədəki adı oxudum: von Stahlşmidt. Konsul alman ləhcəsi ilə ingilis dilində məni inandırdı ki, Almanya və Norveç dostdurlar. Mən sakitcə hindlilərimin yanına qayıdır mühəribə qurtarana kimi orada qalmalıydım.

Kanadaya tələbə vizası və Norveçə geri uçuş biletinə gəlmışdım; indi isə onları tullaşa bilərdim. Bundan başqa, Vankuverdə qalmaq üçün bir neçə günlük pulumuz qalmışdı və Liv hamilə olduğu üçün vəziyyət kritik idi.

Ən pisi o idi ki, işgal günü Osloda olan amerikalı jurnalist Norveçin almanları xoş qarşılaması barədə sensasiyalı və tamamilə yanlış məlumat yazmışdı. Onun məlumatı həm Amerika, həm də Kanada mətbuatında baş məqalələrə çevrilmişdi. Və əlbəttə ki, almanlar Norveçin Almanıyanın içərisində min nəfərdən çox adam olan ən iri hərbi gəmisi Bluşeri batırması və Norveç vadilərində həftələrlə davam etmiş döyüş barədə heç nə xəbər vermirdilər.

İndi Norveçdən ilk gəldiyimzdə nə qədər məşhur idiksə, indi bir o qədər gözdən-könuldən uzaq idik. Hətta trolleybusda bir-birimizlə Norveç dilində danışmağa da cəsarət etmirdik. Bir ildən çox keçdikdən sonra, Birləşmiş Ştatlar mühəribəyə qoşulduğu zaman Prezident Ruzveltin öz həmyerililəri qarşısında etdiyi çıxışda "Norveçə baxın!" bəyan etməsindən sonra Norveçə qarşı bu nifrat hissi sönübü yavaş-yavaş heyranlılığı çevrildi. O, qeyd etdi ki, o vaxt dünyada böyüküyünə görə üçüncü olan Norveçin ticarət hərbi-dəniz donanması bütün gəmilərini Müttəfiqlərinin xidmətinə verməsəydi, çox güman ki,

almanlar Avropa döyüşündə qalib gələrdilər. Bu zaman biz şəxsi səviyyədə həyatın müəyyən qaranlıq tərəfləri ilə üz-üzə gəldik. Dərhal otelimizi tərk edib liman ərazisində çəkiliş meydançasına baxan ucuz bir otaq tapdıq.

Mebelimiz yalnız qaz işığı, qorxunc vəziyyətdə olan yataq, stol, stul və balaca Tur üçün nəzərdə tutduğumuz köhnə səbətdən ibarət idi. Pərdəsiz pəncərədən aşağı, yegane işıq lampasıyla işıqlandırılmış iri kömür anbarına baxdıq. Ev sahibəsi bizdən şübhələnirdi. Hövələsiz, deyingən idi; bizim norveçli olduğumuzu eşidəndə, daha çox şübhələnməyə başladı.

Müharibənin nə qədər davam edəcəyini heç kim bilmirdi. Müvəqqəti iş tapmalı idim. İşsizlik ofisinin qarşısında növbəyə dayanmağa hazır olan şəxslər üçün iş tapmaq imkanı vardı. Həmin növbədə dayanan insanları müşahidə etdikdən sonra tiraşı dayandırdım, papağımı başıma qoyub növbənin sonunda özümə yer tutdum.

Növbə irəlilədikcə hamidan məşğuliyyəti soruşulur və nə vaxtsa əllərində mişar və yaxud açar tutub-tutmadıqlarından asılı olmayaraq, hamı özünü ya dülər, ya da su təchizatçısı adlandırdırdı. Növbə mənə çatanda zooloq olduğumu dedim və onlar nə deyəcəklərini bilmədilər. Etnoloq sözü də onlarda heç bir təəssürat yaratmadı. Əl arabası sürə bilib-bilmədiyimi soruşduqları zaman müsbət cavab verdim. Buna baxmayaraq, ölkəyə tələbə vizası ilə gəldiyim və işləmək icazəm olmadığı üçün mənə iş vermədilər.

Günlər həftələrlə əvəz olundu. Sonuncu səyahət çekimiz nağd pula çevrilmiş, ehtiyatlarımız tükənmişdi və Liv ikinci uşağımıza hamilə idi. Qidamızı payoklara bölməli idik. Gündəlik səhər, nahar və şam yeməyinin normal hesab edildiyi sosial sinifdə böyüdüyüm üçün necə şanslı olduğumu o zaman anladım.

Fatu-Hivada yağış mövsümündə acliq əzabı çəkmişdik. Lakin orada çay xərcəngi və palma ağaclarından tökülen bir neçə hind qozu ilə qidalana bildirdik. Burada yalnız bağlı beton qapılar və pəncərələr vardı. Evdə ailəsi ac gözləyən və öz mədəsi də boş olan bir kişinin hər dəfə ac insanlar daxil olduqda və nahardan razi halda çölə çıxdıqda təsvirolmaz gözəl qoxusu qapıdan çölə yayılan qril üzərində fırlanan kök, qızılı rəngli cücəyə restoran

pəncərəsindən tamaşa edərkən keçirdiyi hissləri yaşamayan insanın bu hali təsəvvür etməsi qeyri-mümkündür.

Adı istər Janna d'Ark, istər Fidel Castro olsun, bu hissləri yaşamış insanlar inqilabçılara qoşulduğu zaman siyasi bəyanatlar vermirlər. Ac olmayan insanlar heç zaman qiyam etmirlər.

Heç kirayə pulunu ödəməyə də çatmayacaq axırıcı şillinq əlimdə dükən pəncərələrindən gözəl yeməklər nümayişinə tamaşa edib evə Liv və balaca Tur üçün sulu tikə gətirə bilməmək mənə müasir cəmiyyətin haqsızlığını aydınlaşdırıldı. Bu vəziyyətdə mən tək deyiildim. Minlərlə, milyonlarla insan və statistik olaraq, dünya əhalisinin təxminən yarısı bu və yaxud bundan pis vəziyyətdə yaşayırdı.

Heç nədən korluq çəkməyən bizlər təbii ehtiyat çatışmazlığı və əhalinin sürətli artımının dünyaya fəlakət gətirəcəyi haqqında yazır və danışırıq. Lakin bu fəlakət dünyanın heç zaman qəzet məqaləsi yazmayan və səsi həttə improvisə edilmiş tribunadan belə duyulmayan əhalisi üçün artıq bir reallıqdır.

Bir gün çörək dükəninin pəncərəsi qarşısında dayanan zaman bizim—kiçik ailəmizin təhlükə qarşısında olduğunu anladım.

Fatu-Hivada olduğumuz zaman Liv hədsiz dərəcədə cəsarətli idi. Bir dəfə də olsun nə şikayət edir, nə acı söz deyirdi. Elə vaxtlar olurdu ki, döşəmədə acıqlı və ümidsiz bir şəkildə saatlarla gəzinirdim. Daha sonra onların içində ən qara gün—Bazar günü gəldi. Kirayə haqqını bir gündən sonra ödəməli idik. Bir neçə qəpik pulumuz qalmışdı. Otuz sent.

Liv çölə çıxıb bütün pulumuzu üç ədəd şirin çörəyə xərclədi. Balaca Tur aramızda, gün işığına çıxdıq və Stənli Parkında buradan Yeni Zenlandiyaya üzən kanoenin yanındakı skamyada oturduq. Bütün nəzəriyyə cəhənnəmə. Kanoenin yanında ucaldılmış totem dirək günün əhval-ruhiyyəsinə daha uyğun idi; əcaib xarakterlər bir-birinin üzərinə çıxırdılar və qalib, ov heyvanına məxsus caynaqları və ac dişlərilə dirəyin başını örtürdü. Mən tövbə etməyə, yalvarmağa və istər aləmdə, istərsə də içimdə, harda olurlarsa olsunlar, göylə yerin yaradıcı qüvvələrinə yalvarmağa hazır idim.

Növbəti hadisə yəqin ki, təsadüf idi. Lakin belə təsadüflər həyatımızda adətən hadisələrin ən kəskin anında baş verir və buna

görə də onların baş verması üçün dua etməyə dəyər. Səhəri gün ev sahibəsi kirayə haqqını almaq üçün qapını döyəndə biz tamam pulsuz idik. Yolumuz yox idi. Vaxtimiz çatmışdı və təslim olmağa hazır idik.

Ev sahibəsi bizim üçün məktub və kirayə üçün tələb gətirmişdi. Məktub Fred Olsen gəmiçilik şirkətindən gəlmışdı və şirkətin Vankuverdəki agenti London ofisindən vurulmuş teleqramı bizi göndərmişdi.

Gəmi sahibi Tomas Olsen ailəsi ilə birlikdə işğal olunmuş Norveçdən İngiltərəyə qaçmışdı. Onun bütün gəmiləri bütöv Norveç ticarət hərbi gəmi donanmasının himayəsində olan Nortraşip vasitəsilə Müttəfiqlərin gəmi karvanına qayıtmışdı. Teleqramda deyilirdi ki, Fred Olsenin sərnişini kimi Vankuverdə pis vəziyyətdə qalmış və evə səyahət etmək imkanı olmayan hər kəsin yerini agent tapmalı idi. Bundan əlavə, müharibə qurtarana qədər sağ qalmaq üçün lazımlı olan qədər aylıq istiqraz alacaqdım.

Bu, sanki gözəl bir yuxu idi. Həyat davam edə bilərdi. Sevincək halda minnətdarlıq və təvazökarlıq hissələrilə mən aylıq əlli dollar borc istədim. Hətta o vaxt da bu, kiçik məbləğ hesab edilirdi, lakin artıq biz bir dolların yüz sentən ibarət olduğunu öyrənmişdik. Axırıncı otuz sentimizlə üç ədəd şirin çörək almışdım.

Yeni cəsarətlə ingilis dilində ilk iki məqaləni tamamladım: İnternəşnl Sayəns üçün elmi və Nəşnl Cioqräfik Məqəzin üçün populyar bir məqalə yazdım. Məqalələrimin hər ikisi qəbul olundu və mən iki yüz dollarlıq çek aldım.

Bundan bir az sonra Liv doğum evinə qəbul edildi və qazandığım bu pul xəstəxana xərclərini ödədikdə və təzə doğulmuş usaqımız üçün paltar aldıqda işimizə yaradı. Uşağıın adını Byorn qoymuş; Bella Kula vadisində meşədə səyahətə çıxmış və ağızında qızçıçayı ağaca dırmaşmış ayı balasının şərəfinə ona Bamse ləqəbi verdik.

Bella Kula vadisindəki isti günlər indi xatirəyə çevrilmişdi. Bu günlərin yerini tamamilə fərqli təzə həyat tərzı tutmuşdu. Ottavadan mənə işləmək üçün icazə verən sənəd gəlib çıxdı və buraya çatan zaman tanış olduğum norveçli tələbənin atası sayəsində iş və sponsor tapdım. Onun atası Robert Lepso uzaq Roki dağlarının başında yeddi

min işçisi olan fabrikda mühəndis işləyirdi. Bu, zavod tikililərindən ibarət dəhşətli bir kompleks idi. Lepsodan əvvəl zavod o qədər sulfur tüstüsü buraxırdı ki, geniş radiusda meşə və yaşıl tarlaları əhatə edən zərərlı tüstülər sərhədi aşaraq hətta Birləşmiş Ştatların ərazisinə də təsir göstərirdi.

Lepso orada filtr sistemi quraşdırmağa nail olmuşdu və indi sulfurun əksər hissəsi toplanıb dəmiryolu maşınları ilə uzağa daşındı. Yalnız onun nüfuzuna görə mənə fabrikin əlindən hər iş gələn işçilərinin sırasında iş həvələ olundu və mən həqiqətən də əl arabası işlətməyi öyrəndim. Biz on yeddi nəfər idik və elə o qədər də dildə danışırıq. Biz hər gün fabrikin "top dəstəsi" ndə işləyir və heç bir zaman yorulmurduq. Çünkü işçilər quraşdırma konveyer xəttində işləyərkən biza hər gün müxtəlif növ iş tapşırılırdı.

Mənim ilk işim sement kisələrini dəmiryolu maşınlarına yükləmək olmuşdu. Əl arabası üçün ətrafa göz gəzdirdiyimdə məlum olmuşdu ki, kisələr ciyinimizdə daşınmalıdır. Cüssəli polyak ilk kisəni üstümə atanda az qala dizlərim büküldü.

Başqaları təzə işçiyə tamaşa edib onu ələ salarkən ağır yükün altında ayaqlarını bir-birinə dolaşdıraraq yükü ensiz lövhənin üzəri ilə dəmiryolu maşınınə çatdırmağa çalışmaq daha ağır idi. Gün başa çatanda ayaq üstə güclə dayana bilirdim və bədənim o qədər şişmişdi ki, paltarlarımı əynimdən çıxarmaqdə çətinlik çəkdim.

Növbəti gün kisə daşımali olmadım. Sement iri qablarda daşınacaqdı. "Bura gəl, Mak. Mən sənə daha yaxşı iş vercəyəm", - briqadır dedi. Mən onun arxasında getdim və nəzakətlə adımın Mak deyil, Tur olduğunu söylədim.

"Adının nə olduğu məni maraqlandırmır" - briqadir qışqırdı.  
"Mənim üçün Maksan!"

Yaxşı iş adlandırdığı iş nəhəng, fırlanan sement qarışdırın alətin içində sement tökən insanların uzun cərgəsinə qoşulmaqdan ibarət imiş. Adamlar keçdikcə kisəni öz əl arabasının içərisinə boşaldırdı. Əsas məsələ ensiz lövhələrin üzəri ilə sementi sement qarışdırın maşına töküldüyü dar söykənəcəyə yaxınlaşarkən bir sıradə qalmaq idi. Daha sonra boş arabalarla digər tərəfə keçirdik. Bütöv əməliyyat ritmik formada davam etməli idi. Bu o qədər sürətlə baş verirdi ki,

tərimiz töküür və əsəblərimiz tarıma çəkilirdi. Vaxt idi və mən yenə əl arabamı arxaya çəkib, taxtaya çıxartmaq üçün ona bir az da güc verməli idim; arxamdakı kişi isə axını pozduğum üçün küfr edirdi.

O qədər yorğun idim ki, əl arabam taxtadan qırğığa çıxdı və sement yükü çevrildi. Briqadır məni kobudca söyüdü. Lakin siqaret fasiləsi vaxtı idi. Bu ağır işdə hər on beş dəqiqədən bir siqaret fasiləsi olurdu. Digərləri iyrənc qoxulu siqaretdən həzz alarkən, mən cirki təmizləyib arxası üstə uzandım və işə qayıtməq vaxtına kimi içimə çəkdiyim hər bir dərin nəfəsdən həzz aldım.

Lakin heç vaxt o zamankı kimi yaxşı yemək yeməmişdim. Hamiya məlumdur ki, acliq ən yaxşı aşpazdır. Lakin o elə bir aşpazdır ki, onun xidmətləri əvəzində pul ödəmirsən.

Əksər insanlar kimi mənim də gərginliyimi atıb ləziz bir yemək, məsələn istridyə və yaxud həqiqi kürü yemək və ya bir stəkan şampan ya da quru Martini içməyə imkanım çatır. Lakin Birləşmiş Mədən və Əritmə Şirkətindəki yemək tənəffüslerinin ləzzətini heç zaman unutmayacağam; özümüzü kərpic qalaqlarının üzərindən atıb nahar qutularımızı açardıq; yağı və çörək, pendir və bir şüse soyuq şokolad südü.

Ağır iş, əzələlərini heç zaman işlətməyənlər üçün daha baha başa gəlir. Üçüncü gündən başlayaraq özümü başqa insan kimi hiss etməyə başladım. Mən güc toplamışdım və tez yorulmururdum. Lakin əzələlərimi işlətmək məmənnunluğunu çox çəkmədi.

Briqadir mən də daxil olmaqla iki nəfəri daha asan iş üçün seçdi. Təcrübəli bir dost bizim iri tanklara göndərilə biləcəyimizi və şayılərə görə bu tankların hər beş ildən bir təmizləndiyini və bunun çox əzabverici bir iş olduğunu piçildədi.

Biz uzun saplı kürək və budu çatan rezin çəkmələrlə təchiz edilmişdik. Bizə ilk əmr pilləkənlə tankın içərisinə düşdürümüz zaman verildi: tankın dibində sulfur turşusu olduğu üçün necə olursa-olsun ayaq üstə dayanmaliydıq. Sürüşüb yixilsayıdıq turşu dərhal paltarlarımızı, dərimiz və ətimizi yandıracaqdı.

Nərdivanla tankın dibinə enməzdən əvvəl bir ayağımla dibi yoxladım. Bura sabun kimi sürüşgən qalın lilli qatla örtülmüşdü. Ehtiyyatla tankın döşəməsinə ayaq basdıq; bu zaman briqadır başımızın

üzərində künçə əyilib qışqıraraq əmr verdi, amma səsi metal tankın içərisində ildirim kimi əks-səda verdiyindən biz heç nə başa düşmədik.

Biz güman etdik ki, turşunu qaşimalı və tankın bizi uzaq olan divarındaki çıxış dəliyindən çölə axitmalı idik. Bu, dəhşətli iş idi. Ayaqlarımızı geniş şəkildə aralayıb yavaş hərəkətlə sürüşürdük; önmüzdə deşıyə doğru irəli hərəkət etdiriyimiz kürəyə söykənir, ətrafa sıçramasın deyə çırkı ehtiyatla irəliyə doğru basırdıq. Çox möhkəm hərəkət etdirdikdə, arxaya sürüşürdük. Tarazlığının bir azca pozulması nəticəsində mərdimazar qaynarın içərisinə düşə bilərdik. Sanki səhvən sivil hannibalların iri qazanının içində düşmüşdüm.

Bundan da pis tapşırıqlarımız da olacaqdı. Məni həm də soba təmizləməyə göndərdilər. İlk olaraq və əsas etibarilə əritmə zavodu olan fabrikdə həm də bəzi təcrübələr keçirilirdi ki, onların nəticəsində kiçik sobaların bəzilərində kömür qalıqları toplanmışdı. Məni hava nasosu, iskənə, işiq lampası, burnum və ağızım üçün maska ilə təchiz edib sobalardan birinin içində divardan metal tullantısını götürməyə göndərdilər; sobanın içərisi qaranlıq və tozlu idi.

Divarları nasolslamağa başlayan kimi özümü cənnətdən tərəqqi etməyimizlə bağlı çəkdiyim eskizlərdəkindən daha gərgin bir vəziyyətdə gördüm: toz, səs-küy və saysız-hesabsız zərərlı həssas hücumlar. Hava nasosu toz, ventilyasiya çatışmazlığı və axıb-tökülən tərim qulağında arasıkəsilməyən top partlayışlarıyla birlikdə məni dəli edirdi. Heç öz səsimi də eşidə bilmirdim və yadımda qalan yeganə şey hər dəfə partlayış səsi gələndə iki eyni sözü təkrar etməyim olurdu: "Nifrat edirəm! Nifrat edirəm!"

Nəyahət, işimi qurtarıb sürünüb çıxanda, könüllü olaraq tarlalarını atıb mədən və sobalarda sürünməyə gələn on minlərlə fermerin taleyi barədə düşünməyə başladım. Musanın qəbilələrinin qızıl dananın ətrafına toplaşlığı kimi, onlar da şəhərlərə maşınların ətrafında rəqsə qoşulmağa gəlmisdilər. Lakin sonra duş qəbul edib həm xaricimdəki, həm də daxilimdəki çırkin əksəriyyətini yuduqdan sonra təbiətə qayıdışın da məsələnin həlli olmadığını anladım.

Fabrikdəki işlərin hamısı tank və sobadakı iş kimi ağır deyildi. Ən yaxşı iş, daha əhəmiyyətli iş yerləri tutulduqdan sonra yerdə

qalmış dəstəyə verildi. Bizi köhnə kərpicləri təmizləməyə gəndərdilər. Biz orada qucağımızda kərpiclə oturub köhnə sement qalıqlarını kərpicin üzərindən qoparırdıq.

Bütöv kərpiclər gözəl qalaq şəklində yiğilir, sıniq kərpiclər və sement qalıqları isə digər qalağa atılırdı. Yavaş-yavaş iri qalaq düzəlirdi və oğlanlar kərpicləri elə qalaqlaşdırmağa başlamışdilar ki, kimse siqaret çəkmək istəsəydi qalaqların arxasından görünmədən fasilə verə bilərdi.

Birgə işlədiyim şəxs mənim üçün yeni bir insan tipi idi; iş adamları və akademiklər üçün isə o qədər də fərqli deyildi. Mühərribə zamanı iş yerləri yaranana qədər onların əksəriyyəti üçün iş əldə etmək çətin idi. Birlikdə olmaqdan ən çox zövq aldığım insanlar bacarıqlı işçilərin avara adlandırdığı peşəkar sərsərilərdir. Bəlkə də onları təcrübəli səyahətçilər və humor hissinə malik insanlar olduqları üçün sevirdim. Onlar çox zaman dəmir yolu maşınlarından asılıraq və yaxud yükün arasında gizlənərək Kanada və Birləşmiş Ştatları keçirdilər.

Getdikcə mən kobud briqadırı də sevdim və biz bir-birimizi daha yaxşı başa düşməyə başladıq. Adımın onun üçün əhəmiyyətsiz olmasına səbəb vardi. Onun da adını heç kim bilmirdi; o, sadəcə olaraq Sərr adlanırdı. Çünkü deyilənə görə, heç kəs onun atasının kim olduğunu bilmirdi.

Hırslı olduğu zaman italyanca danışardı. Onun nə dərəcədə ağıllı olduğunu oxuya bilmədiyini öyrənənə qədər bilmirdim. Mən bunu bir dəfə kiminsə ona kağız verdiyini və onun bu kağızı sadəcə olaraq köynəyinin cibinə qoymuşunu gördüğüm zaman anlamışdım.

Heç kimin ona baxmadığını düşündüyü bir anda əllərini dirsəyinə qədər içərisində yapışqan bir şey olan çəlləyin içərisinə saldı və sonra mənə yaxınlaşaraq cibindəki məktubu götürüb oxumağımı istədi. Fabrikin xırda lokomativini sürərkən keyfi yaxşı idi. O, "Saxla" kimi sözlərin necə göründüyünü artıq öyrənmişdi.

Fabrikin içərisində və ətrafında toplanmış bütün zəhərli qazların qoxusuna nifrat etdiyimi görən Sərr məni fabrikin yeni binalarından birinin damına təmiz hava almağa göndərdi və yəqin ki, bu zaman niyyəti yaxşı idi. Toz, duman və zəhərli buxardan ibarət gözə görünən bulud qatı işçilərin hamisiniň yaşadığı kiçik

Treyt şəhərindəki vadiyə endi. Yalnız aq önlüklü işçilər yaylada, fabriklə eyni yüksəklikdə yaşayırdılar.

Onların gözəl evləri və yaşıl çəmənləri vardi. Mən fabrikə gedib-gəlməyi və Livlə iki balacanı Roslandda, fabrikin tüstü borusundan yuxarıda yerləşdirməyi qərara aldım. Fabrikdən gələn sulfurlu tüstü hələ də təhlükəli idi.

Halbuki sağlamlıq təhlükəsi sərhədi keçdikdən sonra Birləşmiş Ştatlar məhkəmədə qalib gəlmiş və vəziyyət bir qədər yaxşılaşmışdı. Fabrikin yaşılı işçiləri çox zaman aq ciyərlərində tüstü olduğu üçün silikoz xəstəliyindən əzab çəkirdilər. Bir gün işdən sonra xəstəliyin bütün əlamətlərini daşıyan ariq, çubuğa bənzər bir kişi solğun bənizi ilə mənə baxdı və dedi: "Daha bir gün, daha bir dollar və ölümə daha bir gün yaxınlaşmaq".

Təmiz hava mənə yaxşı təsir göstərdi, lakin Sirr mənə vedrə qaldıran işini tapşırıb nərdivanlarla və dar, qalın taxtalarla fabrik binasının damına çıxmaga göndərdiyi zaman heç də məmənun deyildim. Nərdivanların altı, yoxsa yeddi mərtəbə olması yadimdə deyil. Lakin hava kifayət qədər təmiz idi.

Kanada qışının ortası idi və biz Roki dağlarında dəniz səviyyəsindən 1400 metr yüksəklikdə idik. Mən artıq hündürlükdən qorxurdum. Tələbə ikən Romsdal vadisində dağ şelfindən 1000 metr aşağı düşmüştüm. İşim qarnım üstə saçaqdan sallanaraq başım aşağıda, ayaqlarım havada taxta rəfin altına mixla tol çalmaqdan ibarət idi. İri dam və çoxlu sayda mix. Müdirim peşəkar dam ustası idi və uzun dirəklə firça daşıyıb başı yuxarı gəzirdi.

Növbəti qatı altdakı qatla bitişdirmək üçün kağızın yuxarı küncü boyunca parıldayan isti asfalt yaxındı. Biz yavaş-yavaş dəhşətli saçaqlarla işimizi bitirdik və temperatura diqqət yetirməyə vaxtim oldu. Həddən artıq soyuq idi və güclü küləklər əsirdi, lakin mənim asfaltla yerdəki ocağı sönməyə qoymayan adaşım Mak bu işdə təcrübəli idi. O, kərpicləri ocaqda qızdırır, onları bir kisəyə doldurır və mən də bu kisələri asfalt vedrələrlə yuxarı qaldırırdım. İsti kərpici kombine-zonumda saxlayır və soyuduqdan sonra onu yenisi lə əvəz edirdim.

Oxuya bilməyim Sirrin yadında qalmışdı. Dam işi başa çatdıqdan sonra mənə hesab kitabı və qələm verib sobanın içini

də çölünü də yaxşı bilən biri kimi sobanın çölündə oturtdular. Mühəndislərdən biri Sirrdən yazılı hesabat tutub filiz əriyən zaman indikatorda göstərilən hərarətləri göstərməyi, filizin əriməsini və əriyən maddənin rəng strukturunu müşahidə etməyi istədi. Sirr məndən hər gün məlumat toplayırdı və onu təhvil verirdi. Və hər dəfə səhifəyə baxıb razi halda başını tərpədirdi: "Yaxşıdır. Yaxşıdır".

Bir gün Sirrin həqiqətən də oxumağı bilib-bilmədiyini yoxlamaq istədim. Hesabat kitabını ona başlaşağı verdim. O, kitabı çevirmədi.

"Yaxşı görünür", - o dedi.

Lakin başqa bir vaxt mühəndis hesabatları yazan şəxsi özü görmək istədi. Sirr köməkçisini ona təqdim etdi. "Yaxşı yazırsan", mühəndis dedi və mənim vəzifəmi qaldırdılar. Sirr özünə yeni köməkçi tapmalı oldu. Amma top dəstəsində yazmağı bilən digər insanlar da vardi.

Yeni tikilmiş maqnezium fabrikində nəzarətçi vəzifəsinə təyin olundum. Almanlara qarşı müharibədə faydalı olan maqnezium tozu düzəltməyimzdən savayı nə baş verdiyindən xəbərim yox idi.

İş uzun çəkmədi. Bir gün avtobusum fabrik dayanacağının yanında dayandıqda fabrik yerində yox idi. Əyilmiş metal yiğinindən başqa ortada heç nə qalmamışdı; gecə növbəsi zamanı bütöv maqnezium fabriki partlamışdı. Hadisə yerinə birinci çatan gündüz növbəsinin işçilərinin təsvirini heç zaman unutmayacam. Dəmir dam tırlarının birindən kəsilmiş əl sallanırdı.

Bu, maqnezium tozonun sonu idi. Mənə isə yeni iş verildi.

O vaxta kimi biz Lepsonun Arrou gölünün yanındakı yay evinə köçmüştük. Ev fabrikdən o qədər uzaqda idi ki, döşəmə taxtalarının altında porsuqlar yaşayırırdı və mən gecə səması altında koyotlar ulayan zaman yuxudan oyanıb işə getmək üçün qayığa və yaxud avtobusa minməli idim.

Mən heç zaman ofis işçisi olmadım, lakin o qədər pul qazandım ki, Vankuverdəki agentə olan borcu bütövlükdə ödədim. Sonra avtobusa bilet alıb könüllü olaraq Norveç konsulluğunda işləmək üçün düz Şimali Amerikadan Nyu Yorka səyahət etdim. Norveçin kral ailəsi və bütövlükdə Norveç hökuməti İngiltərəyə qaçmışdı.

Hərbi idarə də Londonda idi və Norveçdən olan dənizçi və qaćqınları Müttəfiqlərlə müharibəyə cəlb edirdilər. Cavab gözləyərkən Baltimorda Beslehem Feəfild Şipyardda müvəqqəti olaraq tabeći olaraq işə başladım.

Bu, işçilərin vaxt kartlarında onların propellerdə, gəmi korpusunda, yoxsa gəminin sonradan əlavə olunan qatında işlədiyini göstərən xanaları yoxlamaqdan ibarət oturaq iş idi. Mən əslində başqaları gəmi tikdiyi zaman təmiz vicdanla bütün günümü Amerika antropologiyası oxumağa sərf edə bilərdim.

Con Hopkins Universitetində mənə ən münasib ədəbiyyat seçməkdə yol göstərən iki professorla görüşmüşdüm. Professorların hər ikisi onların sahəsində çox güman ki, çoxlu sayıda kitab oxumuş bu tərsanə tabeçisini səbirlə dinlədilər. Mənə ilk əhəmiyyətli ipucunu verən Professor Rus Benedikt oldu. Çox güman ki, polineziyalılar fövqəlbəşər rahib-krallar tərəfindən idarə olunan iyerarxiya cəmiyyətində yaşamışlar. Bu qəribə xüsusiyyəti Polineziyanın bütün adalarındaki qəbilələr Mexiko və Perudakı qonşularıyla paylaşırdılar.

Liv və balacaların Birləşmiş Ştatlara gəlməsini təşkil etdim. Byorn çoxdan xaç suyuna salınmalı idi. Onu Baltimordakı Norveç Dənizçilərinin Kilsəsində kupelə gətirdiyimiz gün yaponlar Amerikanın Pörl Harbordakı hərbi gəmilərinə ilk bombalarını atdırılar. Amerika müharibəyə qoşuldu. Mən Teriero və Tey Tetua haqqında düşündüm: çox güman ki, bombalar Polineziyanın da üzərinə yağırdı.

Adanın cəngavərləri sakit kanoelərdə düşmənlərinin üzərinə gizlincə hücum çəkib xoşlamadıqları insanları dəyənəklə ölüncəyə qədər döyür və sonra onları yeyirdilər. Bu, çox pis idi. Bəs onlar Pörl Harborda baş verənləri yaşasayırlar nə deyərdilər?

## 7 Şeytanla rəqs

Təcavüz və qisasa qarşı çıxanlar, eyni zamanda azadlıq uğrunda mübarizə aparanlardır. Sülh tərəfdarı olan bir insan evinə yadların soxulmasına və evin hər küncünün qaraya bürüməsinə imkan verə bilməz. Müharibə psixozu günəş tutulması kimi dünyaya yayılıraq bir ölkədən başqa ölkəyə hərəkət edib insanların ruhuna kölgə salmağa başladığı zaman hətta müttəfiqlərin də səni düşmənin insan şəkli almış şeytan olduğuna inandıracaq.

Ölkəmizin işgal olunduğunu öyrənmək olduqca pis bir duyuğu idi; Norveçdə insanların yarpaq və ağaç qabığından hazırlanmış çörəklə qidalandığıını eşitmək isə bundan daha betər idi.

Müharibə şeytanla rəqsdir. İnsanların ümumi düşmənə bəslə-dikləri nifrət dosta duyulan hər hansı bir xoş hissədən daha güclü olur.

Mən uşaq ikən böyüklərimiz ruslardan və Qırmızı Ordudan qorxardılar. Atam heç zaman mənə digər oğlanlarla birlikdə 1 May Əmək günündə təpənin aşağısında dayanıb qızıl bayraqların paradına baxmağa icazə verməzdı. Böyüklər paradın inqilab oyadacağından ehtiyat edirdilər və bu hiss yoluxucu idi. Ağ kamuflaj kostyumlarını geyib qırmızı şeytanların hücumunu dəf etdikləri qış müharibəsində bütün dünya finlərin tərəfində dayanmışdı.

Lakin vəziyyət sürətlə dəyişdi. Hitlerin səhv qərar verərək Britaniya əvəzinə Sovet İttifaqına hücum etməsindən yalnız bir həftə sonra "Qırmızı Ordu" sözü tamamilə başqa cür səslənməyə başladı.

İndi sanki bize nasıtlarla mübarizə aparmaqda kömək edən qırmızı mələklər barədə danışırıq. Dostlarımıdan ibarət kiçik qrupun çox az qismi nasıtlarla kommunistlər arasındaki fərqi izah edə bilirdi, lakin indi Stalin və ruslar Hitler və almanlara qarşı mübarizədə bizim müttəfiqlərimiz idilər.

Çox illər sonra, Stalin və Hitlerin ölümündən xeyli keçmiş İtaliyanın şimalına yerləşdiyim zaman nəhayət ki, rus və almanların əksəriyyətinin həm kommunizmə, həm də nasizmə qarşı olduğunu anladım. Bir zamanlar biza düşmən olmuş gözəl insanların arasında yaşadığımı başa düşdüm və heç zaman onlardan hər hansı birini öldürməyə məcbur olmadığım üçün ulduzlara şükür etdim.

Faşizm uğrunda mübarizə aparan italyana da heç zaman rast gəlmədim. Seçim imkanı olanlar gizlənib alman işğalına qarşı mübarizə aparırdılar. Əslində biz hamımız müəyyən mənada eyni tərəfdə idik və insanların nə üçün ikinci dəfə dünya müharibəsinə başlayaraq bir-birlərinə qarşı vuruşması mənim üçün anlaşılmaz idi.

*Sənin özünün bu suala cavabın vardımı?*

Əlbəttə, mən təcavüzkarları aid olduqları yerə göndərmək istəyən insanların tərəfində idim, lakin hansısa konkret bir milləti "düşmən" kimi tanımadığım yaxşı yadımdadır. Əslində, müharibə başa çatandan sonra qərara aldım ki, qırmızıların nə vaxt qanadlarını kəsib onlara yenidən buynuz və şeytan cübbəsi geydirəcəyimizi müşahidə edim.

Onlarla şimal işıqları altında rəqs etmişəm, lakin onlarda nə buynuz, nə də qanad görməmişəm. Onlar da bizim kimi don vurmuş əsgərlər idilər. Onlara da hansı formalı əsgərlərə atəş açmalı olduqları öyrədilmişdi və onlar da bizim kimi evə sağ-salamat qayıtməq istəyirdilər.

Cəngavərlərin əxlaq kodeksi polineziyalılarla şimal-qərb hinduları arasında özünü daha bariz şəkildə göstərirdi. Onlar heç zaman ox və kamandan istifadə etmirdilər. Başına dəyənəklə vurub öldürdükləri zaman düşmənin gözünün içində baxmaq istəyirdilər. Biz isə nahar stolu arxasına oturmuş ailələrin başına bomba atır, öz ölkəmizdən başqa ölkəyə raket atıb həmin ölkədə minlərlə qadın və uşağı öldürürdük. Lakin eyni zamanda biz belə barbar

hərəkətlərə doğru gerilədiyimiz üçün insan olaraq müəyyən islahatlar apardıq, sosial rifahı yaxşılaşdırdıq və hətta iş yerində müvafiq davranış qaydalarına riayət edilməsi üçün qanunlar irəli sürdük. Treyldəki əritmə fabriki buna ən yaxşı nümunədir.

Bu fabrik ötən əlli il müddətində tüstü cəhənnəmi, həyat üçün təhlükə və sinfi ayrı-seçkilikdən yaşılı çəmənlikləri və xoşbəxt işçiləri olan nümunəvi cəmiyyətə çərilib. Hətta meşə də yenidən ətrafdakı təpələrə doğru genişlənib.

Kanadada siyasetçi kimi qalıb fəhlə sinfinin ümumi işi üçün mübarizə aparmağa nə qədər həvəssiz idimsə, silahlı qüvvələr sırasına qoşulmağa da bir o qədər az həvəslə idim. Buna baxma-yaraq, silahlı qüvvələr sırasına qoşuldum. Mülki karyeramda olduğu kimi, burada da mənə ordunu həm zabit, həm də sırávi əsgər kimi hər iki tərəfdən müşahidə edə bilmək imkanı verən dərəcəyə yüksələ bildim.

Bənzər şərtlər altında seçim etmək imkanım olsaydı, yenə də uniforma geyinərək əmr alan və ya əmr verən insanların sırasında olmaqdansa, ölkəmin rifahı uğrunda müstəqil şəkildə işləməyi üstün tutardım. Ordu düşərgəsinə nizam-intizam öyrənməyə gəndərilən insanın rəhbərliyə beynindən keçənləri açıq şəkildə bildirməsinin ağılılıqlı olduğunu şəxsi təcrübəm sayəsində öyrəndim.

Mənə düşmən xəttinin arxasındaki məşələr və dağlarda it dəstəsilə birlikdə iş həvalə edilməsini təklif etdim. Texniki işlərdə bacarıqsız olduğumu—nəinki maşın sürə, hətta radio batareyasını belə dəyişə bilmədiyimi onlara başa saldım.

Bu məlumatı aldıqdan sonra məni elektronika üzrə ali hazırlıq üçün rabitə məktəbinə göndərdilər. Norveçin azad olunması uğrunda mübarizə başladığı zaman istifadə ediləcək xüsusi rabitə avadanlığı Londonda hazırlanmışdı və Kanadaya çatdırılmaq üzrə idi. Bütün bunlar məxfi idi və yalnız on nəfər bu avadanlıqdan istifadə etmək üçün seçilmişdi.

Mən onlardan biri idim və naməlum səbəblərə görə, bizə "I Qrup" gizli adı verilmişdi. Nova Skotiyada, Lünenburqdəki Norveç hərbi düşərgəsində "Sağa, sola, geriyə" sehrlili sözləri ilə hərbi təlim keçirdik. Yürüşü öyrəndikdən sonra bizə hava qüvvələrinin forması

verildi və biz Torontodakı Kiçik Norveç düşərgəsində hava teleqrafçılığı təlimi aldıq. Biz hərbi dəniz qüvvələrində teleqraf operatorları kimi təlim aldığımızı təsdiq edən sertifikatlarla silahlanmış şəkildə meşənin dərinliyindəki kiçik mənzərəli gölün yanında yerləşdirilmiş Norveç hərbi hava korpusu heyətinin gizli düşərgəsinə göndərildik.

Hərbi forma geyinmiş dörd texniki ekspert sıralarına mən də daxil olmaqla bütün testlərdən keçmiş və hərbi hava qüvvələrinin formasını geyinmiş səkkiz nəfərə gizli antennası olan radioverici aparatlarının quraşdırılması və istifadəsindən tutmuş televiziya texnologiyasına qədər müasir radio texnologiyaların bütün yeniliklərini öyrətdilər.

Xüsusi hazırlanmış meqafonlarla "Bir-iki-üç, məni eşidə bilirsən?", deyə qışqıraraq Muskoka meşəsinin ətrafında qaçırdıq. Elə ucadan qışqırırdıq ki, Unstvildəki əhali bize məktub yazaraq bildirmişdi: "Əlbəttə sizi eşidirik; sizi Gravenhurstdan aşağıda da hamı eşidir!"

Algonkuin Milli Parkında əsgər yoldaşlarımla kanoe səyahətində ikən əvvəl üzləşdiklərimdən daha böyük boğulma təhlükəsilə üzləşdim.

Kanoemizi böyük meşədə göllər və çayların arasında daşıya biləcəyimiz izləri göstərən xəritə üzrə hərəkət edirdik. Ayı və Amerika sığını görməklə yanaşı, səyahətin ən cazibəli tərəflərindən biri də dərin dərəyə tökülrək guruldayan Hay Folz şəlaləsi idi. Xəritəyə əsasən, biz ciğırı izləyərək şəlalənin yuxarılarındakı çayın sahili boyunca əlli metr getməli və kanoeni orada suya buraxmalı idik. Yol sıldırırmadəğ divarında sona çatırdı.

Biz hamımız şübhələndik; yaz daşqınlarından sonra axın həmişəkinə nisbətən daha güclü idi və mən səyahəti yarımcıq qoyub geri qayıtmağı təklif etdim. Per və Rul doğru yerdə olduğumuzu təkid etdilər və buna görə də mən səyahəti təxirə salmaq əvəzinə təslim oldum.

Selin ortasında avar çəkməyəcək qədər ağıllı idik və yalnız əllərimizdən istifadə edərək sahil boyunca yön almağa çalışırdıq. Bir neçə metr yuxarıda kanoe əks-cərəyanla üzləşdi və nə qədər avar çəksək də quruya dönə bilmədik. Rul dərhal təhlükəni hiss

etdi və bir neçə hərəkətlə sahilə çıxa biləcəyi yerdə suya baş vurdu. Onun suya girməsi ilə qayıq çevrildi və mən əynimdə hava qüvvələrinin qış forması və ayaqlarımda ağır çəkmələrlə soyuq suda çırpinmağa başladım.

Mən çox pis üzgüçü idim və əynimdəki geyimin ağırlığı ilə tamamilə yeni bir su qorxusu yaşadım. Şəlalə! Hay Folzun gurultusu get-gedə yaxınlaşırdı. Xilas olmaq üçün heç bir şans yox idi. Rul çayın sahili ilə dəli kimi qaçırdı, lakin sel məni daha da uzağa—bayaq gördüğümüz taxta parçasının çırıldıği sıldırm qayaya doğru aparırdı.

Mən şirin həyat uğrunda üzməyə davam edirdim, amma bilirdim ki, quruya çıxmaga heç bir ümidi yoxdur. Bir neçə saniyə içində mən ölümü dadacaq və həyat sona yetdiyi zaman nələr baş verdiyini öyrənəcəkdirdim.

Bu düşüncə Allah adlanan yaradıcı və əzəmetli gücű axtarmaq üçün içimi alovlandırmaga kifayət etdi. Özümə baxdım—nə havada idim, nə quruda. Rul köməksiz şəkildə əllərini yelləyərək arxamca qaçırdı, lakin yaxınlaşa bilmirdi.

Birdən-birə içim sanki yeni bir qərarlılıqla doldu. Qollarıma və ayaqlarıma sonsuz güc gəldiyini hiss etdim. Sakit və çox böyük qüvvə ilə seli bucaq istiqamətində keçərək üzməyə başladım.

Su getdikcə daha da coşğunlaşır, gurultu qulaq batırırdı. Lakin çay sahili daha məndən uzaqlaşmışdı və yerində sakit durmuşdu. Rulun əlləri demək olar ki mənə çatmışdı. Bir az da, bir az da... Budur! Əllərimizi bir-birinə keçirdik. Birgə səy nəticəsində mən sahilə dardıldım. Ölü kimi yorğun idim.

Bəs Per!

Qırmızı kanoe arxası üstə çervilmişdi və uçurumun kənarında yuxarı- aşağı hərəkət edirdi. Nəhəng qaya parçası onu saxlayırdı. Biz kanoenin burnundan yapışdır onu dardıq. O inanılmaz dərəcədə ağır idi.

Kanoeni düzəltdikdən sonra Peri kanoenin çapraz oturacağı altında sıxlılıb-qalmış vəziyyətdə tapdıq. Kanoedə yalnız bir çanta qalmışdı. Nəhayət, onun huşunu özünə gətirdikdən sonra gözümüz üç möhtəşəm marala sataşdı. Onlar şəlalənin arxa tərəfindəki dağ çıxıntısında qoyulmuş abidələr kimi hərəkətsiz dayanmışdılar. "Mən bunu hər üçümüzün müharibədən sağ çıxacağının işarəsi kimi

qəbul edirəm", - Per demişdi. Bir neçə ay sonra o, təyyarəsi ilə Norveçin üzərindən uçarkən gullə ilə öldürdü.

Əsgərlək dövrümüzə yaşıdığım ən yadda qalan hadisə 1132 Stenersenlə bağlıdır. O, mübarizə əzmi ilə dolu idi. Lakin o, müharibəyə farağat dayanmaqla deyil, öz bildiyi kimi töhfə vermək istəyirdi. Əsgərin öyrəndiyi ən vacib şey kor-koranə itaətdir. Dabanlar bir yerdə, ayağın baş barmaqları bir-birindən 60 dərəcə aralı, bədən tüfəngin lüləsi kimi düz, gözlər təsadüfən seçilmiş bir nöqtəyə zillənmış vəziyyətdə, beyin fikirlərdən tam azad.

Oyuncaq əsgərlər kimi bu şəkildə farağat dayanıb əmr gözləməlisən. İlk dərs bundan ibarətdir. Stenersensə daimi hərəkət vəziyyətində idi. Həddən artıq uzun forma pencəyi və çox kiçik papaq geviniib sıradə dayanır, gic-gic gülərək gözünü uzaqda gah bir şeyə, gah da digərinə zilləyirdi.

Onun bu hərəkətləri serjanta 1132 nömrəli əsgərin nizam-intizama necə yanaşdığını göstərirdi. Serjant acıqlı halda ona yaxınlaşdı və onun 60 dərəcə bucaq əmələ gətirməyən çəkmələrinin uclarına işarə etdi. Stenersen ayaqlarının altmış dərəcə bucaq altında olduğunu təkid etdi. Buna görə onu şüşə evə qoymular. Məsələ bunda idi ki, onun çəkmələri çox iri idi. Üstəlik o, ayaqları qırıx dərəcə bucaq altında olsa belə, norveçlərin nasıtları qovacaqlarından əmin idi.

Üçüz məktəbinə qədər Stenersen I Qrupda qaldı. Lakin səhər yoxlanışına boynunda qırmızı rəssam qalstuku ilə gəldiyi zaman onun formasını aldılar və bağlılı təlimatçısı tərəfindəki möhtəşəm Norveç mənzərəsini çəkməsini əmr etdilər.

Fabrikdə yaşıdığım sinfi ayrı-seçkilik silahlı qüvvələrdə də özünü göstərirdi. Digər rütbə sahibləri, serjantlar və zabitlər üçün müvafiq olaraq üç ayrı mətbəx və üç ayrı qonaq otağı vardı. Hava qüvvələri teleqraf operatorları öz təlimlərini başa vurub zabit rütbəsi alıqdən dərhal sonra daha I Qrupla birgə yemək yemirdilər, çünkü biz hələ də əsgər idik. Zabitlərlə digər təbəqələr arasında hər hansı bir sosial əlaqənin olması da qəti qadağan olunmuşdu.

Formasında nişan olan çox az adamı təqdir edirdik. Yalnız iki belə şəxsin adını xatırlayıram. Düşərgə komandanı Polkovnik Ole Reystad onlardan biri idi. O əmrləri elə verirdi ki, qarşısındaki şəxs

əmri alan tərəf olsa da, özünü əmr verənlə bərabər hüquqlu hesab edirdi. Özündən asılı olan şəxsin hörmətini saxlamağı və hətta bu hörməti artırmağı mən məhz ondan öyrəndim. Təqdir etdiyimiz digər şəxs Mayor Viqgo Ullmann idi.

O, düşərgədə məndən sonra ikinci adam idi ki, Torontoya arvad-uşağını gətirmişdi. Biz şəhərdə mənzillərdə yaşayırıq. O, bütün qaydaları pozurdu və mən gecə iznində olarkən biz bir-birimizə baş çəkirdik. Böyüklər nahar edərkən mənim balacalarım onun iki qızı—Liv və Bitenlə döşəmədə oynayırdılar.

O vaxt kimin ağlına gələrdi ki, Liv Ullmann böyüyəndə məşhur kino ulduzu olacaq və nə zamansa biz ikimiz azad Norveçdə Lillehammer Olimpiya Arenasında oturub bütün dünya bize tamaşa edərkən 1994-cü il Qış Olimpiya oyunlarını şərh edəcəyik.

Muskoka meşəsindəki Vesl Skauqum təlim düşərgəsində ən yadda qalan hadisə altı yaşılı norveçli oğlanın anası ilə birlikdə xəbər vermədən bizi baş çəkməsi olmuşdu. Bu vaxt o, həmin Qış Olimpiya oyunlarını izləmək üçün iki uşağı ilə birlikdə kral kürsüsündə əyləşərkən yaratdığı səs-küy qədər sensasiya yaratmışdı. Liv, mən və azyaşlı oğullarımız onların oyun dostu kimi özləri ilə götürdükləri Peyk adlı ayı balası ilə birtikdə düşərgərdən bir az aralıda balaca taxta daxmada yaşayırıq.

Şahzadə Herald düşərgə komandanı ilə birgə daxmanın yanından keçən yol boyunca gündəlik qaçısa çıxmışdı. Onların gözləri stolun üstündə nəzakətlə oturmuş Peykə sataşmışdı—oğlanlar onu tumarlayırdılar. Onun qara xəzi tülükü dərisi kimi təmiz idi və Liv insanlara öyrəsməsi üçün onu bizim çarpayının ayaq tərəfində yatırmağa icazə vermişdi.

Ağackəsən onu mənimlə bir şüşə viskiyə dəyişdiyi zaman Peykdə mehribanlıqdan əsər-əlamət yox idi. Ayı həddən artıq ağırlaşdıqda mən onu yatağın ayaq ucundan götürüb balış əvəzinə isifadə etməyə başlamışdım.

Bütün bunlara dözmək üçün Livdən böyük səbir tələb olunurdu. Peykin bacardığı nömrələri şahzadə oğlana və şahzadə qızlara göstərmək üçün mənə bir gün istirahət verdilər. Şahzadələr onları kanoeyə aparmağım üçün mənə yalvardılar. Onlar mənim ayyıyla

birgə avar çəkdiyimi və ayının suya tullanaraq kanoenin ipindən tutub sahilə dardlığıni görmüşdülər. Şahzadələr Raqnild və Astrid göyərtədə, Peyk kanoenin burnunda oturmuşdu; mən yavaş-yavaş və ehtiyatla sahil bəndinin yanından keçərkən taxt-tacın varisi Şahzadə Marta stulda oturub qarmaqla naxış toxuyur, balaca Şahzadə Herald isə hadisəni öz yeni kamerası ilə çəkməyə hazırlaşırırdı. Peykin ən sevdiyi yemək bal idi; barmağımdakı bal bizi möhkəm dostlara çevirmişdi.

Biz sahil bəndinə yaxınlaşdıqca kino kamerası arı kimi vizildamağa başladı. Ayı iki ayağı üstünə qalxdı və biz hamımız suya devrildik. Şahzadələrin üzməyi bacarıb-bacarmadıqlarını bilmirdim. Lakin bu hamımız üçün böyük əyləncəyə çevrildi. Çünkü su o qədər dayaz idi ki, biz üçümüz də sahilə yeriyərək çıxdıq.

Bundan daha betəri isə bizi qabaqda gözləyirdi. Qarmaqla toxuduğu naxışı demək olar ki, bitmiş Şahzadənin yanına gedəndə Peykdən su damcılayırdı. Ayı özünü silkələyib hər tərəfə su səpdi və öz uzun əyri caynaqlarıyla əl işindən yapışdı. Bu zaman əsil dava başlandı. Şahzadənin əl işini ayının əlindən almasına kömək edə bilmədik. Xoşbəxtlikdən Liv bir parça ballı tortla bizi vəziyyətdən çıxardı.

Elə bir gün gəlib yetişdi ki, hava korpusunun 2209 nömrəli, ordu-nun keçmiş 1136 nömrəli əsgəri Heyerdal I Qrupdakı yeddi həmkarı ilə birlikdə elektro-texnologiya haqqında Norveç qüvvələrində hər kəsdən daha çox şey bilirdi. Bilmədiyimiz yeganə şey yeni əldə etdiyimiz biliyi necə istifadə edəcəyimiz idi. Təəssüf ki, bunu deyəsən heç kəs bilmirdi.

İndi mühəribənin başa çatmasından xeyli keçib və I Qrupun qiymətsiz avadanlığı Şimali Keypdə okeanın dibində yatr. Düşünürəm ki, bu halda bir qədər mühəribəyə verdiyimiz maraqlı töhfə-dən söz aça bilərəm.

“Şahzadə Meri” adlı okean layneri sərnişin daşımaq üzrə rekord qırıldığı zaman onun sərnişinlərindən biri də mən idim. Londondan I Qrupun dərhal iştirakını tələb edən təcili teleqramın tələbinə əsasən, biz də Kanada, Avstraliya və Yeni Zellandiyanın düşərgələrindən toplanmış 18 min müttəfiq qoşununun arasında

yer aldıq. Bu qoşunlar bir gecə gizli şəkildə Halifaksdakı toplanma məntəqəsinə gətirilmişdilər.

Oradan bizi okeanın o tayindakı alov xəttinə göndərmək üçün iri paraxodun göyərtəsinə doldurmuşdular. Səkkiz nəfər bir kabini bölüşməli olurduq, lakin bu hər iki gecədən bir baş verirdi, çünkü uzanmağa yer olmayan göyərtədə arakəsməyə söykənərək yatanlarla növbələşməli olurduq. Mən heç zaman dəniz xəstəliyini və ayaq yolu üçün yaranmış uzun növbələri unutmayağam.

Biz alman sualtı qayıqlarının ən mühüm hədəfi olmağımızla fəxr edirdik, lakin bu səbəbdən lüks layner bütün işıqları söndürülmüş halda sualtı qayıqların torpedolarından qaçmaq üçün ziqzaq şəklində yüksək sürətlə hərəkət etməli olurdu.

Beş gündən sonra mənzil başına çatdıq və bizi Müttəfiq döyüş təyyarələrinin uçuş dəstəsi qarşıladı. Sahilə sağ-salamat çıxdıqdan sonra göyərtədə olanların əksəriyyəti üçün ən mühüm məsələ siqaret çəkmək oldu. Gəmidə olduğumuz zaman siqaret yandırmaq qadağan olunmuşdu.

Bələliklə, biz okeanın o tayında idik. Lakin heç kəs bizi bura kimin gətirdiyini bilmirdi. Öz zabitlərimizdən ikisi ordu formasında idi. Buna görə biz də hava qüvvələri formalarımızı çıxarıb hərbi formaları geyinməyi qərara aldıq. Mən indi 5268 nömrəli ordu əsgəri idim. Bu, çəşqinqılıq yaradırdı; indi heç kim bizi hər hansı bir hərbi qeydiyyatda yerləşdirə bilməzdi. Londona çatarkən biz ordunun Baş Komandanının bu sözləri ilə qarşılandıq: "Sizi çoxdandır gözləyir və sizdən ötrü darixırlar".

Dörd gündən sonra bildirdilər ki, kimin bizdən ötrü darixdiğini hələ tapa bilməmişlər. Buna görə də bizi Şotlandiyada Hərbi Məktəbi və Təlim Batalyonuna göndərib problem həll olunanadək səbirlə gözləməyi əmr etdilər. Bir müddət sonra bizə yeni silahlar və ordu ləvazimatları verib Şotlandiyanın təcrid olunmuş qəsrində yerləşən Norveç rabitə batalyonuna yolladılar.

Rabitə komandiri bizi xoş qarşılıdı və bizə sayca zabitlərinin çox, sıravi əsgərlərinin isə az olduğunu söylədi. Hər səhər Kapitan Petersen bütün zabit və əsgərləri gözəl sıralayırdı; serjant və leytenantlar dabanları üzərində zirəkkiliklə fırlanıb hamının orada və

qaydada olması barədə hesabat verirdilər. I Qrup daimi ordu ləvazimatına malik idi və bu texnoloji avadanlıqların heç biri nə mətbəxdə istifadə edilir, nə də ki, şotland fermerlərinə göndərilirdi.

Biz zabitləri yalnız səhər yoxlanışı zamanı görürdük, çünki qəsrin müxtəlif otaqlarında yemək yeyirdik. Bir aydan sonra bizə yürüş haqqında əmr verildi və kapitan Petersenin qəsrini tərk edərək Kallandarin gözəl bir şotland kəndində yerləşdirildik. Bir neçə gün sonra bizi Müqəddəs Endryus Universitet şəhərinə köcürdürlər və orada Kapitan Petersen və onun rabitə şirkəti ilə görüşdük. Bizi Vesterli Hauzdairi daş pilləkənləri və boyanmamış taxta döşəmələri olan uzun dəhlizli iri köhnə qəsrda yerləşdirdilər.

Burada bizə hər gün döşəmələri və pilləkənləri yumaq əmr edilmişdi. Döşəmələri süpürmək kifayət deyildi, mütləq yumaq lazımdı, çünki döşəmələr yaş olmasayı, heç kəs buranın həqiqətən də yuyulduğunu sübut edə bilməzdi. Bir müddət sonra bütün qəsrən çürütü və kif iyi gəlməyə başlamışdı.

Cəbhə xəttinə salınmaq üçün etdiyimiz şikayətlər və yalvarişlar heç bir fayda vermədi. I Qrupun nümayəndəsi olaraq mən batalyon komandiri ilə görüşlər keçirir və bir az da keçsə, bütün öyrəndiklərimizi unudacağımızı qeyd edirdim. Bizi Morze kodu göndərən radioverici aparatin açarını verdilər.

Hava yolları və dəniz donanmasının teleqraf operatoru olaraq Morze kodunu sabit uğultu yaradan sürətdə göndərməyi və qəbul etməyi öyrənmışdım. Bunu kağızda lazımlı olan dərəcədə tez köçürmək üçün on barmağımızın onundan da istifadə edərək çap etməyi öyrənməli idik.

İndi mənim problemim yalnız Norveçlə bütün əlaqələrimin kəsilmiş olması deyildi. Mən həm də Livin mənə Kanadadan göndərdiyi məktubların heç birini ala bilmirdim. Bir əsgər kimi, mənə ödənilən məvacib evdə sülh içinde yaşayan əsgərin məvacibi ilə eyni idi. Liv uşaqlarla birgə Muskoka meşəsindəki ucuz bir daxmada yaşasa da, məvacibim kifayət etmirdi. Orduya getməzdən əvvəl mən Marks adalarından olan qiymətli etnoqrafiya kolleksiyamı Bruklin muzeyinə satmışdım. Norveçdən çıxdığım gündən bəri bu

kolleksiyonu özümlə daşıyırdım. Bu kolleksiyaya həddən artıq dəyərli ikonalar, kralın kakao lifi ilə bağlanmış qara dalğalı insan saçından hazırlanmış qara xalatı və tisbağa qınından və mirvaridən oyulmuş möhtəşəm tacı, eləcə də digər şeylər daxil idi. Həç xəbarim də yox idi ki, Tomas Olsen Livi və oğlanları müharibə müddətində Nyu Yorkun kənarındaki gözəl evində ailəsi ilə birlikdə yaşamağa dəvət etmişdir.

Alım olduğum günlər mənə uzaq və qeyri-real görünürdü. Burda ayaqqabımı altmış dərəcə bucaq altında tarazlayıb mənə əmr olunduğu kimi fəzaya baxırdım. Müqəddəs Endryus Universiteti mənə kitab icarəyə götürməyə icazə verməklə ruhumu ölməyə qoymadı. O zamana aid gündəlik qeydlərimdə yazmışam: "Göründüyüնə görə, buradakı missiyamıza qarşı sabotaj törədilib. Buna görə də, mən yenidən antropologiya öyrənməyə başlayıram. Nahardan sonra digər əsgərlər günü həmişəki kimi pilləkənləri yumaqla davam etdirirdilər".

Kanadadan olan xüsusi gizli qrup arasında iğtişaş başlamışdı. Hər zamanki kimi səhər yoxlanışı aparılırdı. Rabitə kapitanı öz əsgərlərinə həmin qəsrda yerləşdirilmiş mühəndislər korpusunun mayorunun komandası altında təlim keçmək istəmirdi. Buna görə də o, I Qrupa və digər əsgərlərinə qəsrin arxasında təlim keçirdi. Binanın hər iki tərəfindən gələn əmr səsləri toran saatlarında əks-səda verirdi—elə bil leytenantdan batalyon komandirinə, sonra isə batalyon komandirindən leytenanta təhvıl verilən altı-səkkiz adam deyil, bir batalyon idi.

Kapitan I Qrupdakıların hər birinin qolunda rabitə embleminin olduğunu əmin olmaq üçün bizi fənərlə yoxlayırdı. Bundan sonra iki əsgər pilləkənlərin gündəlik yuyulması üçün seçilir, qalanlara isə öz sahələrinə qaytarılıb istirahət etməyə icazə verilirdi.

Bələ davam edə bilməzdi. Pilləkənin yuyulması və mətbəx işləri onsuz da dözülməz idi. Deyilənə görə, zabitlərin stolundakı ofisiant başqa yerə köçürülmüşdü və indi bu işi də biz görməli idik. Bu alçaldıcı idi. Biz razılaşmışdıq ki, hətta aramızda bir nəfərə belə bu iş təklif edilsə, həmin şəxs etiraz edəcək və bütün qrup onu dəstəkəyəcəkdi.

Bu, problemi Ordunun Ali Komandanının diqqətinə çatdırmaq üçün ən yaxşı yol idi. Bundan əvvəl, Kapitan Petersenin ofisini təmizləyərkən Londona göndərdiyimiz şikayət məktubunu onun zibili qutusunda tapmışdım.

Növbəti səhər yoxlanış zamanı 5269 nömrəli əsgər Beyer-Arnesen zabitlərin masasındakı vəzifəsi haqda məlumatlanırıldıında çaxnaşma baş verdi.

Cavab həbsxanada ölümə məhkum olunmuş məhbusun dilindən çıxmış kimi aydın və ucadan səsləndi: "Mən etiraz edirəm".

Sözlər havadan asılı qaldı. Beyer-Arnesenə sıradan çıxmaq və kapitanın ofisinə hesabat vermək əmr olundu. Əvvəlcə kapitan məsələyə mülayim yanaşmağa çalışdı; "Zabitlərin süfrəsinə qulluq etmək şərəfdür". Beyer-Arnesen isə öz sözündən dönmürdü. Müharibə zamanı əmrə tabe olmamaq ölümlə cəzalandırıla bilər. Kapitan telefonu götürüb hərbi polisə zəng vurdu. Əsgər sakitcə onu izləyirdi. Beyer qaz maskasını, şlemini və tualet dəstini özü ilə götürdü və onu Müqəddəs Endryusdakı şüşə evə apardılar.

Qrup nümayəndəsi olaraq, əsgərin ağılinı başına gətirmək üçün məni kapitanın ofisinə çağırıldılar. Mən kapitana Beyerin atlığı addımın mənasını dərk edəcək qədər böyük olduğunu və bütün qrup şəklində həmin əmrə tabe olmaqdan imtina etdiyimiz üçün, o həbs olunarsa, hamımızın həbs olunmalı olduğunu dedim.

Mənə bu məsələnin hərbi tribunala çıxarılaçığını, digər əsgərlərin hələ əmrə tabe olmaqdan imtina etmədiklərini və onlara bunu etməyə imkan verməyəcəklərini bildirdilər. Bundan əlavə, mənə söylədilər ki, biz alman ordusunda xidmət etmiş olsaydım, Beyer-Arnesen indi artıq öldürülmüş olardı. Mən ondan nasistlərin bu nümunəsini bəyənib-bəyənmədiyini soruşduqda o, sadəcə belə cavab verdi: "Müharibə müharibədir".

I Qrup məsləhətləşmək üçün toplasdı. Mən qollarında müvafiq zolaqları olan rabitə formasında olduğum üçün alət çantasını götürüb birbaşa şəhərin mərkəzindəki hərbi həbsxanaya getdim; orada həbsxanadakı otaqlardan birində elektrik şəbəkəsi problemi olduğunu söylədim. Məni içəri buraxdılar və bir kameradan digərinə keçməyə başladım. Beyerin otağına

çatanadək bütün elektrik şəbəkələrinin qaydasında olduğunu söyləyirdim.

Onun kamerasına çatdıqda ayaq saxlayıb ona bir parça şokolad və bir qutu siqaret ötürdüm. Beyer mənə Müdafiə Naziri Oskar Torpun oğlu, London Ali Komandanlığındakı leytenantın onun uşaqlıq dostu olduğunu dedi və mənə məktub verib ona çatdırmağımı istədi.

Kapitan Petersen Londona səfər etmək üçün mənə məmnuñiyyətlə icazə verdi. Leytenant Torp dostunun Şotlandiyada həbsdə olduğunu eşidəndə dəhşətə gəldi və dərhal atası ilə görüş təşkil etdi. Gündəliyimdən hissələri ucadan oxuduğumda Müdafiə naziri də çox kədərləndi. O məni əmin etdi ki, I Qrupun daha əhəmiyyətli işi var və burada hansısa bir anlaşılmazlıq baş verib.

O bu məsələ ilə hərbi hissədə komandanlıq edən general və müharibə müvəkkili ilə birlikdə şəxsən məşğul olacağını dedi. Mənim missiyam sakitcə geri qayıtməq və I Qrupun məsələ həll olunana qədər özünü nümunəvi aparmasını təmin etməkdən ibarət idi. Mən hələ Londonu tərk etməmiş əmrlər verildiyini və Beyerin azadlığa buraxıldığını eşitdim.

Müqəddəs Endryusda bizim məcburi bekarlığımız davam edirdi. Döşəmələri yuyub yarpaqları dırmaqlamaqdən daha əhəmiyyətli bir iş gördüğümüz vaxtdan beş ay keçmişdi. Biz iğtişaşçı kimi divardan asılmış çarpayılarımızda uzanıb heç bir iş görmədən və bahalı təhsilimizdən istifadə etmədən alçaldıldığımız müzakirə edərkən uçuş məktəbindən olan tay-tuşlarımız çoxdan ön cəbhədə vuruşurdular.

Alman cəbhəsinin daxilində baş qaldırmış gizli müqavimət hərəkatı bir yana qalsın, öz hava qüvvələrimizin və Norveç hərbidəniz donanmasının müharibəyə verdiyi böyük töhfələr haqqında da eşitmışdım.

Qəzetlərdən Britaniya Xarici İşlər naziri Entoni İdenin Norveç ticarət donanmasının müharibəyə verdiyi töhfədən danışdığını öyrənmişdik. Bu ticarət donanması Müttəfiqlərə çatdırılan neftin 40 faizini daşımışdı. Nə üçün telegraf operatoru lisenziyasına sahib olduğumuz halda bizi çağırırdılar. Britaniya admirali Dikens öz çıxış nitqində demişdi: "Çoxlu sayda insan və gəmi itirmişik. Buna görə də

Norveçin xidmətlərinin əvəzsiz olduğunu söylemək şışırtmə olmazdı". Hətta içimzdən biri mühəndislərin bizim heç vaxt istifadə etmədiyimiz tualetini yumağa göndərildiyi zaman belə etiraz etmirdik.

1943-cü ildə Milad bayramından bir az öncə hərbi polis məni sorğu-sualı çağırmış və I Qrupun hələ də zabitlərin masasında xidmət göstərməyə etiraz edib-etmədiyini soruşmuşdu. Etiraz etsəydik, bizi qiymətli ittiham edəcəklər. Biz Beyerə sədaqətli qaldıq. Yeni ildən bir az sonra I Qrup yürüş əmrlərini aldı və bizim hər birimizi müxtəlif istiqamətlərə göndərdilər. Şotlandiyanın dağlıq ərazisindəki Norveç dağ batalyonuna köçürüldüyümə sevinirdim. Onlar yaxşı təlim almış əsgərlər idilər və Tarzan ləqəbli batalyon komandiri hamının hörmət və heyranlığını qazanmışdı. Gündün bir hissəsi idmana həsr olunmuşdu. Biz dağlarda məşq keçir və qaçırdıq.

Bir gün səhər yoxlanışı zamanı bizi farağat dayanmaq əmr edildi. Tarzan sənədləri çıxarıb oxumağa başlayanda biz hamımız nəsə ciddi bir şey baş verəcəyini anladıq. London Ali Ordu Komandanından əmrlər. 5268 nömrəli əsgər Heyerdal—Tarzan qəsdən fasılə verərək oxudu—zabitlərin stolunda xidmət göstərməkdən imtina etdiyi üçün bir illik sınaq müddəti ilə altmış gün ciddi rejimli həbsxanaya salınsın.

Farağat dayanmağımıza baxmayaraq sıradə qarışılıq başlandı. Bəziləri elə açıq-aydın güldülər ki, Tarzan bizi cəld "Azad!" əmri verdi. Bu zaman onun dodağında gülüş var idi.

Biz səkkiz nəfərin hamısına bir il sınaq müddəti qoyulmuşdu və ali hökm ilin sonuna qədər bizi kənarlaşdırılmışdı. Bizi yenidən bir yerə topladılar. Bu dəfə komandirimiz Kapitan Petersen deyil, döşündə Britaniyanın "Döyüş Xidmətlərinə görə" verilən Ordəni və Norveçin bütün ordenlərini, qolunda rabitə emblemi daşıyan balaca, güclü və enlikürək leytenant idi. Leytenant Byorn Rorholt alman cəbhəsinin arxasındaki missiyasından yenice qayıtmışdı və müqavimət hərəkatının qəhrəmanlarından biri idi.

Tezliklə onun enerji saçan sədaqətli insan olduğunu və bir missiyani bitirən kimi yenisinin axtarışında olduğunu öyrəndik. Bizi qarşılayan zaman gözləri parıldayırdı; Londona çatanda bizim haqqımızda eşitmışdı və bizi mühəribəyə cəlb etmək məsuliyyətini

öz üzərinə götürmüdü. Məxfi radioverici aparat və antenna çamadanlarımızla elektronika üzrə hazırlıq kursu keçdikdən sonra şəxsi evlərə bir neçə günlük qonaq kimi göndərildik. Gecələr gizlিংcə çölə çıxmışlı və məlumatı ötürmək üçün ağaca dırmaşmalı idik. "Fanni" adlı uniformalı ingilis əsgər qadınları ilə Morze şifrəsi vasitəsilə əlaqə yaradırdıq.

Onlar İngiltərənin müxtəlif qəsrlərindən bizim göndərdiyimiz kodlaşdırılmış məlumatları qəbul edirdilər. Gecələr barda qarşılaşdıqlarıımız evə yazılışı şeylər deyildi. Mənə gəldikdə, müharibədən sonra bir nəfər də olsun düşmən əsgəri öldürmədiyim və Rorholtun məni cəsarətlə təqdim etdiyi gözəl qadılardan heç birini yoldan çıxartmadığım üçün özümlə fəxr edə bilərdim. Mən əsgər forması daşıyırdım, Rorholt isə leytenant olmaqla yanaşı, həm də Xüsusi Əməliyyat Qrupunun (SOE) üzvü idi. Yüksek təbəqəyə məxsus gənc qadınlar məni yalnız formamın kamuflaj olduğunu düşündükleri üçün qəbul edirdilər.

Bir müddət sonra bizi serjant vəzifəsinə qaldırdılar və paraşüt məktəbinə göndərdilər.

Təyyarənin qarşısında sıraya düzülən zaman hamımız gizli qorxu hissi keçirirdik. Bu vaxt leytenant Rorholt bizə xatırlatmışdı ki, bundan sonra edəcəyimiz hər bir iş yalnız könüllülük əsasında olacaqdı. Bunu etməyə cəsarəti çatmayacağını bildirərək bu məşqdən boyun qaçıran gənc mənim ən çox təqdir etdiyim şəxsə çevrildi.

Təyyarənin açıq qapısının yanında döşəmə üzərində oturub əmrləri gözləmək ağır işgəncə idi. Paraşütlər xırda və deşik idi. Bu səbəbdən də atışma ərazisindən keçdiyimiz zaman yerə tez düşə bilərdik. Paraşüt açılana qədər huşumuzu başımızdan alan ildirim səsi eşitdiyimiz yeganə səs olurdu.

Paraşüt açılanda elə bil Tanrı özü mənim boynumdan möhkəm yapışındı. Mən yerə keçmiş həyatımda quş olduğumu düşünərək gözəl duyğularla yaxınlaşırdım. Lakin bu hisslər uzun sürmürdü. Yer sürətlə mənə doğru yaxınlaşır və mən sanki binanın üçüncü mərtəbəsindən tullanmış kimi böyük zərbə ilə onun üzərinə çırılırdım.

Paraşütlə çox atlamlar etmişdik. Bir gecə düşmə ərazimizi göstərən yalnız üç işiq yandırılmışdı. Hədəfi müəyyən etmək və

enməyə hazırlaşmaq üçün çox qaranlıq olduğuna görə kişilərin bir çoxu yüngül zədə almışdır. Mənim üçün asan olmuşdu, çünkü uçuş zamanı qaranlıqda tullanlığım ana qədər gözlərimi bağlı saxlamışdım. Yerdəki ilkin təlim ən çətin təlim idi.

Təsəvvür edin ki hündür qalanın pəncərəsindən tullanmaq əmri alırsınız. Əlinizdə boş ip topası var və bunun işə yarayacağına ümid edirsiniz. Çünkü ipin bir ucu arxanıza, digər ucu isə pərin gövdəsinə bərkidilir. İp topası düzləşməyə başlayanda pər fırlanaraq yerə yixiləməyə mane olur.

Ən qorxulu tullanış işə təcrübə obyekti kimi istifadə olunduğumuz zaman baş vermişdi. Biz ayaqlarımıza silahlarımız və bütün əşyalarımızla dolu kisə bağlanmış halda tullanmalı idik. Yerə dəyməyimizə bir qədər qalmış ilgəyi boşaltmalı idik. Bu zaman kisə səkkiz metrlik ipdən elə sallanmalı idi ki, o, yerə bizimlə eyni sürətdə, lakin bizi dən tez düşsün. I Qrupun iki üzvünün ayağı sindi və onları xəstəxanaya apardılar.

Mənim paraşütüm açılmadı. O mənim qarşısında boş kołbasa qabığı kimi asılı qaldı. Yerə yaxınlaşdıqca təlimçimin meqafonla mənə yerdən qışqıraraq yuxarı qaldırıcı mexanizmi dartmayı əmr etdiyini eşidirdim. Mən də ağır kisəni ayaqlarına bağlamaqla iplə manevr etməyə çalışırdım. Paraşüt son anda açıldı və mən havada təpik atdım. Lakin göstərişdə deyildiyi kimi yerdə yuvarlanmağa başlayanda gözümüzdə hər şey qaraldı.

Bir gün paraşüt atlamları arasındaki fasilə zamanı ot tayasında istirahət edərkən üzərində müharibə ordenləri ilə bəzədiilmiş leytenant forması olan bəstəboy və ariq bir zabit mənə tərəf gəldi. Bənizi solğun idi, kəskin cizgiləri və möhkəm çənə quruluşu güclü xarakter və iradənin göstəricisi idi.

Bu kişi Ryukandakı ağır su sabotajı missiyasında məşhur olmuş radiooperator Knut Hauqlan idı. Həmin missiya almanın ilk atom bombasını hazırlamaq uğrunda yarışa qalib gəlmələrinin qarşısını almışdı. Budur, yeraltı müqavimətin üzvü, ölkəsinə böyük xidmətlər göstərmiş norveçli. Ağır-su fabriki sabotajı Uinston Çörçil üçün prioritet məsələ idi və leytenant Hauqlan artıq Çörçil və kralımız Haakonla Londonda görüşmüdü. Onu VI Corc da təbrik

edib mükafatla təltif etmişdi. Mən onunla görüşəndə Norveçdəki digər layihənin icrasından yenicə qayıtmışdım. Üç il sonra Kon-Tiki ekspedisiyasında radiooperatorluq etdiyi zaman o bizə Oslo'nun mərkəzində, qadın xəstəxanasındaki ventilyasiya şaftında radio aparati ilə birgə Gestapo tərəfindən mühasirəyə alınmasından danışmışdı. O, gullə yağışının müşayiəti ilə atəş aça-aça xəstəxana divarı üzərindən gözdən itdiyini deyirdi.

Biz yaxşı dostlara çevrildik. Sonralar o, ot tayası üzərində istirahət edərkən Polineziya barədə xəyal qurduğumu və ona elmi institutların ağsaqqalları mənə inanmayacaqları tədqirdə öz nəzəriyyəmi sübut etmək üçün gəmi düzəldəcəyimi söylədiyimi iddia edirdi. Bu haqda gündəliyimdə heç bir qeyd aparmamışam, lakin bir şeyi dəqiq bilirəm ki, Knut Oslo'nun kənarındaki Nordmarkada paraşütlə düşüb Norveçdəki yüz gizli radio stansiyasını əlaqələndirəcəkdi. Məndən komandanlıqda köməkçi olmağımı xahiş etdiyi zaman bu təklifi qəbul etdim.

Bunlar sovet ordularının Finlandiya boyu Norveçin uzaq şimalına hərəkət etdikləri günlər idi. İyirminci alman dağ orduzu (Qebirqsarmi) uzaq-şərqi Finmarkdan geri çəkilirdi, lakin onlar Kirkenes şəhəri də daxil olmaqla yollarında olan hər şeyi yandırmışdilar. Hal-hazırda sovet və alman qüvvələri arasında heç bir əlaqə yox idi.

Şimal cəbhəsində vəziyyət həddən artıq anlaşılmaz idi və Norveç maraqlarına xidmət etməsi üçün Britaniyadan kiçik Norveç harbi qüvvəsi tez-tələsik göndərilməli idi.

Birinci Norveç Dağ batalyonu Müttəfiq nəqliyyatında Murmanska göndərildi və leytenant Rorholta sovetlərin azad etdiyi Finmarkın yandırılmış ərazisi ilə Londondakı Norveç hökuməti arasında əlaqə yaratmaq üçün iki nəfər də götürüb hərbi qüvvənin ardınca getməsi üçün göstəriş verildi.

Birinci Qrupun bütün əsgərləri dərhal ensin rütbəsinə yüksəldildilər və leytenant Rorholta ensin Heyerdalla ensin Stabelin onu müşayiət etməsini əmr etdi.

Leytenant Hauqlandla paraşüt missiyam heç zaman baş tutmadı; lakin Kapitan Peterson demişkən, müharibə müharibədir.

Bundan əlavə, hələ də haqqında verilmiş altmış günlük həbs hökmünü ağlımdan çıxara bilmirdim.

Mühəribədən sonra Hauqland və Rorholtu Kon-Tiki ekspedisiyasına qoşulmağa dəvət etdiyim zaman onların hər ikisi razılıq vermişdi. Rorholtt sonralar fikrindən daşınsa da gəmidə rabitə yaratmağımızı təmin etmiş şəxs məhz o olmuşdu—o, gəmini mühəribədə artıq qalmış radioötürücü ilə təchiz etmiş və həvəskar radio şəbəkəsi quraşdırılmışdı. Hauqland ekspedisiyamıza qoşulmuşdu və rabitə sistemlərimizin idarəsini o həyata keçirmişdi.

Rorholta birgə yerinə yetirdiyimiz missiya Hauqlandla birlikdə çıxdığımız sal səyahətindən daha təhlükəli oldu. 1944-cü ilin noyabrında Rorholtt, Stabel və mən Orkney adalarındaki Skapa Floya, sonra isə təxminən 80 müttəfiq gəmisindən ibarət konvoyla nəhəng amerikan təyyarə gəmisində şimala—Murmanska doğru hərəkət etdik. Onların yarısı hərbi gəmilər, digərləri isə Azadlıq yük gəmiləri idi. Mən onları Beslehem Feifild tərsanəsində olduğum vaxtdan tanıydım.

Ensin Heyerdal və Stabelin rütbəsinin yenidən yüksəldiyi haqda telegram çatlığı zaman, biz artıq gəmiyə ayaq basmışdıq. Bu dəfə bizə leytenant rütbəsi vermişdilər. Leytenant Rorholtt kapitan rütbəsinə yüksəldilmişdi. Bu, Sovet sahilinə çatdığınız zaman bizə gözləmədiyimiz maneələr yaradacaqdı.

Şimal istiqamətində Norveç dənizinə və qütb gecəsinə tərəf üzürdük. Nəqliyyat Şimal Qütb dairəsini keçdikcə qütb gecəsi daha qaranlıq və təhlükəli şəkil alırdı. Bütün gəmilərin işıqları söndürülmüşdü və səma ilə okeani qaranlıqda seçmək olmurdu. Günorta cənubda bir parça qırmızı səma peyda olurdu və biz sonsuz okeanda iri və xırda gəmilərin siluetlərini ayırd edə bilirdik. İki ağır lokomotiv ən yaxın yük gəmisinin göyərtəsində Birləşmiş Ştatlardan Sovet Birliyinə yollanmaqdı idi.

Dünya polad və buza, topa və qara suya çevrilmişdi. Səfərdə vaxt keçirməyi sevən təcrübəli bir adam kimi İngiltərəni tərk edərkən bizə verilmiş qış avadanlığının standartı məni şoka salmışdı. Bir-iki çeynəmə siqaret almağa güclə vaxt tapdım; mən bu siqaretləri laplandların şimal maralı dərisində hazırlanmış yataq

çantası ilə dəyişdirə bilərdim. Mənə verilən yataq çantası dar döşəkçədən ibarət idi.

Çantanı yuxarı istiqamətdə tutduqda döşəkcə çantanın dibinə düşürdü. Bizə haradasa təyyarə gəmisinin altında xırda bir anbarda arktik cihaz satıldığını demişdilər. İki açıq sukeçirməyən arakəsmə ilə bizi pilləkənlərdən aşağı apardılar. Rorholt və mən uzun xəz əlcəklərimizi geyinən zaman dəmir korpus üzərindən möhkəm partlayış səsi gəldi.

İnstinkтив olaraq cəld pilləkənlərə doğru cumduq. Lakin arakəsmələr dərhal üzümüzə bağlıdı. Çöldəki korpusun üzərində daha bir möhkəm partlayış səsi təkrarlandı və partlayış-partlayış dalınca dəmir gəmidə əks-səda verdi. Biz öz eskort gəmimizdən də partlayıcı bombanın səsini eşitdik; bu sularda düşmən sualtı qayıqları var idi.

Həmişə düşünürdüm ki, müharibə zamanı sualtı qayıqda qapalı qalmaq ağlıma gələcək ən pis şey olardı. Mənim ürəyimə gələnlər başıma gəldi. Gəminin içərisində sıçovul kimi qalmışdım; yuxarıımızda və aşağıımızda isə döyüş gedirdi. Qəfildən sükut çökdü. Bir müddət keçdikdən sonra arakəsmələr açıldı və biz yuxarı—soyuq qütb gecəsinə doğru qalxdıq. Konvoy, üzərində qiymətli yüklə birgə Murmansk fiorduna doğru hərəkət edirdi. Sovet hərbi gəmilərinin də döyüşə qoşulduğlarını eşitmisdik.

Amerikalıları Murmanskda qoyub gəldik. Mən xəz pałto geymiş saqqallı, iri bir kişiyə yaxınlaşdım: səyahət zamanı topladığım əlli rus sözünü işlətmək istəyirdim. Kişi dediyim sözlərdən heç birini də anlamadı. O, alman əsirliyindən qaçmış bir ingilis idi. Murmanskdakı konvoya çatmaq üçün Sovet İttifaqının ərazisindən keçmişdi və rus dilində bircə söz belə bilmirdi. "Sadəcə onların üzərinə gülümsə və sənə kömək edəcəklər", - o dedi.

Alman toplarının qəlpələrindən ciddi zədələnmiş Sovet torpedo qayığına minərkən ilk dəfə idi ki rus görürdüm. Bu qayıq Finlandiya—Petsamoya gedirdi. Ruslar bu limanı almanlardan almışdılardı. Coşğun dənizdə altı saatlıq səyahət zamanı kobud və şübhəli baxan sovet zabitinin yanında oturmuşdum. Üşüyürdüm və ac idim. İngilisin dediyi kimi etdim və mehriban, lakin qeyri-əmin

şəkildə ona gülümsədim. İlk dəfə idи ki, kommunist görürdüm.

Rus gülüş saçdı; qolumdan yapışib məni kabinəyə dərtib apardı. O, divara bərkidilmiş çarpayıdan yorğanı çəkdi və oradan iri qara çörək parçası çıxartdı. Tikəni iki hissəyə böldü və yarısını mənə verdi. Biz yatağın ucunda əyləşib quru çörəyi çeynəyə-çeynəyə bir-birimizə gülümsəyirdik. Gəmi isə buzlu dənizlə ağır-ağır hərəkət edirdi.

Gecəyarısı sovetlərin buz tutmamış yeganə limanı Petsamoya çatdıq. Kiçik Norveç korveti Tunsberq Kəsl burada lövbər salıb dayanmışdı və Finmarkdakı cəbhəyə birinci Qrup üçün qiymətli texniki avadanlıqlardan ibarət on üç iri qutu göndərilməsini gözləyirdi. Gəmidə yalnız birimiz üçün yer var idi. Buna görə də mən məmənnuniyyətlə Stabelə icazə verdim ki, avadanlıqla birgə gəmiyə minsin. Rorholta mən isə yola düşdük. Mən deşik-deşik olmuş və ön şüşəsi olmayan bir sovet hərbi maşınınə minib sürücünün yanındakı oturacaqda oturdum. Hava buz kimi soyuq idi və titrək işıq verən şimal işıqları bizi müşayiət edirdilər.

Gülümsəyərək bir-birimizi salamladıqdan sonra sakit oturduq. Ritmi tuta bilməsək də "Volqa Volqa" və Norveç və rus xalq mahniları oxuduq. Yol boyu öyrəndiyim əlli rus sözünü işlətmək istədim, lakin onların heç biri situasiyaya uyğun gəlmirdi. Maşın çuxura düşdü və şimal gecəsində silkələndi. Biz yolumuza davam edirdik. Artıq Finlandiyaya keçdiyimizi və Sovet İttifaqının ərazisində olmadığımızı təsdiq edəcək heç nə görmürdük.

Yorğunluğumuzu almaq üçün buruq məhlulu hazırlanan rus anbarında ayaq saxladıq. Orada bizi isti dari şorbası və kömür kimi qara iri çörək tikələrinə qonaq etdilər. Konvoydakılar hamısı xəz geyinmişdilər və özlərini isti saxlamaq üçün bir-birini qucaqlamışdilar. Mən oranın sərt havasını, eyni zamanda uzun rus ponton körpüsünün üstündə gurultu saldığımız və rusun qaranlıqda güclə görünən xırda evə işaret etdiyi günorta yaşadığımız hədsiz sevinci heç zaman unutmayacağam.

"Norvejskiy dom", - o, fərəhlə dedi. Mən onun dediklərini anladım. Norveç evi!

Yenə evimizdə idim. Anamla atam bu ölkədə yaşayırdılar. Lakin Norveçin cənubu çox uzaqda—bir neçə min kilometr aralıda

almanların əlində idi. Mən heç zaman Norveçin şimalında—gecə günəşti diyarında olmamışdım. İndi isə oranı tozlu qalıqların içərisində görəcəkdir. Bəzi yerlərdə hələ də alov xəfif-xəfif yanırı. Almanlar geri çəkilmiş və yollarındakı hər şeyi yandırmışdır. Kirkənsdə yalnız bir evdən başqa hər şey dağıdılmışdı. Nasistlər rastlarına çıxan hər bir mülki insanı da özləri ilə birgə cənuba aparırdılar. Bu, kimsəsiz Rusiya ilə Almaniya cəbhələri arasındaki mina çölləri ilə üç günlük yürüyüş tələb edirdi.

Rorholtu və Norveç Dağ şirkətinin polkovniki Arne Dahlı atılmış alman bunkerində tapdım. Arne Dahl bizdən bir az önce Murmansk konvoyunda gəlmışdı. Onların Londonla heç bir birbaşa əlaqəsi yox idi. Lakin yaxınlıqda öz qərərgahları olan ruslar vəsitəsilə əlaqə yaratmalı idilər. Biz hamımız Tunsberq Kəslin galib-çixmasını gözləyirdik.

Bir neçə gün sonra Tunsberq Kəslin batması ilə bağlı xəbər gəldi. Deyilənə görə 5 novreç dənizçisi öldürülmüş və I Qrupa aid on üç qutu okeanın dibinə batırılmışdı.

Təəccüblüdür ki, Stabel Milad bayramına bir az qalmış gəldi. Rus paltalarında idi və avadanlıqlardan əlində qalan yalnız itiağız kəlbətin idi. "Tunsberq Kəsl"də həyacan siqnali çalındığı zaman gəminin arxa göyərtəsində olan Stabel körpünün üzərində dayanan kapitanın yanına qaçaraq farağat dayanıb onun əmrlərini gözləyirdi. Həmin vaxt arxa göyərtədən 30 metr aralıda partlayış baş verdi.

Sonra partlayışlar bir-birinin ardınca davam etdi və birdən-birə o özünü buz kimi suda sağ qalmaq üçün mübarizə aparan gördü. Sovet gəmisi onu domaqdan xilas etdi. Gəmi həm də nəhəng Müttəfiq konvoyumuzun Murmansk fiordunda buxar buraxdığını da xəbər verdi.

Almanlar da bunu gözləyirdilər; onlar sualtı qayıqların flotillası və əlli Yunker 88 ilə hücumu keçdilər. İngilislər on iki alman qayığının ya batdığını, ya da zədələndiğini, konvoyun yük gəmilərindən bəzilərinin, həmçinin iki sovet gəmisinin də itdiyini xəbər verdilər. Altmış bir əsgər itirmiş qırıcı Kassandrəni yenidən limana sürüdülər. Onun burnu partlayış nəticəsində yoxa çıxmışdı, meytılər isə gəminin sahilə düşmüş qalıqları üzərindəki dəmirə ilişib qalmışdı.

Stabeli yenidən görməyimizə hədsiz sevinmişdik və Milad bayramını lazımlıca qeyd etdik. Lapor dağdan şimal maralı qovurması ilə gəlmişdi; Norveçdəki Milad şənlikləri haqda eşitmiş rus komandanı bayramı bizimlə qeyd etmək üçün bir balaca çəllək dolusu vodka və bir kisə rus düyüsü gətirmişdi. Bizi verilən məlumata görə, alman qoşunları çıxarılan kimi, ruslar da ölkədən çıxarılaçaqdı; sonra biz Norveç Milad mahniları və rus xalq mahniları oxuduq. Bir-birimizə dünyada əmin-amanlıqda olmağı arzuladıq.

Milad hədiyyələri verildiyi gün elçi Sovet Ali Komandanlığının leytenant Heyerdala dərhal İngiltərəyə qayıtmaq əmri verdiyi xəbərini gətirdi. Onun adı Norveç Ali Komandanlığının London-dakı sovet səfirliliyi vasitəsilə hazırladığı heyət siyahısında yox idi. Məsul bir norveçli kimi Polkovnik Dahl məktuba dərhal cavab yazaraq Heyerdalın adının əlavə siyahıda olduğunu, lakin istənilən halda zabit çatışmadığından leytenantı ehtiyatda saxlamağın mümkün olmayacağıni dedi.

Ruslar əlavə siyahıda zabit Heyerdalı yox, serjant Heyerdalı tapdılar. Ortada bir səhv olduğu açıq-aydın idi. Ancaq Moskvadan gələn əmrə görə leytenant təcili olaraq İngiltərəyə qayitməli idi.

Bu, dəlilik idi. Polkovnik Dahl ilə plan cizmağa başladım. Rusların onun izahatını qəbul edəcəklərinə ümid edərək elit Norveç desant qrupunda komandir köməkçisi kimi iştirak etməyimə əmr verilmişdi. Bu qrup sərt xarakterli adamlardan ibarət idi. Onlara verilən əmr belə idi: "Öz təşəbbüsünüzlə atəş açın".

1944-cü ilin son günlərində bizim yeddi nəfərdən ibarət kiçik desant qrupumuz Kiçik fiordun yanındakı dağı keçdi və müsadirə edilmiş yük maşını ilə Norveç dağ batalyonunun 70 nəfər əsgərinin yerləşdiyi ən uzaq forposta çatdı. Arxamızda kimsəsiz torpaqlar qalmışdı. Almanlar isə fiordun əks tərəfində bizdən öndə idilər.

Biz hamımız tərk edilmiş alman qayıqlarında gizlənmişdik və desant hückümumuzy həyata keçirməzdən əvvəl istirahət edirdik. Alman qırıcıları fiordun o biri tərəfində yerləşən mayakın yanındakı lövbərin üzərində idi. Bizim vəzifəmiz isə xırda motor qayıqla gizlicə avar çəkərək fiordu keçmək, yuxuda olan közətçiləri qəfil tutaraq mayakı partlatmaq idi.

Gərgin mənəvi əzab içində hücumu gözləyirdim. Közətçi evində yatan alman əsgərlərini tanımadım. Əlbəttə, onlar bizim düşmənlərimiz idilər, lakin çox güman ki, bunu könüllü olaraq etmirdilər. Əmrə tabe olmadıqları təqdirdə gülələnəcəkdilər. Öz zabitlərinə ofisiallıq etməkdən boyun qaçrmaları onlar üçün kifayət qədər pis nəticələnmişdi.

Həmin gecə yerimdə çapalayaraq bu iki şeytandan hansının daha yaxşı olduğu ilə bağlı özüm-özümlə mübahisə edirdim; Yuxuda olan müdafiəsiz düşmənə pəncərədən qranat atmaqmı yaxşı idi, yoxsa əvvəlcə qışqırıqla onları oyatmaq və beləcə dostlarımı ölümçül təhlükəyə atmaqmı? Sonra səhra telefonuna zəng gəldi. Polkovnik Dahlə Ali Sovet komandanlığından əmr verilmişdi: Norveç qoşunları patrullara bölünərək leytenant Heyerdali axtarmalı idi.

Tapşırıq aydın idi və heç bir alternativ variantə yer qoymurdu. Desant qrupunun lideri leytenant Alfred Henninqsenlə sakitcə vidalaşdım. Onlar cəmi beş nəfər qaldılar. Sürücü ilə birlərə yük maşınına atıldım. Sürücü qış qaranlığında kimsəsiz torpaqlarda mina çölləri ilə geri qayıtmalı idi. Bu əsl dəlilik idi! Lakin mən yoluma davam etməli və məni tapmaq üçün göndərilmiş Norveç cəbhə xəttini patrollara böldüyüümə görə məsuliyyətə cəlb olunmamış və sovet vizası almaq üçün Londona geri göndərilməmiş, Kirkenesə çatmalı idim!

Müharibə boyunca Henninqsen və onun beş nəfəri haqqında daha heç nə eşitmədik. Sonra xəbər tutduq ki, almanlar qayığı tapmış və atəş açmışdılar. Qayıq batmışdı. Heyət üzvlərinin yarısı suda boğulmuş, qalan hissəsi isə almanlar tərəfindən əsir götürülmüşdü. Sağ qalanlardan biri Henninqsen idi. Sonralar o, Norveç Parlamentinin üzvü oldu. O, tromları təmsil edirdi.

Qar yağmağa başladı və ağır yük maşınımız qar yığınına batıb qaldı. Yerə endikdə buz tutmuş yerə atılmış kotan ayağımıza ilişdi. Kotanı dartmağa başladıq. Xeyli dartışdırıldıqdan sonra onun minaya birləşdirildiyini gördük. Bundan sonra özümüzə əziyyət vermədik. Qar yığınının içində batıb çıxa-çıxa yolumuza davam etdik. Bir dənə də olsun qar nişanına rast gəlmədik. Qulyok və Tana çayları üzərindəki körpülər partladılmışdı.

Lakin biz tozağacı meşəliklərindən və açıq çöllərdən keçib aşağıya—donmuş çaylar tərəfə, oradan da yenidən yuxarıya—qarşı tərəfə keçdik. Amma bir dəfə Tananı ikinci dəfə keçdikən sonra yük maşını ilisib qaldı və onu tərpətmək mümkün olmadı. Sonda lopar çım komasını tapdıq və yük maşınını dartıb çıxarmaq üçün at götürdüük.

Növbəti gün Nesebinin kənarındaki buzlu fiordu yararaq yolumuza davam etdik. Az qala uşaqlıqda yaşadığım su və buz qorxusunu yenidən yaşayacaqdım. Lakin çayın sahilinə çatmağımıza az qalmışdı. İslanmışdıq. Atın zinqirovlarının səsini eşitdik və üç balaca lopar bizim köməyimizə gəldi. Lakin hələ yük maşınını dartmağa başlamamış loparların atı və xızəyi buzda sürüsdüyündən xızəyin tayları qırıldı. O, tozağacı kolluğundan yeni tay düzəltdi və altı saat əziyyətdən sonra biz atı və xızəyi xilas edə bildik. Yük maşını isə həmişəlik tərk edildi.

Piyada yola düşüb bir səhər Vadoya çatdım və daxil olduğum ilk evin mətbəxində döşəmədə yuxuya getdim.

Kirkenesə çatmaq üçün son mərhələ fiordu keçmək idi. Lakin onu hələ keçməmiş mən qar oyuğunda gizlənmiş sırlı, üzü tiraş edilməmiş sıravi əsgər gördüm. O, burada almanlar geri çəkilən zaman gizlənmişdi. Gizləndiyi yerdən çıxdıqdan sonra mənim kimi o da kimsəsiz torpaqlarda olduğunu anlamışdı. Bir-birimizə isinişdikdən sonra mənə gizli ləqbəni dedi – Torsteyn Patersen. Biz eyni əqidədə idik və əbədi dostlara çevrildik. Sonralar o, əsl adı ilə (Torsteyn Raabi) Kon-Tiki heyətinin üzvünə çevrildi.

Həmin qış Finmarkda birlikdə olduğumuz müddətdə Tolsteyn keçdiyi təcrübələri gizli saxladı. Sonralar öyrəndim ki, o, İngiltərədə təcrübə keçdikdən sonra paraşütə gizlincə Norveçin Tromso ərazisinə salınmışdı. O, alman kreyseri Tirpitzin yerləşdiyi yerə yaxın daldalanacaqdə qalmış və gecələr öz aparatını alman zabitinin qəbulədici antennasına birləşdirərək bir neçə ay ərzində xırda əl radioverici aparatı ilə İngiltərəyə gündəlik xəbər çatdırmışdı.

Rorholt və Hoqland kimi o da Müttəfiqlər tərəfindən yüksək medallara layiq görülmüşdü. Onun ismarıcıları nəhayət ki, Büyük Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) bombalarla Almaniyanın ikinci ən məhsuldar müharibə gəmisi olan Tirpitzi batırmışına

kömkə etdi. Norveç baş qərərgahı leytenant Heyerdalin Kirkensə qayıtdığını və Ingiltərəyə yola düşən növbəti konvoya çatmaq üçün Murmanska geri qayıdan sovet nəqliyyatına qoşulmağa hazırlaşdığını eşidəndə düşərgədə həm rahatlıq, həm də çaxnaşma yaranmışdı.

I Qrupun avadanlıqları itdikdən bəri Sovet İttifaqından savayı başqa heç bir ölkə ilə rabitə əlaqəsi yox idi. İsmaric göndərmək və mənə Londonda iş tapşırmaq istəyən hərbi heyət və mülki şəxslərin səsləri qulağımı doldurmuşdu.

Kimsə iddia edirdi ki, Murmanska sonuncu dəfə yükvurma zamanı hərbi depoya gətirilən çəkmələrin sol tayı sağ taya uyğun gəlmirdi. Bunun komunistlərə rişxənd məqsədi ilə edilib-edilmədiyi məlum deyil; lakin bir leytenant, səkkiz adama bir yataq çantası ilə patrol keşiyi çəkmək üçün getdiyi gün bunun həqiqətən də belə olduğunu sübut etdi.

Bu səkkiz adam da ona görə seçilmişdi ki, çəkmələr onların ayaqlarının ölçüsünə uyğun idi. Bundan əlavə, patrulun yalnız üç patronu və yalnız dörd nəfər üçün fincan və bıçaq-çəngəli var idi. Hərbi polis Kirkenes ərazisində əsir alınmış Norveç nasistlərinin sayı haqqında məlumat vermək istədi.

Diviziya həkimi onların sağlamlıq vəziyyəti barədə məlumat göndərdi və sanitariya avadanlığı üçün xahiş etdi. Belə ki, hərbi düşərgə menecerində silahdan tutmuş ayaqqabı kremi, əlcək və qoruyucu gözlüyə qədər ən vacib şeylər çatışmırıldı.

1945-ci ilin on bir yanvarında sovet hərbi nəqliyyatı mənə aparmaq üçün Norveç baş qərərgahına çatdı. Təəccübülu olsa da, mən tək deyildim. Mənimlə birgə Norveç donanmasından iki dənizçi də vardi. Onların da Rusiyada olması Moskva tərəfindən bəyənilmirdi. Biz üçümüz Londona eyni konvoyda qayıtmalı idik. Bundan əlavə, nəqliyyata üç norveçli zabit də mindi.

Görünüşlərindən hərbçiyə bənzəmirdilər, lakin mavi uniformalarının üzərində zabit nişanları var idi; onlar çox əhəmiyyətli mülkü qulluqçu idilər. Biz—altı Norveç zabitini və bir sovet sürücüsü dondurucu soyuqda və qaralıqda şərq istiqamətində hərəkət edərək ponton körpüsünün üzərindən gurultu ilə keçib Norveçdən çıxdıq. Gecə ilə gündüzü bir-birindən seçmək mümkün deyildi və

bizim gördüklerimiz yalnız hərbi yük maşınlarından ibarət ucsuz-bucaqsız cərgələr və xəz geyimli əsgərlərdən ibarət idi.

Elə hey gedirdik. Aradabir dayanır, qarla örtülmüş bunkerlərdə divar boyunca skamyalarda oturmuş yarıçılpaq sovet əsgərlərinin yanında yemək yeyir və çay içirdik. Nəhayət ki, işıq göründü və Finlandiya ilə Sovet İttifaqı arasındaki sərhədi keçərək Murmanska çatdığımızı anladıq.

Sovet dəniz zabiti maşının qapısını açdı və yük maşınınından düşmək üçün bizi tələsdirdi. Çünkü biz gecikmişdik və konvoy artıq fiorddan çıxməq üzrə idi. O, əvvəlcə üç leytenanti maşından itələdi və üç heyət zabitini maşında saxladı; onun şad xəbəri var id: Kirkenesə qayıtməq üçün onlara icazə verilmişdi! Onlardan biri Norveç Bankını təmsil edən bank direktoru idi. O iltifatla gülümsədi və mehriban rusa bir yanlışlıq olduğunu anlatmağa çalışdı: "İngiltərəyə qayıdanlar yəqin ki, üç heyət zabitidir, qalmaqlarına icazə verilənlər isə üç leytenant olmalıdır".

"Heç bir anlaşılmazlıq yoxdur. Moskvadan əmr gəlib", - deyə rus ciddi tərzdə cavab verdi. Bu inanılmaz idi. Maşının qapısı bağlanmışdı və soyuqdan donmuş üç heyət üzvü ümidişlik içərisində Kirkenesə yollanırdı.

Kirkenesdə qalmaq üçün icazənin veriləcəyini düşünən biz leytenantlar da onlar qədər çəşqinliq və məyusluq içində idik. Buna baxmayaraq, bütün ləvazimatlarımızla birgə, tam sürətlə şimala, artıq Polyarnonu tərk etmiş konvoya çatmaq üçün Murmansk fiorduna tərəf hərəkət edən sovet dəniz ovçusunun göyərtəsinə qalxdıq.

Ləvazimatlarımı yüksək maşınınından götürmək üçün gəldiyim zaman, nəzərimə çarpan ilk şey ştab zabitinin mənim çantamın yanına qoyduğu çantası oldu. Çantada gizli məlumat, pistolet və şəxsi əşyalar vardi və mən bu çantanı sanki öz çantamış kimi götürdüm. Dəniz ovçusu fiorda tərəf sürətlə irəliləyirdi və heç iki saat çəkmədi ki, biz konvoyun arxasındaki iki ingilis qırıcısına çatdıq. Sürəti azaltmadan açıq dənizdə dəniz leytenantlarından biri Zebranın göyərtəsinə qaldırıldı, mən isə digər leytenantla birgə Zambezinin göyərtəsinə qalxdım. İkiimiz də dərhal zabitlərin foyesində yuxuya getdik.

Biz fiordun girişini tərk edən zaman gəmi silkələndi, lakin

alman sualtı qayıqları aşağıda gizlənmişdilər və mən dərinlik bombasının güclü gurultusuna oyandım. İlk bomba səsi Zebradan gəldi, lakin sonra sualtı qayıq Zambezinin arxa göyərtəsinə tərəf döndü və Şimal Buzlu okeani boyunca kodlaşdırılmış mesajlar göndərdi. Tezliklə konvoydakı digər eskort gəmiləri də alman sualtı qayıqlarının təsirini hiss etdilər.

Gəmi xəstəliyi hərbi-dəniz donanmasındaki həmvətənimizi halsız salmışdı; Finmark düzənlilikdən gəmiyə gəlmişimiz qəfil olmuşdu, lakin mən tezliklə özümü ələ ala bildim və konvoyun tərkibini öyrənmək üçün ingilis zabitinin arxasında şurmanın budkasına qədər getdim.

Evə boş qayıdan çoxlu sayıda yük gəmisini qoruyan eskort, bir təyyarə gəmisi, bir kreyser, altı qırıcı, doqquz sualtı qayıq və bir neçə kiçik ölçülü konvoy gəmisindən ibarət idi. Biz asma çarpayılarımızı göyərtədəki açıq dəhlizdə yerləşdirmişdik və suya tullanmaq zərurəti yaranması ehtimalını nəzərə alaraq xilasedici jiletlərimizi geyinmək və "suya dalma" nöqtələrinə yaxın olmaq əmri almışdım.

Yaxşı yatmamaq üçün çox səbəblər vardı; bu səbəblərdən biri də dəhlizin darlığı idi. Belə ki gəmi yırğalandıqca, asma çarpayı bir arakəsmədən o birinə doğru elə sürətlə hərəkət edirdi ki, biz zərbə ilə bir arakəsməyə dəyiş yuxuya gedər-getməz çarpayının digər arakəsməyə dəyməsi ilə yenidən oyanırdıq.

Tezliklə bizi əhatə edən okeanın hər tərəfindən, uzaq və yaxın məsafələrdə partlayış səsləri eşitməyə başladıq. İngilislər bunu humor hissi ilə qarşıladılar: "Skumbriya məktəbinə ilişmişik", - kapitan dedi.

Bizim Tanrıımız belə bir baliğin okeana girməsinə heç zaman izn verməzdı. Bu iblisanə mexanik monstrlar insan beyninin məhsulu idi və onların yeganə məqsədi də insan ruhunu unutdurmaqdır. Mənə maraqlı gəlirdi, görəsən, Tey Tetua bu asma çarpayıda bizimlə yanaşı uzanıb bu kənar dünya mədəniyyətinin daşıyıcıları haqqında nə düşünərdi?

Bərk partlayış səsi fikirlərimi yarımcıq kəsdi. Gəmi silkələndi və su havada fişqirdi.

"Bu biz idik", dənizçi qürurla dedi və nə baş verdiyini görmək üçün körpüyə tərəf cumdu. Gəmidə çox böyük gərginlik var idi.

Ucadan əmrlər verilir və təkrar edilirdi. Goyərtədəki katapultalardan ağır çəlləyəbənzər dərinlik bombaları geniş yarımdairələrlə Şimal Buzlu okeanın şütüyən boz dalğalarına atılırdı.

Bir neçə dəqiqə sonra su ətrafda çırpinır, elə bil qaynayırdı və su fontanı körpüyü çırılırlaş dağılırdı. Zərbə almaq riskini azaltmaq üçün Zambezi gəmisi konvoyu tərk etmədən vaxtaşırı istiqamətini dəyişirdi.

Bir az uzaqda pusquda durmuş alman sualtı qayıqlarının əsas hissəsini azdırmaq məqsədilə təyyarə gəmisi konvoya qərb istiqamətində getməyib kursu şərqə doğru dəyişərək Kola yarımadası boyu Sibir istiqamətində getməyi əmr etdi. Sonra kurs yenidən dəyişildi; şimal istiqamətində üzdüyümüz bir neçə yüz mil boyu gəmi dəhşətli şəkildə yırğalanırdı; İndi biz coşgun okeana çırılırdıq. Növbəti gecə isə gəmi hər iki tərəfdən 35 dərəcə yırğalandı.

Konvoyu sabit saxlamaq olmurdu. Biz istiqaməti dəyişib iki gün cənub-qərb istiqamətində üzdüük. Lakin qasırğa zəifləmək əvəzinə güclənirdi. Üçüncü gün qışqırıq səsi eşitdim: "Suda adam var!" Güclü dalğalar dəniz heyətinin üç üzvünü gəmidən kənara atmışdı. Lakin dalğa onları yenidən gəmiyə qaytarmışdı və orada möhkəm yapışış qalmışdılar.

Gəminin yırğalanması dözülməz idi. Gəmidə olan yırğalanmanın hər istiqamətdən 40 dərəcə olduğu hesablanmışdı. Nədənsə yapışmaq qeyri-mümkün idi. Güclü qasırğa altında beş kilometr uzaqda alman kəşfiyyat təyyarəsini gözdən itməmiş gördük.

Üçümüz üçün süfrə salmaq cəhdini tamamilə boşça çıxdı. Qab-qacaqdən və çəngəl-bıçaqdən möhkəm yapışmağa çalışırdıq. Bu vaxt iri bir dalğa gəlib qab-qacağı, stulları və palazları yuyub apardı. Son anda mən ayaqlarımı yerə aşmış mətbəx stoluna ilişdirə bildim, ancaq gəminin həkimi hava ilə üzərək gəldi və arakəsməyə çırıldı, onun ardınca da əlində marmalad dolu bıçaq gətirən hərbi dəniz kursantı qollarını silkələyərək yerə dəydi.

Sanki bu bəs deyilmiş kimi, kambuzda işləyən oğlan əynində yalnız bir köynək ilə ayaq barmaqlarının arasına səndviç yaxılmış halda qırılmış boşqabların ətrafında rəqs edərək sürətlə şüttüdü.

Nə baş verdiyini başa düşməyə macal tapmamış, mən gəmi həkiminin kambuzdakı oğlanın rəqsi barədə quru komentariyasını eşitdim: "İndi bu striptiz idи, ya nə?"

Növbəti iri dalğa kambuzdakı oğlanı gəldiyi yerə geri apardı və qapı dramatik örtülməsi ilə bu tamaşaya son qoydu.

Növbəti gün dəniz daha sakit idi. Alman sualtı qayığı suyun səthinə çıxdı, hava yolu ilə yeni ismarişlar göndərildi və alman sualtı qayığı aramızda sabit 30 kilometr məsafə saxlayaraq 18 dəniz mili sürəti ilə bizim gəminin buraxlığı izi ilə irəliləməyə başladı. Təyyarə gəmisindən aeroplən qalxdıqdan sonra o suya girdi.

Suyun altında o yalnız 6-8 dəniz mili sürətilə hərəkət edə biliirdi, buna görə də konvoy sürətini 20 dəniz milinə çıxaran kimi, biz gözdən itə bildik. Lakin bizim mövqeyimizi müəyyənləşdirildilər və ətrafımız hər tərəfdən alman sualtı qayıqları ilə sarıldı. Bu zərbəni ilk hiss edən Zambezi oldu.

İkinci idarəedici ilə birlikdə sukeçirməz arakəsmələri diqqətlə nəzərdən keçirdikdən sonra mən trapa gedirdim ki, birdən metal cingiltisinə bənzər qəribə səs eşitdim. Gəminin gövdəsi titrəyib yuxarı qalxdı.

Mənim aqlıma ilk gələn fikir o oldu ki, bizi torpedo vurdu, lakin əslində vəziyyət əksinə idi; atəş açan biz idik. Göyərtədəki gəmi ekipajı daşıyıcı minanı işə salaraq bir-birinin ardınca atəş açırdı, trapdakı hidrolokatör ekranı işə exolotdan çıxb sağ borta ötürülərək cəfakesh bir şəkildə sualtı qayığı izləyirdi. Buna baxmayaraq, konvoy komandiri bizə konvoydan ayrılmayı və digər alman sualtı qayıqlarını izləməyi əmr etdi. Nəzarət və qurğu ekipajı ayıq başla akustik torpedoları yoxladıq zaman Zambezi dərin novlarda atılıb-düşür, yırgalanırdı.

Tezliklə biz exo aldiq və ekranda görünən alman sualtı qayığına tərəf kursumuzu dəyişdik. Alman sualtı qayığı düz bizdən aşağıda dayanana qədər kursu saxladıq, sonra hərəkət qurğuları dayandı və onları düzəldənə qədər biz konvoyla əlaqəni itirdik.

Biz sürəti 20 dəniz milinə çıxdıq və cənuba gedən şimal qütb dairəsini keçən zaman digər konvoya çatdıq. Bu zaman külək viyillili tufana çevrildi. Dalğalar ayğırın dəniz əjdahasına qarşı

döyüşünü xatırladaraq eskadra mina gəmisinə qarşı çoşub guruldayan dağ nəhəngliyində su kütlələrinə çevriliirdi.

Axşama doğru məlumat verildi ki, təyyarə gəmisi geri dönərək tufandan xilas ola bilib. Bundan az sonra əmr gəldi ki, bütün gəmilər imkan daxilində konvoy stansiyalarını saxlamaq şərti ilə cənub istiqamətində hərəkət etsin. Saat 10-a yaxın biz də təslim olduq, tufandan qurtulmaq üçün Zambezi konvoyu əksər eskort gəmiləri ilə qoyub şimala döndü.

Bir anlıq bu əməlli-başlı xaosa səbəb oldu. Zambezinin hərəkət qurğuları yenidən xarab oldu və biz qaranlıqda qala kimi qalxan dalğaların arasından birdən peydə olan nəqliyyat gəmisi ilə toqquşmaqdan güc-bəla xilas olub düz konvoya çırıldıq. Coşğun okean indi sualtı qayıqlardan daha təhlükəli idi, buna görə də bütün gəmilərdə çırq yandırıldı.

Asma çarpayıda yatmaq qeyri-mümkün idi. Mən hər iki əlimlə arakəsməyə dirənib özümü qorumaq məcburiyyətində idim, cünki nəhəng dalğa göyərtəni yuyub gəminin yeganə motorunu apardığı zaman oyaq olmalı idim. Gəminin göyərtəsinə pərçimlənmiş bomba atıcılarından biri boşaldığı zaman onun yerində böyük bir yarıq əmələ gəldi və hər gələn dalğa göyərtənin aşağısındakı ekipajı suya qərq edirdi. Biz özümüz özümüzün ən qatı düşməninə çevrilmişdik.

Partlayış üçün təmizlənən dərinlik bombaları bağlılığı yerdən açılmışdı və sərbəst şəkildə ətrafda yuvarlanırdı. Artıq gəmidəki müdafiə silahları gəmi firlandıqca və göyərtəni su basdırıqca vəhşicəsinə bir rəlsdən digərinə yuvarlanan idarəedilməz düşmənlərə çevrilmişdi. Bizə elə gəlirdi ki, biz anidən yaxalanıb həyat və ölüm oyununda oyunçulara çevrilmişik. Məncə, gəmidəki hər kəs özünü ən az mənim qədər çarəsiz hiss edirdi. Mən bir dəqiqəlik göyərtənin üstünə tullanıb məhvə düşər olmuş gəmidən kənara üzəcəyim halda sağ qalmaq ehtimalımı hesabladım.

Elə bu zaman göyərtə hasarının bir-neçə metrlik hissəsi qırıldı və coxsayılı çəlləklərin birincisi yuvarlanaraq göyərtəyə düşdü. Adətən, dərinlik bombası işə salındığı zaman eskadra mina gəmisi tam sürətlə irəli gedir ki, mümkün olduğu qədər yaxınlaşan partlayışdan uzaqlaşsın. Zambezi tufanda yalnız 3 dəniz mili sürətlə hərəkət edə

bildirdi və bu zaman bomba gəminin bir tərəfindən dənizə yuvarlandı. Nəticə gözlənildiyi kimi oldu.

Bir-birinin ardınca digər bombalar da göyərtədə yuvarlanaraq dənizə düşdü və suyun təzyiqinə təslim olub partladı və batdı. Onsuzda vəhşi bir hal almış dəniz təsviredilməz bir cəhənnəmə çevrildi. Hər partlayışdan sonra mənə elə gəlirdi ki, gövdə bu gərginliyə dözə bilməyib parçalanacaq. Ekipaj üzvləri hələ də yerlərindən açılmağa davam edən bombaları dayandırmaq üçün qəhrəmancasına cəhd edirdilər, lakin bir nəfəri göyərtədən su yuyub apardıqdan sonra onlar təslim oldular.

Dalğalar həmin gənci geri gətirmədi və onu xilas etmək cəhdləri heç bir nəticə vermədi. Gəminin sadəcə bir neçə addımlığında onun çılgınlığı buzlu suların girdabında çırpınmasını izləmək dəhşətverici idi. Mən "suda batan var" sözlərini eşitdim və sonra o, gözdən itdi. Bu şərtlər altında onu tapmaq qeyri-mümkün idi. Bir dəqiqənin içində o, buzla örtülüb donmuş bir meyitə çevriləcəkdi.

Batanın kimliyini öyrəndiyi zaman məmurlardan biri dedi: "Çox pis". "O... O çox gözəl akkordion çalırdı". Bu məmur bizim keçirdiyimiz ümidsizlik hissələrini bundan daha gözəl ifadə edə bilməzdi.

İndi dalğalar eskadra mina gəmisinə elə böyük güclə çırılırdı ki, heç kimi hətta təhlükəsizlik kəmərləri ilə belə göyərtəyə göndərmək mümkün deyildi. Sonda 12 bombanın hamısı yavaşça göyərtədən yuvarlandı. Kreyser hələ də bir yerdə olan bütün gəmilərə kursu dəyişib öz başlarına Faero adalarına üzməyi əmr etdi. Faero adalarına çatmamış trapdan xəbər gəldi ki, bizə üç tərəfdən exo siqnalları qeydə alınır. Kapitan bizim hələ də qalan qiymətli bombalarımızı saxlamaq istəyirdi, buna görə də Zebra vəziyyəti ələ alıb digər bir eskadra gəmisi ilə birlikdə Torşavn limanına aparan yol boyu dərinlik bombasını işə saldı.

Mən Sovet səfirliyindən cəbhəyə qayıtmağımı təmin edəcək vizanı almaq üçün Faero adalarından Şotlandiyanın üzərindən keçməklə Londona uçmuşdum. Bu zaman həm də heyət rəsmilərinin Norveç hökumətinə verilməsi üçün məndən ixtiyarsız mənimlə göndərdikləri sənədləri və digər əşyaları da çatdırmaq imkanı əldə etmişdim.

Müharibədən çox sonra, müxalif sovet alımlarına qarşı öz nəzəriyələrimi müdafiə etmək üçün Sovet Elmlər Akademiyasına dəvət edilənədək orijinal sənədlərimin nə üçün təsdiq edilmədiyini heç vaxt bilmədim. Moskvada mən Şimalda Rusiya azadlıq ordusunun heyət sədri ilə bir səhnəni paylaşdım və biz ictimaiyyətə şimal cəbhəsində birgə vuruşmuş silah yoldaşları kimi təqdim edildik.

Məhz bu zaman mənə agah oldu ki, "ensin" rütbəsindən "leytenant" rütbəsinə yüksəldilməm rusları çatış-baş salmışdı. "Ensin" sözünün ingilis dilində olduğu kimi, rus dilində də mənası bilinmirdi, əslində bu sözün ekvivalenti "II dərəcəli leytenant" idi. Kiril əlifbasında "Ensin Heyerdal" "Henrik Heyerdal" kimi oxunurdu, onlar bunun həmin adam olduğunu necə bilə-bilərdilər?

Londonda şimal cəbhəsindən məlumat gətirən ilk əsgər kimi mən BBC-dən ingilis, fransız və Norveç dillərində hesabat verdim. Bu mənim yaşlı anam üçün çox çətin imtahan oldu. Bütün müharibə illərini o, bizim Lilehammerdəki evimizlə yanaşı yerləşən evində mənim qardaşım qızı ilə keçirmiş və gizli müqavimət hərəkatında iştirak edən paraşüt-desant qoşununu öz çardağında gizlədərək onları geyim və qida ilə təmin etmişdi.

Paraşütçülərdən biri öz missiyasını yenicə başa vurmuşdu və sərhəddən gizlicə İsveçrəyə və növbəti gün oradan da İngiltərəyə qaçmağı planlaşdırırdı. Növbəti gün Norveçin BBC xəbərcisi Tur Heyerdalin Finmarkla bağlı rəsmi hesabatla çıxış edəcəyini xəbər verdiyi zaman paraşütçü öz səfərini təxirə salmışdı. Nəhayət, 6 fevral 1945-ci ildə mənim anam son altı il ərzində ilk dəfə mənim səsimi eşitmiş və sağ olduğumu öyrənmişdi. Müharibə zamanı göstərdiyi dəstəyə görə bu yetmiş iki yaşlı qadın, Müttəfiqlər üçün etdiklərinə görə üzərində Uinston Çörçilin şəxsi təşəkkürü və imzası yer alan şəkli ilə təltif edildi.

Mənim növbəti missiyam etibarlı bir viza ilə cəbhəyə qayıtmaq idi, lakin bu dəfə məni Murmanska gedən konvoyu gözləməyə məcbur etmədiər. Londonda məni çox təəccübləndirən bir hadisə baş verdi, mən Kapitan Rorholta görüşdüm. O, Arktik Norveçdəki Norveç qüvvələri üçün kommunikasiya təchizatı tapmaq ümidi ilə neytral İsveçrədən keçib Londona qayıda bilmışdı.

Biz planlar qurduq və Rorholtun xeyir-duası ilə mən Finmarkdan Norveç qaçqınlarına paraşüt və radioverici aparatlarla işləmə qaydasını öyrətmək üçün mənim İsveçrəyə getməyim haqqında əmri ehtiva edən bir hesabat yazdım. Rorholt bu hesabatı Norveç ordusu və dəniz hərbi qüvvələrinin rəhbərlərinin, Amerika hava qüvvələri rəsmiləri və Britaniya Xüsusi Əməliyyat Qrupunun iclasında oxudu.

Mənim özümün yazdığını əmrlər general tərəfindən imzalandı və BBC-dən etdiyim çıxışın ertəsi günün mən qara rənglə gizlədilmiş köhnə britaniya təyyarəsinin yeganə sərnişini olaraq alman işğalı altında olan Norveç üzərindən Stokholma uçdum. Kirəyə götürülmüş mülki kostyum, tapança və çantamda da norveç leytenant forması ilə Stokholmdan çox az kənarda yerləşən Norveç hərbi polisinin lagerinə gedib çıxdım.

Rəsmi şəkildə İsveçrə bitəref idi və baxmayaraq ki, Avropa materikinin böyük hissəsindən fərqli olaraq bu ölkə alman işgalından kənar qalmışdı, o eyni zamanda norveçlilər və qaçqınlar üçün xilas cənnəti idi və onlara gizli şəkildə köməklik edirdi.

Rorholt öyrənmişdi ki, İsveçrədə "polis" adı altında on minə yaxın norveç əsgəri vardır və onlar təhlükəsiz şəkildə meydana çıxan kimi hərəkətə keçməyə hazır idilər. Mənim tapşırığım şimal cəbhəsinin hər iki tərəfində paraşüt və radio təchizatı ilə işləmək üçün müvafiq bir qrup yığmaq idi. Rorholt daha sonra bizi radio təchizatı ilə təmin etməli və biz də onları Finmarkın uzaq şimalında izolə edilmiş qüvvələrə çatdırmağa idik.

Stokholmun hər yerində mən entuziazmla qarşılandım. Şəhərdən bir az kənarda, Akvaldakı Norveç polis postunda mən Norveç hərbi unifromasını geyinərək çaxnaşma yaratmışdım. Mən hər biri bu yaxınlarda beş aylıq radio kursunu bitirmiş 16 ən yaxşı polis əsgəri və 11 təlim keçmiş şifrə açan seçdim. Mən onlara Norveç və ingilis radio proqramlarını qəbul etmə və göndərmə üsullarını öyrətdim. Onlar çətin fiziki təlim keçdilər.

Rorholt üç həftə sonra gəldi. O özü ilə təchizatı getirmişdi və bizim gizli planımız barədə məlumatlandırılmış iki müstəqil rəsmi şəxs ilə əlaqə yaratmışdı. Onlardan biri ensin "Pettersen" idi. Onun portativ radioverici aparıcı vardı. Londona ötürdüyü sonuncu hesabatı Tirpitzin

bombalanaraq batması ile nəticələnmişdi. Mən onunla şəxsən Finmarkda görüşmüştüm. İsveçrə sərhədinin Norveç tərəfində bizim əlaqə saxladığımız şəxs məhz o oldu. Digər rəsmi şəxs isə Norveç doğumlu məşhur pilot Bernt Balşen id. O Admiral Birdlə birlikdə Antarktika ekspedisiyasına uçmuşdu və hazırda Amerika polkovniki idi.

Onun ixtiyarında Müttəfiqlərə məxsus altı təyyarə vardı. O, İsveçrə ərazisindəki gizli hava bazasında fəaliyyət göstərirdi. Mən əsgərlərimi oraya aparmalı idim və qrup səhəri gün saat 06:00-da hərakət etməyə hazır olmalı idi.

Qrup genişlənmişdi və mən otuz beş nəfərlik qrupa rəhbərlik etmək və onlara təlim keçmək məsuliyyəti daşıyırdım. Otuz beş polis əsgərini mülki geyimdə İsveçrə sərhədindən keçirmək qeyri-mümkün ola bilərdi. Mən risk etdim. Yəqin ki bitərəf ölkənin əksər insanları mavi Norveç polis uniforması ilə Müttəfiqlərin qolunda Norveç bayrağı olan xaki rəngli forması arasındakı fərqi bilməzdi. Mən haqlı idim. Bizim kiçik alayımız Stokholmun küçələrindən addımlayaraq mərkəzi stansiyaya gedərkən heç kəs şübhələnmədi. Burada bizi İsveçrənin uzaq şimalına aparmaq üçün dəmiryolu sərnişin vaqonu dayanmışdı.

Mənim norveçlilərdən ibarət kiçik dəstəm Fin sərhədinə yaxın ucqar İsveçrənin Lulea yaxınlığında Kallaks hava bazasında gizli şəkildə yerləşmişdi. İsveçrənin hava qüvvələri əsgərləri bir səhər enmə zolağının küncündə uzanan eskimo iqluları cərgəsini gördükdə az da olsa təəccübəlməmişdi. Mən əsgərlərə çöllükdə sağ qalmağın yollarını öyrədirdim, əlimizdəki təchizata güvən-məmək üçün bolluca səbəblərimiz vardı.

Rorholtun gəlişini gözləyərkən biz paraşüt dən tullanmağa hazırlaşmaqla və ağır fiziki döyümlülük təlimi keçməklə yerdə hazırlıqla məşğul olduq. Düzgün komandanlıq zənciri təşkil edə bilmək üçün mən İngiltərədəki Ali Komandanla heç bir əlaqəmiz olmadığı halda ən parlaq gənclərin bəzilərini serjant, digərlərini kapral rütbəsinə yüksəltdim.

Rorholt təchizatla birlikdə gələn zaman biz radiovericilərimizi alman sərhədləri arxasına və ya öz izolə edilmiş azadlıq

qüvvələrimiz yaxınlığına yerləşdirməzdən əvvəl Balşen bəzi əsgərlərin Dakotalarından birindən məşq tullanışı etməsində bize kömək etdi. Daha sonra Balşen məni şəxsən Kirkenesə uçurdu, orada mən dərhal məni dördə ay əvvəl Londona yola salan və üzündə yenə də həmin təbəssüm olan sovet məmurları tərəfindən qarşılandım.

"Xoş gəlmisiniz, leytenant Heyerdal", - məmur dedi. "İndi sizin sənədlər qaydasındadır". O, Moskvadan məktub almışdı.

Dağıdılmış Kirkenesin kənarında yerləşmiş kommunikasiya qrupu kiçik olsa da, yaxşı təlim keçmişdi. Təchizat birinci dərəcəli idi və Amerika qütb təchizatı ilə yanaşı, Britaniya və sovet silahlarından və mükəmməl İsveçrə ehtiyatından ibarət idi. Mən qeyri-adi bir situasiyada idim, belə ki heç bir xüsusi hərbi birləşmənin komandanlığı altında deyildim.

Polkovnik Dahl və Finmarkdakı Norveç Ali Komandanlığı hələ də Kirkenes ərazisində öz iqamətgahlarını saxlayırdılar, lakin ruslar Norveç Sovet İttifaqından ayıran geniş Varanger fiordunun ucqar tərəfində məskunlaşdıqlıdan sonra Norveç dağ batalyonu təkbaşına kimsəsiz torpaqlara qalxmışdı.

Rorholta razılışdıq ki, mən keçmiş "polis əsgərlərinə" komandanlığa, o isə təchizat və zəstava işləri ilə məşğul olmağa davam etsin. İsveçrə Ali Komandanlığından razılıq aldıqdan sonra o İsveçrə hava qüvvələrinin düşərgəsində bizim üçün ayrılmış yerdə qurdugumuz kazarmada qaldı və məhz burada o bizim əməliyyatlar üçün başlıca bazanı yaratdı.

Sərhədin Norveç tərəfindən yerə endikdən sonra mən Finmarkdan olan könüllülərin hesabına tezləşdirilmiş tədris düşərgəsi təşkil etdim və kiçik radio stansiyaları yaratmağa davam etdim. Rorhol alman xəttinin arxasındaki stansiyalarımızdan birindən xəbər aldı ki, silahlı norveç nasistləri Norveç qüvvələrinə mane olmaq üçün Narvikedə şimala hərəkət edirlər. Əgər alman kəşfiyyati bu qoşunun yerdə nə qədər az olduğunu öyrənsəydi yenidən şimala hərəkət edər və ruslar heç kim yaşamayan minalanmış ərazidən keçib gələnədək onları məhv edərdilər.

Rusların və polkovnik Dahlın xeyir-duası ilə mən yenidən ön cəbhəyə qayıtdım. Elə bu vaxt "ensin" Pettersen də yalqız qurd kimi

yenidən peyda oldu. O yenidən Norveç formasını geyinmiş leytenant Stabellə birlikdə mənin kiçik qoşunuma qoşuldu. Yazın müləyim havası hələ dağ yaylasına gəlməmişdi və almanlara aid minalanmış neytral zonadan üçüncü dəfə keçməmək üçün bizi sahilə çıxardacaq iki balıqçı qayığı istədik.

Norveç nasist casuslarını nəzarətdə saxlamaq üçün Batsfyord sahilində radio patrulu qoymuşdu. Müttəfiqlərin müharibə gəmilərindən heç biri bu nöqtəyədək gəlib çıxa bilməmişdi. Biz minalarla dolu sularda, alman sualtı qayıqlarının patrulunda idik və buna baxmayaraq hər saat Stabellə radio əlaqə saxlayırdıq, o digər balıqçı qayığında gözdən uzaqda gəlirdi.

Biz Hopseidetdə görüşməyi qərarlaşdırılmışdıq, lakin Hopseidetdə çatanda mənim qəfil ürəyimə damdı ki, biz tələyə düşə bilərik və mən Stabelə kodlu mesaj göndərib Nordkinin ətrafindan hərəkət edərək uzaq Porsanger Fyorduna gedəcəyimizi bildirdim. Bu hər kəs üçün, o cümlədən fiordun qərb tərəfində yerləşmiş almanlar üçün ağılsızlıq kimi görünə biərdi. Onlar hərbi tağımın düz onların gözü qarşısında fiorda daxil ola biləcəyindən şübhələnməzdilər.

Alman müşahidə postları və ya casusları biz kursumuzu dəyişmədən istiqamətimizi müəyyənləşdirmiş olmalı idilər. Həmin gecə üç alman sualtı qayığı Hopseidetə sıvişib hərbi dəniz qoşunlarını yerləşdirdi. Onlar bir neçə Norveç nəzarətçisini silahsızlaşdırılmışdır. Şahidlərin dediklərinə görə bəzi sərxoş dənizçilər altı məlki vətəndaşı həbs etmiş və onlardan heç bir məlumat almadıqları üçün sonda onları güllələmişdilər. Bu vaxt biz artıq Hopseidetdən çox uzaq idik və Porsanger fiordunun şərq sahilinə doğru hərəkət edirdik.

Mən yanvarda cəbhəyə gəldiyim zaman hava gecə-gündüz zülmət olduğu kimi, indi də bütün sutka hava işıqlı idi. Balıqçı qayıqlarının işıqlarını söndürməyin elə bir faydası yox idi, biz almanların düz ön cəbhəsinin yanına sanki yol uzandıqca uzanan fiorda oğrunca daxil olurduq. May ayında gecə o qədər işıqlı idi ki, həm dənizdə, həm də quruda bir neçə mil uzağı görmək olurdu.

Hər iki qayıq səhər saat doqquzda sahilə yanaşdı. Bizi inanılmaz dərəcədə çox zəhərli məftillər və yeraltı minalar qarşılıdı. Sadəcə bir gün əvvəl iki adam bu minalara düşmüştü. Biz açılmadən yerə

düşmüş iki paraşüt tapdıq, əzilmiş generator isə onların Balşenin təyyarəsindən düşən Rorholtun paraşütçülərinə aid olduğunu ortaya çıxardı. Biz qayıqlara qayıtdıq və fiordun baş tərəfində Hamnbukta tərəf getməyə davam etdik.

Burada yenidən oğrunca sahilə yanaşib lopar məskənləri yaxınlığında lager saldıq. Həmin axşam mən İsveçrədəki Rorholtla əlaqə saxladığı zaman bizə Danimarkadakı alman qoşunlarının təslim olduğu xəbər verildi. Bu xəbəri bizi klonk adlandırılın xüsusi içkiyə qonaq edən laporla birlikdə bu xəbəri qeyd elədik. Bu sakit qeydetmə idi, belə ki, fiordun digər tərəfindəki toplar hələ də dolu idi. Bizim ən yaxın qonşularımız yəqin ki bizim qədər şən əhval-ruhiyyədə deyildilər.

Növbəti günlər və gecələrdə mən müasir müharibə ilə şəxsən tanış oldum. Biz barbar bütbərəstlərin bir-birinin başını qılıncla qoparması barədə nifratlı düşünürük. Biz müasir müharibələrin daha təmiz keçdiyinə inanmayı xoşlayırıq. Əslində, raketləri atanlar və minaları qoyanlar üçün müharibə ağı əlcək geyinmək kimi bir şeydir.

Finmarkın minalanmış ərazilərinə gələndə mən London üzərindəki raket yağışını xatırladım. Mən V-2 bombalarının hara gəldi düşdüyüünü və məsum mülki əhalinin Roma İmperiyasında xristianların kata-kombalarda gizləndiyi kimi metro stansiyalarında və yeraltı sığınacaqlarda gizləndiyini görmüşdüm.

Mən həmçinin padrenin xeyir-duası ilə eyni taktikalardan istifadə edən Müttəfiqlərin eskadrilyalarının intiqam almaq istəyən qədim əjdahalar kimi göyü doldurduğunu da görmüşdüm.

Bir gecə mən beş min illik texnoloji proqresi bir mənzərədə gördüm, bu unudulmaz bir mənzərə idi. Mən hər zaman məşhur qədim Stounhenc qalıqlarını görməyi arzulayırdım və Londonda ikən pilləkən yuyub qurtardıqdan sonra mən Salisböriyə gedən qatara minib Norveç hərbi uniformasında maşın saxlatdırıb ərazini yaxınlaşdakı hərbi bazadan ayıran tikanlı məftillərin yanına gəlib çıxdım.

Qədim meqalit məbədini tam nəzərdən keçirmədən geri qayıtmamağa qəti qərarlı olduğum üçün mən müttəfiqlər arasında komandanlıq məşqimdən sülh məqsədilə istifadə etmək qərarına

gəldim. Mən xəndəyə atılmış böyük bir karton tapdım, gecə düşəndə isə kartonun arasına gırıb tikanlı məftilləri aşdım.

Başımın üzərində müdafiə halqası yaradaraq göyə uzanan min illik daş nəhəngləri heyranlıqla izlədikdən sonra taxt daşına tərəf irəlilədim. Özümlə götürdüyüm axşam yeməyini yeyib əl çantamı başımın altına qoyub meditasiya üçün zamanın keçidinə uzandım. Gecə səmasında mən Allahın dünya üzərində həyat yaradılmazdan əvvəl oraya yerləşdirdiyi həmin dəyişməz bürcləri gördüm.

Onlar hamısı orada idilər, günəş və ay. Yəqin ki, Stounhenci inşa edənlərin ən böyük ilham qaynağı məhz bu göy cisimləri olmuşdu. Birdən bir uledüz digərlərinin arasından ayrılib üfüqdən-üfüqə yavaş-yavaş hərəkət etməyə başladı. Həmin uledüz mənim dövrümüzdə yaranmışdı; bu Londona hərəkət edən V-2 idi.

Stonhencin taxt daşı üzərində müasir müharibəni yeni perspektivdən gördüm. Mən leytenant Stabel, ensin "Pettersen" və əsgərlərimizlə birlikdə Gözəl Prsanger fiordunun sahillərinə dalanda biz müasir təkbətək döyüş səhnəsi ilə üz-üzə gəldik, lakin bizim döyüşmək üçün hiyləgər texnoloji təchizatımız da vardı.

Biz Britaniya Kolumbiyasındaki Bella Koola dərəsinə bənzər qismən qarla örtülmüş bir dərədə yerə endik. Lakin bu dəfə ayı ovuna gəlməmişdik. Vadının bütün gözəl toz ağacı meşəsi vandallığa məruz qalaraq yerlə-veysən edilmişdi.

Orda-burda yalnız bir-iki nəhəng Kanada küknnarı qalırdı. Almanlar burada saysız-hesabsız mina və tələ yerləşdirmişdilər. Onların çox əsgəri olmalı idi. İrəlilədikcə biz minalarla əhatəli və əyilmiş metal, avtomobil, tank, poster, kağız, qırılmış şüşə və çox miqdarda içki şüşəsi səpələnmiş, tərk edilmiş düşərgələrlə qarşılaşırıq. Norveç yardım dəstələri yeni konvoylarla Murmanskdən keçərək gəlib çatmışdilar və onlar dağ platosu üzərindən cənuba, bizdən daha çox İsviçərə yaxın olan lapor şəhəri Karasyoka doğru hərəkət edirdilər.

Rorholts Balşenin təyyarəsindən onlara paraşütçü kommun-kasiya patrulu göndərmişdi, buradakı əsgərlər minalarla dolu aeroportun təmizlənməsi ilə məşğul olurdular. Hər gün mülki və hərbi şəxslərin öldürülməsi xəbəri verilirdi, həm qar, həm də aq toz ağacları qan selinə şahidlik etməli olurdular. Burada şimalda

müharibə canlı düşmənə qarşı yox, onun arxasında qoyduğu iblisanə mexaniki təchizata qarşı aparılırdı. Aldadıcı içki şüşəsi, hər hansı bir lazımlı əşya, ağla gələ biləcək hər şey silahları məhv etmək, sifəti parçalamaq və ya bədəni darmadağın etmək üçün yerləşdirilmiş cəhənnəmin bir parçası olan tələyə birləşdirilmiş ola bilərdi.

Müasir ön cəbhənin əsl qəhrəmanları bu şeytan oyuncalarını zərərsizləşdirən əsgərlər və görünməz və dəhşətli dolaşıq yollardan keçərək həyat xilas etmək üçün özlərini yetirən həkimlər idi. Atəşkəs əmri verilən kimi düşmən dosta çevrilə bilər, lakin şikəst etmək və öldürməkdən başqa məqsəd daşımayan yerə basdırılmış mexaniki insan beyninin məhsulu üçün sülh anlayışı mövcud deyil.

Bu oyuncalar zərərsizləşdirilənədək şeytana xidmət etməyə davam edir. Ətdən və qandan ibarət əsgərlərin döyüşünün bitməsi uzun çəkdi. Mən gündəliyimdən bir qeyd etmişdim ki, heç zaman sülhə xidmət edən insanları dəstəkləməyi unutmayım. Bu yolda mən bütün ölkələrdən və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla gələcək həyatdan zövq ala bilərdim. Mən bir də heç zaman şeytanla rəqsə qoşulmayacaqdım.

Şimal cəbhəsində müharibə və sülh arasında demorkasiya xətti bilinmirdi. Mənim 6 maya olan gündəlik qeydiimdə yazılmışdı: "Biz çöldən partlayış səsi eşidəndə...Stabel üzünü təraş edirdi. Hər şey görünməmiş bir sakitliyə qərq oldu, sonra dağlardan partlayış səsi exo verdi. Mən çadırдан çıxanda leytenant Asbyornsen və iki həkim gizli şeytanın qumun altında və ya yerin üstündəki tullantıların altında partlaya biləcəyi minalanmış zonaya gedirdilər. Biz partlayış olan tərəfə qaçıq. Bir neçə yüz metr qaçıqdan sonra bir zamanlar anqar olmuş qırmızı dəmir yığını tərəfdən bize qışkıraq səsi gəldi. "Rolf yaralanıb", deyə səs inildəyirdi. Minanın qəlpələri onun gözünə girmişdi və burnu qopmuşdu...Biz qum təpəsinə qalxdıq və dəlikdən təxminən səkkiz metr aralı arxası üstə düşmüş bir adam gördük.

Ağ toz ağaclarının gövdələri palçıqla ləkələnmiş və qana boyanmışdı. Yaziq adamın sifəti his, palçıq və qanla örtülmüşdü, saçları nəm kütlədən ibarət idi... O tam ayıq vəziyyətdə idi və ayaqlarının

ağrısından şikayetlənirdi. Yırtılmış şalvarından qan fışqınrıdı. Biz bıçağı götürüb onun şalvarını, alt paltarını və corabını kəsdik. İri yaralar palçıqla dolmuşdu. Burada nəyi isə təmizləmək faydasız idi. Biz daha çox qan itirməsini əngalləmək üçün onu möhkəm-möhkəm sarıldıq və həkimlərlə birlikdə öz izlərimizlə ehtiyatla geri qayıtdıq”.

Artıq mayın 7-də biz radiodan almanların Norveçdə kapitulyasiya etmələri baradə qəribə dedi-qodular eştdik. Şeypurçalan lagerə gəlib “atəşkəs” deyə çalmağa başladı, lakin biz dərhal onu sakitləşdirə bildik, çünki alman avanqardları qərb tərəfdə, təpələrin o tərəfində idilər.

Mayın doqquzunda həm biz, həm də alman avanqardları təpələrin hər iki tərəfində hələ də silahlı vəziyyətdə idik, lakin biz yaralanan insanlarla əlləşməli olan yegana tərəf idik. Sonra biz radioda Oslodan gələn minlərlə şən səsi eştdik: İngiltərədən gələn Norveç qoşunları ölkəyə çatmış və paytaxta yola düşmüşdülər; Norveç xalqı azadlıqdan cuşa gəlmışdı.

Biz həmyerilərimizlə birlikdə sevinirdik, lakin radio aparıcısının cənubdan gələn zəfərli qeydini eştdikdə təbəssümlə bir-birimizə baxdıq: “Elə bu dəqiqələrdə ilk Norveç qoşunları Norveç torpağına geri qayıdır!”

Biz çadırlardan çölə sürünüb nəşə içində rəqs edirdik ki, birdən mən uzaqdan laporun kürəyində şimal maralı ölüsü ilə təpəaşağı qaçdığını gördüm.

“Sühl bağlandı! Müharibə qurtardı!” deyə mən sevincdə ona xəbər verdim.

O sıqarı ağızından çıxarıb soruşdu: “Kim qalib gəldi?”

*Həqiqətən də, kim qalib gəlmışdı?*

Bu xəbəri eşidəndən sonra bir çox əsgərimiz bir-birinə bu suali vermişdi. Almanlar Rusiyaya daxil olduqdan sonra Qırmızı Ordu şeytandan mələyə çevrilmişdi, lakin almanlar Rusiyadan çıxan kimi onlar yenə də şeytana çevrildilər. Almanların NATO-da bizi şimal cəbhəsindəki keçmiş xilaskarımıza qarşı müdafiə etməsinə ehtiyacımız vardi. Bir neçə ilə sonra mən İtaliyada keçmiş düşmənlərimizin arasında daha uzun bir müddətə qaldığım zaman heç kim reaksiya verməmişdi, alman, rus və amerikalının Tigris adlı qamış qayıqda

mənim ekspedisiyamda iştirak etməsi də ən az bu qədər təbii qəbul edilirdi.

### Düşmənə nə olmuşdu?

Növbəti dəfə şeytan öz sehrli qüvvələri ilə iblisi məkrli oyunda iştirak etmək üçün azad etdiyi anadək biz şeytanı içimizdə saxlayırıq. Bizim özümüzə kimi düşmən seçməyimizin əhəmiyyəti yoxdur, təki Kaynın irsinə sadiq qalib kiməsə nifrat edək. Əgər İncilə inansaq, Kayn Abeli öldürmüdü, Adəmin onlardan başqa oğlu yox idi ki, biz onlara bənzəyək.

O ilk günlərdə müharibə və sülh eyni məfhuma çevrilmişdi. "Atəşkəs" əmri mayın 13-də lan edilsə də, sonradan ona belə bir əlavə edildi ki, bu qayda yalnız ən az bir diviziyyadan ibarət tərəflərə aid edilirdi. Finmarkda bir o qədər də əsgər olmadığı üçün bu qayda bizə aid edilmirdi. Həmin gün mən qeydə almışdım ki, yolda təmir ediləsi bomba kraterinin ətrafında 70 mina tapılmışdı.

Biz ilk dəfə Murmanska gələn zaman minanın Şimal Buzlu okeana atlığı Stabel, "Pettersen", digər adı ilə Raabi və mən Porsanger fiordunun sahilərindəki çadırlarda keçirdiyimiz iki həftə ərzində havaya uça bilərdik. Mayın 22-də mən gündəliyimdə yazmışdım: "Yeni lagerə köcdük. Bizim köhnə yerimizin yaxınlığında mühəndislər korpusu yeni lager salmışdı. Bu gün onlar mina təmizləmə məşqləri keçirdilər və bizim köhnə çadırın ortasında qumun altında zəngli mina tapdıqda çox təəccübəndlər".

Nəzəriyyəyə görə zəngli minalar insan çəkisi kimi yüngül təzyiq zamanı partlamır, lakin nəzəriyyələr heç də hər zaman düz olmur. Karasyoka yeni gəlmış məmurlardan biri tərəfindən aparılan təcrübə bunu sübut etdi.

O, alman zəngli minasını yerə qoydu və əsgərlərinə bu minanın tank və ya zirehli maşının ağırlıq təzyiqi zamanı partladığını izah etdi. Bunu sübut etmək üçün o, iki ayağı ilə minanın üzərinə çıxdı və mina partladı. İyirmi iki nəfər öldü, doqquz nəfər yaralandı. Bizim paraşütçü telegraf operatorlarımızdan biri orada idi və o, İsveçdəki əsas bazada olan Rorholta əlaqə yaratdı. Bu qeydi yazdığım gün o və Balşen bizə iki həkim və tibb bacısı gətirdilər. Onlar dərin qarda

sağ-salamat yerə endilər. Karasyokda kütləvi dəfn mərasimi keçirməzdən əvvəl kilsənin məzarlığı da minalardan təmizlənməli idi.

Radioda azadlıq xəbərləri elan edildikdən təxminən iki ay sonra, iyulun 13-də mən Oslodakı Ordu Ali Komandanlığına azad olmaq üçün müraciət etdim. Mənim xahişim rədd edildi. Onların Finmarkda mənə ehtiyacı vardı. Bu zaman mən Amerikadan evə qayıdan arvadım və uşaqlarımı, eləcə də altı ildir görmədiyim valideynlərimi görmək üçün iki həftə izn istədim. Mənə izn verildi.

Cənub istiqamətində hərəkət edərək İsveçdən keçməklə Osloya getdim. Paqonumdakı iki leytenant ulduzu ilə mən düz Ali Komandanlığının binasına getdim. Hərəsinin paqonunda bir ulduzu olan iki ensin tərəfindən qarşılandım və onlara istəfa ərizə formaları tapmağı, ora nə yazmalı olduqlarını söylədim və ona möhür vurduraraq qonşuluqdakı idarəyə çatdırılmasına nail oldum.

Bir neçə gün sonra, ailəmin ağuşunda ikən mən poçt vasitəsilə iki ali rütbəli məmur tərəfindən göndərilmiş azad olma haqqında ərizə formalarını aldım.

Mən yenə də adı, nömrəsi və ya dərəcəsi olmayan mülki, azad şəxs idim.

## 8 Düşünmeye vaxt yoxdur

Mən yenə də Kanar adalarındaki bağımda, asma çarpayıda uzanmışdım. Gözlərim açıq idi və müharibənin mənasız günləri ətrafdakı yarpaqların əhatəsində yoxa çıxmışdı, ya da bəlkə də onlar sadəcə beynimin sonsuz labirintlərində kinolent metrajının görünməz lənləri kimi xəlvətə çəkilmişdi.

Mən Şimal Buzlu okeandakı insan ovu ilə bağlı qələmə aldığım qeydlərdən ibarət gündəliyimi örtdüm və aku-akum yoxa çıxdı. Düşündüm ki, o, öldürmək əmri almış dostlarım və düşmənlərimlə bağlı xatirələrimdən sarsıldı və qorxdu.

Lakin saatima baxanda bildim ki, mənim görünməz sirdəşimi içimdəki təlaş qaçmışdı. Aku-aku üçün—zamanın mövcudluğunun fərqiñə varmayan və bir günün min il və ya tərsinə olduğu bir dün-yada yaşayan insan üçün saat qorxu effekti yaradır, ləp elə yaradılış tarixi və Eynşteynin hesablamaları kimi.

İndi, Kon-Tiki salı ilə Perudan Polineziyaya üzməyimizdən 50 il sonra düşünürdüm ki, həyat heç zaman bu qədər dolu keçməmişdi və zaman heç zaman indiki kimi tez axıb getmirdi. Zamanla məhdudlaşmış bir varlıq kimi mən yelləncəyimdən durdum və sakitcə ayaqlarımın üstündə yatan dördayaqlı dostlarım Kan və Oronu qorxutdum. Biz evə qaçıq.

Onların kifayət qədər boş vaxtları var idi, mən isə müəyyən işlər görməli idim. Mənim səyahət cədvəlim hər zamankindan fərqli olaraq çox gərgin idi və mən Yaponiya və Birləşmiş Ştatlara səfər-dən geri qayıtdıqdan sonra Peru və Pasxa adalarına səfərə hazırlanı-

zaman çamadanlarımı boşaltmağa güclə macal tapmışdım. Mənim aku-aku ilə görüşməyə bir dəqiqə belə vaxtim yox idi. Qırıcı təyyarələr və faksdan daha sürətlə hərəkət edən zaman mənə macal vermirdi.

Kon-Tiki səyahətinin 50 illik yubileyi səyahətin özündən də möhtəşəm bir şəkildə qeyd edildi. O zaman biz sağ qaldığımız üçün məmnun idik, lakin həmin hadisədən 50 il keçməsi faktının yanında bu məmnunluq hissi heç idi. Tez-tez mən iki itimi və Tenerife'dəki möhtəşəm piramida vadisini qoyub, Jaklini bu şəhərlər və səyahətlərin qarışığına sürüdüyüm üçün özümü günahkar sayırdım.

Biz zaman keçdikcə kiçilmiş planetimizi bütün istiqamətlərdən keçirdik, okeanların üzərindən uçarkən mən şəxsi təcrübəm sayəsində artıq hər şeyi çox gözəl biliirdim. Bütün bunları Polineziyaya sal səyahətdən uzun zaman keçdiyini göstərmək üçün qeyd edirəm.

Rahat təyyarədə arxaya söykənərək oturmaq və təyyarə yerə enmədən heç bir vəzifənin və heç bir görüşün həyata keçirilə bilməyəcəyini dərk etmək insana rahatlıq verir. Biz And dağlarını aşılı Limaya tərəf uçduğumuz zaman mən evimizə yaxınlaşdığını hiss etdim. Önümüzdə ucsuz-bucaqsız Sakit okean göründü.

Mənim Sakit okeana etdiyim səfərləri, xüsusilə də Cənubi Amerika sahilindən Çili, Peru və Ekvadora və daha da şimala—ta Kanada arxipelaqınınadək Mərkəzi və Şimali Amerikaya, Britaniya Kolumbiyasının sahillərinədək olan məsafəni ölçmək qeyri-mümkündür. Mən Asiyadan olan daş dövru insanların Yeni dünyaya gedən yollarında cərəyan və küləklərin təsiri ilə Polineziyaya gedib çıxmazdan önce məhz burada dayandıqlarını düşünürdüm.

Mən oraya həm qayıqla, həm taxta sal ilə, həm də sonrakı illərdə tez-tez təyyarə ilə səfər etmişdim. İndi mən qarşidakı sahil ilə, okeanın və planetin digər tərəfi ilə də tanış idim. Mən ilkin dəniz səyyahlarının Okinava, Cənubi Koreyanın xaricindəki Çe-jo və xüsusilə də Yaponiyada buraxdıqları izləri tədqiq etmişdim.

Sadəcə bir neçə həftə əvvəl mən Sakit okeandakı köçlərdə okean cərəyanlarının əhəmiyyətdən bəhs edən mühazirə ilə Tokio Universitetində çıxış etmişdim. Bundan sonra mən Kanar adalar-

indəki evimizə gedərkən yolda Vaşinqtondakı Milli Coğrafiya Cəmiyyətində oxuyacağım üç mühəzirəni tamamlamışdım. Evə çatdığımız zaman biz ən gözəl geyimlərimizi çıxarıb Oslodakı Kon-Tiki Muzeyində veriləcək kral ziyafətində iştirak etməli idik və bütün bunlar Limaya gedərkən, təyyarənin təzəcə yerə endiyi və gurultulu səslə enmə zolağına çıxdığı zaman baş verirdi. Biz Kon-Tikinin 28 aprel 1947-ci ildə dəniz limanından yola çıxması hadisəsini qeyd etmək üçün burada idik.

Peruya gəldiyim digər zamanlardan daha çox məhz indi bu xatırələr böyük sürətlə gözlərimin önündə canlandı. Burada mən uniformasız idim, digər həyata məxsus qurd dərisi geyinmişdim. Bundan sadəcə bir neçə il əvvəl mən uşaqlıqdan mənimlə olan su qorxusuna qalib gəlmışdım.

Kon-Tiki səyahətində mənə müharibə veteranları Knut və Torsteyn; uşaqlıqda piratçılıq oyunu oynadığım Erik; Norveç dənizçilərinin Nyu Yorkdakı restoranında qarşılaşdığını Herman; və biz Limadan çıxmaga az qalmış kanoesi ilə Amazonu üzüyuxarı qalxıb özünü bizə yetirən isveç Bengt qoşulacaqdı.

Bugün onlar mənim yanımıda deyildilər. Torsteyn öz ömrünü mənasız Qrenlandiya buzlaqlarında başa vurmuşdu, Herman Titikaka gölü yaxınlığında günəş allahı Kon-Tikinin imperiyasında, Erik isə uzaq ölkələrə səyahətlər barədə xəyallar qurduğumuz Larvikdə, dünyaya gəldiyimiz yerdə dünyasını dəyişmişdi. Sadəcə Knut və Bengt sağ idilər. Kon-Tiki və Norveç Müqavimət Muzeyinin yaradılmasına vasitəciliğ etdikdən sonra o, Osloda pensiyaya çıxmışdı.

Bu qədər il keçdiyinə və bu qədər okean aşdıqdan və çoxsaylı hücumlara məruz qaldıqdan sonra hələ də sağ olduğuma inana bilmirdim. Mənə qarşı yönəlmış hücumlar yalnız salın üzmə qabiliyyətinin təsdiq olunması nəticəsində həmin insanların duyduqları hiddət hissi ilə əlaqədar idi.

Sakit okean dəyişilməz olaraq qalırdı. O, okeani keçməyə kömək edəcək cunqli odunlarını kəsməyə müvafiq yer tapmaq üçün Ekvadordan Peruya üzdüyüm zaman ilk dəfə gördüğüm istiqamətə—mavi üfüqdən qərbə doğru dalgalanırdı. Lakin Lima və

İliman şəhəri Kallao əhalisi Norveçdən iki dəfə çox olan iri metropolisə çevrilmişdi.

Göydələnlərin və çoxmənzilli binaların sıx cərgəsi, oteldən limana getmək üçün keçməli olduğumuz çöl torpaqlarını doldurmuşdu. Xəyalımda hələ də mavi səma altında müstəmləkə ərazisində cəmləşmiş alçaq evlərin üzərində əzəmətlə süzən bizim qədim ənənəvi Bolivar oteli bu göydələnlər okeanında itib batmışdı. Hətta dərin təsir bağışlayan prezident sarayı belə yaşayış yerlərində ilan kimi qırılan nəqliyyat tixacları şəbəkəsinin əsirinə çevrilmiş və saymazyana bir şəkildə qala kimi ucalan beton divarların kölgəsində qalmışdı. Buradan acgözlükə və tamah-karcasına artan tüstünü və xarabaliqları çöl dağlarına tərəf itələyən yollar, tarlalardan keçirdi.

Zənginlik və səfalət digər inkişaf etməkdə olan ölkələr kimi burada da yan-yana, eyni sürətlə artırdı. Partiya siyaseti və dəyişən hökumətlər böyük şəhərlərin problemlərini daha çox sənaye və maşınla həll etməyə çalışırdılar. Bundan əlavə, ekspertlərin xəbərdarlığına məhəl qoymadan zənginlər daha çox göydələn və kasi-blarsa daha çox xarabalar tikməyə davam edirdi.

Kon-Tiki muzeyinin Tukumedəki şimal sahilində həyata keçirilən arxeoloji qazıntıların rəhbəri kimi mən Peruya ötən illər ərzində bir neçə dəfə gəlmışdım. İtaliyada yaşadığım uzun illərdən sonra Peru mənim üçün yeni evə çevrilmişdi və mənim həm çox zəngin, həm də çox kasib insanlar arasından tapdığım yaxşı dostlardan ibarət uzun bir siyahım vardi.

Buna görə də, bir zamanlar Kon-Tiki mərasimlərinin keçirildiyi fantastik İnk imperiyasına qayıtdığım zaman gördüğüm dəyişikliklər məni heyrətləndirmədi. Amma nə bu ölkə Herman və mən doq-quz nəhəng balza ağacı ilə İnk salını tikmək üçün gəldiyimiz və Dəniz nazirinin etirazı ilə qarşılaşdığımız o ölkə idi, nə də insanlar həmin insanlar.

Milli Coğrafiya Cəmiyyətinin elmi konsulunun və digər dənizçilik mütəxəssislərinin fikirləri ilə razılaşaraq o belə bir salla okeana səyahətə çıxmağın intihar demək olduğu qənaətinə gəlmişdi. İndi—50 il sonra salın yola düşməsinin yubileyini qeyd etmək

növbəsi məhz bu dəniz qüvvələrinin idi. Milli Coğrafiya Cəmiyyəti yubileyi onlardan bir neçə gün əvvəl Vaşinqtonda qeyd etmişdi. İlk mərasim prezident sarayında olmalı idi, çünki həmin vaxt ölkənin prezidenti olan Bustamante I Rivero Dəniz nazirinin İnk gəmi zavodunda İnk salını inşa etmək üçün icazə verməsinə nail olmuşdu.

İndi möhtəşəm qədim sarayda hakimiyyətdə damarında yapon qanı axan ölkə başçısı dururdu. Prezident Fucimori insanlar üçün məchul idi, lakin digər bir çox ölkədə olduğu kimi o, insanların əvvəlki siyasetçilərə etibarınınitməsi nəticəsində seçilmişdi. Fucimori seçkilərdə tam əcnəbi bir şəxs kimi qalib gəlmışdı, onun secki lövhələrindəki şəkillərində ispanlardan və ya ink-lərdən əsər əlamət yox idi.

Qədim İnk İmperiyası kimi müxtəlif tərkibə və tarixə malik bir ölkəyə rəhbərlik etmək asan iş deyildi. İndiyə qədər mən bu işin öhdəsindən gəlməyə çalışan beş prezident görmüşdüm. Yalnız mənə Kon-Tiki bərəsini tikməyə icazə verən birinci prezident seçildiyi müddətə ləyaqətlə başa vura bilmişdi. Bustamante I Rivero ilə görüşdən sonra Peru siyasetçiləri ilə qarşılaşmaq mənə Osloda, mənim öz evimdə nəsib olmuşdu.

Bir gün günorta, Kon-Tiki ekspedisiyasından qayıtdıqdan bir neçə il sonra bir nəfər qapı zəngini çaldı. Mən Kanadadakı tədris lageri günlərində tanış olduğum şəhər rəssam dostum Stenerseni görməyə çox şad olmuşdum. Mən onu böyük təbəssümü və iri qalstukundan tanışam da, yanındakı qıسابoy əcnəbi mənə tanış gəlmədi.

Tezliklə onun da yaxşı insan olduğunu öyrəndim. Onlar barda tanış olmuşdular və Kon-Tiki onun vətənindən yola çıxdığı üçün o məni görmək istəmişdi.

Bir fincan qəhvə içərkən mənim yeni tanışım onun doğma vətənində kimləri tanıdığını soruşdu. Lovgaliq kimi görünməsin deyə, mən yalnız əvvəlcə bizə sal tikməyə icazə verməyən Dəniz nazirinin və prezident sarayında mənim rəsmi qəbula düşməyimi təşkil edən Hərbi Hava Qüvvələri nazirinin adını çəkdim.

"Mənim ən yaxşı iki dostum", - deyə balaca kişi təvazökarlıqla cavab verdi. Mən buna şübhə ilə yanaşdım, lakin özümü ona inanırmış

kimi göstərdim. Bundan sonra mən prezidentin adını çəkməli oldum. "Onun seçilməsini təmin edən mənəm", - deyə qonağım həmin sakit tövrü ilə dədi. Mən onun adını təkrarlamasını xahiş etdim; çox çətin adı vardi.

"Viktor Raul Haya de la Torre", - o cavab verdi. Bu, 1930-cu illərdə İngiləscilər Assosiasiyanın (APRA) əsasını qoyan şəxs idi; bu partiya Peruda bir neçə il ərzində ən iri partiya olmuşdu. O, Norveçdə qəçqın kimi sığınacaq tapmışdı və Norveç yarım-yamalaq diliində danışa biləcək qədər uzun bir zaman idi ki, burada idi.

Mən 1980-ci ildə Peruya qayıdır Tukumeda arxeoloji qazıntılar aparmaq üçün müraciət etdiyim zaman APRA və xarizmatik Alan Qarsiya hakimiyətdə idi. Nə prezident, nə də digər hökumət nümayəndələri Tukume haqqında eşitməmişdilər və Mədəniyyət naziri divar xəritəsini açan zaman nə kənd, nə də ona yaxın piramida kompleksi orada işarələnməmişdi.

Lakin qazıntılara başlayandan və 1nök dövrü sonuncu kral əvəzçisinin mumiyasını ən böyük piramidanın başından tapdığımız zaman prezident maraqlanmağa başlamışdı. Keçmiş vassal krala tüklərdən ibarət rəngli xələt geydirilmişdi və o, sahranın yuxarı hissəsindəki qəbrində oturmuşdu; onun tumu, əsası və yemək qabları, başında gümüş tac və dərtılıb uzadılmış qulaqlarında iri gümüş qapaq vardi.

Əraziyə ilk gəlmis ispan işgalçlarının əfsanələrinə əsasən, bu piramidalar kral Naymlapın bütün səyahətini balza salı iə həyata keçirərək şimaldan üzüb sahilə gələn nəvəsi tərəfindən tikilmişdi. Məbədin divarında biz əri qəmis gəmiləri və onları idarə edən quşabənzər başı olan əfsanəvi insanların rəsmlərini gördük. Misirdəki məbəd divarlarında və Pasxa adalarındaki qayalarda da həmin rəsmlərə rast gəlmışdik.

Hər şeylə maraqlanan gənc perzidenti bütün bunlar olduqca həyəcanlandırmışdı. Alan Qarsiya və onun ən yaxın heyəti həftə sonu piramidaların yanında sadə, lakin geniş gil evlərdə qalmaq üçün gəlmışdilər. Mən bu evi günəş altında qurumuş gil kərpicdən özüm və əcnəbi işçilər üçün tikmişdim.

Nə Tukumenin, nə də bütün Lambayeke vadisini əhalisi indiyə qədər bu qədər fərqli formalarda polis və hərbçi görməmişdi. Onlar hamısı gecəni bizim yerimizin ətrafında və ya içində, bəziləri damda,



Heyerdahl ilk ekspedisyonunu balza ağaclarından düzelmış salla həyata keçirmiş və 100 gün ərzində Perudan Polineziya adalarına qədər 4200 km məsafə qət etmişdir. 1947-ci il.

Steiners, Thor Heyerdahl, The Explorer



Steiners, Thor Heyerdahl, The Explorer



Steiners, Thor Heyerdahl, The Explorer



Tur, Liv və onların iki oğlu kiçik Tur və Byörn. 1940-ci illərin əvvəli.




1938-ci ildə Heyerdal Liv Kuçeron-Torp ilə evlənmış və elə ertəsi gün onunla birlikdə Sakit okeanda yerləşən əhalisi az olan uzaq Fatu-Hiva adasına yollanmışdı. Onlar sivilizasiyadan uzaqlaşmaq və Cənnətə qovuşmaq arzusunda idilər. Lakin istədiklərini tapa bilmədilər. 1939-cu il.



Stenersens, Thor Heyerdahl, The Explorer




Rapa Nui'də (Pasxa adası) Heyerdal sırlı heykelləri tədqiq etmək üçün Norveç arxeoloji ekspedisiyasını təşkil etdi. 1955-1956-cı illər.




1949-cu ildə Tur İvon Dedekam-Simonsen ilə evlənir. Onlar Annet, Merien və Bettina adlı üç qız övladları ilə birlikdə Şimalı İtaliyada Kolla Miçeri adlı kiçik bir şəhərdə yaşayırdılar.





Qamışdan düzəldilmiş balıqçı qayıqlarından Peruda bu gün də istifadə olunur.  
Fotoşəkil: 2006-cı il.

Heyerdalin 1969-cu ildə ilk dəfə Ra I adlı papirus gəmisində Atlantik okeanını üzüb keçərək Mərakeşdən Barbadosa qədər üzməyi planlaşdırıldığı səfər az qala faciə ilə nəticələnəcəkdirdi.




Qamış suyu hopdurmağa başlamış və bir-birinə bağlanmış qamış dəstələri qopub aralanmışdı. Növbəti il o, səfərini yeni tərkibli heyətlə Ra II adlı qamış gəmida müvəffəqiyətlə həyata keçirmiş və bununla da papirus qamışlarının gəmiçiliyə yararlı olduğunu sübut etmişdir.

Heyerdal perulu oğlanlar və onların qamış qayıqları ilə Tukume yaxınlığında, 1990-ci illər.



Heyerdal Tiqrış adlı qamış gəmisində Mesopotamiyadan Pakistanə və oradan da Qırımızı dənizə qədər geri üzmüştür. Onun 11 nəfərlik heyətinin üzvləri doqquz ayrı millətin nümayəndələri idi. Açıq dənizdə 5 aydan çox üzdükdən sonra heyət alovlanmış müharibələr səbəbindən sahilə yanala bilməmişdi.



Nəhayət onlar sahile çıxmağa müvəffəq olduqdan sonra mühəribənin gətirdiyi dəhşətlərdən və facilərdən qazanc əldə edən dövlətlərə etiraz əlaməti olaraq öz gəmilərini yandırmışdır.



Heyerdal dörd dəfə Azərbaycanda olmuşdur: 1982, 1994, 1999 və 2000-ci illərdə. Burada o həyat yoldaşı Jaklinlə birlikdə Prezident Heydər Əliyevlə (1923-2003) görüşür 2000-ci il.



Courtesy: Jacqueline B. Heyerdahl

Heyerdal lıq dəfə Azərbaycana 1982-ci ildə gəlmış və Həsən Əliyevin (Azərbaycan SSR Elmər Akademiyasının prezidenti, Heydər Əliyevin qardaşı) qonağı olmuşdur.



Heyerdal Qobustandakı qayıq petroqliflərini  
görmək üçün 1994-cü ildə Azərbaycana gəlir.

O, 1994-cü ildə Tigris ekspedisiyası  
haqqında kitabının rus dilinə<sup>1</sup>  
tərcüməsini Azərbaycana gətirir.  
“Adəmin izləri ilə” adlanan  
bu kitab Heyerdalin azərbaycan  
dilinə tərcümə olunmuş  
ilk kitabıdır.





Stenersen, Thor Heyerdahl, The Explorer





Dalay Lama ilə birlikdə, Tibet, 2000-ci il.


Misirdəki Sinay dağında  
Müqəddəs Katarina monastrında  
Qafqaz albanlarına  
məxsus əlyazmani təpib  
oxuyan Zaza Aleksidze  
ilə görüşərkən.  
Tbilisi, Gürcüstan,  
2000-ci il.



- ◀ Heyerdal həyat yoldaşı Jaklin Birle Kanar adalarında Tenerife şəhərindəki evlərində. 1990-ci illər.
- ◀ Heyerdal geniş arxeoloji tədqiqat apardığı Perudakı Tukume piramidalarında at belində. 19990-ci illər.



Kuba Prezidenti  
Fidel Castro ilə birlikdə,  
1990-ci illərin ortaları.



Wikipedia

Heyerdal 2002-ci ildə vəfat etmiş və 1950-ci illərdən 1970-ci illərə qədər yaşadığı Şimali İtaliyada yerləşən Kolla Miçeridə dəfn olunmuşdur.



Wikipedia

Heyerdalin boy-a-başa çatlığı ev muzeyə çevrilmişdir.  
Larvik şəhəri, Norveç.

Norveçin Larvik şəhərində  
Heyerdalin heykəli



Courtesy: Norwegian Ambassador Jon Ramberg



Heyerdalin Şəki şəhərində  
qoyulmuş büstü.

Wikipedia

bəziləri kolların arxasında, tövlədə, anbarda, hində keçirdi. Tukumeyə, prezidentin yataq otağına 6 km uzunluğunda telefon xətti çəkilmişdi. Yemək zamanı divarlar arasında və ya bizim uzun yemək stolumuzun arxasında onun xidmətçilərindən və xüsusi müsiqiçilərindən yer olmurdu. Mətbəxdə bizim balaca Tukume aşpzimiz heç zaman görmədiyi yeməkləri bisirən professional ustalar arasında yoxa çıxmışdı.

Növbəti gün səhər tezdən bizim bitəraf yerli sürücümüz Pizarro prezidentin səhər yeməyinə sevdiyi çörəyi gətirmək üçün qonşu şəhərə göndərildi. Bütün konvoy piramidalara səhər səfərinə hazır olduğu zaman Pizarro prosesi başladacaq iri ekspedisiya maşınının sükanı arxasında əyləşdi.

Biz evdən yenicə çıxmışdıq ki, prezident mənim hansı maşında oturacağımı öyrənmək istədi və mən dörd qapılı maşını göstərdiyim zaman o tələsdi və həyəcanlanmış Pizzaronu sürücü oturacağından dərtib çəkdi və maşını işə saldı.

Mən onun yanında oturmuşdum. Hər şeydən məsul olan Pizarro maşının arxa oturacağında əyləşib situasiyanı bacardığı qədər nəzarətdə saxlamağa çalışırdı. Maşın sürmək sevincini yaşayan prezident sıçrayan qumların üzərində böyük sürətlə maşını hərəkət etdirir, motosikletlərdən ibarət eskort isə çovdar ağaclarının arasından viyilli ilə keçərək prezidentin idarə etdiyi maşından öndə getməyə çalışırdı.

Darvaza gözetçisi qapını açmağa müvəffəq olmuşdu və bütün Tukume əhalisi prezidenti görmək və onu salamlamaq üçün buraya toplaşmışdı. Sevincək əhali qapıdan şütyüyərək keçən motosikletçilər eskortunu və onların ardınca ilk maşını idarə edən prezidenti və arxa oturacaqda utancaq vəziyyətdə oturub çəkinə-çəkinə əl edən dostları Pizzaronu gördükleri zaman yaşadıqları təəccübü heç zaman unutmayacaqdılar.

Məşhur prezidentin bizi ziyarət etməsindən bir neçə həftə sonra Peruda təkrar seçimlər keçirildi. APRA partiyası seçimlərdə uduzdu və müxalifətin irəli sürdüyü iddialar nəticəsində həbsə düşməkdən canını qurtarmaq üçün Alan Qarsiya ölkədən qaçmalı oldu.

Qarsıyanın və digər məşhur siyasətçilərin şəkillərinin əks olunduğu plakatların arasında heç kimə tanış olmayan bir yapon

sifəti də vardı və seçkilərdə o, səslərin eksəriyyətini topladı. Dün-yanın digər yerlərində olduğu kimi, Peruda da insanlar tanıldıqları siyasetçilərin verdiyi vədlərə artıq inanmırıldılar.

Bu səbəbdən 28 aprel 1997-ci ildə, 50 il öncə Kon-Tikinin Perudakı hərbi dəniz limanından dənizə endiyi gün münasibətlə mən prezident Alberto Fucimori ilə görüşdüm. Bu həyəcanlı bir an idi. Onun Yaponiya səfərliyindəki terrorist çevrilişinə son qoymasından sadəcə altı gün keçirdi. Əsirlər 126 gün saxlanmışdılar. Bu dramatik hadisədən sonra heç kim onu ictimaiyyət arasında görməmişdi.

Heç şübhəsiz Norveç səfirini və məni prezident sarayının sığınacağında qarşılayan şəxs şən və rahat ola bilməzdi. Prezident Fucimori əsgər kimi ayağa qalxdı və anlaşılmaz bir üz ifadəsi ilə bizə oturub içkilərə qonaq olmağı təklif etdi. Belə tamamilə rəsmi səfərlər zamanı söhbətin qızışması üçün müəyyən zaman keçməsi tələb olunur, lakin mən prezidentə bir yanlış anlaşılma nəticəsində oturub bir boşqabdan çiy balıq yeməyə məcbur olduğumu xatırladaraq onunla daha əvvəl qarşılaşdığını söylədiyim zaman onun üzündə təbəssüm yarandı.

Bu hadisə bir neçə il əvvəl baş vermişdi; Bu vaxt mən hələ Jak-linlə tanış deyildim. Bu vaxt Peruda xolera epidemiyası yayılmışdı və bu xəstəliyin balıq vasitəsilə yayıldığı haqqında söz-söhbət gəzirdi. Tukume heç də gözəl günlər yaşamırdı.

Mətbəx köməkçisi qarın yatalığından yatırdı, Pizarro xolera xəstəliyindən yenicə sağalmışdı və məni kənd keşisinin yanına vida naharı etməyə aparırdı. Keşə bomba təhlükəsi səbəbilə oranı tərk etməyə məcbur edilmişdi. "Parlayan yol" adlı terrorist qrupu yaxın piramidanın üstünə bayraq taxmaqla bombanın mövcudluğuna işarə etmişdi və bundan sonra Padre Pedro evində bomba olması haqqında hədə məktubları almağa başlamışdı. Baş keşəş ona kəndi tərk etməyi əmr etmişdi.

Mən çəpiş əti yedikdən və qarğıdalı pivəsi içdikdən sonra özümü çox gözəl hiss edirdim. Vida naharını tərk etməyə qalxdığım zaman fleyta və təbillər çalındı və məndən ispan buğa güləşləri ilə Norveç xalq rəqsinin qarışığından ibarət marinera rəqsi oynamaməğimi istədilər. Mən onların əlindən ən son anda qurtuldum, belə ki, sahildəki balıqçı kəndi Santa Rosadan xəbər gəldi. Bu "Qamiş qayıq balıqçıları ittifa-

qının prezidneti Nikolas" tərəfindən imzalanmış 1500 saatlıq "sürprizə" dəvətnamə idi.

Pizarro artıq maşında gözləyirdi və mən yanımıda oturan xanımı da mənimlə getməyə dəvət etdim. O bizim ekskavasiya işləri apardığımız xarabaliqların planlarının eskizini hazırlayan yerli memar idi və o da mənim kimi dənizçilərin kaballito adlı qamış qayıqlarının tərkində dənizdə avar çəkən balıqçılardın regatasına şahidlilik etməyə getdiyimizə inanırdı. Mən bu insanlarla xüsusi münasibətlər yaratmışdım, belə ki onlara ənənəvi sadə balıqçı gəmilərinin əsas materialını təşkil edən və artıq tükənməkdə olan totora (qırmızı ağaç) ağacının becərilməsi üçün ictimai yardım ayrılmışdı.

Polis Santa Rosaya gedən yola nəzarət-keçid postları qoymuşdu və Pizarro mənim hörmətli qonaq olduğumu hər nə qədər izah etməyə çalışsa da, bizə keçməyə icazə vermədilər. Pizarro dolayı bir yol tapdı və biz kənar yoldan əsas küçəyə keçdik. Küçə tixac idi. Nəfəslə alatlılar çalan orkestr boru və nağara çala-çala addımlayaraq keçirdi və lakin biz bu mərasimə qoşulmaq üçün gecikmişdik.

Mən heç nə görə bilmədim, lakin dostumu da ardımcı çəkərək izdihamı itələyib özümə yol tapmağa çalışdım. Biz düz orkestrin qarşısına çıxmağa nail olduq və önmüzdəki kiçik qrupla birgə addımlayaraq mərasimə qoşulduq. Bu zaman biz addımlayılanlardan birinin prezident Fucimori olduğunu gördük. O, kənd bələdiyyə rəisinin yanında addımlayırdı.

Buradan uzaqlaşmaq üçün gec idi. Biz sevincli tamaşaçılarla əhatə olunmuşduq və paradda irəli getməkdən başqa yol yox idi. Yan tərəfimizdə əl sallayan insanlar, düz burnumuzun dibində isə orkestr var idi. Yalnız prezidentə və bələdiyyə rəisinə şəhərə girməyə icazə verildi və bu zaman izdiham bizi qucağına aldı.

Mən yuxarı baxdım və düz başımızın üstündə bu iki nəfərin kiçik eyvanda dayandığını gördüm. Mən də hər kəs kimi səylə əl yellədiyim zaman bələdiyyə rəisi aşağı, düz mənim üzümə baxdı. Bir saniyə içində o yoxa çıxdı və birdən düz mənim yanımıda peyda olub kənd restoranına getməli olduğumu piçıldadı. Daha sonra o prezidentin yanına qayıtdı.

Biz izdihamı yarılıb restorana girməyə müvəffəq olduq. Burada

iki uzun stol və çoxlu insan var idi. Hamı bir stolun ətrafına toplaşmışdı, lakin bize yer yox idi, buna görə də biz heç kimin oturmadığı digər stol arxasında əyləşdik.

Biz orada qaldıq və yemək-içmək təkliflərini rədd etdik. Keşisin nahar qonaqlığında yediklərimizdən sonra hələ acmamışdıq. Qapı açıldı. Prezident Fucimori oğlu ilə birlikdə bələdiyyə rəisinin müşayiəti ilə otağa daxil oldu və bizimlə üzbəüz oturdu. Daha sonra bələdiyyə rəisi hörmətlə geri çəkilib otağı tərk etdi.

Bunun bir sürpriz olduğunu düşündüm, lakin daha sonra bir yanlış anlaşılma olduğunu anladım. Fucimori belə düşünmürdü və mən özümü təqdim etdiyim zaman o heç də sevinmədi. O bunun programın bir hissəsi olduğunu düşünürdü və oğlu ilə birlikdə prezidentin ən sevimli yeməyi olan Peru üsulu ilə marinə edilmiş çiy balıq seviçesini yeməyə başladığı zaman o, oğlu ilə yaponca danışğına son qoyub ac qurd kimi yeməyə girdi.

Bu zaman utandırıcı bir sakitlik yarandı, lakin birdən sanki prezident nə isə xatırladı və məndən Kon-Tiki də olub-olmadığımı soruşdu. Mən bu faktı təsdiqlədikdən sonra o, oğluna yaponca qısaca nə isə başa saldı və daha sonra boşqabını mənə uzadıb yeməyə dəvət etdi. Mən ispan dilində və sadə jestlərlə ona ac olmadığımı başa salmağa çalışdım, lakin bu bir fayda vermədi.

Bu zaman biz xolera epidemiyasının yayıldığı bir vaxtda bir boşqabdan çiy balıq yedik və get-gedə mən bunun bir yanlış anlaşılma olduğunu daha da əmin oldum.

Buna baxmayaraq biz dəniz yeməkləri və okean ehtiyatlarının istismarı barədə asanlıqla danişa bildik və mən xoleranın okeandakı balıqlar səbəbindən deyil, balığın antisanitar şəraitdə yük maşınları ilə daşınması səbəbindən yayılması haqqında nəzəriyyəni dəstəklədiyimi göstərərək bir neçə səbəb sadaladım. Tukume və bütün yol kənarı kəndlər bu xəstəliyə tutulsa da, sahildəki dənizçilər arasında epidemiya yox idi.

Daha sonra mən təsadüfən pəncərədən çölə baxdım və Bikola ilə balıqlılara aid olan yun papaqları gördüm. Onlar çöldə dayanıb içəri boyanırdılar; aydın idi ki, digər uzun stolda yalnız kəndin elitasi oturmuşdu. Yavaş-yavaş mənə aydın oldu ki, "sürpriz" mənim prez-

dentlə görüşüm deyildi. O sadəcə öz oğlu ilə təzə balıq yeməyə gəlmişdi. Onlar vertolyotla gəlmişdilər və yalnız olacaqlarını ümid edirdilər. Lakin marş zamanı mən prezidentin yanında addımladığım üçün bələdiyyə sədri səhvən bizim prezident anturajına daxil olduğumu düşünmüş və bizi onun ləziz təamlarla dolu yemək masasında əyləşdirmişdi.

Qapı yavaşça açıldığı zaman komediya artıq nəzarətdən çıxdı. Bir qoca qadın əslində stolun arxasından sürüñərək barmaqlarının ucunda mənə yaxınlaşdı. Bu qamış qayığı balıqçlarının hüquqlarının yaxşılaşdırılması uğrunda mübarizə apardığı zaman aid olduğundan tamamilə fərqli bir sosial sinfin fəalı Dona Perla idi. Demək olar ki, heç kim hiss etmədən o mənim əlimə bir kağız qoymuş və mən razılıqla başımı yelləməyə macal tapmamış yoxa çıxdı.

Kağızda deyiliyrdi, "Nikolası prezidentlə tanış edə bilərsənmi?" Bütün həyatım da bundan asılı olsa idi, mən bu xahişi rədd edə bilməzdim. Nikolas özü də qapıda peyda oldu və papağı əlində hörmətlə dayandı. O, mənim qalxdığımı görüb ayağa qalxan prezidentə yanaşdı. İndi mən nə deməli idim?

"Bu qamış qayıq balıqçıları birliliyinin prezidentidir", "bu isə Peru prezidenti".

Başqa heç nə deyilmədi. Nikolas digərlərinin yanına qayıtdığı zaman buludların üstündə idi. Prezident artıq ən az mənim yediyim qədər yediyinə görə helikopterə getdi və mən balıqçıların çiynində sahilə aparıldım.

Əslində "sürpriz" reqataya hazır vəziyyətdə sahildə gözləyən qamış qayıqların əsrarəngiz mənzərəsi idi. Lakin əvvəlcə biz balıqçılarına getməli olduğum, belə ki, artıq Nikolas prezidentin tanışı idi.

Fucimori öz prezident həmkarı Nikolası unutmamışdı. O, Nikolas kaballitos balıqçılarından balıq gətirməsi üçün yeni yük maşını təqdim etmişdi. Dona Perlaya totora qamışlarının təkrar becəriləməsi üçün yardım təyin edilmiş. Nikolas və həmkarlarının hər zaman qamış becərdiyi torpaqlarda varlıların inşaat aparması izninə rəsmi qadağa qoymaq sözü verilmişdi.

Səfir və mən görüşün sonunda bizi qəbul etdiyi üçün təşəkkürümüzü bildirdiyimiz zaman Fucimori bir qədər açılışdı və insani keyfiyy-

yətlərini geri qaytardı. Biz yubiley münasibətilə Kon-Tiki və Ra səyahətlərindən çəkilmiş şəkillərin həmin səhər sərgilənəcəyi Milli muzeyə tələsdik. Yarızarafatla mən prezidenti sərgiyə dəvət etdim və gözlənildiyi kimi o, mənim dəvətimə yalançı bir təbəssümlə cavab verdi.

Sərgi muzeyin geniş giriş zali içərisində təşkil edilmişdi və biz səyahətdən geri döndüyümüz zaman bize yol verməli olan insanlarla dolu idi. Jaklin səhnədə muzey direktoru və bizim yaxşı dostlarımızdan biri olan general Stimman ilə dayanmışdı.

Gecikəcəyimizdən narahat idi. Camaat cərgələri yenicə doldurmuşdu ki polis qışqırığı və motorsikletlərin şütüməsi onları yenidən kənara çəkilməyə məcbur etdi. Prezident Fucimori elan edilmədən gəlmışdı və birbaşa onu səhnəyədək müşayiət edən muzey direktoruna yanaşdı. O da ən az bizim qədər təaccübənlənmişdi.

Beləliklə, uzun müddətdən bəri ictimaiyyət arasına çıxmayan prezident Fucimori əvvəlcə Kon-Tiki ekspedisiyası, onun məqsədləri və nəticələri barədə çıxışı ilə, daha sonra isə ipək lenti kəsməklə sərgini açdı.

Yubiley mərasimləri hələ də tamamlanmamışdı, biz şampan bakallarımızı yerə qoyduq və prezident öz yerinə geri döndü. Kon-Tiki səyahətə Kallao adlı dəniz limanından başlamışdı və biz indi oraya gedirdik. Ekspedisiyanın 50 illik yubileyi şərəfinə hərbi dəniz qüvvələrinin tarix institutu mənim Peruda Kolumbiyadan əvvəlki naviqasiya haqqında yazdığını kiçik kitabı çap etdirmişdi. Hərbi Dəniz Nazirliyi mərasimi düz bərənin suya endiyi yerdə təşkil etmişdi.

Baş konsulun maşınında gedərkən döngələrdən elə sürətlə dönürdü ki, həyatımız üçün qorxmağa başlamışdıq. Nəhayət, Kon-Tikinin okeana endiyi o yerə gəlib çıxdıq. Dəniz orkestri burada hazır vəziyyətdə gözləyirdi.

Bu, ciddi bir hadisə idi. Kiçik tribuna skamyaların yuxarı başında qoyulmuşdu və kraxmallı ağ geyimlərinin üzərində epolet və yaxalarında medallar olan hərbi dəniz rəsmiləri ilə dolmuşdu. Jaklin və mən bizim üçün admiralların yanında birinci cərgədə ayrılmış yeri tapıb oturdum.

Hərbi dəniz tarixi institutunun prezidenti admiral Arrospayd

çıxış nitqində diqqətimizi Sakit okean adalarının məhz bu limandan yola çıxılmaqla kəşf olunduğuna çəkdi və ya onun özünün ifadə etdiyi kimi "Avropalılar ilk dəfə bura səfər etmişdilər". Onların ölkəsini işgal etdikdən sonra ispanlar İnk imperiyası tarixçilərindən bir neçə aylıq səyahət məsafəsində avropalıların heç zaman ayaq basmadığı insan yaşamayan adaların yerləşdiyi barədə eйтmişdilər.

Tarixçi Sarmiento de Gamboa bu adalara səyahətlə bağlı o qədər dəqiq istiqamətlər müəyyən etmişdi ki, o Perudakı ispan işgalçlarını özü başda olmaqla Alvora de Mendanasın rəhbərliyi altında adalara iki ekspedisiya təşkil etməyə inandırmışdı. Birinci Mendanas ekspedisiyası Melaneziyaya 1567-ci ildə, ikincisi Polineziyaya 1595-ci ildə çatmışdı.

Admiral oturacağın solundakı kərpic divara Mendana ekspedisiyanın şərəfinə vurulmuş gümüşü xatirə lövhəsinə işarə etdi. Əks tərəfdə bir pərdə vardı və admiral məndən onu açmağı istədi. Mən pərdəni açdım, bu 1947-ci ildə Kallaodan Polineziyadakı Rarori yayadək həyata keçirilən Kon-Tiki səyahətinin şərəfinə qoyulmuş lövhə idi. Bu vaxt hərbi orkestr Norveç və Peru himnlərini səsləndirdi.

Sarayda və muzeydə sakit qalmağa məcbur olan aku-aku daha dayana bilmədi:

*Bu an üçün başqa nə istəyə bilərsən?*

*Elə bil qəhər məni boğdu.*

*Onsuz da insan heç vaxt tam arxayınlıqda ola bilmir.*

Mərasim artıq yekunlaşmaq üzrə idi. Mərasim üçün Moskvadan on bir nəfərlik rus televiziya işçisi gəlmişdi. Müsahibəni üç qamış qayıq səyahəti boyu mənim dostum olmuş Yuri alırdı. Mən onları Tukume piramidalarına və Pasxa adalarındaki abidələrədək müşayiət etməyə söz verdim. Piramidaları gəzmək üçün ruslar kiçik bir təyyarə icarəyə götürmüdürlər. Bir norveç jurnalisti rüşvət yolu ilə təyyarədə özünə bir yer almağa müvəffəq olmuşdu.

Gecə düşmüşdü və biz sağımızdakı kontinentdən gələn işıqların müşayiəti ilə şimala doğru uçarkən mən qaranlıq Sakit

okeandan zövq alırdım. Bir müddət sonra mən gördüm ki, işıqlar sağda yoxa çıxıb, solda peyda olub. Mən başa düşdüm ki, biz tam sürətlə gəldiyimiz yerə geri qayıdırıq. Mən okeana düşmədən aeroporta çatmağa ümid edirdim, çünki okeana düşsəydik orada bizi xilas edəcək mantar ağacları yox idi.

Biz yerə enəndə xəbər gəldi ki, başqa bir təyyarə bizi yenidən yola çıxaracaq, lakin yeni pilotun gəlməsini gözləməli olduq. Jaklin və mən ruslarla birlikdə oturub səbirlə gözləyərkən jurnalist bizim təyyarəyə gəlib baxdı. Biz daha sonra onun qəzetindən öyrəndik ki, mühərrikdən benzin damırmiş. İndi biz heç özümüz də bilmədən hazırlıqsız halda ölümlə üzbüüz qalmışdıq və bu dəfəki təhlükə, 50 il əvvəl sal ilə Kallaodan yola çıxarkən üzləşdiyimiz təhlükədən daha dəhşətli idi.

## **9 David və Qoliaf**

Biz Kallao aeroportunda yerə enərkən yubiley mərasimi hələ də davam edirdi. Digər təyyarə ilə biz biri-birinə iki günlük məsfədə olan Tukumedəki piramidalara doğru şimal istiqamətində bir qədər uçduqdan sonra cənuba—Santyaqo de Çili və Pasxa adalarına yönaldıq. Gözdən-könüldən uzaq olan bu yer haqqındaki əfsanələrə görə, Pasxa adalarının indiki əhalisinin ulu babaları günəşə tərəf qərb istiqamətində qət etdikləri yola iki ay vaxt sərf etmişdilər. Onlar vətənlərində gedən müharibədə məğlub edildikdən sonra kral Hotu Matua və onun kraliçası Ava-rei-pua ilə birlikdə qaçmışdır.

Zaman dəyişir, insanlarsa eyni qalır. İndiki insanlar o vaxt iki aylıq səfərə çıxmağın mümkünluğunə inanmadıqları kimi, onlar da İnk Imperiyası sahili boyunca Pasxa adalarına iki günə uçmağın mümkün olduğunu inana bilməzdilər.

Nəhəng abidələr hər zamanki kimi durub səbirlə bizi gözləyir və adanın hər bir küncündə rus film komandasını kameraları ilə birlikdə məşğul edirdilər. Mən tanış yerdə istirahət etməyə vaxt tapdım və bir daha Rano Raraku vulkanı yanındakı unudulmuş daş karxanasına çıxdım.

Mən burası ilk dəfə şəxsi ekspedisiyam və dörd arxeoloqla birlikdə gəldiyim zaman dağ divarlarındakı və vulkanın dabanındaki bu nəhəng daşlarla tanışlıq üçün biz bir neçə ay sərf etmişdik. Dağın yan tərəfində və sönmüş vulkanın krater divarındaki bu abidələr heykəltəraşın doğulmamış övladları kimi kor-koranə səmaya baxır və əlləri qarınlarının

üstündə bütün istiqamətlərə əyilmişdilər. Yalnız dağın ətəyində onlar ağızları büzülmüş şəkildə sanki arxa tərəfləri hamarlanan zaman önə hərəkət edəcəklər kimi hazır düz vəziyyətdə dayanmışdır.

Mən bir gecə daş abidənin yanında üzərində uzanıb yatdığını aeroplan görünüşü olan sıldırımlı bir çıxıntı tapmışdım. İncəsənət və texonologiya möcüzəsi olan bir sənət əsəri! Adadakı ilk günlərindən etibarən Kral Hotu Matua və onun adamları heykəltəraşlıq və bu nəhəng daş abidələri ərazi ətrafındakı platformalar üzərinə aparmaq sənətinə yiyələnmişdilər. Bizim qazıntılarımız bunu ortaya çıxarmışdı.

“Uzun qulaqlıların” nəsillərinin atalarının bu nəhəngləri ağır bazaltdan hazırlanan iti əl baltalarının köməyi ilə necə düzəltməsi və onları lövhələr və qayalar vasitəsilə necə dikəltməsi ilə bağlı xatirələr geri qayıtdı. Çox illər sonra bizim təcrübələrimiz bu əfsanələrin doğruluğunu təsdiqlədi, abidələr heykəltəraşlar haraya istəsə oraya “yerimişdilər”. Onların yeganə ehtiyac duyduğu şey düz vəziyyətdə olan abidələri iplərlə dərtan çox az sayda nəqliyyat işçisi idi.

Jaklin mənim gizləndiyim yerə qalxaraq üzərində üç dirəkli qamış qayıq rəsmi oyulmuş abidənin yeri haqqında məlumat almaq istədi. O bilirdi ki, məni qamış qayıqlarla Atlantik və Hind okeanlarını keçməyə ilhamlandıran məhz Pasxa adasındaki sinəsində öz qayığının tatusunu daşıyan bu daşa dönmüş dənizçi olmuşdu. Qamış gəmi dövrü Peruda başa çatdığı zaman o da orada idi.

Bu vaxt Alfredo Tukumədəki divar məbədi boyu qazıntılarını davam etdiyi zaman oyulmuş daş tapdığını söyləmək üçün bizə baş çəkmişdi. Əvvəlcə o, quşa bənzər başlar tapmışdı, daha sonra isə ehtiyatla qumu qazan qaşıqla kənara çəkib fırçayla təmizlədikdən sonra biz bu quş başlı adamların avarçəkənlər cərgəsi ilə qamış gəminin göyərtəsində oturduğunu gördük.

Mən Pasxa adalarına gəlməyin Jaklin üçün nə qədər əhəmiyyətli olduğunu gördüm. Bu mənim öncəki həyatımın olduqca əhəmiyyətli bir hissəsi idi. Mən ona danışdıığım və kitablarımnda bəhs etdiyim yerləri görmək üçün olduqca həyəcanlanırdı. Hər şeydən çox o, mənim Pasxa adasında hələ də həyatda olan dostlarımıla görüşməyimizə sevinirdi. O, gənc ikən 1956-ci ilədək Anakena körfəzində öz məbəd platformasında üzü üstə qalmış

nəhəng abidəni yenidən dikəltmək üçün "uzun qulaq"lara rəhbərlik etmiş yaşı Lazarus ilə yaxın dost olmuşdu. Bu abidə avropalıların adaya gəlməsindən bir neçə nəsil əvvəl "qısa qulaqların" "uzun qulaqlara" qarşı üşyani zamanı devrilmiş altı yüz ahu abidəsi arasında yenidən dikəldilən ilk abidələrdən idi.

Sevinc qışqırığı mənə Jaklinin üzərində qayıq oyulmuş abidəni tapdığını xəbər verdi. O şanslı gündə idi, elə mən də. Tamamilə təsadüfən biz ruslarla birlikdə Pasxa adasına Kral Hotu Matuanın sahilə endiyi yerdə Anakena körfəzində üç avarlı qamış qayığın qoyulacağı gündən bir gün əvvəl gəlmişdik.

Bu qayıq ispan dostumuz Kitin Munoz tərəfindən inşa edilmişdi və öz işində o abidə üzərindəki qamış gəmini model olaraq götürdü. Bu qayıq Kolumbun karaveli Santa Mariya ilə eyni ölçüdə idi. İndi qızılı qamış gəmi Mata Rangi, daş abidənin üzərindəki üç avarlı gəminin reincarnasiyası kimi yavaşça körfəzin sularına otururdu.

Bir neçə həftə sonra aydın oldu ki, mənim qorxularım doğru imiş; Kitinin qamış gəmisinin planşirinin hər iki tərəfinə bağlanmış qalın iplər yox idi. Bu iplər qısa qamış gövdələrinin iri dalğalar tərəfindən sulara çəkilməsinin qarşısını almaq məqsədi güdürdü. Misirdəki məbədlər üzərində oyulmuş illüstrasiyalardan və Pasxa adasındaki abidələr üzərindəki rəsmləri tədqiq etdikdən sonra mən üçavarlı qamış gəmilərimin inşası zamanı bu iplərdən istifadə etmişdim.

Kitin və onun Titikaka gölü və Polineziyadan olan ekipajı dənizə çıxdıqdan üç gün sonra dağ nəhəngliyində dalğalarla qarşılaşmışdılar və onların gəmisi ikiyə bölündü. Hadisələr normal cərəyan etsəydi və onlar adı bir qayıqda olsa idilər ekipaj gəmi ilə birlikdə batardı, lakin Mata Rangidəki kapitan gəminin dal avarını öz mexanizmlərinin öhdəsinə qoyub ekipajını gəminin ön tərəfində toplamışdı.

Onlar üç həftə gəminin yarı hissəsində suda qalaraq kömək gözləmişdilər və Pasxa adasına qayıdıqdan sonra yeni səyahət üçün daha çox qayıq düzəltmək üçün planlar qurmuşdular.

Dənizçiliyin erkən dövrlərdinə Peru və Yaxın Şərqi hökmədarlarının dağ böyüklüyündə piramidalar inşa etmək üçün kifayət qədər işçisi və zamanı olduğu günlərdə iri gəmilər tikmək ucuz idi. Onların Santa Mariya kimi möhkəm gəmilər tikmək üçün həm

qamışları, həm də zamanları vardi. Bu gün vaxt puldur, həm quruda, həm dənizdə. Üstəlik, tələsiklik dənizçiliyin təhlükəsizliyini azaldıb. Gəmi batması nəticəsində dənizçilərin qamış bəndlər üzərində suda qala bildiyi qədim dövrlərə nisbətən, orta əsrlərdə daha çox insan həyatını itirmişdir.

Zamanın azlığı sivilizasiyanın ən böyük əngəllərindən biridir və bu bizim açıq səma altında yaşayan insanlara ixrac edəcəyimiz ən çətin məhsul ola bilərdi. İnkışafın ən ön cərgəsində olan bizlər səs-küyü, çirkli havanı, konservləşdirilmiş qidanı və ürək infarktlarını normal qəbul edirik, təki hər şeyə sürətlə nail olaq. Hər şey çox sürətlə baş verir.

Gələcək nəsillərin əyləncə və boş vaxt tapması mümkün olmayacaq. Onlar sakit, normal bir həyat axtarışında öz başlarını itirəcəklər. Bizim sinir sistemimiz bu qəsər səsi və bu qədər təəssürat axınıni, bu qədər cinayəti, cinsi münasibəti və daimi həyəcanı qəbul edə biləcək şəkildə yaradılmayıb.

İnsan çox yeməkdən ölü biləcəyi kimi, hədsiz əyləncədən də ölü bilər.

Sakitlik və dincilik unudulmuş daş karxanada cansız abidələr arasında əsir qalmışdı. Qaya arxasından küləyin piçiltisini və ləpə-döyənin sakit səsini güclə eşidirdim. Mən sonsuzluğun mavi səmasına gözlərimi zilləyərək orada uzanıb qaldım.

Burada biz Kon-Tiki ekspedisiyasının 50-ci ildönümünü qeyd edirdik. O vaxtdan indiyədək nələr baş vermişdi. Səyahətin sonunda mənim xatırələrim yalnız xoş nüanslardan ibarət deyildi. Mən dünyanın hər yerindən olan alımlərin tənqidlərinə məruz qalırdım və Livlə evliliyimiz də dağıılmağa doğru gedirdi. Müharibə bitdikdən sonra biz uzun illər sonra görüşdükümüz zaman artıq heç nə əvvəlki axarında getmirdi.

Bizim artıq həyata baxışımız eyni deyildi, bizim yaşadığımız təcrübələr də tamamilə fərqli idi. Mən müharibənin çirkin mənzərələri ilə üz-üzə gəlmışdım. O, mənim xəbərim olmadan Thomas Olsenin Nyu York kənarındaki möhtəşəm əyalət evində uşaqları ilə birlikdə qayğısız həyat yaşamışdı. O qəhrəmanlıq və patriotluq görərkən, mən dost və düşmənlərimin mənasız ölümələrinin və əzablarının şahidi

olmuşdum. Liv dəhşətli müharibənin baş vermasınə imkan verən allahın mövcudluğuna imanını itirmişdi; mənim sə könlüllü olaraq və ya əmrə tabe olaraq insan övladını öldürməyi qadağan edən allaha imanım güclənmişdi. Sonda biz qərara gəldik ki, mübahisə etməkdənsə, dostca ayrılmış daha yaxşıdır. Özümüzə yeni həyat yoldaşı axtaran zaman biz bir-birimizdən rezonator kimi faydalanaqdaqdıq.

Mən İvonla Kon-Tiki səyahətindən qısa müddət sonra Norveç dağlarında dostlarımıla birlikdə etdiyimiz naharda tanış olmuşdum. Mən onu Livə təqdim etdiyim zaman, o dərhal öz rəyini bildirmişdi – “Sən özünə əsl mələk tapmışan!”

Mən bununla razı idim. İvon yalnız gözəl deyildi, o özündə sülh və dostluğun təcəssüm etdirirdi. O, Qlasqoda penisilin tədqiqatını tamamladıqdan sonra mənimlə birlikdə Nyu Meksikoya gəldi. Biz Santa Fedə şerifin ofisində tələsik bir şəkildə evləndik. Dağlarda bir daş daxma tapdıq. Burada mən geniş “Polineziya və Amerika: qədim münasibətlərin tədqiqi”nin geniş versiyası üzərində işləyirdim.

Tədqiqatımda mən Oppenheymer və onun həmkarlarının ilk atom bombasını istehsal etdiyi Los Alamos vadisini ətraflı şəkildə tədqiq edirdim. Nobel dinamiti kəşf etməklə uzunmüddətli sülh yaratmağa nail ola bilməmişdi, indi isə ümid edilirdi ki, atom bombası daha yaxşı nəticələr gətirəcək.

Santa Fedəki Nyu Meksiko muzeyində mən professional arxeoloqlarla ilk və bəzi hallarda ardıcıl əməkdaşlığı başladım. İvon mənim Polineziya köçü barədə nəzəriyyələrimə böyük maraqlı göstərirdi və elmi opponentlərimə qarşı mübarizədə o mənim ən çoğun dəstəkçim olmuşdu.

Biz vətənə—Norveçə döndüyümüz zaman mən Oslonun Mayorstuen əyalətində qədim tarixi evlər qrupu satın aldım. Qırmızı taxta binalar nəhəng şabalıd ağaclarının yanında cırdan kimi görünərək böyük həyətdə nal şəkli formalasdırırdı. Mən Pasxa adası ekspedisiyasını planlaşdırıldığım və daha sonra gözdən keçirdiyim müddətdə İvonla biz burada yaşıdlıq. Bu vaxt Liv, kiçik qayıqla yenicə çıxdığı dünya səyahətində Markiz adalarında olmuş, xalq arasında Pebble kimi tanınan Ceyms Stilmən Rokfellerlə tanış olmuşdu. O, Livin bir il

ərzində orada yaşamasından o qədər təsirlənmişdi ki, bu cəsur qadına aşiq olmuşdu. Liv mənim qeyd-şərtsiz xeyir-duamı alaraq sonda onun həyat yoldaşı kimi Birləşmiş Ştatlara yerləşmişdi.

Mənim Kon-Tiki ilə bağlı elmi opponentlərimin hücumları indi Pasxa adası ekspedisiyası ilə maraqlanan insanlar arasında yeni həyat tapdı. Hücumlar o qədər gərgin xarakter almışdı ki, iki norveçli arxeologiya tələbəsinin mənim Kon-Tikidə sadəcə qalmaqla yaratmaq məqsədilə səyahətə çıxdığım barədə yazıları Oslo qəzetlərində səhifələri doldururdu. Bu vaxt mən çalışma bilmək üçün xaricdə sakit bir yer tapmaq qərarına gəldim.

1958-ci ildə İvon və mən Şimali İtaliyanın Liguriya sahillərindəki Kolla Mişeri adlanan kiçik bir kənd tapmışdım. Yarımmadadakı hündür suayrıcında biz orta əsrə aid qədim evlərin dağılmış qalıqlarını tapdım. Bu evlər meşəli təpələr üzərindən dənizkənarı Alp dağlarının kələ-kötür piklərinə və Aralıq dənizi üzərindən Korsikaya baxındı.

Bir zamanlar bu iki papa şəhəri—Roma və Aviqlon arasında yeganə əlaqə olan qədim Roma yolu bu evlərdən birinin içindən keçirdi. Kiçik yerli kilsənin qapısı üzərindən asılmış lövhədə "VII Pople Piusun 1814-cü ildə papa kreslosunda Aviqlondan vətənə gedərkən burada istirahət etmiş və yerli əhaliyə xeyir-dua vermişdir" yazısı həkk olunmuşdu. Onun oturduğu söylənən kreslo evin içində unudulmuş müqəddəs əşyalar və müqəddəslərin fiqurları yanında tarixə qovuşmuşdu.

Napoleon yeni sahil yolu saldıqdan və zəlzələ bu əyaləti dağıtdıqdan sonra kənd faktiki olaraq çölə çevrilmişdi. Biz adam yaşamayan bütün evləri aldıq və bərpa etdik. Mülkün bir qurtaracağında Roma saat qalası, digərində isə bir neçə il mənim iş yerimə çevrilən orta əsr quş ovçularının qalası yerləşmişdi.

\*\*\*

İvonla ilk dəfə Pasxa adasına gəldiyimizdə iki yaşlı qızımız Anet də bizimlə idi. O yorğunluqla ətrafi gəzir və indi daş karxanada məni əhatə edən bu abidələri özünün "iri gəlincikləri" adlandırdı. Sonralar ömrünün çiçəklənən bir dövründə onu itirmək mənim

həyatımın ən böyük kədəri idi. Burada uzanıb ulduzların alışib-yanan kəhkəşanına baxarkən bu haqda düşünmək olduqca ağırlı idi.

Mən axırıncı dəfə burada olduğum zaman səma aydın və ulduzlu idi. Zaman çox qəribə bir məfhumdur. Biz bütün ulduzları eyni anda görə bilirik, halbuki onların arasında minlərlə işiq ili məsafə var. Bizə yad göy cisimləri arasındaki hər şeyi görə bilirik, lakin öz plantemizdə, yaxınımızda olan həyatımızla bağlı hər şeyi görə bilmirik.

Bəlkə də başlanğıc nöqtəsi, zənn etdiyimizdən də yaxındır, lakin bizim görüş dairəmizdən kənardadır. Bəlkə də gələcək bizim görə bilmədiyimiz bir yerdə, xromosomlarda gizlənib və zaman istər toxumdan ağaca, istərsə də planktondan insana qədər olan inkişaf üçün programlaşdırılmış genlər vasitəsilə açılır.

Elm kəşf etmişdir ki, günəş şüaları okeanın cansız hissəciklərini canlandırmış və nəticədə sadə hüceyrələri mürəkkəb genlər və xromosomlar səviyyəsinədək və daha sonra dünyanın bütün canlı varlıqlarının yaranmasına dək inkişaf etdirmişdir. Gəlib gedən zamanı da günəş yaratmış ola bilərdimi?

*Bunu məndənmi soruştursan?*

Mən aku-akunun belə sakit bir anda meydana çıxacağıni gözləyirdim. O məhz belə yerlərə aid idi. Biz daha əwəl heç kimin görmədiyi diz üstündə oturmuş heykəli qazib çıxardığımız zaman keçmiş mer Pedro Atteyn və Lazarus məni aku-akumla məhz burada tanış etmişdilər.

Ancaq əlbəttə ki mən cavabı bilirdim. Mən günəşin bütün həyatın atası olduğunu kəşf edənin müasir alim olmadığını başa düşmüştüm. Bizim xristian atalarımız Baala və mənim öz sələflərim şərəfinə mənə ad qoymuşları baltalı Tura sitayış etdiyi bir vaxtda, günəşin şərəfinə piramida ucaldan bütün mədəniyyətlər bu gerçəkdən xəbərdar idi.

Şumerlər və hetlər, eləcə də Hind vadisindən Misirədək antik mədəniyyəti yaradanlar günəşə sitayış edir və görünən günəşin görünənməyən yaradıcı allahın rəmzi olaraq qəbul edirdilər. Xristian avropalı işğalçılar özləri elektrik stolunun əvvəlki versiyası olan xaçı məhəbbət allahının rəmzi kimi təqdim edərək inkləri sadəcə

günəş ataları hesab etdikləri üçün öldürməsi qanlı bir akt idi. Pasxa adasına ilk ekspedisiyamız zamanı Ed Ferdon Rano Kao vulkanının təpəsindəki qədim ibadət yeri Oronqoda qazıntı aparmışdı. O günəş observatoriyasını və qədim dövrə aid üçdörtlü oraq şəkilli qamış qayıqların relyef qalıqlarını ortaya çıxarmışdı.

Bununla o, qamış qayıqları rəngləyən bu insanların ən önemli allahları olan Meyk-Meyki günəşin nəhəng, dairəvi günəş şəkilli gözlərlə təsvir etdiklərini ortaya çıxardı. Fatu-Hivada mən yaşlı Tey Tetuadan öyrəndim ki, Tiki insan allah idi, Atea – “İşiq” isə onun yaradıcısı idi. Qədim Perudakı eyni insan allahları Tiki, Kon və Virakoça kimi.

Mənim keçən zamanla planetimizdə hər şeyi hərəkətə gətirən günəş arasındaki əlaqə ilə bağlı fəlsəfəm günəşə sitayış aktı qədər qədim idi. Onların atalarının zamanı dayandırmaq üçün günəş tutmaq istəməsi ilə bağlı əfsanələrə həm Polineziya, həm də Peru mifologiyasında rast gəlmək mümkündür. Bu vəzifə hətta bizə miras qalmış illərə, aylara və günlərə əsaslanan kalendar yaratmaqla kifayətlənməli olan piramida inşa edənlər üçün belə çox ağır idi.

*Nə qədər ki zaman axıb getməyə davam edir, sevinməlisən. Sən əzab çəkdiyin günlərdən birində zaman dayansa, peşmanlıq duyarsan. Zaman hər şeyin yaxşı getdiyi bir anda dayansayıd, hər şey darixdıcı görünərdi.*

Aku-aku tamamilə haqli idi. Keçmiş yadda saxlamaq məsələsinə gəldikdə, yaddaş çox ahəngdardır: yadda saxlamaq və unutmaq bacarığı; bunlardan özünün və başqalarının xeyrinə istifadə etmək bacarığı. Pis şeyləri unudub, yaxşı şeyləri yadda saxlamaq sənəti. Mən 50 illik həyatımı nəzərdən keçirdiyimdə, bu illərin mənə və dostlarımı necə qayğısız göründüyünü düşündüm və qeyri-ixtiyari gülümsədim.

Həyəcan, macəra, həm vətəndə, həm də xaricdə gözəl, yaxşı dostlar, gözəl qida, günəş işığı və nəşə ilə keçən 50 il. Yaddaşımın dərinliklərinə gedib hər şeyi xatırlasayıdım, əminəm ki nəticə etibarilə zamanın keçdiyinə sevinərdim. Mən Polineziyada sağ-

salamat yerə endikdən sonra hər tərəfdən bizi hücum edən tufanı xatırladım. Sonrakı illərdə arxeoloqları Sakit okeanla tanış etdiyim zaman bu xatırə daha da gücləndi və hər ekspedisiyadan sonra daha da əmin oldum ki, polineziyalılar Polineziyadakı bütün adaların şərqdən kəşf edildiyində təkid etməkdə haqlı idilər. Polineziyaya Şərqdən gələn avropalılar isə polineziyalıların bu adaları Qərbdən kəşf etdiyini iddia edirdilər.

Mən hər zaman yerli əfsanələri mümkün bələdçi və elmi doğmaları mümkün yalan rəhbər kimi qəbul edirdim, lakin mən heç zaman bunların hər ikisini tam etibar etməmişdim. Elmi ehkamların dəqiqiliyinə şübhə etdiyim zaman uzaq dəniz səyahətlərinə çıxan gəmiləri yoxlayır və şifahi ədəbiyyatın təklif edə biləcəyi çözüm axtarışında qazıntılar edir və araşdırmaqlar aparırdım.

Mən Markiz adalarına səyahətə hazırlaşdığını zaman Kroepelinin Polineziya kitabxanasında izlədiyim ilk bələdçiye əsasən bütün polineziyalıların ulu babalarının Şərqdən gəldiyinə inandığını təklif etdiyi halda, bütün mütəxəssislər polineziyalıların Qərbin harasından gəldiyi üzərində mübahisələr edirdilər.

Keçən əsrдə Polineziya inanc və əfsanələrini qeydə alan missionerlər Şimalda Havay adalarından Cənubda Yeni Zəlandiyaya və Qərbdə Samoadan Şərqdə Pasxa adasında bütün polineziyalılar arasında tam uyğunluq olduğunu müəyyən etmişdilər. Missionerlərdən biri Ellis 1827-ci ildə yazdı: "Çox əlamətdar faktdır ki, yerlilərin şifahi ədəbiyyatına və ya ondan da qədim dövrlərə aid dəniz səyahətləri ilə bağlı danışdıqları bütün hekayələrdə istisnasız olaraq səyahətlər Şərqdən Qərbə baş vermişdi".

Mən Kon-Tikini inşa etməyə qərar verdiyim zaman Polineziya üzrə ən qabaqcıl alim Sir Pter Bak idi. Mənim heyranlıqlı oxuduğum "Şəfəqin vikingləri" adlı 1938-ci ildə Markiz adalarından qayıtdığım il çap edilən bestsellerində o polineziyalıların vətəninin istiqaməti ilə bağlı Maori mahnısından sitat gətirir:

İndi mən öz kanoemin yayını  
Günəş Allahının qalxdığı yerə doğru sürürəm.  
Rama-nui-te-ra, Günəş Allahının böyük oğlu,

Qoyma mən yolumu azım,  
Düz mənim torpağıma,  
mənim vətənimə üzməyimə kömək et.

Məhz bu səbəbdən Piter Bak polineziyalıları “Şəfəqin vikingləri” adlandırdı. Lakin eyni zamanda o, polineziyalıların vətəninin qərbə olduğuna inanırdı. Polineziyanın digər adalarında, Peruda və Misirdə, eləcə də günəşə etiqadın izlərinin tapıldığı istənilən yerdə olduğu kimi Yeni Zelandyada da inanırdılar ki, ölülərin ruhu günəşini izləyərək qərbə doğru gedir.

Lakin o unudurdu ki, bütün Polineziyada insanlar günəşin onu yerin altına aparan tuneldə qürub etdiyini və yenidən vətəni şərqdə onu qaldırdığını inanırdılar. Günəşlə bu cür səyahət yalnız ölülər üçün idi. Dirilər isə, mahnında onlara deyildiyi kimi şərqə doğru hərəkət edirdilər.

Bak “Polineziya antropologiyasına giriş” adlı dərsliyini Kon-Tiki ekspedisiyasından iki il əvvəl çap etdirmişdi. Burada o da digər araşdırmaçılar kimi balzadan hazırlanmış bərənin Polineziyaya çata bilməyəcəyi ehkamına inanırdı. Bu səbəbdən o, kitaba Peru və Polineziya arasında keçilməsi mümkün olmayan sədd olduğunu ideyasını dəstəkləyərək başlamışdı: “Cənubi Amerika hindularının gəmiləri və okeanda düzünlə hərəkət etmək imkanları olmadığından onların sahili ilə ən yaxın ada olan Polineziya arasında biz onları ilk məskunlaşmış insanlar kimi qəbul edə bilmərik”.

Kon-Tiki səyahəti Polineziya ətrafindakı okean sularının Cənubi Amerika tərəfdən hər hansı külək və ya cərəyanla qorunmadığını göstərərək Şərqə doğru akademik dəmir pərdəni daşıtdığı zaman, balza bərələrinin suyadözümlülüyünü təcrübədən keçirən bizlər bütün maraqlı tərəflərin bu işə sevinəcəyini düşünürdü. Bir həftəlik qarışılıq və reklamdan sonra mən elm aləmindən ilk reaksiyanın Sir Piter Bak ilə qəzet müsahibəsi formasında gəldiğini telefon vasitəsilə eșitdim zəman olduqca sevinmişdim.

Lakin “Aukland Star”dakı yazısını oxuduqdan sonra mənim sevincim azalmışdı, belə ki buradan görünürdü ki, Sir Piter Bak bərə səyahətini sadəcə bir zarafat hesab edirdi. Jurnalist onun

başını arxaya əyərək ürəkdən güldüyünü yazdı. Bakın əks-argumenti belə idi: "Mənim tanıdığım heç bir balıqçı öz göyərtəsinə qadın götürməz. Öz nəzəriyyələrinə əsasən, onlar məskunlaşmamış bir ərazidə enmişdilər—bəs onda polineziyalıların anası kim olmuşdu?"

Məhz bu zaman mənə məlum olmuşdu ki, bizim ixtisaslaşma dövrümüzdə Polineziya haqqında ən çox bilən adam Amerika barədə o dərəcədə cahil idi ki, ispanlar özləri İnk İmperiyasına çatmamış göyərtəsində həm qadınların, həm də kişilərin olduğu Perudan Panamaya üzən balza bərəsini tutan Pizarrodan xəbəri yox idi.

Bu bərə 30 ton yük daşıyırdı və Pizarronun adamları bu gəmini tutmuşdular və bərədəki beş qadına da onlar Peruya son hücumları zamanı tərcüməçi kimi işləməyi öyrətmişdilər. Bundan əlavə: balıqçılar üçün heç kim yaşamayan, küləyin döyəclədiyi bir adada nəsil artırmaq dahanı asan olardı? Bakın inandığı da bu deyildimi?

Yeni Zelandiya zarafatı dünyanın digər tərəfindəki xəbərsiz elm aləminə tez yayıldı. Lakin buna baxmayaraq, balza bərəsi ictimaiyyətin təsəvvüründə üzməyə davam edirdi. Çoxları bu bərənin Şərqdən gələn viking hərbçiləri ilə dolu hərbi gəmi olduğunu və onların kövrək balza sallarını Sir Piterin vikinglərinin ağırlıqdan suya girən kimi batacaq taxta kanoelərinə toqquşdurmağa çalışdığını təsəvvür edirdilər.

Mən bir daha Piter Bakdan heç nə eşitmədim, lakin mənə onun Honoluluda Kon-Tiki filminin premyerasına getdiyini demişdilər.

Kon-Tiki adlandırılın nəzəriyyəyə əks nəzəriyyə müasir kommunikasiya sürəti ilə bütün elm aləminə—şərqə Amerikaya və qərbə Avstraliyaya və Qərbi Avropadan “dəmir pərdə”ni aşaraq Sovet İttifaqına yayıldı. Gündəlik mətbuat mənim ən sadiq mütəfiqimə çevrildi.

Onlar mənə olan bütün hücumları məmənuniyyətlə dərc edir, lakin mənim bu hücumlara cavablarımı daha böyük şövqlə işıqlandırırdılar. Mən bir çox kinli hücuma məruz qaldım və debat nadir hallarda akademik səviyyəyə qalxan şəxsi mübahisələr səviyyəsinə endi. Hücumlara cavab yazmaq o qədər çox vaxt aparırkı ki, sonda mən Kon-Tiki ekspedisiyasının tarixini yazmaq üçün Norveç dağlarında bir

yer tapmalı oldum. Bu mənə gəlir gətirməklə yanaşı, mənim dünyanın heç bir universitetində oxunmayacaq və heç bir nəşriyyat tərəfindən çap edilməyəcək əsaslı elmi əlyazmama maraq oyatmağa imkan yarada bilərdi. Bütün bu qarşıqlıq içinde ilk dəfə mənim hekayəmi dərc etməyə cəsarət edən "Gildendal Norveç Naşirləri" nəşriyyatından Harald Qriq oldu.

O daha əvvəl, müharibədən qabaq da mənim Fatu-Hiva macəralarım haqqında kitab nəşr etmişdi və hələ sal səyahəti başlamadan beş min kroner mərc etmişdi ki, onun haqqında da yeni bir kitab çap ediləcək. Birləşmiş Ştatlarda əlyazma digərləri ilə yanaşı, Nyu York naşırı Dabldey tərəfindən bilərkəndən rədd edilmişdi, belə ki, bu hekayədə seks haqqında heç bir şey yox idi və heç kim batmamışdı. Lakin daha sonra kiçik İsveç nəşriyyat firması "Forum"dan Adam Helms mətni çapa verdi və İsveçrədə rekord sayıda kitab satdı. Çığaço atlas naşirləri Rand MakNelli kitabı çap etmək qərarına gəldiyi zaman o bestseller siyahısının başına yerləşdi və həftələrlə orada qaldı. Britaniyalı naşırımlı.

Sir Stanley Unvin hesablaşmışdı ki, əgər mənim bərə səyahətim haqqında satılmış bütün kitablarımı bir yerə toplasayıdı, Everest zirvəsinə çatardı. Bu qayda ilə Kon-Tiki esperanto, eskimo, teluqu, sinqalez, qucarati, marati, monqol və urdu dilləri də daxil olmaqla altmış yeddi dildə nəşr edildi. Breyl üsulu ilə də bir neçə nəşr meydana gəldi.

*Bu fantastik dərəcadə gözəl zaman idi!*

Bunun böyük bir hissəsini unutmaq istərdim. Biz – altı "bərə dənizçisi" ictimaiyyət arasında məşhurlaşdıraqca, alımlar arasında əksinə proses gedirdi və mənim Kon-Tiki ekspedisiyası arxasındaki nəzəriyyə barədə ciddi əlyazmam hələ də qalırdı. Heç kim onu oxumaq istəmirdi; onun həcmi kifayət qədər cəsarətqırıcı idi və onda elmi ədəbiyyatın müxtəlif sahələrinə minlərlə istinad yer alırdı.

Digər tərəfdən bu səyahət haqqında rəvayət geniş kütlə üçün nəzərdə tutulmuşdu və məni bu sahədəki mütəxəssislərə bənzədən akademik jarqon ehtiva etmirdi. Bu vaxtlar mütəxəssisin özünü geniş oxucu dairəsinə ünvanlaması hələ də tabu hesab

edilirdi. Elm elm naminə inkişaf etdirilməlidir və insan heç zaman öz ixtisasından kənara çıxmamalıdır.

Mən bu tabudan xəbərdar idim, lakin Polineziya və Amerika arasında, o cümlədən Sakit okeandakı miqrasiya tapmacasını çözmək üçün bir yerdə işləməli olan elm sahələri arasındaki səddi aradan qaldırmaq üçün bu tabuya məhəl qoymadım.

Mən həm də adı insanların da bu hadisələrdən xəbərdar olmasını istəyirdim, çünki çox zaman onlar hadisələri mütəxəssislərdən daha yaxşı bilirlər. Zaman keçdikcə elmi opponentlərim sal təcrübəsinə idman kimi qələmə verməyə başladılar. Mən naməlum macərapərəst və aid olmadığı sahəyə addım atan, məktəb oxumamış dəlisov kimi təsvir edilirdim. Olduqca paradoksal idi ki, əvvəllər su qorxusu olan mən dənizçi qəhrəman kimi alqışlanarkən, bizi Polineziyaya sehirli xalça kimi çatdırın fantastik gəmi sadəcə ağac gövdəsi olaraq qəbul edilirdi.

Olduqca tragicomik bir fakt idi ki, balza bərəsindən əvvəl heç zaman üzməyə çıxmayan mən yaxt klublara dəvət edilir və admirallarla birlikdə kokteyl yiğincaqlarında qarşılanırdım, akademik klublar isə mənim üzümə qapılarını bağlamışdılar və universitet professorları ciyinlərini çəkirdilər.

Mən özümü və nəzəriyyəmi tək müdafiə etməli olduğum bir vaxtda Nyu Yorkda Amerikanısların XXIX Beynəlxalq Konfransı təşkil edildi. Bu münasibətlə Amerika Təbii Tarix muzeyində "Sakit okeani boyu" adlı sərgi açılmışdı. Bu addan belə təsəvvür yarana bilərdi ki, burada Kon-Tiki müzakirə olunacaq və məşhur danimarkalı antropoloq professor Birket-Smis Kopenhagenə qayıdan zaman ondan müsahibə alınmışdı. Mənim ekspedisiyamı ekspertlərin necə qiymətləndirdiyi ilə bağlı suala cavab belə bir başlıqla verilmişdi: "Kon-Tiki ekspedisiyası unudulur".

Bundan sonra Skandinaviya ölkələrinin digər ucunda bir bomba partladı. Finlandiyalı antropoloq professor Rafael Karsten özünü saxlaya bilməyib danimarkalı əməkdaşının susmağa çağırışını qırmaq istədi və Helsinkinin aparıcı gündəlik qəzetində "Kon-Tiki ətrafındaki firıdaq" başlığı ilə bir müsahibə dərc etdi.

Mətbuat professor Karsteni dünyaca məşhur mütəxəssis hesab edirdi. Mən onun adına Amazon çayına ekspedisiya planlaşdırılması

ilə əlaqədar rast gəlmışdım. Biz Kon-Tiki ilə səyahətə başlamazdan əvvəl professor bizim balza bərəsində açıq sularda sağ qalmağımızı möcüzə adlandırmışdı.

İndi isə o öz sözlərindən yapışaraq möcüzələrin nadir hallarda baş verdiyinə əsaslanıb Kon-Tiki ekspedisiyasını fırıldaq adlandırdırdı. Sal xüsusi şəkildə elə qurulmuş olmalı idi ki, çevrilən olsun, lakin eyni zamanda çevrilmiş vəziyyətdə də bizi mənzil başına çatdırıa bilsin. O əlavə etmişdi ki, mənim yazdıqlarımın yarısı həqiqət olsa belə bunu möcüzə adlandırmaq olar.

Bir neçə Kon-Tiki "dənizçisi" bir araya gəlib bu ittihamlara cavab yazmağa başladı, lakin biz cavab hazırlayanadək mətbuatda tənasüb artıq pozulmuşdu. Başqa bir fin qəzeti "Kon-Tiki ifşa olundu" yazırıdı. "Elm dünyasında qalmaqla: məşhur fin tədqiqatçısı Kon-Tiki səyahətinin fırıldaq olduğunu deyr" - İsveç qəzeti yazırıdı. "Kon-Tiki nəzəriyyəsi ictimaiyyətə göstərilən bir kələkdirmi?" - Danimarka qəzeti soruşurdu. Mənim öz ölkəmdən də "Fırıldaq! Fırıldaq!" əks sədaları gəlirdi.

Professor Karstenin tənqididə gələn zaman mən Stokholmda Kon-Tiki səyahəti zamanı çəkilmiş həvəskar filmin müşayiəti ilə məruza oxuyurdum. Qəzeti gördüğüm zaman daha əvvəl heç zaman hiss etmədiyim qədər yerin ayaqlarım altından itdiyini sandım. Anam nə düşünəcəkdir?

Ateist, lakin həqiqətə bu qədər əhəmiyyət verən anam? Mən onun bircə dəfə ağladığını görmüşdüm, mən balaca olanda Stavern yolunda velosiped sürdüyüm halda, qonşunun həyatində oynadığım barədə yalan söylədiyim zaman.

Həmin axşam otel otağındaki yerimə uzandığım zaman mən özümü naməlum düşmən orduşunu tərəfindən dəmirçi çekici ilə vurulmuş kimi hiss edirdim. Mən elə bir həddə idim ki, bu alçalmağı və utancı görməkdənəsə opponentlərimin gözlədiyi kimi batmış olmayı arzulayırdım. Bu nöqtədə ədalətli allaha olan inamımı itirmişdim və ümumiyyətlə allahın varlığına şübhə etməyə başlamışdım.

Lakin Polineziyada biz rifə dəydikdə ləpədöyən mənim üzərimdə dağıldıği və bütün okean məni yapışdığını yerdən qoparmağa çalışdığını zaman mən həyatıma bir də qısa bir nəzər

salmışdım və orada nəsə baş verdiyini hiss etmişdim. Mən özümə söz vermişdim ki, əgər biz bu dalğa qalalarının əlindən sağ-salamat qurtarsaq, mən bu anı heç zaman unutmayacağam.

Mən bütün adamlarımla birlikdə Raroria mərcan adası sahilinə çıxdığımız zaman keçirdiyim sonsuz təşəkkür hissi haqqında düşündüm. Mən dizlərim üstə sakit qızılı çımərliyə oturub barmaqlarımı isti, quru qumun içində batirdim. Mənim ölümlə üz-üzə olduğum bir anda yalvardığım bu əlavə xilas qüvvəsi haradan gəlməşdi?

Biz çımərliyə uzanıb nəfəsimizi dərməyə çalışarkən mavi səmada uçan aq quşlar Cənnətdən xəbər gətirən xristianlıq göyərçinlərini xatırladırı. Lakin mənim okeanda hiss etdiyim o fiziki qüvvə yuxarıda qeyd etdiyim mənbədən gəlməmişdi; o, daxildən gəlmüşdi. Yəqin ki, İncildə və Quranda böyük hərflərlə adı çəkilən Cənnət bizim daxilimizdə tapa biləcəyimiz kiçik hərfli cənnətlə qarışdırılmamalıdır. Otel otağındakı çarpayımda o yan-bu yana çevrilirdim və yata bilmirdim; düşüncələr yatmağa imkan vermirdi. Qarşıdan gələn səhər mən nə edəcəkdim? Mətbuatda çıxan o cür iradlara necə cavab verəcəkdim?

Oxumağa heç nəyim yox idi. Yatağımın yan tərəfindəki yataq masasının yuxarısına qoyduğum qol saatıma baxdım və siyirməni açdım. Otellerdə adətən buraya İncil qoyurdular. İncili götürdüm. Rəngi qara və ürəksixici idi, sanki o yalnız yas mərasimləri və kədər üçün nəzərdə tutulmuşdu.

Həyatimdə hər şey əlimdəki İncilin üz qabığı kimi qara görünən bir anda mən kitabın təsadüfi səhifələrini açıb səhifələrə dalır və özümü bu düşüncələrdən ayırmağa çalışırdım.

Mən kitabı açdım və qarşımdakı səhifəyə barmağımı qoydum. Burada David və Qoliafdan söhbət açılırdı.

Mən bir az öz-özümə güldüm və bayaqkı yorucu düşüncələrdən əl çəkdirdim. Sonra yorğanı qulaqlarımın üstünə qədər çəkib yuxuya getdim.

## 10 Alımlar

Mən hələ də Pasxa adasındaki qayalıq rífin üzərində Qoliaf daşının susqun müşayiəti ilə uzanıb xəyalımda istirahət edirdim ki, təpənin altındaki səslər rus televiziya komandasının Jaklinlə birlikdə yaxınlaşdığını xəbər verdi. Ətrafa səpələnmiş, gözsüz burunları yuxarıya işarə edən digər tamamlanmamış daş nəhənglərin arasından aşağı düşdüm.

Həlak olmuş nəhənglərin daşlaşmış döyüş meydanı. Bunun simvolik məna daşıdığını düşündüm. Mən rusları adanın diz üstə çökmüş yeganə abidəsini çəkməyə apardım. "Qısa qulaqlara" qarşı döyüşdən sonra o faktiki olaraq arxaya ayaqları üstə düşmüş, lakin diz çökmüş bir vəziyyət almışdı və mərhəmət diləyirmiş kimi təsir bağışlayırdı. Bu abidə adanın ən qədim dövrünə aid idi və Pasxa adasındaki ilk ekspedisiyam zamanı onu qazib çıxardıqdan sonra əvvəlki vəziyyətində dikəldən də biz olmuşduq.

Adadakı digər bütün abidələr ayaqsız, qasıqdan aşağı kəsilmiş büstlər idi. Onların iri qarınlarının üstünə qoyulmuş uzun barmaqları olan əlləri var idi. Adanın ilk sakinləri tərəfindən oyulmuş diz üstündə dayanan nəhəng digərlərindən tamamilə fərqlənirdi, lakin o, And dağlarında Titikaka gölü yaxınlığında Tiahuanakoda inklərdən əvvəlki insanların düzəltdiyi diz üstə çökmüş abidələrə çox bənzəyirdi.

Digər heykəllər hamısı eyni tipli olub xarici dünyaya heç bir bənzərliyi yox idi. Qoliafin bütün bu orduzu eyni bir modelin surətləri kimi görünürdü, onlar ya ayaqsız və kor şəkildə dağ enişlərində yixilib qalmış, ya da yalnız başları çöldə qalmaqla torpaq sürüşmüş

yerlərdə basdırılmışdılar. Ruslara heykəllərin nəhəngliyini nümayiş etdirmək üçün mən əllərini budlarının üstünə qoymuş və başını təvazökar bir şəkildə dua edmiş kimi səmaya qaldırmış diz üstündəki tənha nəhəngin yanında dayandım. Günsə sitayış edənlər bu nəhəngi düzəltmiş və bu tənha adaya heykəltəraşlıq sənətini gətirmişdilər.

Sonrakı illərdə ahu üzərinə dikəldilmiş digər yixilmiş nəhənglər belləri düz və dodaqları nəzakətsiz bir biçimdə bəzülmüş halda dayanmışdılar, sanki onlar özlərindən başqa heç kimə hörmət etmirdilər. Kapitan Kukun güman etdiyi kimi, onlar "uzun qulaqların" günəşə bənzər allahlarını təmsil edirdilər və onlar nə qədər güclü idilərsə, heykəlləri də biz ölümlülər üzərindən bir o qədər hündürdə ucaldılırdı.

Ruslar film çəkilisini Anakena körfəzi yaxınlığında davam etdirmək istədilər ki, bizim ahu üzərinə dikəldiyimiz ilk moai olan geniş çiyinli nəhənglə bir neçə kadr götürsünlər. Dərin və boş göz çuxurlarından avropalılarla ilk baxan o olmuşdu. Bu mənasız boş gözləri ilk dəfə gördüyümdə, mənim yadımıma Aralıq dənizindəki Het imperiyasında ucaldılan nəhəng daş heykəllərin başında gördüğüm dərin dəliklər düşdü.

Mən eyni tipli daşdan və ağacdan yonulmuş heykəlləri Meksika və Peru mədəniyyətlərində də görmüşdüm, lakin burada göz çuxurları ya sümükdən və ya balıqqulağından hazırlanmış aq topalarla və bəbəyə bənzəyən qara rəngli vulkan şüşəsi ilə örtülmüşdü. Yalnız gözlərdən biri və ya hər ikisi düşdürü halda göz çuxurları Pasxa adasındaki heykəlləri xatırladırdı.

Mən ruslara 1975-ci ildə yazdığını kitabda Pasxa adasındaki heykəllərin bir zamanlar gözləri olduğuna inandığımı qeyd etdiyimi və bu ideyanın, heykəllərə göz qoymaq ənənəsinin Polineziya xarakterinə uyğun olmadığını düşünən opponentlərim tərəfindən rədd edildiğini söylədim. Bunun bir Amerika ənənəsi olduğu və Pasxa adasının da Sakit okeandakı Amerikaya ən yaxın yerləşən minlərlə adadan biri olduğunu qeyd etmək də heç bir şeyi dəyişdirmədi.

İki il sonra gənc Pasxa adası arxeoloqu Sonya Haoa Anakenada Kral Hotu Matuanın ahusunun qazıntıları zamanı Sergio Rapuya yardım edərkən orta əsrlər dövrünə aid heykəlin ilk iri

gözünü tapdı. Sonralar bizim üçün qazıntılar apararkən o, daha qədim dövrə aid bir heykəlin başından düşmüş birinci gözü tapmışdı. Lakin bu hadisədən sonra çox şeylər baş vermişdi.

Peruda Simpanda mumiya maskasına qoyulmuş göz tapılması məni Tukumedəki piramidalarda qazıntılar aparmağa ilhamlandırdı. Atalarına baş çəkmiş sarışın allaha bənzər insanların xatırəsinə, krala aid mumiya maskası üçün mavi gözü əldə etmək məqsədilə Şimali Perudakı dənizçilər Cənubi Amerikanın yeganə mavi lapis lazurisinin olduğu Çiliyə qədər üzmüşdülər. Digər halda, Peruda gözlərin bəbəyi üçün qara vulkan şüşəsindən istifadə etməli olurdular.

Lazarus və onun adamları enli ciyinli nəhəngi yenidən dikəltmək üçün texniki köməkdən istifadə etmədilər və tənha heykəl indi Anakena körfəzinin ən ucqar şərqində, öz əvvəki platformasında idi. Sonralar müasir qaldırıcı kranlardan istifadə edən arxeoloqlar bütün ada boyu digər moailəri ahuları üzərinə dikəltməyə davam etdilər.

Bosluğa, boş göz cuxurlarına adət etmiş bizlər üçün indi paradda dayanmış əsgərlər kimi düz arxası körfəzə doğru ucalan və qalay listi kimi iri gözlərini qırpmadan bizi zilləyən cərgəyə düzülmüş qaldırılmış Qolias heykəllərinə baxmaq demək olar ki qorxunc idi. Bu minillikdə ikinci dəfə idi ki, fani ətdən və qandan ibarət iki ayaqlı kiçik varlıqlar heykəllərə göz verirdilər. Əgər onlar bizi görə bilsəydilər və büzülmüş dodaqlarını aça bilsəydilər, onlar min il ərzində insan övladının nə dərəcədə az dəyişdiyini bizi söylərdilər.

Ruslar heykəli çəkən zaman və Kitin Munozun qamış gəmisi ətrafında qarışılıq yarananda, heç kim mənim gizlicə dağın dösünə sıvişib orada uzanaraq qismən Anakenanın qızıl qumlu çımərliyi ilə çərçivələnmiş cənnəti xatırladan aynadan—mavi körfəzdən açılan gözəl manzəradən zövq alduğumın fərqinə varmadı. Müasir zamanda yaşayıb, Hotu Matuanın sahilə endiyi yerdəki daş nəhənglərə baxmaq və həqiqi üçavarlı qamış gəminin brizlə yırğalanmasını izləmək həyacanı durarkən, həyatımın ən çətin anları ilə bağlı düşüncələrimi bir araya toplamaq olduqca çətin idi.

*Kim qalib gəldi? David Qoliafi öz qayışı ilə vurdumu?*

Mən heç zaman heç kimi öldürməyə çalışmamışdım. Bütün

döyüşlərim özünümüdafıə üçün edilirdi. Əgər mən aqressiv idimsə, üstümə yönələn bu hücumların çoxluğu ilə bağlı idi. Finlandiyanın Elm Akademiyası Nordenskiold Cəmiyyəti məni professor Karstenin ittihamlarına cavab verməyə çağırduğu zaman onun tərəfindən edilən hücumlar qəfil kəsildi. Mən görüşə gəldim, lakin Karsten orada deyildi.

O evində, bağlı qapı arxasında görüşməyə üstünlük vermişdi. Akademianın baş katibi məni çoxmənzilli evin girişinə apardı. Biz hər ikimiz içəri girdik, lakin yuxarıdan gələn səs mənim yalnız gəlməyimdə təkiddi edirdi. Gülerüz yaşlı bir qadın məni qarşılıdı və özümü müdafiə etmək üçün qayışımı akademik arqumentlərlə yüklədim. Möcüzə baş verdi. Qolıaf yellənən stulda oturub fincandan çayını qurtumladan sakit yaşılı bir kişiye çevrilmişdi.

Mənə çay verilsə də, Sakit okean nəzəriyyəmi müzakirə etmək imkanı verilmədi. O, Kon-Tiki ekspedisiyasını firıldaq adlandırmamışdı. Başlığı qəzet redaktorları yazırdı. Sonralar o bu faktı qəzətdə çıxan məqaləsi ilə təsdiq etdi. Mən sadəcə oturub keks dilimlərini yeyərkən, ən böyük opponentim mənə öz səyahətlərindən danışındı.

Karstenin Şimali Avropada döyüşməkdən əl çəkdiyi zaman üzdə sülh elan edildiyi təsəvvürü yaranmışdı. Lakin mən Sakit okean nəzəriyyəsinin pərdə arxasında gedən amansız döyüşlərdən xəbərsiz idim. Burada müharibə böyük adlar arasında gedirdi. Mən düşünürdüm ki, onlar çiycin-çiyinə dayanan bir cəbhə təşkil edir və kollektiv şəkildə məni diqqət mərkəzinə çəkib hamının gözü qarşısında boynumu vurmaq məqsədi güdürlər.

Başlanğıcda onların komanda səylərinin müvəffəqiyyətsiz olduğu aydın idi. Danimarkanın aparıcı antropoloqu professor Birket Smis mətbuatda demişdi ki, Kon-Tiki ekspedisiyası unudu-İmalıdır, lakin onun həmkarı Finlandiyadakı professor Karsten Skandinaviya boyu ciddi qəzet debatına başlamışdı. İsveç Elmlər Akademiyasının vitse-prezidenti professor Karl Skottsberq də ciddi elmi əsasda debata qoşulmuşdu.

Skottsberq Sakit okeanla bağlı ən qabaqcıl tədqiqatçı kim tutduğu vəzifəyə gətirilmişdi. Mən iri həcmli çap edilməmiş əlyazmamda ona dəfələrlə istinad etmişdim, lakin o bunu bilə

bilməzdı. Qəzet mübahisələrindən mənim digər opponentimin Skottsberq olduğu ortaya çıxan zaman onun bir üstünlüyü vardi. O, Pasxa adasında olmuşdu, mən isə hələ orada olmamışdım. Həmin vaxt mən qərb istiqamətindəki adalarla daha çox tanış idim və Skottsberq əsasən, mən orada birinci ilimi vəhşi kimi keçirmiş, yalnız daha sonra oraya taxta gəmi ilə gəlmişdim.

Skottsberq Pasxa adası ilə bağlı botanik əsərlər və eləcə də səyahət yazıları yazmışdı və o, mənim Kon-Tiki səyahətimlə bağlı yazdığım yazını gözdən keçirdiyi üçün, mənim "Axill dabarı"m kimi Pasxa adasını seçəcəyini güman etmək olardı.

Mən bacarıqlı dənizçi kimi təriflənirdim, lakin həqiqi alim kimi dəyərləndirilmirdim. Onların hesablamaları mənim heykəllərin Pasxa adasında manevri problemi ilə bağlı dəyərləndirmələrimin səhv olduğunu göstərirdi. Fikrimi ifadə etməzdən əvvəl mən məşhur fransız etnoloqu Alfred Metroksun Pasxa adası haqqında kitabını oxumalı idim.

Həmin Qosenburq qəzetində verdiyim cavabda mən yazdım ki, heykəllərin nəqli problemləri ilə bağlı məlumatı mən Metroksun kitabından götürmüştüm və verdiyim hesablamalar da məhz Skottsberqin səyahət yazısına əsaslanırırdı.

Mən professordan düzgün bir cavab ala bilmədim, o, Pasxa adasında ilk dəfə Amerikadan yox, Asiyadan gələn adamların məskunlaşdığını sübut etmək üçün üç bitkinin latınca adlandırıldığını göstərdiyi qısa bir qeyd yazmaqla müzakirəni sona çatdırmaq məqsədi güdürdü. Onun fikrincə, bununla da hər şey bitirdi.

Skottsberq indi özünü mənim sal səyahətinə çıxmazdan əvvəl dərin şəkildə öyrəndiyim bir mövzu ilə qarşı-qarşıya qoyduğunu bilmirdi. Mən onun həmkarı botanik F.B.H. Havayili Braundan sitat gətirə bilərdim. Skottsberqin adlarını qeyd etdiyi üç bitkidən ikisinin toxumları insanların təsiri olmadan okeani keçə bilərdi və üçüncü bitki—*Hibiscus tiliaceus*, Asiyada olduğu qədər, qədim Cənubi Amerikada da geniş yayılmış bir bitki idi. Skottsberq bu məsələyə bir də səkkiz il sonra qayıtdı.

Bu vaxta qədər mənim "Polineziya və Amerika" adlı əlyazmam "Amerika hinduları Sakit okeanda: Kon-Tiki ekspedisiyası arxasındaki

nəzəriyyə" adı altında artıq çap edilmişdi. Skottsberq bu dəfə müsbət bir rəy yazaraq Kon-Tiki nəzəriyyəsini mühüm botanik bir arqumentlə dəstəkəyirdi: Pasxa adası sakinləri öz qamış gəmilərini daxili sularda bitən totora qamışlarından düzəltmişdilər. Bu qamışlar yalnız Cənubi Amerikada bitirdi və bu səbəbdən Pasxa adasındaki krater göllərə yalnız onların ulu babaları tərəfindən gətirilə bilərdi.

Sözü gedən vaxtda şəbəkə yalnız bizim ətrafımızda məhdudlaşındı; İsveçdə qəzet dueli həftələrlə davam etmişdi. Karl von Linn bütün bitki və heyvanlara latin adları təyin etdikdən və Erland Nordenskiold Qotenburqu zəngin kolleksiyalarla təmin edən Peru və Boliviyanın sərhəd ərazilərində apardığı arxeoloji tədqiqatlar nəticəsində Cənubi Amerika antropologiyası məktəbini yaratmasından sonra İsveç botanika mütəxəssislərinə sahib idi. Erland Nordenskioldun tələbələrindən biri arxeoloq Stig Rayden idi.

Botanik Skottsberq Pasxa adasının ilk sakinləri ilə bağlı mübahisələrdən uzaqlaşlığı zaman arxeoloq Rayden məsələyə başqa bir prizmadan yanaşmağa başladı. Onun ixtisası Titikaka gölü yaxınlığında Tiahuanako idi. Əfsanəyə görə aqdərili saqqalı Kon-Tiki sahilə çıxıb ardıcılıları ilə birlikdə Sakit okeanda yoxa çıxmazdan əvvəl məhz burada hakimiyyətdə olmuşdu.

Rayden Şimal ölkələri arasında Tiahuanakoda şəxsən qazıntı aparan yeganə arxeoloq idi və o belə bir əfsanənin mövcud olmadığını iddia etdi. Onun fikrincə, Tiahuanakonun hinduları da digər hindular kimi saqqalsız və qırmızı dərili idilər. Bizim yelkənimizdə rəmz kim istifadə etdiyimiz Tiahuanakodakı Kon-Tiki abidəsinin üzündə saqqal yox imiş; bu sadəcə bir buruna taxılan üzük növü imiş.

Həqiqi arxeoloq yazılmamış qədim tarixi, ekskavasiya qasığı ilə meydana çıxarır. Tarixi oxumaq tamam başqa şeydir. Raydenə ispanlar bu torpaları işğal etdiyi zaman inklərin qayıtdığına inandığı aqdərili saqqalı viracochalar haqqında əfsanələrlə bağlı ispan xronologiyasından bir sıra sitatlar göstərmək olduqca asan idi. Raydenin Tiahuanakodakı sələfi qazıntı nəticəsində Kon-Tiki heykəlini tapmış və onu saqqalı kişi heykəli adlandıran amerikan arxeoloqu U.C. Bennettə də istinad etmək asan idi. Bizim yelkənin üzərindəki baş Bennettin elmi hesabatında çəkdiyi heykəl başının həqiqi surəti idi.

Qotenburq qəzetində gedən dueldə mən inklərdən əvvəlki Peru sənətkarlarının öz allahlarını burun üzüyü, yoxsa saqqalla təsvir etdiyi ilə bağlı son sözü dedim. Mən Raydendən öz etnoqrafik muzeylərinin saxlanma otaqlarına gedib mənim tapdığım kataloq nömrəsini tapmağı xahiş etmişdim.

Mənim istinad etdiyim qeydi tapdığı zaman onun üzünü görmək istərdim: Peru sahilindən tapılmış inklərdən əvvələ aid Mochica cam üzərində hətta Şaxta babanın belə qibtə edəcəyi böyüklükdə saqqalı olan kişi təsviri vardi.

Həftələrlə davam edən dolu mühazirə zalları və isti alqışlara baxmayaraq, İsveçdə Norveç alimi olmaq heç də asan deyildi. Bir norveçli olaraq ev şəraitində qonşu ölkələrin günlük mətbuatında qeyri-səmimilikdən tutmuş cahilliyədək hər şeydə ittiham olunmaq da heç də zövq alınası bir vəziyyət deyildi.

Zoologiya professorlarının mənim akademik uğurlarımı tərifləməsinin və nəzəriyyələrimlə bağlı universitetdə mühazirə verməyə dəvət etməsinin də bir o qədər faydası olmadı. Bir zamanlar mənim coğrafiya müəllimim olmuş Verner Verenskiold mətbuatda səmimi qəlbə məni müdafiə etsə də, mən yenə də tək idim. Bu mütəxəssislərdən heç biri Sakit okeanda köç mövzusu üzrə ixtisaslaşmamışdır.

Mən qayışımı hazır tutub növbəti Qoliafin meydana çıxmasını gözləyirdim ki, Stokholmda möcüzəli bir hadisə baş verdi. Bir axşam Sven Hedin mühazirə zalında İsveç Elmlər Akademiyasının həqiqi nəhənglərindən biri Polineziya səyahətindən çəkilmiş həvəskar filmə baxıb sonda səslənən alqışlara qoşuldu.

Müharibə zamanı öz siyasi fikirlərinə görə Hedin nə qədər məşhur deyildə də, Mərkəzi Asiyaya macərapərəst tədqiqatları ilə həm məşhur idi, həm də layiq olduğu kimi dünya şöhrəti qazanmışdı. Mühazirədən bir neçə gün sonra mən Hedinin imzası ilə bir açıqca aldım: qeyddə deyilirdi ki, böyük igidlər olan yerdə hər zaman canavar ulaması və quzğun caynaqları olur və bu oyunun bir hissəsidir. 1949-cu ilin payızında mənə Antropologiya və Coğrafiya üzrə İsveç kral cəmiyyətinin baş katibi həmkarım Professor Kalli Mannerfeltdən gözlənilməz bir zəng gəldi. O, İsveçin aparıcı mütəxəssisləri

qarşısında mənim nəzəriyyəmi müdafiə etmək üçün Cəmiyyətə dəvət edilməyimlə bağlı Sven Hedinin müraciətini mənə çatdırıran mən yaşlıarda zərif və idmançı görünüşlü gənc coğrafiyaçı idi.

Eyni zamanda Mannerfelt məni bir gün əvvəl Polineziyadan qaydan İsveçin ən gənc professoru Olof Sellinqlə görüşmək üçün evinə nahara dəvət etmişdi. Aydın idi ki, məni Hedenin təşkil etdiyi əsas qarşılaşmadan öncə bu gənc alımla sınaqdan keçirəcəkdilər. Məndən üç yaşı gənc olmasına baxmayaraq, Sellinq mükemmel bir karyera sahibi idi.

Polineziyada tozcuq analizi texnikasını ilk dəfə təqdim edən şəxs kimi o, botanika sahəsində doktorluq dərəcəsi almışdı. O, həmçinin bitki krallığında tamamıə yeni qaydanı kəşf etmiş yeganə XX əsr botaniki idi; 15 yeni bitki növünə onun adı verilmişdi. Özündən çox yaşılı həmkarları ilə rəqabətdə qalib gələrək o, yenice Stokholmda Milli Muyzeyin paleo-botanika şöbəsinə müdir təyin edilmişdi.

İvonla tanış olduğum zaman mənim şəxsi həyatım tamamilə yeni bir istiqamət almışdı. İvon və mənim Stokholmdan kənardı Kall və Ebba Mannerfeltin gözəl evində qonaq Olof Sellinqlə birlikdə nahar etməyim nə qədər gözlənilməz idisə, mənim həyatımın alım kimi yeni bir istiqamət alması da bir o qədər gözlənilməz idi.

Utancaq və qaraqabaq botanika professoru digərlərinə tezliklə sirayət edən bir təbəssümə sahib idi və bu onun xüsusi humor hissiniə malik olduğundan xəbər verirdi. Onun cavabları və nüfuzedici baxışları da qeyri-adi zəkaya sahib olduğunu meydana çıxarırdı. Onun yaddaşı və biliyi ilə yaşıını və zamanı qabaqladığını anlamaq çətin deyildi.

Bizim təqdimatımız rəsmi və gözlənilən idi, lakin Ebba və İvon dərhal bir-birlərinə yaxınlaşdırılar. İlkin duelə hazırlanmış bizlər kokteyl qədəhlərimizlə dərin stullarımızda oturduqda üçümüzün də əslində coğrafiya və biologiya sahəsində eyni keçmişə malik olduğumuzu və eyni dildə danışdığını anlamağıımız uzun çəkmədi.

Bütün qeyri-müəyyənliliklər buz ağ şərab soyuducusunda əriyən kimi nahar stolu ətrafında tezliklə əriyib yoxa çıxdı. İsveç ənənəsinə uyğun olaraq, ev sahibi müraciət zamanı titullardan istifadə etməməyi təklif etdi və heç bir titulu olmayan mən bu təkliflə asanlıqla razılaşdım.

Həmin axşam daimi dostluğun əsası qoyuldu. Mən söhbəti Olofun F.B.H. Braun adlı botaniki tanıyıb-tanımadığını soruşmaqla başladım.

Forest Braun? Olof onu Forest adlandırdı. Mənim F.B.H. Braunum, Markiz adasının florası ilə bağlı üçcildilik kitabın müəllifi, Perudan Polineziyaya bərə ilə şirin kartof, butulkə balqabaq və hindqozu gətirmək təcrübəsi ilə mənə inanc və cəsarət verən adam Olofun şəxsi dostu çıxdı. Mənim şəxsi dostum yamyam Uta Fatu-Hivanın oğlu Tei Tetua da Olofun dostu Forestin haqlı olduğunu söyləmişdi. Məsələ əyləncəli olmağa başlamışdı.

Coğrafiyaçı Kall bizzət az maraqlanmındı. O hesab edirdi ki, dünya kürə şəklindədir və bu səbəbdən Asiyadan Cənubi Amerikaya qədər ekvator boyu məsafə ekvatorдан Bering boğazına və Sakit okeanın əks tərəfi ilə cənuba yenidən ekvatora olan məsafə ilə eyni idi, baxmayaraq ki, bu dövrə vurmaq kimi görünürdü.

Kall başa düşürdü ki, okeanlar su üzərindəki hər şeyi cənub hemisferində qərb istiqamətində Cənubi Amerikadan Polineziyaya və şimal hemisferində şərq istiqamətində Asiyadan şimal-qərbi Amerika arxipelaqından keçməklə Polineziyaya aparan görünməz cərəyanlarla kəsilir.

Sonra möhtəşəm gün—23 sentyabr 1949-cu il gəlib çatdı. Antropologiya və Coğrafiya üzrə İsvəç Kral Cəmiyyətində təşkil edilmiş yığıncağı baş katib açarkən zalda bir dənə də boş yer yox idi. Səhnəyə çıxan zaman mən birinci cərgədə düz mənimlə üzbəüz oturan məşhur Sven Hedinin cəsarətləndirici baxışlarını gördüm. Bu mənə kömək etdi. Digər sıfətlər gözləri maraqldan dostca gözləntiyə və nümayişkəranə həqarətə qədər hər şey ifadə edən çoxbaşlı varlıqlara çevrildi.

Hər şey gözlədiyimdən də yaxşı keçdi. Mənim opponentlərim harada idilər? Çox təəccüblü idi ki, heç kim etiraz etmədi. Mən rahatlıqdan çox, narahatlılıq keçirməyə başlamışdım.

Görüşdəki gözlənilməz nəticə mənim ilk mükafat almağım oldu: elmi məqsədlərlə Kon-Tiki ekspedisiyasını təşkil edib həyata keçirdiyim üçün gümüş Retzius medalı aldım. Sonralar aldığım elm mükafatlarının heç biri məni akademik dünya tərəfindən aldığım bu ilk rəsmi təltif qədər sevindirməmiş və qarşıda məni gözləyən

döyüş baxımından bu qədər əhəmiyyət kəsb etməmişdi. Lakin mütəxəssislərin genişlənən qrupuna qarşı döyüşün bitməsinə hələ çox var idi. Sonrakı aylarda bir gündəki saatlar mənə kifayət etmirdi. Olofun geniş Sakit okean kitabxanası yeni məlumatlar və Sakit okeanla bağlı alternativ fikirlər baxımından mənim onsuz da artıq bir neçə cilddən ibarət əlyazmama əlavə edəcəyim mövzularla bağlı cari və geniş məlumatlarla dolu idi.

Biz Stokholmun kənarında bir yay evi icarəyə götürmüştük. İvon Olofun kitabxanasına aid indeks kartları ilə Royal kitabxanaya gedib-gəlir və daşıya biləcəyindən də çox kitablarla geri qayıdırıldı. Sonra o, bacısı ilə birlikdə çap makinası arxasında oturub taqqıl-dadır, mənsə bəzən bir metr uzunluğuna çatan əlyazma səhifələrini kəsib yapışdırırdı.

Lakin mən Olofu bir həmkar kimi itirməyə olduqca yaxın idim. Elmlər Akademiyası Sellinqi Milli muzeyin paleo-botanika şöbəsində müdər təyin etdiyi zaman şansını itirən baş botanik, Sellinqin dəli olduğunu iddia etməklə onu vəzifəsindən uzaqlaşdırmağa çalışırdı. Keçmiş rəqibi bir gecə yeni müdürü xəbərdar etmədən şöbədə qapını içəridən kilidləyərək herbariləri və sənədləri özü ilə apardıqdan sonra Olof şöbənin qifillarını dəyişmişdi.

Qəzetlər etirazla dolu idi. İsveç Kral Elmlər Akademiyası, həmkarını dəli olmadığı halda dəli elan edəcək qədər barbar bir hərəkət edə bilərdimi? Məsələ ilə bağlı sənədlərdən bəziləri mənə verilmişdi və mən öz bəyanatlarının sui-istifadə edildiyini görmüşdüm. İttihamlardan biri Sellinqin Svenska Dadbladetdə Kon-Tiki nəzəriyyəsi ilə bağlı iki müsbət məqalə yazması ilə əlaqədar idi.

\*\*\*

“Açarların döyüşü” adı almış bu proses o qədər qızığın bir hal almışdı ki, Akademiya onu işdən azad etməyə cəsarət edə bilmədi. Qəzetlər ianə yiğilmasına başladılar və nəticədə müstəqil həkimlərin ikinci psixoloji yoxlaməni həyata keçirməsi üçün 150 min İsveç kronu yığıldı. 1996-cı ildə geniş kütlə tərəfindən İsveçin ən dahi yazılışı adını almış İsveç müəllifi Uilhelm Moberq Olof,

Sellinqin bu mübarizəsindən bəhs edən bir pyes yazdı. Bu pyes bir neçə dilə tərcüma edilmiş və Moskvada səhnələşdirilmişdi.

Professor Olof Sellinqin tamamilə normal vəziyyətdə olduğu müəyyənləşdirildi və ona qoyulmuş “dəlilik” diaqnozu təkbiz edildi. Bir neçə il sonra o Akademianın ən ali mükafatı sayılan İsveç Şimal Ulduzu Cəngavəri medalı ilə təltif edildi.

İsveç mətbuatında əleyhimə yazılın hücumlar zəiflədi və bu öz təsirini mənim ölkəmdə də göstərdi. Belə ki, Norveç Coğrafiya Cəmiyyəti məni Kon-Tiki ekspedisiyası barədə mühazirə oxumağa dəvət etdi. Nəticə etibarilə mən həmin Cəmiyyətin fəxri üzvü adına layiq görüldüm və Norveç alımlarından gələcək tənqidləri gözləyərək həyəcanlı şəkildə Kral Haakonla birlikdə ön cərgədə oturduğu Norveç Kral Elmlər Akademiyasına dəvət edildim. İki aparıcı dil tədqiqatçısının mənim köç nəzəriyyəmi yalan çıxaracaqları barədə hədə-qorxu gəlmışdı.

Mühazirədən sonra onlar ikisi də səssiz qaldı. Kral onlara baxdı və nəhayət onlardan biri ayağa qalxıb dostyana bir səslə mühazirəçinin Polineziya dilinin Cənub-Şərqi Asiya dilləri ilə uzaqdan əlaqəsi olduğunu etiraf etdiyinə görə onun okeanda köç marşrutu ilə bağlı irəli sürdüyü fikirlərə etirazı olmadığını dedi.

“Siz bu fikirlərlə razısınızuz?” – deyə o, Asiya dilləri üzrə mütəxəxis olan köhnə əməkdaşına müraciət etdi.

O cəld ayağa qalxıb “Razıyam”, – dedi və əyləşdi.

Anam qürurla ayağa qalxdı və onu gur alqışlar müşayiət etdi. Kon-Tikinin ilk nəşrini təşkil edən Norveç naşırı Harald Qriq təşkilat işlərini yeniləyib kitabı təkrar çap etdirdi. Səhnə arxasında və beynəlxalq arenada əsən firtinalardan xəbərdar olsaydım, akademik cəbhədə qəbul olunduğuma görə bu qadər rahat olmazdım.

Kon-Tiki haqqında film çəkilişi məni fransız etnoloqu doktor Alfred Metroksun YUNESKO-nun direktoru kimi fəaliyyət göstərdiyi Parisə gətirib çıxardı. Kitabın böyük rəqəmlərdə satışı film sənayesini səyahətlə bağlı kino çəkməyə maraqlandırmışdı.

İctimai marağın artması ilə, heç bir elmi iş çap etmədən kütləyə açılmış tədqiqatçıya qarşı opponentlərin hiddəti də artırıldı. Halbuki bu vaxt mənim qovluqları dolduran əlyazmalardan ibarət elmi işim

İsveç naşırı Adam Helms tərəfindən artıq çap edilmiş ərafəsində idi. Lakin Kon-Tiki haqqında çəkilmiş filmin montaj olunmamış versiyasının Nyu-Yorkda nümayishi uğursuz oldu.

Prezident Trumanın səyahətlə bağlı müsbət münasibəti Nyu York Taymz, Layf Məqəzin və digər aparıcı qəzetlərin ekspedisiyani geniş şəkildə işıqlandırdığı Amerikan mətbuatında öz əksini tapdı. Kinorejissorların təkidləri nəticəsində Norveç səfirliliyi 16mm-lik filmin 8 fitinin ekranlaşdırılmasını təşkil edib ölkənin ən həvəskar səticilərinə təqdim etdi. Bu əsl qarabasmaya çevrildi.

Oslonu tərk etməzdən əvvəl fotosəkil mağazasından yanında lent və üç əlavə linsəsi olan əl kamerası aldığım zaman düz 20 dəqiqəlik təlimatı dönləmişdim. İndi biz filmə baxmağa gəldikdə öyrənmişdik ki, filmin yarısı suyun təsiri ilə tamamilə yararsız hala düşüb, digər yarısı isə ləng rejimdə baxıla bilər.

Film aşağı sürətlə tunellərə girib çıxan qatarda asma yelləncəkdə uzanmış biri tərəfindən çəkilmiş video-görüntü təəssürati yaradırdı. Filmin bəzi hissələrində görüntü tutqunlaşırırdı və köpək balığının ağızını, saqqalı başı, yalın ayağı və çırpınan balığı güclə müəyyən etmək olurdu.

Saatlar keçdikcə izleyənlər bir-birinin ardınca yavaşça otağı tərk edirdilər. Sonda mən RKO şirkətindən bir nəfər alıcı ilə tək qaldım. O, istifadəyə yararlı hissələrdən 10 dəqiqəlik xəbər süjeti hazırlaya bilmək ümidi ilə bütün lent üçün 200 dollar təklif etdi. Mən alver etmədim.

Mənim ilk acı təəssüf hissini qəbul etməkdən başqa çıxış yolum yox idi. Kiçik montaj maşını olan bir dostumla birlikdə səssiz film üçün istifadəyə yararlı film kadrlarını montaj etmək məqsədilə Nyu Yorkdakı kiçik otel otağında çalışmağa başladıq.

Biz taksi saxlayıb məşhur Tədqiqatçılar Klubuna getməzdən əvvəl film hissələrini bir yerə birləşdirdik, lakin nəticənin necə alındığına baxa bilmədik. Fatu-Hivada olduğum zamandan bəri mən klubun ən gənc üzvü idim. Mən heç zaman bu qədər təəccüblənməmişdim. Dolu, lakin tamamilə səssiz zalda oturub filmin ən əhəmiyyətli hissələrinin zibil qutusunda olduğunu düşündüüm zaman birdən gur alqış sədaları səsləndi. Mən hələ də

ekspedisiya üçün aldığım borçları ödəməmişdim, buna görə də təcrübəli mühazirəçi tur agenti ilə müqavilə bağladım.

O, otel və səyahət xərclərini ödəyəcəyim təqdirdə mühazirələrdən gələn gəlirdən yüksək faiz verəcəyini vəd edirdi. Sonra o, mühazirə üçün gələn bütün tələbləri qəbul etdi və üç ay ərzində yüzdən artıq "film-məruzə" ilə ABŞ-ı başdan-başa gəzdim. Mən Nyu Yorkdan San Fransiskoya, Vaşinqtondan Los Ancelesə gedarkən çarpayıda yatdıığım qədər də təyyarə və qatarlarda yatırdım.

Bir dəfə Şattanooqadan (Tennesi) sonra Torontoya (Kanada) gedarkən mühazirədən gələn ən aşağı gəlirin 200 dollar olmasına baxmayaraq, mən cəmi 7 dollar qazanmışdım.

Növbədə Avropa var idi və Şahzadə Lennart Bernadott Hollivuda kino versiyasını hazırlamaq təklifi haqqında düşünərkən Stokholmda tamaşalara bilet satılıb qurtarmışdı. Qoyulan ən yüksək qiymətin 200 dollar olması ilə bağlı hekayəmi danişsam da, onun cəsarəti qırılmadı.

Mənim saldakı yoldaşlarım İsveçdə zalları dolduran tamaşaclara mühazirə verərkən, mərhum keçmiş şahzadə mənimlə Kopenhagenə gəldi. Burada Kraliça İnqrid, şahzadələr və digər bir neçə nəfər ekrana o qədər yaxın cərgələrdə əyləşmişdik ki, aramızdan bəzilərini dalğaların hərəkəti tutmuşdu. Utandırıcı anlardan birində biz şappilti eşitdik və kapeldiner (teatrda biletləri yoxlayan) əlində mişarağızı ilə qaçaraq gəldiyində kraliça bunun tamaşanın bir hissəsi olub-olmadığını soruşmuşdu.

Lennart Bernadott salın ekran boyu coşğun rəqsini düzəltmək və mənim yavaş tempdə çəkdiyim filmin sürətini artırmaq istəyirdi. O, Avropanın bir nömrəli optik çap maşınını almışdı. Bu maşın hər üç kadrdan birinin yenidən şəklini çəkməklə 35mm-lik filmi 16mm-lik çevirə və dublikatları orijinalin yerinə qoymaqla standart film proyektorunun sürətini əldə etməyə imkan verirdi.

Növbəti gün mən Vyanaya getdim, o isə Stokholma qayıtdı. Lakin getməzdən əvvəl o yarı Norveç, yarı İsveç dilində əldə edilən gəlirləri yarı bayarı bölmək haqqında əlyazısından ibarət bir müqavilə hazırladı. Biz bir səhifədən ibarət həmin müqaviləni itirdik, lakin bu zaman Lennart və onun dostu Olle Nordemardan ibarət

yeni küçük Artfilm şirkəti 16 mm-lıq filmi stabillaşdırarak 35 mm-ə çevirdi. Onlar filmin yeni versiyasını 50%-50% şərti ilə Tarzan filminin Hollivudlu kinorejissoru Sol Lesserə satdılar, o isə filmi yenə eyni bölgü şərtləri ilə RKO Şirkətinə satdı. Əgər əvvəldən 50-50 qazanc şərti olsaydı RKO və mən böyük gəlirlər əldə edə bilərdik.

Kontraktlar da kitab kimi müxtəlif dillərə çevrilirdi və nəticə etibarilə biz sənədli film üzrə iki Oskar aldıq, biri ən yaxşı rejissor, digəri isə ən yaxşı operator qismində. Elmi mübahisələrə başım qarışlığı üçün mən Hollivuda getməkdən imtina etdim və Oskarı Oslo'daki Kon-Tiki muzeyində bərədə ikən Tarzanın rejissorundan aldım. Sonra mən Hollivuda getdim və Sol Lesser mənim şərəfimə kokteyl ziyafləti verməyi təklif etdi.

O mənim film dünyasından kimləri dəvət etmək istədiyimi soruşdu, lakin mənim bu sahə ilə nə dərəcədə tanış olduğum aydın idi. Bir qədər tərəddüb etdikdən sonra mən "Uolt Disney" dedim. Onun olduqca təvazökar və nəzakətli insan olduğunu gördüm.

O məni çox ciddi qarşılıdı və Kon-Tiki kitabında ona ayırdığım yer üçün minnətdarlığını bildirdi. Ayırdığım yer? – deyə mən soruşmalı oldum. Mən ona yer ayırdığımı xatırlamırdım. Bəli, ayrımsız, - o dedi, "Üç yerdə, Uolt Disneyin belə təsəvvür edib ərsəyə gətirə bilməyəcəyi okeandakı ən fantastik və gözəl canlıları təsvir etdiyiniz yerlərdə".

13 yanvar 1950-ci ildə Stokholmda İsveç kral ailəsi, Sven Hedin və Olof Sellingin də qonaq olduğu dünya premyerası baş tutdu. Mən sadəcə bir neçə açılış gecəsində iştirak etdim, lakin fransızlar filmə o qədər böyük maraq göstərirdilər ki, novator bir şirkətə biz sal üçün Oslo'da bir yer inşa etdiyimiz müddətdə ölkənin yollarında üstü açıq maşında gəzdirmə izni verilmişdi. Bərə ölkəyə yan tərəfinə alma işləmiş halda gəlib çatdı, belə ki, o meyvə bağının yanından keçmiş və son zəfər səyahətini Şamp Zelizeyə etmişdi.

Film nümayişindən bir gün əvvəl mən Parisə çatanda aeroportda qarşılanmağımı baxmayaraq, həmin gün o qədər də gözəl bir gün olmadı. Alfred Metroks öz ölkəsində güclü bir təhqirlə çıxış etmişdi. Professional fransız jurnalında mən bir daha elmi qabiliyyətdən məhrum bir macərapərəst kimi təsvir edilmişdim. Jurnalist-

lərdən biri mənə Metroksun filmin nümayishi ilə əlaqədar yazısında məni "mauvais savant"—"səfəh alim" adlandırdığı Carrefur qəzetinin bir nüsxəsini göstərdi. Məndən fikir bildirmək xahiş edilirdi və mən Metroksla görüş təşkil edəcəkləri təqdirdə onun yanında cavab verəcəyimə söz verdim.

Növbəti gün səhər məni Metroksun YUNESKO-dakı ofisində gətirdilər. Parisdəki Musée de l'Homme-da Cənubi Amerika arxeologiyası sahəsində aparıcı mütəxəssis olan professor Uolter Lehman da iştirak edirdi. Carrefourun jurnalisti də dəftər qələmi ilə hazır vəziyyətdə orada idi.

Təqdimatlardan sonra mən portfelimi açdım və 821 səhifədən, 1000-dən artıq mənbəyə sitat ehtiva edən siyahıdan və çoxlu illüstrasiyalardan ibarət "Amerika hinduları Sakit okeanda" adlı hələ çap edilməmiş elmi işimin son variantını çıxardım.

Mənim hər iki opponentim susqun və çəşqin bir vəziyyətdə idilər və onlar qarışq suallar verib cavablar aldıqdan sonra artıq estafeti ələ almaq növbəsi məndə idi. Mən Markiz adası, Pasxa adası və Kolumbiyada San Aqustindən tutmuş Boliviyada Tiahuanakoyadək And ərazisində mövcud müxtəlif daş heykəllərin şəkillərindən ibarət iri bir qovluq gətirmişdim. Metroks bu iki ərazidəki daş heykələr arasında bənzərlik olmadığını iddia edirdi. Mən şəkilləri stolun üstünə qoydum və ondan Polineziya heykəllərini Cənubi Amerika heykələrindən ayırmağı xahiş etdim.

Professor Lehman dərhal şəkilləri götürüb ayırd etmək istədi. Lakin sonra o, tərəddüd edərək onları Metroksa ötürdü. Bu onun ixtisas sahəsi idi. Metroks şəkilləri təbəssümlə aldı.

"Bu Polineziya heykəlidir", deyərək o, birinci şəkli stolun üstünə qoydu.

"Xeyr!", mən zəfərlə dedim, "Bu heykəl San Aqustindədir!"

"Bu da San Aqustin heykəlidir" deyərək Metroks heç bir şey olmamış kimi növbəti şəkli stolun üstünə qoydu.

"Xeyr!" deyərək yenə ona müdaxilə etdim. "Bunları Markiz adalarında mən özüm çəkmışəm!" Sonra əlavə etdim ki, əgər bu sahədə dünyanın iki ən qabaqcıl mütəxəssisi həmin şəkillər arasında fərq görmürsə, onda burada bir bənzərlik olduğunu qəbul edirlərmi?

Onlar mənimlə razılaşdılar. Metroks saatına baxdı və dördümüzü də YUNESKO barına gedib bir şey içməyə davət etdi. Biz aşağı endik. Çox ləzzətli içki idi!

Həmin gün axşam kino zalı tamamilə dolmuşdu və bu atmosfer gözlənilən bir şey idi. Burada qütb tədqiqatçısı Paul Emil Viktor və Anapurna alpinisti Mouris Herzog da daxil olmaqla fransız tədqiqatçıları və alpinistlərindən ibarət böyük bir qrup var idi. Filmi Paul Emil təqdim etdi və mən onların simasında daha iki ömürlük dost qazandım.

Növbəti gün Carrefour astaca mənim otel otağımın qapısının altından içəri atıldı. YUNESKO-dakı üzləşmənin hekayəsini gördükdə mən David və Qoliaf haqqında düşündüm. Qəzətin yuxarı sol küncündə tost demək üçün badəsini qaldırmış Metroksun iri şəkli verilmişdi. Aşağı sağ künccə isə onun tostuna cavab vermək üçün badə qaldırdığım yerdə mənim kiçik şəklim yer alırdı.

Başlıqda deyilirdi: "Metouks Tur Heyerdaldan yarım razi qalıb". Jurnalistsə mütxəssislərin Cənubi Amerika və Polineziya heykəllərinə aid şəkilləri ayırd edərkən bəzən yanıldılalarını, lakin bəzən də şəkilləri düzgün seçdiklərini yazırıdı. Bundan əlavə, Metrouks əvvəlki sözünü geri götürür və öz opponentinin əsil alım olduğunu qəbul edirdi.

Adam Helms və onun "Forum" adlı kiçik İsvəç nəşriyyat evi Kon-Tiki səyahəti arxasındaki nəzəriyyə ilə bağlı çoxcildli elmi nəşri çap etmək riski aldığı zaman əvvəllər İsvəç qəzetində ilk təhqirli hücumları çap etdirən Metrouks həmin qəzetdə indi olduqca müsbət bir rəylə çıxış edirdi. O, vurğulayırdı ki, əgər bu sahədə məlumatı olmasaydı o, belə bir gənc yaşda iki üz qabığı arasında elmin müxtəlif sahələri ilə bağlı bu qədər əhəmiyyətli elmi materialı toplamağın mümkün olduğunu inana bilməzdı.

Onun Pasxa adasındaki ekspedisiyadan əməkdaşı belçikalı arxeoloq professor Henri Lavaşeri bu mübahisələrdə iştirak etmədi və mən Pasxa adasına şəxsən ekspedisiya təşkil etdikdən sonra özümlə gətirdiyim materialı oxumaq üçün Osloda mənə baş çəkdi. Daha sonra 1975-ci ildə o mənim Pasxa adasında incəsənət adlı işimə giriş yazmışdı.

Lakin Fransada əldə edilən atəşkəs bu münaqışəyə son qoymadı. Kitab və film dünyada diqqət qazandıqca, ictimaiyyətin gülüş obyektinə çevirdiklərini düşünən mütəxəssislər arasında opponentlərin qızgınlığı da bir o qədər artırdı. Onların fikrincə, mənim oxumuşların ayağını tapdamağım ictimaiyyət arasında məmənluqla qarşılanmışdı.

Professor Birket-Smisin Amerikaşunaslarının XXIX Beynəlxalq Konqresində Kon-Tiki ekspedisiyasını unuduluşa məhkum etmək çağırışı müvəffəqiyət qazanmadı və 1952-ci ilin avqustuna planlaşdırılan XXX üçün təşkilatçılar daha effektiv metod sinamaq qərarına gəldilər.

Mən dünyanın ən qabaqcıl mütəxəssislərinin də iştirak edəcəyi konqresdə mühazirə söyləmək dəvəti aldım. "Amerika hinduları Sakit okeanda" adlı kitabım artıq bir həftə əvvəl işıq üzü görmüşdü və yəqin ki, iştirakçılarından heç biri hələ ondan xəbərdar deyildi. Bu dəvət mənə gözlənilməz bir təhlükə vəd edirdi. Nizamnamədə hər fəal iştirakçının üç mühazirə söyləmək imkanı olduğu göstərilirdi. Mən üç mühazirə söyləmək üçün qol çəkdim.

Konqresdən növbəti sirkulyar gəldiyi zaman diqqət etdim ki, mənim mühazirələrimi təqdim edəcəyim hissələrdə o qədər adamın içindən məhz professor Birket Smis münsif kimi seçilmişdi.

Onsuz da utancaq təbiəti olan mən indi, dünya antropologiya elitarası qarşısında Kembricdə çıxış etməyə gedərkən daha da utancaqlaşmışdım. Konqresdə 35 ölkədən 200 nümayəndə iştirak etməli idi və İvonla mən oraya çatanda onlar artıq qruplar halında dayanıb səmimi dostlar kimi söhbətləşirdilər. Üç ziddiyyətli mühazirə əlyazması mənim çəntamda idi. Gah soyuq gülüş, gah dodaqların ifadəli şəkildə büzülməsi ilə müşayiət olunan maraqlı baxışlardan aydın olurdu ki, məni burada çox az adam tanıydı.

İvonu isə heç kim tanımadı. Mən çəntamı və slaydları qoymaq üçün yer axtararkən o, koridorda gözlədi. Mən geri qayıdanda o qəfil bir səs eşitdi: "Arxaya çevirilin. Baxın, Heyerdal gəlir". Bundan bir az sonra İvon dostcanlı isveç antropologiya professoru Siqval Linlə maraqlı söhbətə qarışdı. Onlar söhbət edərkən, yaşlı bir iştirakçı Linə yaxınlaşmış dedi, "Bağışlayın, sizi Tur Heyerdal zənn edib salam vermədim".

Səhnədə öz növbəmi gözləyərkən mən rahat deyildim. Digərləri ən yaxşı halda bir mühazirə ilə çıxış etdiyi halda, mən üç mühazirə ilə iştirak edirdim. Buradakı atmosfer gözlənilən idi: bir nəfər gülüş obyektinə çevriləcəkdi. Burada mərasimi qeydə almaq üçün həddindən çox kameralı jurnalist vardı, mərasimə maraq əvvəlkilərdən fərqli idi. Bu isə həm macərapərəstə qarşı düşməncilik hissini artırmaq, həm də elə onların gözü qarşısında onun məhv olmasına təmin etmək üçün idi.

Məndən əvvəl gələn iki mühazirəçinin mövzusu o qədər ixtisaslaşmış idi ki, onları dinləmək üçün çox az dinləyici içəri girmişdi. Digər iştirakçılar koridorda dayanıb bir azdan nümayiş olunacaq şirkə izləmək üçün maraqla gözləyirdilər.

Birinci mühazirəçi yarım saat sonra mühazirəsini bitirdiyi zaman, İvon və mən onu sona qədər dinləyib ikinci mühazirəçinin mühazirəsini gözləməyə qalan bir neçə sadiq dinləyici arasında idik. Lakin naməlum səbablardən bu ikinci mühazirəçi mühazirə deməyə gəlmədi. Adətən belə hallarda növbəti mühazirədən əvvəl yarım saatlıq fasılə verilir, lakin Birket Smis səhnəyə çıxdı və demək olar ki, boş olan zala baxaraq məni mühazirə deməyə dəvət etdi.

Mən kafedranın arxasına keçib İvon və 5-6 nəfərlik laqeyd dinləyici üçün mühazirəmi oxumağa başladım. Elə təəssürat yaranırdı ki, sanki mən özüm üçün oxuyurdum. Mühazirələrimə çox yaxşı hazırlaşmışdım və onu dinləmək istəyən adamlar hələ də koridorda idilər.

Ən az dinləyicilər qədər həvəssiz bir şəkildə mühazirəmi oxuduğum beş dəqiqə idi ki, birdən İvonun sakitcə çölə çıxdığını gördüm. Bir dəqiqənin içində giriş qapısı geniş açıldı və adamlar İvonun arxasında demək olar ki zala axısdılar.

Ayaq və stol səsləri o qədər bir-birinə qarışmışdı ki, mən adamların divarlara və giriş qapısına söykənərək dayandıqları izdihamlı zaldə səssizliyin bərpa olması üçün mühazirəmə fasılə verməli oldum. Davam etmək istəyəndə zaldan mühazirəni əwəldən başlamağım üçün qışqırıqlar gəldi və Birket Smis məndən mühazirəni əwəldən təkrar oxumağı xahiş etdi.

Mən auditoriyada təəccübənləmiş üzlər gördüm. Səhnədə onların gözlədiyinin əksinə, saqqallı vəhşi yox, üzü təzəcə qırılmış mavi kostyumlu gənc kişi dayanmışdı. Qəzetlər mənim dəniz səyya-

hindan çox, səliqəli geyimli bank müsahibinə bənzədiyimi yazdı. Mühazirəçininmi, ya dirləyicilərinmi daha çox təəccübləndiyini söyləmək çətindir, lakin birinci mühazirəmdən sonra zalda yaranmış sakitlik məni dəhşətə gətirmişdi. Bir dənə də olsun acı şərh səslənmədi, yalnız cavabı çox asan olan bir neçə dostyana sual verildi.

Növbəti gün, ikinci və üçüncü mühazirələrdən sonra artıq dirləyicilərlə bir-birimizə isinişmişdik. Sonuncu mühazirələrimi fasiləsiz təqdim etdim. Bu mühazirələr Polineziyanın yerli əhalisinin yaranmasında Amerikanın rolunun olması ilə bağlı güclü fikirlərimi ehtiva edirdi. Heç kim əks-argumentlə çıxış etmədi. Əksinə, ilk cavab Kanadanın irq sahəsi üzrə məşhur tədqiqatçısı professor Raqlz Geytsdən gəldi.

O, son zamanlar aparılan qan analizlərinin mühazirəçinin nəticələrini dəstəklədiyini söylədi. Dərindən rahatlaşmış və tamamilə əldən düşmüş bir halda mən İvonla birlikdə otağı tərk etdim. Osłolu müxbir mənim bu döyüsdən sağ-salamaq çıxmışlıqla bağlı xəbərləri teleqrafla Norveçə bildirdi. O, mənim opponentim professor Birket-Smisin mənə qeyri-adi əhəmiyyətə malik elmi iş təqdim etdiyimə görə təşəkkür etməsi faktını da qeyd etmişdi. İstisnasız olaraq bütün "firildaq"la bağlı ittihamlar yazan bütün fin qəzetləri elmi iş barədə müsbət şərhlər çap etdirərək tənqidçilərin susdurulduğunu vurğulayırdı.

Sonralar Linni mən zənn edərək ona salam verməyən balaca yaşlı kişinin fransız etnoloqu Pol Rivet olduğunu öyrəndim. Mən onunla bir daha qarşılaşmadım; o bilərəkdən mənim üç mühazirəmin heç birində iştirak etməmişdi.

Mənə xəbər vermişdilər ki, sonralar o, Konqresə Heyerdalın nəzəriyyələrini qəbul edilməz elan etmək haqqında qərar qəbul etməyi təklif etmişdi. Məsələ ilə bağlı mühazirələrdə iştirak etməyən birinin təkliflərinin qəbul edilə bilməyəcəyi izahı ilə onun təklifi geri çevrilmişdi. Lakin mən hələ tam əmin-amanlıqda deyildim. Kembriċdəki Konqres başa çatdıqdan bir neçə gün sonra Vyanada Antropoloqların və Etnoloqların IV Konqresi işinə başladı.

Kembriċdəki bir çox digər adamlar kimi, İvonla mən də birbaşa Vyanaya qatar biletləri aldıq. Vyanaya yola düşməzdən

əvvəl, Vyanalı yaxın bir alim dost mənim ən həvəslı opponent-lərimdən olan professor Robert von Heyne-Geldernin Vyanadakı Konqresə vitse-prezident təyin edildiyini xəbər verdi.

O, mənim nəzəriyyələrimi kəskin şəkildə tənqid edən sirkulyar çap etdirmişdi və bu sirkulyarlar pulsuz olaraq bütün Konqres iştirakçılarına paylanacaqdı.

Mən dərhal qatar biletlerini geri qaytarıb İvonla birlikdə Vyanaya uçmağı qərarı aldım. Yerə enən kimi İvonu otelə qoyub özüm taksi ilə birbaşa Heyne-Geldernin ofisinə getdim.

Beli bükülmüş, lakin aktiv olan yaşlı bir professor eynəkli gözlərindən nəzərə çarpan bir təlaşla məni qarşıladı və paylaşmaq üçün hazır olan sirkulyarın bir nüsxəsini təqdim etdi. Mən bu tənqidə cavab vermək üçün çıxış istədiyimdə o, amirənə şəkildə mənfi cavab verdi. Konqresdə çıxış etmək üçün dəvət edildiyim zaman müraciət etməliydim. Artıq çox gec idi. Çöldə səbirsizliklə gözləyən iki tələbə mənim özümü müdafiə üçün müraciətimin rədd edildiğini qapıdan eşidib dəhşətə gəldilər. Bir qrup tələbədən ibarət nümayəndə professora yaxınlaşış Konqres zamanı açıq debat təşkil etməyi xahiş etdilər. Lakin onların xahişi rədd edildi.

O axşam tələbələr məni gizləcə tərk edilmiş bir şərab anbarında görüşmək üçün sevimli professorları Dominik Völfelin yanına apardılar. Tələbələr ictimai yerdə professor Völfellə görüşməkdən çəkinirdilər, çünkü o, onların öz müəllimi professor Heyne-Geldernlə yaxşı münasibətdə deyildi. Völfel real mədəni əlaqələrə kəskin baxışı olan veteranlardan biri kimi tanınırdı. Mən elmi işimdə Kanar adalarının aborigen əhalisinin mədəniyyəti ilə bağlı ondan sitatlar gətirmişdim.

O, qədim dövrdə bu adanın köhnə dünya ilə yeni dünya arasında dayanacaq olduğu qənaətində idi. Biz lampanın tutqun işığında sakit səslə planlar qurarkən mən xristianların təqib zamanı katakombalarda necə gizləndiyini xatırladım.

Mənə Vyanadakı Etnoqrafiya muzeyinin öz illik jurnalını bütün konqres iştirakçılarına paylayacağrı bildirildi. Nə muzey direktorunun, nə də jurnalın redaktorunun konqresin vitse-prezidenti Heyne-Geldernlə xüsusi yaxınlığı yox idi. Növbəti gün səhər mən muzeyin direktoru ilə görüşməyə getdim və jurnalda məqalə vermək üçün

razılıq aldım. Görünür, o jurnalın artıq çapdan çıxdığından xəbərsiz idi. Məni göndərdiyi jurnalın həmredaktoru Cənubi Amerika və hindu mədəniyyəti üzrə tanınmış mütəxəssis mehriban professor Etta Beker-Doner ofisdə qalaqlanmış jurnallara işarə edərək onların artıq nəşr edildiğini bildirdi, lakin jurnal konqres iştirakçılarına paylanmadan əvvəl mənim Heyne-Geldernin arqumentlərinə cavabımı da oraya ayrıca əlavə edəcəklərinə söz verdi.

Bu söhbət Cümə günü baş tutmuşdu, konqres isə Bazar ertəsi səhəri öz işinə başlamalı idi.

Xoşbəxtlikdən, mənim alman naşirlərim—Ullsteyn ailəsi Vyanada idi. Kon-Tikinin almanca nəşrinin böyük uğuru bizim gözəl münasibətlər qurmağımızla nəticələnmişdi. Görüşdən sonra naşir və istehsal üzrə menecer mənə əlavə məqaləni Bazar günü səhər onlara təqdim edəcəyim təqdirdə həmin gün axşamadək onun nəşrini təşkil edəcəklərinə söz verdilər.

Cümə günü axşam rahat gecə yuxusu almaq üçün erkən yatdım. Heyne-Geldern özümlə Vyanaya gətirdiyim yeni çapdan çıxmış elmi işimlə tanış olmadan məni tənqid etmişdi. Şənbə günü Heyne-Geldernin bütün arqumentlərinə müvafiq cavaları zəhmətsizcə öz mətnimdən tapıb çıxdım; bu arqumentlərlə artıq əvvəlki təcrübələrimdə tanış olmuşdum.

Professorun yeganə yeniliyi onun dünya mənbələrindən sitatlar ehtiva edən təqdirəlayıq bir siyahı hazırlaması idi. Burada o, Sakit okeandakı küləklərin Kon-Tiki bərəsini Polineziyaya aparan passat küləklərinə əks istiqamətdə əsdiyi günlərdən nümunələr göstərirdi.

Bu yeni və gözlənilməz arqumentə mən sadə cavab verdim: Sakit okeana yanaşmada şəxsi səyahət təcrübəsi yox, tədqiqata əsaslanılsa orada baş verən qasırgalardan ibarət iri bir siyahı hazırlamaq və Sakit okeanın məskunlaşma üçün tamamilə əlverişsiz olduğu qənaətinə gəlmək olar.

İvonla mən Bazar ertəsi səhəri bayraqlarla bəzədilmiş auditoriyaya gələn ilk iştirakılardan idik. Əllərinə zorla verdiyim çap edilmiş məqalə üçün çəşqinqılıqla təşəkkür edən konqres prezidenti və vitse-prezident bizi səmimiyyətlə qarşıladılar. Kafedranın arxasına keçib konqresi açıq elan edən zaman Heyne-Geldern olduqca

solğun görünürdü. O, mənim əlavə nəşrimə cavab vermədi, çünki bildiyi bütün arqumentləri artıq gətirmişdi və Sakit okeandakı küləklərin istiqamətini dəyişmək cəhdinin də etibarlı bir arqument olmayacağıni bilirdi.

Heyne-Geldernin əlinə qisas almaq fürsəti 8 il sonra düşdü. 1960-cı ildə Amerikanşunasların XXXIV Beynəlxalq Konqresi Vyanada keçirilirdi və bu dəfə Heyne-Geldern konqresin prezidenti təyin edilmişdi. Dəvətnaməni aldığım zaman çox götür-qoydan sonra mühazirə ilə iştirak etmək qərarına gəldim. Bu dəfə mən biologiya sahəsindən bir mövzu seçmişdim. Bu sahədə Heyne-Geldern və onun tərəfdəşlarından daha üstün olduğumu bilirdim.

Heyne-Geldernin öz tərəfdəşlərini qəsdənmi ən ön cərgədə oturduğu məni çox tez-tez düşündürdü. Tribunaya çıxdığım zaman məni hər zamankindan daha açıq şəkildə bəyənmədiklərini və mənə hər zamankindan daha çox nifrat etdiklərini hiss etdim. Əlyazmamı vərəqləyib auditoriyaya baxdıqca düşünürdüm ki, əgər baxışlar insanı öldürə bilsəydi, elə o andaca mənə zillənən baxışlardan öldərdim. Mühazirəni sanki trans vəziyyətində oxuyurdum, mənə soyuq baxışlarını zilləyən bu adamların dediyim bir sözə belə qulaq asmadığını düşünürdüm.

Birdən inanılmaz bir şey baş verdi. Sonuncu cümləmi oxumağa hazırlaşirdim ki, gözlərimi qaldırıqdə Heyne-Geldernin sürətlə kafedraya yaxınlaşdığını gördüm. O sanki köhnə dostu imişəm kimi mənim əllərimi tutdu və mühazirəmlə bağlı bir daha bənzərini eşitmədiyim təriflər səsləndirdi.

Onun ön sıradə oturan tərəfdəşləri ən az mənim qədər çəşqin olmalı idilər. Bilmirdim ki, mənim Cənubi Amerika və Polineziya arasındaki əlaqə ilə bağlı etno-botanik sübutlara həsr olunmuş mühazirəm Heyne-Geldernin ən qatı düşməni—super izolisionist E.D. Merrillin izolyasiya haqqında nəzəriyyələrini məhv etmişdi. O, mənim bu amerikalı botanistin dediklərini təkzib etdiyimə o qədər sevinmişdi ki, Sakit okeanı yanlış istiqamətdə keçdiyimi tamamilə unutmuşdu. Bu zaman külək o dərəcədə əlverişli şəkildə mənim üzdürüüm istiqamətdə əsirdi ki, sadəcə əlimi sixdiği halda mənə elə gəlirdi ki, sanki səhnədə məni bərk-bərk qucaqlayıblar.

Etnoloq Metrauksun dəstəklədiyi botanik Skotsberq də təslim olmuşdu. O, Pasxa adalarının florası ilə bağlı tədqiqatını yenidən gözdən keçirmiş və adanın yalnız iki şirin sulu bitkisi— totara qamışı və dərman bitkisi sayılan tavarının Cənubi Amerika cinsləri olduğunu və buraya avropalılardan əvvəl gəlmış dənizçilər tərəfindən gətirildiyini bildirmişdi.

Totora qamışı bu meşəsiz adada becərilən ən əhəmiyyətli bitki idi və Perunun çöllük sahilləri boyu bu qamışdan evlərin və qayıqların inşasında istifadə edilirdi. Şirin su bitkilərinin Pasxa adasının krater göllərinə quşların ayaqlarına yapışan çiçək tozları vasitəsilə gəlib çıxdığını iddia etmək cəhdləri uğursuz oldu, belə ki, Cənubi Amerikadan buraya heç bir dəniz quşu gəlib çata bilməzdı.

Bundan əlavə, avropalılardan əvvəl də burada becərilən şirin kartof, cassava, balqabaq və çili bibər kimi bu bitkilərin də tozu insan əli olmadan Pasxa adasına gedib çıxa bilməzdi. Büyyük Qoliaflarla döyüş Avropada nəhayət ki bir az səngidi.

Lakin mənim döyüş illərində içincə düşdüüm tor Atlantik okeanını aşaraq Berlin divarından keçmiş və "dəmir pərdə"nin arxasına qədər gedib çıxmışdı. ABŞ-da Kon-Tiki ekspedisiyasından bəhs edən kitab və film ən az Avropadakı qədər böyük entuziazmla qarşılandı. Ekspedisiya iştirakçıları Ağ Evə dəvət edildilər və prezident Truman bizi Oval Kabinetdə qarşılıdı. O, çıkışında bizim cəsarətimizi və dənizçilik məharətimizi təriflədi və səyahətimizlə bağlı qəzet materiallarının toplandığı dəftərini göstərdi.

Lakin Amerika alımlarının entuziazmı bir qədər zəif idi və onların hücumları da Avropadakılara nisbətən yumşaq olması ilə seçilirdi. Bu ölkədə belə bir doqma yaranmışdı ki, Cənubi Amerika balza qayığı Polineziyaya gedən su yolu boyunca suda qala bilməzdi. Qədim Peruda dənizçiliklə bağlı dünyanın aparıcı söz sahibi Harvard Universitetinin professoru S.K. Losrop balza qayıqları ilə bağlı xüsusi bir dissertasiya yazmış və belə nəticəyə gəlmışdı ki, okeana çıxdıqdan 2 həftə sonra belə qayıq batar və bu səbəbdən Perunun yerli sakinlərini Polineziyaya aparıb çıxara bilməz.

Sakit okeanla bağlı tədqiqat aparan bütün alımlar Losropdan sitat gətirildilər və Ser Piter Bak və digərləri onun nəzəriyyələrinə

əsaslanırdılar. Onların arasında mehriban yaşılı Herbert Spinden də vardi. Mən Nyu Yorkda onunla birlikdə qalmışdım. O zaman onu və onun əməkdaşlarını ətraflı məlumat ehtiva edən, lakin hələ də çap edilməmiş əlyazmamı oxumasına cəhd etmişdim. Mən Polineziyanın ən qədim sakinlərinin Cənubi Amerikadan gəldiyi iddiyasını irəli sürdüyüm zaman o sadəcə gülmüşdü və demişdi: "Nə deyə bilərəm, balza qayığı ilə Perudan Polineziyaya üzməyə ən azından cəhd etmək olar".

O, mənə meydan oxumuşdu və mən də bu meydan dəvətini qəbul etmişdim. Səyahətdən sonra şiddətlənən döyük zamanı məni ən çox təəccübləndirən hadisə prof. Losropun və həyat yoldaşının məni və həyat yoldaşımı Nyu Yorkdakı mənzillərində verdikləri kokteyllərə dəvət eməsi olmuşdu.

Orada o, mənə pianonun üstünə qoymuş olduğu Kon-Tikinin dəqiq modelini göstərmışdı. O bu modeli özü düzəltmişdi. Bu mehriban və alicənab alım həmin səyahətlə nəzəriyyələrimin doğru olduğunu sübut etdiyimi qəbul edən ilk şəxs idi. Biz Kallaoda balza qayığı düzəldərkən məşhur Amerika arxeoloqu prof. Riçard P. Şadel Peruda qədim ink qalıqlarının qazıntıları ilə məşgul idi.

Mətbuatda ona bizim bu səyahətdən sağ çıxıb-çixma-yacağımızla bağlı verilən suala o da digərləri kimi mənfi cavab vermişdi. Səyahət uğurla başa vurulduğdan sonra Şadelə Kon-Tiki səyahəti nəyi sübut etdi suali verildi və onun cavabı belə oldu: "Heç nə sübut etmədi. Sadəcə səyahət norveçilərin bacarıqlı dənizçilər olduğunu göstərdi".

Biz onunla uzun illər sonra Peruda qarşılaşdıq. Bu zaman o, həmin ölkəyə çox əvvəldən dəniz səyahətlərinin edildiyinə o qədər dərindən əmin olmuşdu ki, sahildən kənardakı adalardakı arxeoloji layihələrdə mənimlə birgə işləmək ideyasını irəli sürmüdü. 1990-ci illərdə Şadelin həmkarı və mənim yaxın dostum və əməkdaşım ABŞ-dan olan prof. Daniel Səndveys Peru sahil dənizçilik mədəniyyət ilə bağlı e.ə. X-IX minilliklərə aid sübut üzə çıxardı. Burada yaşayan sahil sakinləri tamamilə okeandan çıxan baliqdan asılı idi.

*Elmi ziddiyatlər arasında macərəsevər ruhunu məmənun etməyə vaxt tapa bilirdinmi?*

Qədim sivilizasiyalarla bağlı tədqiqat apararkən macəra quru

elm dünyasına duz-istiot qatır. Amerikaşunasların Kembricdə təşkil edilmiş XXX Konqresindəki görüşdən sonra mən 1954-cü ildə Braziliyanın Sao Paolo şəhərində keçiriləcək XXXI konqresdə fəxri vitse-prezident kimi iştirak etmək dəvəti aldım.

Orada mən digər şeylərlər yanaşı, 1952-ci ildə Qalapaqos adalarına ilk arxeoloji ekspediya zamanı əldə etdiyim materialları təqdim etdim. Bütün konqres iştirakçıları üçün Braziliyanın içərilərinə səyahət etmək planlaşdırılırdı. İvon və mən bu səyahətə yazılınlar arasında idik. Lakin təəssüf ki, prezident Getulio Vargasın intiharı səbəbilə səyahət təxirə salındı.

Bunun əvəzini çıxməq üçün mən bizi və bizim gidimizi cənub-qərbi Amazon hövzəsindəki Araquaya çayı sahilindəki kiçik hind kəndi Santa Isabelə uğurması üçün birmotorlu kiçik bir təyyarə tutdum. Səyahət heç də planlaşdırduğum kimi getmədi.

Səyahət üçün aldığımız təchizat və ləvazimatları aeroportda qoymalı olduq. Təyyarəni həddən artıq yükləmək istəməyən pilot bizi balıq tilovu və tūfəngdən başqa heç nə götürməyə icazə vermədi. Bir qədər uçduqdan sonra yaşıl cunqli taxtından çox yuxarı qalxdığımız zaman təyyarə tam 180 dərəcə döndü və motor susdu.

"Qorxmayıñ", - pilot dedi. "Bundan əvvəl 12 dəfə fövqəladə eniş həyata keçirmişəm".

Aeroportda o bütün alışdırıcı şamları dəyişdi və biz təkrar havaya qalxdıq. Pilot üzərində kəndlərin yaşıl fonda qırmızı halqalarla göstərildiyi köhnə məktəb xəritəsi ilə hərəkət edirdi. Bir neçə saatdan sonra təyyarə yağılı meşənin ortasında kartof tarlasını xatırladan bir sahədə yerə endi.

Çay sahilindəki ağacdən oyulmuş uzun kanoe bizim cunqlidən çıxmışa yeganə şansımız idi. İki Karaca hindusu bizi kürəklə Amazon istiqamətinə aparmağa çalışdı. Biz tūfəng və balıq tilovunu götürüb göyərtəyə dirməndiq və sürətlə çay aşağı üzdük. Bir neçə gün ərzində yaşıl cunqli, qəhvəyi su, rəngli tutuquşular və qışqıran meymunlardan başqa heç nə görmədik.

Gecələr biz çayın kənarında ya qum üstündə, ya da budaqlardan ibarət matrasda yatırdıq. İstənməyən qonaqlardan qorunmaq üçün çayın kənarında qalırdıq və suyun üzərində parlayan mərmər kimi gözlər bize zillənərkən yatmaq olduqca çətin olurdu.

Bunlar gözlərini bizdən çəkmədən suda üzən Amazonun alliqatorları olan kaymanlar idi. Gündüzlər boğucu isti olurdu və bizim üzərində üzdüyümüz şokolad rəngli sudan başqa içməli suyumuza yox idi. Birinci gün biz suyu cib dəsmallarımızla süzüb içdik, lakin sonrakı günlər o qədər susuz və yorğun olurduq ki birbaşa çaydan içirdik.

Növbəti bir neçə həftə ərzində Amazonun heyranedicili tərəfəsində məhbus kimi biz inanılmaz bir dünya ilə tanış olduq. İlk gördükümüz adam çayın sahilində dayanıb bizə baxan çılpaq kişi oldu. Bizi görən kimi o, komaya geri döndü və əvvəlki kimi çılpaq halda geri qayıtdı, lakin bu dəfə onun belində bir kəmər vardi. Meşədə belə daxmalar çox idi və bizi qızardılmış balıq, tisbağa yumurtası və cassava köklərinə qonaq etdiłər.

Biz çöldə qurulmuş yelləncəklərdə yatdıq, lakin ay işığında qəribə bir drama şahidlik etmək üçün yuxudan oyadıldıq. Müəyyən bir intervalla iki çılpaq gənc qız bizim yelləncəklərin ətrafında qorxmuş ceyran kimi qaçırdı və meşə qeyri-adi bir donqultu səsi ilə dolmuşdu. Çayın dayazlığında hündür baş geyimində və samandan hazırlanmış çiyinlikdə dörd yırğalanan insan fiquru rəqs edirdi. Bize bu məxsusi gecə performansı barədə heç bir izahat verilmədi.

Lakin biz bu bitməz-tükənməz böyüklükdəki mühitdə bitki kökləri və tisbağa yumurtaları axtarmaqla, gecə oxla timsah ovlamaqla, quraqlıq dövründə çaydan ayrı düşmüş göldə yaşayan delfin və uçan balıqlarla demək olar ki, fəvqəltəbii təcrübələr yaşamaqla həyatda qalmاق sənəti barədə çox şey öyrəndik. Bizim cunqli hindularının qonağı kimi keçirdiyimiz günlər yenicə tərk etdiyimiz göydələnlər şəhəri São Paolonun biznes mühitindən—xüsusilə də tezliklə qarşı-qarşıya gəldiyimiz acı elm dünyasından—tamamilə fərqlənirdi.

Beynəlxalq fasılə 1961-ci ildə Havay adalarında Sakit okeana həsr edilmiş X Elmi Kongreslə başa çatdı. Olof Sellinq İsveçrə Elmlər Akademiyasının nümayəndəsi kimi bizimlə birlikdə uçdu. Bu gün onun ən yaxın dostları Akademiyanın üzvləridir, lakin Forest Braun botanika ilə bağlı nəzəriyyələrinin qələbəsini görmədi, Bak da konfransda iştirak etmirdi.

Olof çoxdan Kon-Tiki qrupu tərəfindən bir növ fəxri üzv kimi qəbul edilmişdi və indi də onun adı Pasxa adasında çiçək tozlarını öyrənməsinə görə hallanırdı. Pasxa adasındaki ekspedisiyada iştirak edən üç amerikan arxeoloqu ilə birlikdə mən oradakı, eləcə də Polineziya və Qalapaqos adalarında əldə ediyim nəticələri təqdim etdim.

Nəticə belə oldu ki, Sakit okean Konqresinin üç min nəfərlik nümayəndəsi anonim şəkildə arxeoloqların ortaya qoyduğu qərarla razılışdırılar—Cənubi Amerika və Cənub-Şərqi Asiya, Sakit okeani adalarının sakinlərinin əhalisi və mədəniyyətində ən əhəmiyyətli mənbə kimi çıxış edirdi.

## 11 “Dəmir pərdə” arxasında

*Nəhayət ki yenidən nə işə dəyərli bir iş görəcəksən.*

Köhnə tanış səs bir neçə həftəlik sükutdan sonra geri dönmüşdü.

Dəyərli bir iş?

Mən az qala iməkləyə-iməkləyə Tenerifedəki Teide vulkanında iri lava daşları arasında özümə yol axtarırdım. Jaklin də daban-dabana məni izləyirdi. Həqiqətən də çılgınlıq edirdik; Bazar günü idi və biz piramida vadisindəki bağımızda yelləncəklərdə uzanıb istirahət də edə bilərdik.

Mənim üçün Bazar günləri müqəddəsdir. Bu mənim prinsipimdir. Bu simvolik “yeddi gün”ə hörmət və sırf praktik səbəblərin kombinasiyası hesab edilə bilər. O mənə içimdəki səsi hiss etməyə, bədənimi və ruhumu təzələməyə imkan verir. Beləliklə, gələcək həftə görəcəyim işlərə yeni enerji ilə başlaya bilirəm.

O an mənim söhbət etməyə halim yox idi. Bu seyrək havada birtəhər nəfəs almalı və ayağımı elə qoymalı idim ki, boş daşlar Jaklinin başına düşməsin. Qəribədir ki, mənim aku-akum məhz burada təkrar ortaya çıxdı. Səyahətlər və görüşlərlə dolu iş qrafikim olduqca gərgin idi və mən Pasxa adasındaki abidələr səpələnmiş yamacca çıxdığım vaxtdan bəri onun barəsində düşünməyi unutmuşdum.

Ancaq indi Milad və unudulmaz yubiley ili idi. Yeni il gəlirdi və mənim işə qayıtmağa kifayət qədər vaxtim olacaqdı. Necə də möhtəşəm gözəllikdə bir mənzərədir! Hətta dağdan aşağı vəhşi

rəqslerində bir çox formalarda düşmüş ətrafımızdakı iri qara lava daşları da mavi səma altındaki bu yüksəkliyin boşluğununa rəng qatırdı. Biz demək olar ki, tropik bitki sıxlığı dünyasını aşağıda Güimər vadisində qoymuşduq.

Təpə yuxarı, böyük kūpəgirən qarı qazanının çöl tərəfində dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə düz kraterin kənarından aşağıda bitən six şam meşəsi vardi. Kraterin içərisi 12 km diametri olan yarısı qurumuş lava ilə dolu nəhəng kasanı xatırladırdı. Teidenin ən yüksək zirvəsi 3700 m idi və bu İspaniya ərazisində ən yüksək nöqtə hesab ediliirdi.

Biz kūpəgirən qarı qazanından uzaqlaşış yuxarı dırmanırdıq və buradan aşağıdakılardı qara və qəhvəyi yanmış sıyıq kimi görünürdü. Sanki rənglənmiş küllər şeker və darçını xatırladırdı. Canlı bitkilərin burada olmasına yeganə işarə sıyıqın içində trollun pıtlışq saçı kimi yerin mərkəzindən gəlib çıxan və təmiz hava almağa macal tapmamış lavanın əsirinə çevrilən six qüsursuz dairə şəkilli kollar idi. Okean olsun, dağ olsun, meşə və ya səhra olsun—mən yaradıcı qüvvələrin insanlığın ad gününə verdiyi həddiyədən nə isə bir şey görməyi sevirəm.

Təbiəti sevən insan Yaradanla eyni zövqə malikdir. İstər sinaqoqa girin, istər kilsəyə, istərsə də hər hansı bir məscidə—hər yerdə Allahın təbiətdəki hər şeyi yaratdıqdan sonra öz işindən qürur duyaraq bir günü istirahət günü elan etdiyini eşidəcəksiniz.

Mənim gözə-görünməz əkizim biz qayalardan sıldırımlı yamacdan enərkən söhbət etmək əhval-ruhiyyəsində idi. Bu zaman aku-aku da fikirlərim kimi qeyri-ciddi idi. Mən xırılıt ilə seyrək dağ havasını ciyərlərimə çəkib otura bildiyim hər hansı bir yerdə vicdan əzabı duymadan dayanıb nəfəsimi dərirdim, çünkü Jaklin məndən geri qalırdı. O çox möhkəm idi və əzələ gücündən çox, möhkəm iradə gücünə malik idi.

*Niya həmişa yüksəyə və daha da yüksəyə?*

Qəbul etməliyəm ki, mən dağa çıxıb belə bir panoramalı mənzərə ilə mükafatlandırılmağın xüsusi bir ləzzəti olduğunu düşünürdüm. Elmdə olduğu kimi, dar dərə gözəl olsa da, nəticə

etibarılə o, dar düşüncəli olmaq təhlükəsi yaradır. Biz hündür lava pikinin çıxıntısına çatdıq və bütün istiqamətlərə gözəl bir mənzərə açıldı. Mən Jaklini yuxarı dartıb yanına çəkdim və biz nəfəsimizi dərib aşağıdakı bu dünyaya baxmaq üçün oturduq.

“Adanın ən hündür yerində oturub dörd bir tərəfində okeani görmək insana təhlükəsizlik hissi verir”, - o dedi.

Mən hər zamankı kimi onun dediklərinin əksəriyyəti ilə razılışdım. Bəlkə də heç kimin qaranlıq meşənin içindən çıxıb bizi yaxalaya bilməyəcəyi ilə bağlı atavistik bir hissə sahib idim. Yəqin ki biz bioloji sələflərimizin okeanın dərinliyindən çıxıb ilk nəfəslərini aldıqları zamana dair xatirələri gen yaddaşımızda daşıyıriq.

Bir şey dəqiq idi: böyük okean həyatın mənbəyi idi və okeanda həyat olduğu müddətçə, quruda da həyat üçün əlverişli şərtlər olacaqdı. Lakin əgər okean ölsəydi, suyun səthinə yaxın olan plankton günəş işığından solar və ağacların havaya oksigen buraxmasına kömək edə bilməzdı.

Allah bizi qəlsəmə əvəzinə ağciyərlə yaratdığı üçün gələcək nəsillərə heç bir təsəlli verə bilməzdik. Biz hər ikimiz iri lava daşları üzərində arxamız üstə uzanıb mavi səmaya və mavi okeana baxırdıq. Göz qapaqlarımız yavaş-yavaş bağlanırdı. Jaklin artıq yuxuya getmişdi.

Sən “soyuq müharibə”nin ən qızığın vaxtında Sovet İttifaqında olmusan. Kommunizm barədə əsil fikirlərin nədən ibarətdir?

Mən kommunizmi həm içəridən, həm də kommunizmlə kəpitalizmin arasındakı kəskin demorkasiya xəttinin olduğu ölkələrdə görmüşəm.

Qorxunc yoxsulluğu və az sayılı yuxarı təbəqənin insanların küçələrdə acıdan öldüyünü qəbul etməkdən imtina edib onları tapdayaraq keçdiyi qeyri-insani şərtlərin mövcud olduğu yerləri görən biri kimi mən belə qənaətə gəldim ki, insanların küçələrdə və yollarda acıdan öldüyü və hər kəsi qida və sığınacaqla təmin edə bilməyən cəmiyyət xəstə cəmiyyətdir.

İnsan xəstələnəndə dərman qəbul etməlidir. Mənim fikrimcə kommunizm güclü dərmandır. Bu dərman uzun müddət istifadə

edildikdən—artıq hər kəs qida və sığınacaqla təmin edildikdən sonra bu dərmanın qəbulu dayandırılmalı idi. Sağlam cəmiyyətin belə bir dərmana ehtiyacı yoxdur.

Bundan başqa mənim həqiqətən də heç bir siyasi bağlılığım yoxdur. Bunun üçün mənim dəstəklədiyim hər şeyi dəstəkləyən və qarşı çıxdığım hər şeyə qarşı çıxan bir siyasi partiya tapmaliyam. Partiyalar isə hamısı yaxşı və pisin qarışığından ibarətdir.

Mən rus tərcüməcim Lev Jdanov və onun qırışlı yaşılı anasını xatırlayıram. O deyirdi ki, İngilabda iştirak etmiş və nəhayət insani şərtlərdə yaşayacaqlarına inanaraq qırmızı bayraqı əlinə götürüb entuziazmla dalgalandırılmışdı. Onun bu entuziazmı mənim yadına Janna Darkı saldı və fikrimcə bənzər şərtlər altında mən də məhz onun kimi davranışlardım.

\*\*\*

Kon-Tiki kitabı Sovet İttifaqında qadağan edilmişdi və Stalin dövründə mən burada naməlum biri idim. Nikita Xruşçov hakimiyyətə gəlib kitabın tərcüməsinə icazə verdiyi zaman kitab bütün Şərqi Avropa ölkələrində bestseller siyahısının ən üst sırasına yerləşdi. İlk dəfə olaraq kitabın məhz rus dilində nəşri bir milyondan artıq nüsxədə satıldı. Bununla da mənim sakit günlərim bitdi və Sovet Emlər Akademiyasının ziyalıları ilə aramda ziddiyət başlandı.

Bu ziddiyət sözün əsl mənasında ziyalı olan şəxslər tərəfindən başlanmışdı, belə ki onlar özlərinin belə oxuya bilmədikləri məktublar üzrə ixtisaslaşmışdılar. Dünyanın tam yarısını əhatə edən Sakit okean ərazisində avropalıların gelişinə qədər hər hansı yazı forması məlum deyildi. Yeganə istisna 20-yə yaxın taxta heroqlif lövhəsinin tapıldığı Pasxa adası idi; hətta Pasxa adasının sakinləri də bu yazıları oxuya bilmirdilər.

Moskvadakı dil tədqiqatçıları və kriptoloqlardan ibarət komanda bu ronqo-ronqo yazısını oxumağa çalışmışdı, lakin Qərbdən “dəmir pərdə”ni yarib keçən kitaba qəzətdə yazılmış kəskin tənqidə qədər heç kim onlara əhəmiyyət vermirdi. Cəsur

tərcüməçim Lev Jdanov Moskvada senzuradan keçirilmiş məktubda mənə qarşı hücumların Norveç dilinə tərcüməsini göndərmişdi və qarşışdırma yenidən alovlanmışdı.

Bu zaman heç bir tədqiqatçının Sovet İttifaqından sərbəst çıxməq imkanı yox idi. Pasxa adasına getmək isə ümumiyyətlə mümkün iş deyildi. Məktublar çox gec gedib çıxırı və Sovet tədqiqatçılarının hücumları mənim tərəfimdən cavablanmirdi. Sonra daha da artırdı və kəskinləşirdi. Məktub həmişə bir neçə həftə gecikirdi, çünki senzor mənim hər şeyi kodla yazdığını düşünürdü.

Sonra tamamilə gözlənilməz bir şey baş verdi. Kosmosa sputnik göndərən Sovet Elmlər Akademiyası baş direktoru Mstislav Vsevolodoviç Keldiş arenaya daxil oldu. O məni sovet akademikləri ilə üz-üzə görüş üçün Moskvaya dəvət etdi.

Mən dəvəti qəbul etdim. 1962-ci il "soyuq müharibə"nin ən qızığın dövrü idi. Mən Finmarkdakı döyüslərdən sonra heç bir rus və ya kommunistlə qarşılaşmamışdım. Bu səbəbdən prezident Keldişin özünün sədrlik etdiyi iclasda ilə sovet alımları ilə dolu zala rus tərcüməçim ilə gəlmən mənim üçün yeni bir təcrübə idi.

Keldiş iclası açıb sözü antropoloji bölməyə rəhbərlik edən yoldaşa verdi və güclü, nəhəng cüssəli bir adam ayağa qalxdı. Əzələli vücudu dərin təsir bağışlayan və Stalinsayağı bığı olan bu yoldaş qərbli kommunist imicinin stereotipi hesab edilə bilərdi.

Onun tufana düşmüş dənizçi kimi qalın səsi və öz mövqeyini vurğulamaq üçün sıxlığı yumruğundan mən dərhal başa düşdüm ki, onun yoldaşlarına ünvanladığı bu tanışlıq sözləri yalançı tərifdən çox uzaqdır. O sözünü bitirib yerinə oturanda zala ölüm səssizliyi çökmüşdü. Tərcüməçim onun sözlərini yavaş-yavaş Norveç dilinə tərcümə etdikcə mən Amerikadan erkən miqrasiya əleyhinə tamamilə yeni bir arqumentlə tanış oldum.

Mənim Sakit okeanda miqrasiyanın kökləri ilə bağlı nəzəriyyəm Leninin təlimlərinə uyğun gəlmirdi. Leninə görə, bütün emiqrasiyalar ya əhali sıxlığı səbəbindən, ya da düşmən hücumu nəticəsində baş verirdi.

Zəli gözlənilən bir sükut bürüdü. Mən nə cavab verə bilərdim? Tərcüməçi narahat görünürdü. Müzakirə başlamadan bitirilmişdi.

Mən uca səslə "Leninin antropoloq olduğunu bilmirdim", - deməklə həm özümü, həm də digər iştirakçıları təəccübləndirdim.

Tərcüməçi alçaq səslə mənim sözlərimi rus dilinə tərcümə edənədək zaldıki sakitlik davam edirdi. Bundan sonra mən dinləyənlərdən bəzilərinin gülüşlərini gizləmək üçün əllərini ağızlarına qoyduqlarını gördüm. Narahatlıq hissi artmağa başladı və Keldiş dərhal məni kürsüyə dəvət etdi.

Mən vəziyyətə xülasə verdim. Akademiklər orada idi. İclası açan Stalinəbənzər şəxs alım deyildi, lakin o sadıq partiya üzvü idi. Partiya tərefindən təltif edilmiş və Akademianın həmin şöbəsinə rəhbər təyin edilmişdi. İncəsənət, mədəniyyət və elmin bütün professional sahələrində fiziki cəhətdən olmasa da, düşüncəsilə Stalinə bənzəyən rəhbərlər vardı. İri bişleri olan şəxs öz vəzifəsini yerinə yetirmişdi, o, Leninin təlimlərinə istinad etmişdi və deməyə başqa sözü yox idi.

Mən də Leninin xəttindən kənara çıxmadan lap qədim dövrlərdən əhali sıxlığının və ölkənin daxilindəki təzyiqin Andin çöllük sahilləri boyu çay vadilərindəki balıqçılara problem yaratdığını Perunun nümunəsində göstərdim. Tədricə mədəniyyətlər bir-birini əvəz etmişdi, təki 1530-cu ildə ispanlar İnk imperiyasında hakimiyyəti ələ alanadək. İspanlar öyrənmişdilər ki, ink tarixi Kuzkoda günəş məbədində nəticədə ispanların yandırıldığı taxta lövhələrdə saxlanılır.

Lakin amauta—ink alımları ölkəyə çoxsaylı miqrasiyalara istinad edirdilər. Sonuncu miqrasiya ispanların buraya gəlməsindən 3 nəsil əvvəl baş tutmuşdu. İspanları ilk qarşılayan iki ink qardaşın babası ink Tupak Yupanki dağdakı imperiyasını tərk etmiş və sahilə enmişdi.

O, Çimu imperiyası və ekvator boyu və ekvatorдан 4 min mil cənuba sahil məskənləri fəth etmişdi. Sahilboyu əhali ona Sakit okeandakı adaların məskunlaşdığını dedikdə o, yüzlərə balza qayığı inşa etməyi əmr etdi və ordusunun yarısını yerləşdirdiyi flotilla ilə okeana açıldı. Doqquz aydan sonra da qara dərili əsirlərlə geri qayıtdı.

Rus dinləyicilərimin bunları bilib-bilmədiyi ilə bağlı heç bir fikrim yox idi. Onlar itaətkar bir topluluq idilər. Sakit oturub mənim

çıxışına davam etməyimə icazə verirdilər. Mən Perunun hələ də vaxtaşırı dağ selləri və okeandakı El Nino cərəyanının dərələri basıb bütün əhalini evlərindən qovub qayıqlara minməyə məcbur etməsi ilə müşayiət edilən sahilboyu ölümcül təbiət hadisələrindən əziyyət çəkdiyini əlavə etdim.

El Nino adı verilən illərdə güclü okean cərəyanı sürətlə Pasxa adasına axmışdı. Mən əlavə etdim ki, qədim dövrlərdən və xarici ölkələrdəki insanların bugünkülərdən daha az cəsarət, maraq, acgözlük və macəra həvəsinə malik olduğunu düşünməməliyik. Üstəlik, əgər onlar macəra yaşamaq istəsəydilər onlara heç kim mane olmazdı.

Heç kim söylədiklərimə etiraz etmədi. Keldiş mənim Polineziya sakinlərinin kökləri ilə bağlı nəzəriyyəmə ən çox etiraz edənlərdən əks-arqumentlərini səsləndirməyi tələb etdi. Bir neçə nəfər ayağa qalxdı, lakin yeni arqumentlər səslənmədi. Əlavəsi olanlar da aldıqları cavablarla kifayətləndilər.

Ciddi və sakit şəkildə içində insan olan ilk kapsulu kosmosa göndərən adam Sakit okeana ilk gəmi göndərənlər barədə müzakirənin sədriyini davam etdirdi. Müzakirə zamanı o şəxsi fikir bildirmədi və hər kəsin öz mövqeyini bildirməsini gözlədi.

O nöqtədə onun şəxsi fikrinin nə olduğu barədə heç kimdə şübhə yox idi. O öz Akademiyasındaki antropoloqları qeyd-şərtsiz töhmət etdi və onların müzakirəyə zəif hazırlıqlarını və əvvəlki tənqidlərində əsassız olduğunu qeyd etdi. O düz mənə baxaraq dedi ki, növbəti dəfə ekspedisiyaya çıxdıqda komandama bir rus də cəlb edim.

Bununla da mənim Sovet İttifaqındakı opponentlərimlə yaşadığım kiçik şəxsi "soyuq müharibə"m başa çatdı. Ziddiyətlər heç şübhəsiz aradan qalxmışdı və bunun xoş nəticəsi mənə Moskva Dövlət Universiteti tərəfindən verilən "Lomonosov" medalı oldu.

Bu zaman mən Nyu York Elmlər Akademiyasının əməkdaşı idim və yəqin ki, məhz prezident Keldişin təşəbbüsü ilə mənə də "soyuq müharibə"nin hələ də davam etməsinə baxmayaraq Sovet Elmlər Akademiyasının fəxri doktoru adı verildi. Bir neçə il sonra papirusdan hazırlanmış qayıqla çoxmillətli ekipajla birlikdə "Ra" ekspedisiyasını

planlaşdırarkən mən Keldişin sözlərini xatırladırm. Mən ona məktub yazıb sözlərini yadına saldım və bizim üçün ingilis dilini bilən və humor hissi olan bir tibb doktoru seçməsini xahiş etdim.

Bələliklə, yüngülçə araq qoxan və azca keflənmış professor Yuri Aleksandroviç Senkeviç Qahirədə təyyarədən endi və biz ilk dəfə orada tanış olduq. Keldiş ali siyasi rəhbərliyə çətin mübarizədə qalib gəlmışdı və Yuri Sovet İttifaqından kapitalist tərəfindən maliyyələşən xüsusi qayıq səyahətində iştirak edən ilk rus idi. Mən ona görə humor hissi olan rus xahiş etmişdim ki, fanatik siyasi partiyaçı ilə bir yerdə yola çıxməq çətin olardı. Bir də gülüş insanları yaxınlaşdırır və istənilən ekspedisiyada əvəzedilməz rol oynayır. Sonralar Yuri mənə kifayət qədər əyləncəli bir insan təəssürati yarada bilmək üçün aeroflotda ikən qəsdən çoxlu spirtli içki qəbul etdiyini etiraf etmişdi.

Yuri sonralar rus mülki astronavtlarına baş həkim təyin edildi və bizim üç beynəlxalq qamış qayıq səyahətimizdən sonra o, Amerikanın kosmos tədqiqatçıları tərəfindən təzyiq altında yaşayan və əhalinin six olduğu ərazilərdə yaşayan müxtəlif millətlərin nümayəndələri arasında dinc birgə yaşayışı təmin etmək məqsədilə gələcək uzunmüddəli əməkdaşlığın müzakirəsi üçün ABŞ-a dəvət edildi.

Sovet İttifaqında oxumuş ronqo-ronqo mütəxəssisləri mənim ən qatı opponentlərim ikən Pasxa adası heroqliflərinin oxunmasında ən əhəmiyyətli əməkdaşlarımıma çevrildilər.

Amerikanşunasların 1956-cı ildə Kopenhagendə keçirilən XXXII Konqresində tamamilə naməlum bir şəxs qalmaqallı çıxış etdi. Müharibə dövründə yazı oxunması üzrə alman mütəxəssis Tomas Bartel əfsanəvi ronqo-ronqo əlifbasını oxuduğunu iddia etdi.

O lövhələrdən birində Pasxa adası sakinlərinin ulu babalarının eramızın 1400-cü ilində Polineziyadakı Raiateadan gəldiyini göstərdiyini açıqladığı zaman məsələ böyüdü və dünya mətbuatı sensasiyalı xəberin qoxusunu aldı. Başqa sözlə, onun sözləri mənim iddialarımla tam ziddiyyət təşkil edirdi, o adanın mənim iddia etdiyimdən tam zidd istiqamətdən və mənim iddia etdiyimdən daha gec məskunlaşdığını irəli sürdü.

Hətta Parisdəki məşhur Musée de l'Homme belə Pasxa adası

sərgisində Bartelin heroqlifləri oxuması şərəfinə lövhə qoymuşdu. Rus dili tədqiqatçıları kompüterlərin köməyi ilə ronqo-ronqo heroqlifləri üzərində işləməyə yollandığı zaman məsələ üzərindəki hay-küy yatdı. Onlar müəyyən etdilər ki, lövhələrdəki mətnlər hazırda Polineziyada istifadə edilməyən naməlum bir dildə yazılıb və onların hansı dildə yazıldığını bilmədən yazıları oxumaq qeyri-mümkündür.

Bartelin fantaziyası bütün dünyanın marağına səbəb oldu; lakin onun öz tələbələri belə onun tərcümələrini ciddi qəbul etmirdi və onlar öz aralarında bir-birindən əcayib təkliflərlə hələ də mübarizəni davam etdirirlər. Pasxa adasının ronqo-ronqo əlifbası hələ də sərr olaraq qalır.

Kon-Tiki filmindən sonra mən Sovet İttifaqına səyahət dəvəti aldım, lakin sərbəst səyahət etmək və programı şəxsən müəyyən etmək şərti ilə razılıq verəcəyimi bildirdim. Həm II Dünya Müharibəsi, həm də "soyuq müharibə" zamanı "dəmir pərdə"nin hər iki tərəfindəki dünyalarla tanışlıqdan mən çox şey öyrəndim. Dostlar və düşmənlər arasında əhəmiyyətli milli sərhədlər yoxdur.

Mənim Elmlər Akademiyasındaki ilk bitərəf dostum müharibə veterani və Skandinaviya dilləri və mədəniyyəti üzrə mütəxəssis etnoloq Genrix Anoçin oldu. O mənim yalnız alımlarla deyil, müəlliflər gildiyası və rəssamlar ittifaqının üzvləri ilə görüşlərimi təşkil etməklə məsul idi.

Araq və balıq kürüsü kifayət qədər idi, ümumi tolerantlıq əhval-ruhiyyəsi də mövcud idi, lakin six fəhlə mənzillərində və paytaxt kənarındaki meşələrdəki təcrid olunmuş bağ evlərindəki otaqlar kiçik idi. Onlar mənim həm Nyu York Elmlər Akademiyasının əməkdaşı, həm də onların Elmlər Akademiyasının doktoru olduğumu qəbul edirdilər, lakin heç kim elm və ya siyaset barədə danışmaq istəmirdi.

Bitməz-tükənməz rus çöllərində təyyarə və ya qatarla getdiyim uzaq səyahətlərdə kitabımın rus dilinə tərcüməçisi mənə tərcüməçilik edirdi. Biz kolxoz kəndlilərinə qonaq olduq. İnsanla və xoş bəxş ətri ilə dolu kiçik kənd pravoslav kilsələri məni təec-

cübləndirdi. O qədər çox şam yandırılmışdı ki, divarlar qızıl kimi parıldayırdı və bu sadə kəndli kilsələrindəki rəngarəng ikonalar dünya müzeylərinin paxılılıq obyekti ola bilərdi. Ağır kilsə qapılarından içəridə keçmiş xatirələr və daha gözəl gələcəyə ümid hiss olunan ab-hava hökm sürürdü.

Biz keçən əsrдə Sakit okeandakı adalardan çar muzeyinə gətirilmiş rəsm əsərlərini öyrənmək üçün gecə qatarı ilə qərb istiqamətində hərəkət edərək Leningrada yola düşdük. Biz bütün Sibir boyunca şərqə doğru Trans-Sibir dəmir-yolu vasitəsilə sonsuz meşələr və taxta hasarların yanından keçirdik və sərhəd boyu buz tutmuş yeni qəsəbələrdə xəz geyimli sərnişinləri alıb-endirərkən hər dəfə paravoz tüstü buraxırdı.

Biz Sakit okeanın şimal-şərqində Sovet İttifaqı və Çinin sərhədlərinin kəsişdiyi Vladivostoka qədər gedib çıxdıq. Orada Yapon, Kuril və Aleut adaları mənim Asiyadan Amerika və Polineziyaya təbii dəniz marşrutu ilə tanış olduğum müharibədən əvvəlki evim olan Amerikanın sahilyanı Britaniya Kolumbiyası arxipelaqına aparan körpü əmələ gətirirdi. Məni təəccübəndirən o idi ki, Qərbdə ətraf mühitə tamamilə laqeyd münasibəti ilə tanınan sovet rejimi ətraf mühit problemlərinə ən ali səviyyədə yer verilən tullantıların təkrar istehsalı zavodu tikirdi.

Sibir sahilləri mənə uyğun olmayacaq dərəcədə soyuq idi. Mən Şimali Amerikaya aparan torpaq üzərində qar və buzun içində çətinliklə yeriməkdənsə, okean sahilində isti Yapon cərəyanında üzməyə üstünlük verərdim.

Mənim sovet respublikalarına aid ən xoş xatirələrim Gürcüstanla bağlı idi. Bu zaman Lev və mən Tbilisidən aktyorlar və müğənnilər ilə birlikdə Qafqaz dağlarındakı büllur kimi duru çaya balıq tutmağa getmişdik. Biz otlar üzərində uzanıb tutduğumuz kimi tez də qızartıldığımız təzə alabalıq yeyirdik. Vikinglər kimi biz inək buynuzlarında gürcü şərabı içirdik.

Bu qablıarda şərab çox qaldıqda damdığına görə biz çörəyi tikələyib balığı yeməzdən əwəl şərabı sürətlə içirdik. Yerli adətə görə, biz qonaqların hər biri, qadınlar, sülh, xalqalarımız arasında

dostluq, kral Olav, Prezident Xruşşov, ulu babalarımız və xələflərimiz, məhəbbət, torpağın yetirdiyi meyvələr və uzun, xoşbəxt həyat şərəfinə bədə qaldırmalıydıq.

Bu gəzinti uzun və əyləncəli bir piknikə çevrildi. Hətta mənim çalışqan yoldaşım Lev də zamanı unutdu. Sürətlə tarlaların içindən və evlərin kənarlarından şütüyərək Tbilisidəki dəmir yolu stansiyasına qayıdarkən biz Moskvaya gedən gecə qatarına güc-bəla yetişdik. Sürətli bir şəkildə hər kəsə qonaqpərvərliyinə görə təşəkkür etdikdən sonra mən hərəkətə başlayan qatarın ən yaxınındakı vəqonuna tullanın Levin ardınca əlimdə çamadanımla artıq sürətini artırmış qatarın növbəti vəqonunun ardınca qaçdım. Növbəti gün mən Moskvada mühazirə oxumalı idim.

Mən çamadanımı vəqonun içinə ata bildim, ancaq vəqon qapısının pilləkənlərindən yapışmağa yenicə müvəffəq olmuşdum ki, qatar daha da sürətləndi və mən bir müddət ayağım havada vəqondan asılı qaldım. Pilləkənə ayaq basmaq qeyri-mümkün idi. Mən üfüqi vəziyyətdə asılı qalmışdım, sanki güclü tufan zamanı Kon-Tikidə idim, bədənim üçbucaq bayraq kimi arxaya doğru hərəkət edirdi. Mən ömrümün son anlarını yaşadığımı düşünürdüm, lakin konduktor digər sərnişinlərin də köməyi ilə məni vəqona çəkə bildi.

Mən bir neçə dərin sıyıqla qurtuldum, ancaq qanayan ayağıma baxmaq üçün tibb bacısı gəldi. O yaranı bintlə bağladı. Növbəti gün Moskvada mühazirəmlə çıxış edən zaman tibb bacısının qoymuğu sarğı hələ də ayağında idi.

“Dəmir pərdə”nin şərqində keçirilən bu tip mərasimlərdə hələ də tünd rəngli kostyumlar və qalstuk geyinirdilər. Papaq və xüsusi geyimlər münasib hesab edilmirdi. Mərasimin fəxri qonağı və onun tərcüməcisi olaraq mənə və Levə birinci cərgənin ön tərəfində yanaşı qoyulmuş rahat kreslolarda yer verildi.

Məni çıxış etməyə dəvət etməzdən əvvəl Levin yavaşça önə əyilərək sol ayağimdakı şalvara baxdığını gördüm. Belə görünürdü ki, o mənim qara corabından aşağı sallanan sapı qoparmaq istəyir. Lakin əslində bu ağ sap idi və o qısa deyildi. Lev onu dartdıraqda sap uzandı. O bilmirdi ki, həmin sap sarğıdan sallanırırdı. Yavaş-yavaş və

sakitcə o sapi dartaraq yumağa doladı. Biz hər ikimiz sakit idik, lakin mən ayağımı kənarə çəkmək istədim ki, o mənim sarğımı açmaq üzrə olduğunu başa düşsün.

Nəhayət o, önə əyilib əlindəki sap yumağını sakitcə mənim şalvarımın ətəyinə ilişdirdi. Səhnəyə çıxmağa heç həvəslə deyildim. Çünkü ayağa qalxdığım zaman sarğı düşüb yerdə sürünen bilərdi.

Bunu xatırladığım zaman demək olar ki, hələ də şalvarımın ətəyindəki sap yumağını hiss edirdim. İndi yuxuya gedən mən idim.

Jaklin məni geri qayıtmak üçün oyatdı. Dağa qalxdığımız və lava daşları üzərinə qoyub yatdığınıza üçün hələ də gərgin olan ayaqlarımızla büdrəyə-büdrəyə aşağı endik və işarə qoymuşuz cığır çatlığımız zaman kraterin kənarının irəli sürünen kölgəsi ilə rastlaşdıq.

Daha sonra günəş kraterin kənarında qərbə doğru batdığı zaman biz inanılmaz dərəcədə gözəl rəng parıltısına şahid olduq. Biz gündüz işığında görə bilmədiyimiz kömür kimi qara trol əsgərlərinin siluetlərinə "gecəniz xeyrə qalsın" dedik. Bilirdik ki, növbəti gün Teidenin konus formalı divarlarında tünd və açıq qəhvəyi rəngli abidə və monolitlər şəklində günəş şüaları oynamaya başlayanda biz bu siluetləri təbiətin ən möcüzəli abidələri kimi xatırlayacaqdıq.

Növbəti gün ağlımızda konkret bir məqsəd və marşrut olmadan təbiətlə birbaşa əlaqədə olmaq üçün kraterin ətəyinə endik. Tezliklə ətrafımızdakı dünya lava çıxıntıları və sarı qumla qara qaya parçaları yığını arasında qeyb oldu.

Özümüzlə yemək götürmüştük və əməlliicə iştahlanmışdık. İljin son günlərindən biri olmasına baxmayaraq burada açıq havada günəş o qədər güclü idi ki, biz böyük bir kolun kölgəsinə sığındıq. Jaklin kolun budağına qonmuş 2 kiçik xoşbəxt quşu görmədən quru budaqlardan ibarət yumşaq döşəyin üstündə yuxuya getdi. Quşlardan biri az qalsın Jaklinin burnunun ucuna qonmuşdu.

Mən prezident Nikita Xruşşovla Kon-Tiki muzeyində görüşdüm. O, bitəraf Xarici İşlər naziri Qromiko ilə birgə Norveçdə səfərdə idi. Xruşşov Kon-Tiki haqqında kitabın rus dilində çapına

icazə vermişdi və indi o, satışdan məsuliyyət hiss etdiyindən qayığı görməyə gəlmışdı.

Qromiko hər zaman onun arxasında gedir və heç bir söz demirdi, lakin biz Pasxa adası abidələrini görmək üçün zırzəmiyə endikdə o əyilib qulağıma piçildədi ki, yanlarındakı tərcüməçi "Aku-aku" kitabımı Norveç dilindən ruscaya çevirən şəxs idi. Tərcüməçi məşğul idi, cüntki şəhən sovet kommunist rəhbəri hər şeyi soruşur, sorğulayır və bütün qayda-qanunları və öz iş qrafikini pozurdu. Açıq-aydın idi ki indi o, narazılığını ifadə etmək üçün ayaqqabılarını çıxarıb tribunaya vurduğu siyasi iclada deyil, bizimlə birlikdə qayıdqə ayaqyalın olmağa üstünlük verərdi.

Biz iş qrafikindən 30 dəqiqə çıxmışdıq ki, Xruşşov dayanıb bizimlə növbəti sal səyahətinə çıxmaq istədiyini bildirdi. Tərcüməçi və jurnalistlər boyunlarını uzatdırılar və uzun dirəkli mikrofonları düz burnumuzun ucuna yaxınlaşdırırlar. Sovet kommunizminin dünya əhəmiyyətli rəhbər tərəfdarının verdiyi bu suala nə cavab vermək olardı?

"Siz göyərtədə nə iş görə bilərsiniz?" – deyə soruşdum.

"Yemək bişirə bilərəm" – deyə o cavab verdi. Yaxşı, deməli Xruşşov yemək bişirə bilərdi.

"Göyərtədə aşpaz kimi nə edə bilərsiz?"

"Primus üzərində yemək bişirə bilərəm".

"Özünüzlə kifayət qədər rus kürüsü gətirsəniz, bişirmək barədə narahat olmadaga dəyməz", - deyə mən jest etdim.

Bundan sonra biz əl verib görüşdük və razılaşmamızı unutmadığının ilk dəlili olaraq həmin gün Oslodakı Sovet səfirliyindən bir vedrə kürü və bayram arağı göndərildi. Bu kifayət deyilmiş kimi həmin gün o, sal səyahətinə çıxan rusun humor hissina sahib olması barədə qoymduğum şərti yerinə yetirməyə hazır olduğunu da sübut etdi.

Həmin gün Xarici İşlər İdarəsindən tamamilə gözlənilməz bir təklif gəldi. Kon-Tiki muzeyinə baş çəkməyimizdən bir neçə saat sonra sovet rəhbəri üçün Xalq Muzeyi parkında təşkil edilən qeyri-rəsmi, lakin eksklüziv bir qəbul mərasimini dəvət aldım. Tədbirlə əlaqədar bütün park turistlər üçün bağlanmışdı.

Xruşşov yüksək əhval-ruhiyyədə idi və biz yeməkdən sonra

çəmənlikdə toplanıb skripkaçının müşayiətində iki norveçli tərəfindən ifa edilən milli Norveç rəqsi "Hallinq" i izlədiyimiz zaman krallar kimi əylənirdik.

Məni kimin dəvət etdiyinə şübhəm yox idi. Orada kənar bir şəxs yox idi və mediadan da heç kim çağırılmamışdı, Norveç və Sovet İttifaqından bir qrup siyasetçi və mən arxada dayanıb digər qonaqların başı üstündən diqqətlə rəqsiz izləyirdik.

Cütlük o yan-bu yana sıçrayır və xalq rəqsindəki akrobatik hərəkətləri ifa edib qurtardıqdan sonra sovet rəhbəri qazonun üstünə çıxb skripkaçıya çalması üçün işarə etdi və sonra Xarici İşlər naziri Qromikoya müraciət edib "Hallinq" rəqsində ona yoldaşlıq etməsini istədi. Qromiko ümidsiz bir sifət aldı: onun atletik bir tipi yox idi. Qromiko rəqs dəvətini rədd etdiyindən sonra Xruşşov yavaş-yavaş Norveç Xarici İşlər naziri Hallvard Langeyə yaxınlaşışib baş əydi.

Mən Langeni çətin vəziyyətlərə öyrənmiş bir dünya vətəndaşı kimi tanıyırdım, lakin bu vəziyyət onun üçün də gözlənilməz idi. O qızardı və yerə yapışıp qaldı. Skripkaçı isə coşğun xalq mahnisini qazonun üzərində dayanaraq çalmağa davam edirdi.

Daha sonra mənim Larvikdəki uşaqlıq illərimdən bəri yaşadığım ən əyləncəli anlar gəldi. Biz ön cərgədə oturub yer fındığı yeyə-yeyə Çarlı Çaplinin ən gülməli səssiz filmlərindən birini izləyib gözümüzdən yaş gələnədək güldük. Künkdə isə piano çalınırdı.

Balaca girdə Xruşşov dayanmaq bilmirdi. Bu dəfə də o, bizim hündür ariq baş nazımız Gerhardsenə yaxınlaşışib baş əydi. Xruşşovun boyu güclə Gerhardsenin qarnına çatırdı. Gerhardsen onun dəvətini qəbul etdiyi zaman mən özümü saxlaya bilmədim.

Mən gülməkdən ikiqat olub balaca uşaq kimi ayağımı yerə çirpiydəm. Norveçli ev sahibləri özlərini daha nəzakətli gülməyə məcbur edirdilər, rus qonaqlar isə hündür norveçlinin qucağında top kimi o yan-bu yana sıçrayan rəhbərlərini ciddi bir ifadə ilə izləyirdilər.

Sonralar mən Moskvada Xruşşovun qızı və kürəkəni ilə tanış oldum. Onun qızı ekologiya ilə bağlı bir jurnalın redaktoru, kürəkəni isə kommunist qəzeti "İzvestiya"nın rəhbəri idi. O məni siyasi cəhətdən sinifləndirən ilk şəxs idi. Mən yxuarı redaktor kabinetlərinə

dəvət edildim və o məni eyvana çıxardı. Buradan Moskvanın cərgə-cərgə düzülmüş evləri və demək olar ki, boş baş küçəsi görünürdü.

"Biz bütün bunlara inqilabdan sonra nail olmuşuq", - o dedi.

"Siz qayınatanızla birlikdə Oslo'daki Karl Johann Darvazasını görmüşdünüz, elə deyilmi?" - deyə soruştum. O, olduqca təsirləndiyini etiraf etdi.

"Biz ona inqilabsız nail olmuşuq", - mən dedim. O gülərək həmkarlarına baxdı və dedi: "Heyerdal islaholunmaz bir sosial demokratdır".

Mən Xəzər dənizi sahilindəki Azərbaycan Sovet Respublikasına səfər edib Ali Sovetin qeyri-rus üzvlərindən biri və respublikanın prezidenti Heydər Əliyevlə görüşdüğüm zaman Şərqlə Qərb arasında münasibətlər hələ də donmuş vəziyyətdə idi. Aralarındakı qohumluq əlaqələrindən xəbərsiz mən onun qardaşı Həsən Əliyevlə bu heyranedici ölkəni bir həftə ərzində avtomobilə gəzmişdim.

O, ölkənin Elmlər Akademiyasının rəhbərlərindən idi və məni dünyanın ən qədim gəmi qaya rəsimlərinə baxmağa dəvət etmişdi. Paytaxt Bakıdan bir neçə kilometr cənubdağı Qobustanda Xəzər dənizinin suları bir minillik əvvəl geri çəkilmiş və qayaları ortaya çıxmışdı. Bu qayalar üzərində insanlar məskunlaşmışdı və bu səbəbdən qayaların karbon yaşını müəyyən etmək mümkün olmuşdu.

Onlardan bəzilərinin 5000 ildən artıq yaşı vardı və onlar qarğı gəmi qaya rəsimlərinə bənzəyirdi. Bu gəmilərdə də yay içində günəş simvolu təsvir edilmişdi. Digər rəsmlər isə bizim Skandinaviya vikinglərinin gəmilərinin eyni idi. Dəniz səyyahları bir neçə nəsil əvvəl burada olmuş olmalı idilər.

Həsən Əliyevlə gəzərkən mən bu heyranedici ölkənin adamları və mənzərəli yerləri ilə tanış olurdum. O, agronom idi və 1960-ci il olmasına baxmayaraq Şərqi Blokunun aparıcı ekoloqlarından idi. Onun şəxsi əlaqələrinin Elmlər Akademiyasından yuxarı gedib çıxdığını o hər dəfə üfüqdə tüstü gördüyündə həmin yeri dəftərdə qeyd etdiyi zaman ehtimal etdim.

Hər hansı fabrik zəhərli tüstülərin ətraf mühitə axmasının

qarşısını ala bilmirdisə bağlanmalı idi. Mən biz qərblilərin heç də yaxşı nümunə olmadığı faktı ilə üz-üzə gəldim. Alfred Nobel ilkin neft hasılatına məhz burada başlamışdı və iri sahədə torpaqlar qara və səmərəsiz idi.

Mən ölkəni tərk edəcəyim gün Həsən məni qardaşı ilə görüşdürməyi təklif etdi. Bu zaman mən şübhələndim və biz prezident sarayına yaxınlaşdığınız zaman şübhələrimdə yanılmağımı anladım. Bu etiket qaydalarına tam riayət edilən formal bir görüş oldu.

Prezident və mən iri zala müxtəlif qapılardan daxil olaraq mərkəzə doğru bir-birimizə qarşı gəldik və əl tutub görüşdük. Sonra onun yanında siyasetçilər, mənim yanımda alımlər olmaqla uzun stolun arxasında üz-üzə oturduq. Nitqlər və tostlardan sonra boş içki şüşələri sendviç boşqabları arasında çoxalarkən adamlar dövrə vurmağa başladı və kimin alim, kimin kommunist siyasetçi olduğunu ayırd etmək qeyri-mümkün oldu.

Kommunistlərin insanlığı başqa bir növü kimi qəbul edildiyi konservativ bir qərbli ailəsində böyükən biri kimi sözün əsil mənasında kommunist olan biri ilə görüşmək və onunla eyni stol arxasında oturub hər hansı bir insanla etdiyim söhbətləri etmək inanılmaz bir təcrübə idi. Əslində mən ondan olduqca təsirlənmişdim. O əsil lider idi, həm fiziki, həm də əqli cəhətdən. Sonralar Sovet İttifaqı dağılıqdan sonra Heydər Əliyev Azərbaycanın xalq tərəfindən seçilən ilk prezidenti oldu. O, ölkədən kənardə olduqca məşhur idi. Hətta İngiltərə və

Norveç onun rəğbətini qazanmaq üçün bir-birilə yarışırlılar. Qərb Nobel mukafatının təsisatçısının neft hasılatına başladığı yerdə bu işi davam etdirmək istəyirdi. Əliyevlə danışqlar aparmaq üçün göndərilən nümayəndə heyətinə Margaret Tetçer rəhbərlik edirdi. Norveç nümayəndəliyinə isə xəbər göndərilmişdi ki, mənim iştirak edəcəyim təqdirdə bizim nümayəndəliklə də görüşməyə hazırlırlar.

Əliyev prezident sarayındakı görüşümüzü "soyuq müharibə" dövründə Qərbdən bir nümayəndə ilə yeganə görüş kimi xatırlayırdı. Beləliklə, mən bir daha Azərbaycana qayıtdım və yenidən həmin uzun stol arxasında Prezident Əliyevin yanında

oturdum. Amma bu dəfə mən Norveç nümayəndəliyinin sözçüsü idim və Jaklin də yanında idi. 1994-cü ilin noyabri idi və Əliyevin sevimli böyük qardaşı artıq həyatda deyildi. Buna baxmayaraq, bizim ətraf mühitlə bağlı səhbətlərimiz hələ də prezidentin xatirində idi.

Norveç nümayəndəliyi Xəzərin dərinliyindəki zəngin quyuları istismar etmək üçün lisensiya almaq ümidiндə idi. Biz dərin təcrübəmiz və ekoloji cəhətdən təmiz qazıntı üçün səmimi istəyimiz olması səbəbilə bir addım öndə idik.

Əliyev və onun nazirləri təklif etmişdilər ki, mən bütün görüşlərə "Əziz azərilər" müraciəti ilə başlayım. Azərbaycan "azəri"lərin vətəni idi. Mən "azəri" sözünü o qədər çox təkrar etmişdim ki, o "aserlər" kimi səslənməyə başlamışdı. "Aser" isə aserlərin torpağı, vikinglərin vətənindən yaşayan xalqın adı idi.

Mən bizim skandinaviya vikinglərinin gəmilərinə bənzəyən qaya rəsmlərini xatırladım. Sonra Bakıdakı bir muzeydə Jaklin öyrəndi ki, daş dövrü azəri ovçularının modelləri sarı saçlı təsvir edilmişdi. Muzey direktoru isə azərilərin skandinaviya köklərinə malik olduğunu bildirmişdi.

Eyni zamanda mən öz nümayəndiliyimizdən öyrəndim ki, "Statoil"ın Norveçdən qazıntı ləvazimatlarını gətirməsi üçün ən asan yol Baltik dənizindən, Rusiyadan keçməklə Volqa vasitəsilə Xəzərə çıxməq idi. Bu qədim viking marşrutu idi. Mən Bakıdan Norveçə faks göndərib Snorrenin "Kralların saqası" əsərinin ilk altı səhifəsinə faksla mənə göndərilməsini istəmişdim. 1241-ci ildə vəfat etməzdən əvvəl islandiyalı Snorre öz Norveç tarixində yazmışdı ki, Qara dənizdən şərqdə Türk İmperiyası ilə sərhəddə klan başçısı Odin hökmdarlıq edirdi.

Harold Hairfairin ulu babası və kral nəсли romalıların qorxusu ilə xalqla birlikdə Rusiya, Saksoniya və Danimarkadan keçməklə şimala—Skandinaviya yarımadasına köç etmişdilər. Hami vikinglərin hara gəldiğini bildirdi, lakin heç kim onların haradan gəldiğini soruşmurdu. Onlar buz dövrünün sonunda buzun içindən peyda olmamışdır. Onların kökü Xəzər dənizi sahilindəki əraziyə aid ola bilərdimi? Bugün mərkəzi Çinin donmuş tundralarında

çinlilərin aşkar etdiyi sarı saçlı ağı dərili uzaq yol səyyahlarının Afrikanın şimal sahilərində və Kanar adalarında barbarlar kimi qədim dövrlərdə yayılmağa başladıqları nöqtə məhz bura ola bilərdimi?

Mən kommunist dünyası liderlərinin Qərb mətbuatı və ya siyasetçiləri ilə görüşdükləri zaman dəmir maska taxlığı əvvəlki təcrübələrimdə hiss etmişdim. Onlardan bəzilərini qeyri-formal şəraitdə görüb şəxsən tanımaq imkanım olmuşdu. Onlardan bir neçəsi kommunizmin süqutundan sonra kapitalist dünyasında hədsiz məşhur olmuşdu. Heydər Əliyev bu liderlərdən biri, Mixail Qorbaçov isə bir başqası idi.

1992-ci ildə Rio de Janeiroda keçirilən Ətraf Mühit Konfransında Qorbaçov Ümumdünya ətraf mühit təşkilatının fonduna rəhbər təyin edildi. Bir müddət sonra mən ondan Kiotoda Beynəlxalq Yaşıl Xaç təşkilatının inaqurasiyasında onun şəxsi məsləhətçisi kimi iştirak etmək təklifi aldım. Mənim üçün bu qəribə bir görüş oldu.

Mən televiziya və qəzetlərdən onu o qədər görmüşdüm ki, görüşdürüümüz zaman özümü sanki köhnə bir dostumla görüşürmüş kimi hiss etdim. Mən onun boynunu qucaqladım, halbuki buna heç də ehtiyac yox idi. O mənim bütün kitablarımı oxumuş və ekspedisiyalarımla bağlı bütün filmləri izləmişdi. Bu səbəbdən o da məni özünün köhnə tanış kimi qarşılıdı və biz istiqanlılıqla bir-birimizi qucaqladıq.

Qorbaçov istiqanlı bir şəxsiyyət idi və səmimi gülər gözləri siyaset dünyasından olduqca uzaq idi. O bunu sünə sərhədlər və silahlanma yarışı əvəzinə insan ehtiyatlarına investisiya etməklə sübut etmişdi. İclasda iştirak edənlər ətrafına toplandığı zaman onun milliyyətindən və siyasi mənsubiyətindən asılı olmadan hamımıza təhlükə təşkil edən düşmənə qarşı insanlıq naminə mübarizə apardığı aydın olurdu.

O, müasir texnologiyanın sürətli inkişafı və demoqrafik partlayışla bizim nəslin insan həyatının ən vacib şərtlərini risk altında qoyduğunun fərqində idi. Niderland kralı şahzadə Bernard 25 il əvvəl mənə Ümumdünya Vəhşi Təbiət Fonduna beynəlxalq

məsləhətçi olmağı təklif etdiyi gündən etibarən mən digər ətraf mühit qruplarının da fəal üzvünə çevrilmişdim. Bu zaman Nil Armstrong və mən Londonda keçirilən görüşdə iştirak edirdik. Avropanın kral ailələrinin də dəvət edildiyi konfransda məqsəd ictimaiyyətin diqqətini Ümumdünya Vəhşi Təbiət Fondunun fəaliyyətinə çəkmək idi.

O qədər zadəgan görmüşdü ki, Bob Houp səhnəyə çıxıb auditoriyanı nəzərdən keçirdiyi zaman rişxəndlə sanki kart kolodası qarşısında olduğunu demişdi.

Bu görüş şahzadə Filip tərəfindən təşkil edilmişdi. ÜVTF-nin fəal üzvü olduğum illər ərzində həmin təşkilatın arxasındakı aparıcı qüvə də məhz o idi. Onun ekologianın təyinat və məqsədlərini dəyişmək üçün iti ağılı və uzaqgörənliliyi vardi. Bu məqsəd təbiəti yalnız ovçulardan qorumaq kimi kiçik arzu ilə məhdudlaşdırır, planetin ekoloji sisteminin və onunla birlikdə insanları qorumağı məqsəd tutan böyük bir anlayışı ehtiva edirdi.

Kon-Tiki gəmisi Oslo'daki Dənizçilik Muzeyinin bayır tərəfində çardaqla unudulduğu günlərdə şahzadə Filip onun taleyində həllədici rol oynamışdı. Bu muzeyə baş çəkdikdən sonra o, yenidən oraya bu dəfə həyat yoldaşı və oğlu şahzadə Haakon ilə birlikdə gələrək ictimai diqqəti buraya cəlb etmişdi. Nəticədə sadəcə bilet satışlarından əldə edilən gəlirlərlə kurator Knut Hanqland Kon-Tiki muzeyini inşa etməyə nail olmuşdu.

Kiotoda ikən biz gördük ki, hətta keçmiş kommunist də uzaqgörənliliklə başa düşürdü ki, dünya millətləri güclərini birləşdirərək ətraf mühiti qorunmalıdırlar. Görüş zamanı Qorbaçov açıq- aydın mənim şəxsi mövqeyimlə razılışdığını göstərdi. Bu nöqtəyi-nəzər ondan ibarət idi ki, digər əram mühitlərə bağlı təşkilatlar artıq təhlükədə olan heyvanlar və bitkiləri, çay və meşələri qorumaqla məşğul olurlar. İnsanlığa ən böyük təhlükə küləklər və okean cərəyanları idi.

Onlar milli sərhəd tanımadılar. Bugün Asiyada əsən külək, səhəri gün Avropanı süpürürdü. Şəxsi təcrübəmdən isə görmüşdüm ki, bugün Afrika sahillərində olan okean cərəyanı ən azı bir gəmi qədər sürətlə hərəkət edərək Amerika sularına axıb gedirdi. "Tigris" səyahətində biz mussonun istiqamətində dəyişiklik olduğunu sezdik.

Bu o demək idi ki, planetimizdə sürətli iqlim dəyişiklikləri baş verə bilərdi və bu, adalar, eləcə də materikyanı ərazilər üçün gözlənilməz təhlükə demək idi. Lakin praktik səbəblərdən Yaşıl Xaçı qlobal razılıq əldə edilənədək milli səviyyədə başlamaq zəruri oldu.

Mixail Qorbaçov təbiəti qorumağa dair dərin və ruhani bir inanca sahib idi. O mənə bu inancın onda uşaqlığını keçirdiyi evin ətrafındaki kiçik bağda müşahidə etdiyi təbiət möcüzələri ilə yarandığını söyləmişdi. BYX konfransı davam etdiyi günlərin birində biz Haaqda bir sinaqoqda yəhudi möminlərin dini ayinlərini yerinə yetirməsinin şahidi olduq.

Sinaqoqdan çıxdığımız zaman biz iri bir ağacın altında dayanmışq. Mənim böyük ağaclarla qarşı zəifliyim var. Ağac nə qədər böyükdürsə, zəiflik hissim də bir o qədər böyük olur. Mən özümü saxlaya bilməyib ağaca baxaraq Qorbaçova dönüb "Mənim məbədim budur", - dedim.

O tez mənə əl verib "Elə mənim də", - deyə cavab verdi.

O an yaxınımızda dayanan ravini gördüm və dərhal əlavə etdim: "Lakin biz qəbul etməliyik ki, bunun arxasında dayanan başqa bir qüvvə var, bu məbədin bir yaradıcısı var".

Biz üçümüz də məmənnunluqla bir-birimizin əlini sıxdıq.

Yaşıl Xaçın məsləhətçisi kimi Qorbaçov məndən tanıdığım dünya liderlərini təşkilata calb etməkdə ona kömək etməyi xahiş etmişdi. Mən bir zamanlar onun yoldaşı olmuş Fidel Kastronun adını çəkmişdim. O da ən az Qorbaçov qədər təbiəti qorumaqdə maraqlı idi. Qorbaçov bu ideyanı həm də ona görə bəyəndi ki, Kuba ilə Rusiya arasında yaranmış gərginlikdən olduqca narahat idi. O, yerindən və zamanından asılı olmayaraq Castro ilə görüşməyi çox arzulayırdı.

Mən görüş təşkil etməyə çalışacağımı söz verdim. Qorbaçovu ən son konfrans zamanı açıq havada qurulmuş platformada çıxış edərkən gördüm. O, pilləkənlərdən enib rəsmi nümayəndələrlə birlikdə aralarında mənim də olduğum topluluğun yanından keçərkən ayaq saxladı və baş barmağını qaldıraraq mənə "Verdiyin sözü unutma", - dedi. Bu mənim beynəlxalq siyasetə qarışmaqla bağlı ilk və son təcrübəm oldu. Mənim cəhdim uğursuzluqla nəticələndi.

Fidel Castro Yaşıl Xaçın məqsədləri ilə çox yaxından maraqlandı, lakin son siyasi qarşıqliq səbəbilə Qorbaçovun Kubada sevilmədiyini dərhal qeyd etdi. Əvəzində o mənə Kubanın siyasi qəzeti "Qranma"da Yaşıl Xaçla bağlı müsahibə verməyi təklif etdi. Mən birbaşa mətləbə keçib bir daha onun Qorbaçovla görüşüb-görüşməyəcəyini soruşdum.

O cavab verdi: "Düzü o gözlərin sahibini sevməmək mümkün deyil, ancaq o Kubaya böyük çətinliklər yaratdı".

Mən bu qədər ümumi cəhəti olan iki insana demək olar ki, rast gəlməmişdim. Hər ikisində güclü təbiət sevgisi və onu qorumağa böyük sədaqət vardı. Lakin mən bu iki insanın görüşdürə bilmədim.

## **12 Mavi planetdə qırmızı ada**

Biz Tenerifedə ekskursiya gəzintisi zamanı nəfəsimizi dərmək üçün dayandıqda, mənim Jaklin və aku-aku ilə danışmağa da xeyli imkanım oldu. Passat küləkli buludlar başımız üzərindən kiçik pambıq qozaları kimi sükütlə keçdi və çoxlu assosiasiylar oyadı.

Onlar mənə Fatu-Hivada yaşadığım bir ildən, günəşti və sonsuz buludları təqib edən tarixöncəsi qayıqlarla Afrikadan Kanar adaları vasitəsilə Amerikaya, sonra da Sakit okeandan keçib Pasxa adasına, Taitiyə və Fatu-Hivaya etdiyimiz səfərlərdən xəbər verirdi. Aşağıda, dalğaların sahilə çırpıldığı yerdə, mən okean səthinin də Kanar cərəyanı ilə eyni istiqamətə, yəni bizim Ra ilə birlikdə ayaq basdığımız Barbadosa və Kolumbun ayaq basdığı Kubaya tərəf üz tutduğunu bilirdim.

*Kuba. Sən Ra ilə Kuba torpağına çıxa bilərdinmi?*

Əslində, mən bilərdim, lakin orası qəribə idi ki, məni Kubaya gətirib çıxaran Sakit okeandan keçən Kon-Tiki səfəri oldu. 1959-cu ildə inqilab başa çatandan sonra Kubada ilk yayılmış kitab Fidel Castro tərəfindən pirat nəşriyyatında çap olunmuş Kon-Tiki oldu və biz görüşəndə o, özü də bunu təbəssümələ etiraf etmişdi.

Hələ Kolla Miçeridə yaşadığım müddət ərzində mən Kubanın Romadakı səfirliliyindən nahara dəvətlər almaqda davam edirdim, lakin İtaliyanın şimalındakı kiçik kəndimdən paytaxta qədər yol uzun olduğundan, mən bu dəvətləri təxirə salmaq üçün hər cür bəhanə gətirirdim. Səfirliyin mənə qarşı marağını həqiqətən başa düşmürdüm

və onun siyasi motivlərə bağlı olmasından şübhələnirdim. Bunun arxasında Fidelin dayanmasından isə az xəbərim var idi. Fidel Kastronun həyatdakı başlıca maraqlarından biri okean idi və o, yaxşı təchiz edilmiş okean tədqiqatları gəmisi inşa etdirmişdi.

Bir gün Kuba səfiri mənim yaşadığım kiçik qəsəbəni ziyarət etdi. Mən onunla nahar görüşünə çıxa bilərdimmi? Cəmi dörd dəqiqə vaxtim qaldığı üçün çətin ki, imtina edərdim. O, Kuba Xarici İşlər İdarəsinin Avropa ziyarətinə çıxmış baş mütəxəssisi ilə restoranda, masa arxasında gözləyirdi. Nahar zamanı onlar bizim aramızda masanın üzərində maqnitofon qoymuşdular və Fidel Kastronun adından məni Kuba səfərinə dəvət etdilər. Mikrofon qoşulmuşdu və mən Batista erası dövründə, Kon-Tiki ekspedisiyasından bir il qabaq Kubada olduğumu söylədim.

Nyu-Yorka gedərkən mən Kubadan qayıtmış bir yük gəmisinin sərnişini olmuş və Santyaqo de Kubada sahilə çıxarılmışdım. Gəmi sahibi, yaxın dostum Tomas Olsen ölkə ərazisindən Havanaya qədər məni qatar biletli ilə təmin etmək üçün öz əməkdaşları ilə görüşmiş və Nyu-York təyyarəsində boş olan ilk yeri gözlədiyim vaxtda məni birinci dərəcəli otelə yerləşdirmişdi.

Mən heç vaxt bundan betər yoxsulluq və miskinlik, dəbdəbəli otelə daxil olduqda isə daha böyük təzadalar görməmişdim. Hətta foyeda uniformalı saysız oğlan uşaqlarının hamısı mənim yeganə çəmədanımı daşımaq istəyir və gözəl xanımların fotoalbumlarını göstərmək üçün açıq-aydın yarışıldır.

Mən aradan çıxmaga çalışarkən, onlar mənə yanaşib yeddi və ya səkkiz yaşı qızları bəyənib-bəyənmədiyimi öyrənmək istəmişdilər. Mən hələ də mikrofona danışaraq, yeniləşmiş Kubanı görmək ümidi ilə dəvəti qəbul etdim.

İvon tipik oslolu qız idi və orada onun dostları və qohumları var idi. O, bizim İtaliyadakı mülkümüze tətil evi kimi baxırdı, mən isə buranın həmişəlik yurd-yuvamız olduğunu israrla bildirirdim. Kon-Tiki ekspedisiyasından bir il sonra mən təkbaşına səyahət edirdim, çünki çoxsaylı dəniz səfərlərində İvon mənə qoşula bilmirdi. Bu, onu Anneta, Marian və Bettina adlı qızlarımızla Kolla Miçeridə qalmağa vadər edirdi: hətta biz ayrı doلانmağa başlayanda o gözəl qızlar

bizi bir-birimizə bağlayırdılar. Mənim uzun müddət və tez-tez evdə olmamağım İvon ilə evliliyimizin sona çatmasının bəlkə də əsas səbəbi idi. O, dözümlülük nümunəsi idi, lakin evdə az-az olan və öz həyatını tez-tez təhlükəyə atan bir adamla yaşamaq çətin idi: çox nikahlıarda olduğu kimi, uşaqları necə tərbiyə etmək barədəki narazılıqlar da öz rolunu oynamışdı. Mən əxlaqın ciddi keşikçisi olsam da, evdə olmayanda bu rolu zəif oynayırdım. Bizim ayrılmağımızın əsas səbəbkərini və günahkarı mən idim.

İvon üçün Kolla Miçeri heyrətamız bir tətil evinə çevrilmişdiə də, mən bir dəfə yenə də buradan dünya səfərinə çıxmışdım.

Bu dəfə İvon ilə mənim aramda olan münasibətlər sərtləşdi. Mən nəhayət Avropanı tərk edib daima Peruda məskunlaşmadan qabaq bir neçə il həyatımın bir parçası ola biləcək Lilianaya rast gəldim. Onun qapqara saçları və hərərətli cənublu gözləri Liv və İvon arasında kəskin təzad ola bilməzdi. Keçmiş tərcümeyi-halı da ekzotik idi. Ulu babası Hindistanın Kəlküttə şəhəri ilə Tunisdəki Karseyc arasında karvan yolunu işlədən Hind tacırı idi.

Onun oğlu bərbər tayfa başçısının qızına evlənmişdi, Liliananın anası da elə onların övladı idi. Atası italiyalı katolik oğlanla nikah bağlamasına icazə vermədikdə o qız evdən qaçmışdı. Liliana İtaliya torpağında doğulmuşdu və mənə rast gələndə "Min bir gecə" nağılinin fantastik obrazı kimi görünürdü. Sonralar onun dostu olmuş Monako şahzadəsi Karolina deyərdi: "Siz sehrli nağıllardakı əsil şahzadəyə oxşayırsınız, mənim isə yalnız adım vardır".

Mən ilk dəfə Fidel Kastronu ziyarət etmək üçün Kubaya gedəndə Liliana mənimlə idi.

Mənzil başına çatandan sonra bizi köhnə Havananın kənarında gölün yaxınlığında və gözəl bağların arasında yerləşən evə maşınla apardılar. Bura zəngin iqamətgahlar ərazisi idi və Kastronun hakimiyyətə gəlməsindən sonra köhnə ailələr özlərinə mənsub olmuş evləri tərk etməyə üstünlük vermişdilər. Biz ölkənin rəsmi qonaqları üçün ayrılmış iqamətgahların birində yaşayırırdıq. Ertəsi gün səhər mən Fidel Castro ilə onun iqamətgahında görüşməli idim.

Biz evə daxil olan zaman külək getdikcə şiddətlənərək bayır-dakı pöhrə və budaqları ətrafa yayıb göyə sovururdu. Sonra yağış başladı. Qasırğa dəhşətli idi. İnsanlar içəriyə daxil olub pəncərələri örtürdülər, tufan gözlənilirdi. Liliana yataq otağına gedib çarpayıa oturdu və başı üzərindən yorğanı götürdü. Qəfildən qapı açıldı, sukeçirməyən şlyapa və uzun plاش geyinmiş yekəpər adam göründü. O salamlaşış özünü Çomi kimi təqdim etdi.

El Kommandante bizim maşından qasırğaya baxmaq istəyib-istəmədiyimizlə maraqlandı. Mən həmin kommandantenin kim ola biləcəyini özümdən soruştum və onun Castro olduğunu yəqin etdim. Düşündüm ki, El Kommandante qasırğanı izləməyin təhlükəsiz olacağını düşünmüştüsə—əlbəttə, belə olmasaydı, o məni dəvət etməzdi—mən onunla getməkdən məmənun olardım. Biz maşına minib yola düşdük.

Keyt qasırğası Kubani çarpmışdı. Bütöv ağaclar küçələr boyu yixilmişdi və biz yeni cığır tapmaq üçün daim o yan-bu yana dönürdük. Nəhayət, biz köhnə şəhərdəki dambaya çatdıq — burada dalğalar demək olar ki, gəzinti yoluna çırpılırdı. Lakin indi okeanın harada qurtardığını, torpağın isə harada başladığını söyləmək çətin idi: hər yeri su basmışdı. Maşın palçığın içində batıb-çixırdı, biz dənizin köpüklü suları və leysan yağışı altında maşından enib onu itələməli olurdum. Çomi irəli gedə bilməyəcəyimizi və bu işdən əl çəkməli olduğumuzu söylədi. O, məni evə gedib onunla qəhvə içməyə dəvət etdi.

Mən kubalı sürücünün necə yaşadığını öyrənməyin maraqlı olduğunu düşünüb həmin təklifi qəbul etdim.

Bütün yüksək gərginlikli naqillər və dirəklər yerə yixilmişdi və pəncərələrin heç birində işıq yox idi. Biz alçaq evin yanındaki kərpic divarın qabağında maşını saxladıq, orada zəngi çaldıq və qapını döydük. Yaşlı bir xanım əlində şamla çıxdı və bizi içəriyə dəvət etdi. Əvvəlcə kiçik dəhlizdən, ardından divarlarında hər cür qəribə şeylər olan kiçik otaqdan, sonra da geniş otaqdan keçdiq.

Burada qəribə obyektlərin, böyük şəkillərin, Fidelin şəkillərinin, dünyanın hər bir yerində Fidelə həsr olunmuş əcaib şeylərin, Meksikadan tutmuş Peruya qədər müxtəlif Avropa öncəsi dövrlərə

məxsus dulusçuluq məmülətlərinin sayı-hesabı yox idi. Başqa bir otağın içini mənə göstərdikləri zaman mən onun bir çox səyahələrdə olmuş aqil bir adama məxsus olduğunu düşündüyüm söylədim.

"Xeyr, mən aqil adam deyiləm, mən həkiməm. Mən El Kommandantenin şəxsi həkimiyəm və bütün səyahətlərdə onu müşayiət edirəm. O, hədiyyələrini burada saxlayır".

Sonunda biz böyük, rahat stulları və xoş atmosferi olan xudmani yemək otağına daxil olduq. Mənə əyləşməyi təklif edən gözəl qadın isə Çominin zövcəsi imiş.

"Bağışlayın", – dedim. – Mən otura bilmirəm, başdan ayağa islanmışam".

"Bəlkə sizin üçün ərimin quru şalvarını gətirim?"

Sonra fənərin köməyi ilə məni geriye, dəhlizə yola salıb kiçik tualeti göstərdilər. Mən quru paltarları alıb qapını bağladım. Özümün islanmış şalvarımı soyunub, qurusunu geyindim. Lakin Çomi nəhəng bir adam imiş, buna görə də şalvari beldə saxlamaq mümkün deyildi, qayışım isə yox idi.

Mən bir əlimlə şalvarın belini sixaraq təbəssümlə geriya qayıtdım. Dəhlizə çıxar-çixmaz evin xanımı qarşıdakı qapını açdı və öz şəkillərində göründüyü kimi, uniforma və papaq geyinmiş qalın saqqallı Fidel Castro addımlarını atdı. Biz orada üz-üzə dayanmıştık, sonra Fidel qollarını açıb məni qucaqladı. Mən şalvarın belini buraxa bilmirdim, lakin onu bir qolumla qucaqlamağa çalışdım.

Bu mənim Fidel ilə ilk görüşüm idi.

Fidel dərhal botanika bağının vəziyyətini Çomidən soruşdu. Çominin söyləməyə heç bir sözü yox idi, çünkü Kubanın bütün telefon xətləri sıradan çıxmışdı. Ona çölə çıxıb nəzər salmaq əmri verildi. İstəsəydim mən də onunla gedə bilərdim. Sonra Kastro yox oldu.

Qasırğa yatmışdı və biz maşını sürə-sürə Havanadan bir neçə mil aralandıq. Biz təbii park və bu vaxta qədər gördüğüm ən əsrarəngiz botanika bağının birləşməsindən ibarət nəhəng bir kompleksə gəlib çatdıq. Heyrətamız kompleks qasırğanın bilavasitə yolu üstündə olmadığından bütünlükə xəsarətsiz qalmışdı.

"Bu, onu məmnun edəcək" – Çomi dedi. – Okean tədqiqatları gəmisindən sonra bu botanika bağı onun ikinci böyük hobbisidir.

Biz hər şeyin öz qaydasında olduğunu yoxladıqdan sonra, məni maşınla qonaq evinə gətirdilər. Ərtəsi səhər Çomı yenidən bizim qapının önündə göründü. Bütün ölkə хаos içində idi. İdarədəki görüş təxirə salındı. El Kommandante qasırğadan sonra dəymış ziyani yoxlamalı idi və mənim də onunla getmək istəyimlə maraqlandı. "Diş fırçasını və alt palтарlarını götürüb tez gəl".

Mən qaça-qaça Liliananın yanına gəlib bir azdan qayıdacağımı dedim.

Çomı sükan arxasına əyləşdi və biz yola düşdük. Biz dörd maşından ibarət eskortun bir hissəsini təşkil edirdik; polis və hərbçilər birinci maşında, Fidel ikincidə, biz özümüz üçüncüdə və eskortun digər maşını arxada gedirdi.

Üç gün dalbadal mən El Kommandante Fidel Kastroya hər kəsin ola biləcəyi qədər yaxın idim. Dağııntılar dəhşətli idi. Qasırğa Kubanın bütün cənub sahili boyunca tügyan etmiş, yaşayış və sənaye kompleksləri xəsarət və dağııntıdan çətinliklə qurtulmuşdu.

İlk gecəni biz Nissendə, orduya məxsus olan komada yatdıq. Fidel bizi yemək üçün nəzərdə tutulmuş daxmadan kənardə gözləyirdi. O, öz qonaqlarından əvvəl daxil olmağa razi olmadı. Biz əyləşəndə mən Fidelin stulu qarşısında beş stəkan qoyulduğunu gördüm. Bizim hər birimizin yalnız bir stəkanı var idi.

Mən stəkanların besini də onun istifadə edib-etməyəcəyini xəbər aldım. Fidel başa saldı ki, kənd təsərrüfatı kollecindən götürülmüş keçi südünü içəcəyik. O, hansı növ keçinin ən yaxşı süd verdiyini bilmək istəyir. Mən ona söylədim ki, məhz elə keçi südü ilə böyümüşəm.

"O zaman qərar verilməsində siz də iştirak edəcəksiniz", – o söylədi və mənə də beş stəkan verildi. Biz ikimiz orada oturub şərab biliciləri kimi keçilərin südünü daddıq. Fərq çox kiçik idi, lakin belə gətirdi ki, bizim seçimlərimiz üst-üstə düşdü. Bir o qalırdı ki, səhər yeməyimizi tamamlayıb yola düşək.

Mən bütün kiçik taxta evləri dağıdılmış balıqçı məntəqəsinə ziyarətimi həmişə xatırlayacağam. Əhali bütün istiqamətlərdə geriyə və irəli qaçaraq çıçırdı: "El Kommandante, El Kommandante". Bu entuziazmin sonu yox idi. Biz maşından yerə atlandıq və dağıntının ən çox olduğu tərəfə getdik. Qoca bir qadın əlində

Kiçik radio tutmuşdu. Radio sırmışdı. Fidel onu qucaqladı. Qadının siması nura boyandı və o dedi: "İndi hər şeyi itirməyim eynime deyil. Mən El Kommandante ilə görüşdüm".

Biz kərpic binada yiğisdiq və Fidel çardaqdə, əriyən şam işığında məsələləri müzakirə etmək üçün yerli liderləri topladı. Birinci mərtəbədə xootik qarşıqlıq yaşandı. Bu, mənə Finmarkdakı cəbhə günlərini, fəlakət anlarında yaranan əməkdaşlıq ruhunu xatırlatdı. Fidel öz kəndlilərini təşkil edərək bütün gecəni işlədi. "Siz oraya və buraya nə qədər yük maşını çatdırı bilərsiniz?"

"Ən yaxşı sement mənbəyi haradadır?"

"Neçə kisə olar?"

İşlər beləcə davam edirdi. O, təşkilatçılıq və əmr etmək qabiliyyətinə malik idi və ümumi iş uğrunda mübarizə aparmağa hazır olan xalq onun ətrafına toplaşırıldı. Üçüncü günün axşamı biz kiçik uçuş zolağına çatdıq. O, Çomi və mən Havanaya uçduq.

Elmi cəhətdən təcrid edilməsi səbəbilə Kuba arxeologiyasının az tanınması faktı ilk gəlişimdə mənə əyan oldu. Bu məni yerli arxeoloqlarla işləməyə vadar etdi, nəticədə mənim Castro ilə dəfələrlə görüşlərim və ziyanətlərim baş tutdu. Mən indi Fidelə kifayət qədər qeyri-adı diktator kimi baxırdım. O, son dərəcə sadə və heç kimin bilmədiyi bir evdə yaşayırırdı. Lakin mənim zənnimcə, bu bizim qaldığımız həmin ev idi.

Mən onun özü və dostları ilə saysız-hesabsız naharlar etmişəm, həmkarı olduğu hər hansı bir siyasətçi və ya hərbi şəxslə isə heç vaxt. Onun dostlarının dairəsi rəssam, sənətkar və alimlərdən ibarət idi. Özəl toplantıları isə mənim El Kommandanteni ilk dəfə gördüğüm və aşağı düşməsin deyə şalvarımın belini sıxıb saxladığım Çomigildə keçirilirdi.

Biz çox vaxt nahar üçün saat on və ya on birədək gözləməli olurduq, çünki o faktiki olaraq bütün gün ərzində işləyirdi. Hərdən gecə yarısı xəbər göndərir və yeməyə onsuz başlamağımızı istəyirdi, soyumuş yeməklər isə onun idarəsinə göndərilirdi. Hətta Kastronun ən qatı əleyhdarları belə onun ölkə məktəblərinə və

səhiyyə sisteminə verdiyi böyük töhfələri etiraf edirdilər. Bir dəfə mən, Papadan çox-çox qabaq Kubada olanda bu kommunistin katolik keşiş qadınlarına xəstəxanalarda işləməyə imkan yaratdığını öyrəndikdə təəccübənləmişdim. Mən bu barədə soruşanda, o sakitcə cavab vermişdi: "Keşiş qadınlar xəstəxanalardakı qocalara baş çəkdikdə onların çoxu rahatlıq tapırlar".

Mən Kastronu, özünün keçmiş həmkarı, eks-kommunist Mixail Qorbaçovu qəbul etmək üçün dilə tuta bilmədim, lakin o, Norveçin qatı kapitalisti Knut Klosterlə görüşməyə razı oldu. Bu görüşdən bir az qabaq Kloster nəhəng "Fransa" gəmisini almışdı və dünyanın ən iri sərnişin gəmisi "Dünya"ni inşa etməyi planlaşdırırdı. O, Amerika Birləşmiş Ştatları ilə Kuba arasında körpü qurmaq məqsədilə gəmini Mayami və Havana arasında işlətmək arzusunda idi.

Fidelin ən sevimli yeməyi tomat sousu və parmesan ilə spaghetti idi və biz İtaliyadan gələndə Liliana həmişə çoxlu ləvazimat gətirərdi. Castro ilk dəfə öz qonaq evində Norveç gəmi maqnati ilə görüşdüyü zaman spaghetti idən ibarət nahar artıq tamamlanmışdı. Yeməkdən sonra Kloster bu inanılmaz gəminin rəsmini göstərəndə Castro elə mənim qədər heyrətə bürünmüdü.

Onlar ikisi gəminin gətirilməsi və döka salınmasından alınan gəlirin Kubanın hotellərinə və yerli limanın sərəncamına verilməsini müzakirə etməyə başlayanda mən kimin kapitalist, kimin isə kommunist olduğunu təsəvvür etməkdə çətinlik çəkirdim.

Bu iki nəfər dini müəmmalar barədə söhbətlərdə kələfin ucunu itirirdi, lakin həyatın, qalaktikanın və Böyük Partlayışın mənşəyi məsələsinə başlıadiqda, mən onların yerə endiklərini təbəssümle yəqin etdim. Kloster özünün nəhəng gəmiqayırma planlarına davam edirdi, lakin Florida boğazı üzərində körpü xəyal olaraq qaldı.

Boğazın hər iki tərəfindəki alımlar arasında körpü qurmaq barədə mənim kiçik cəhdim isə daha konkret idi. Blokadaya baxmayaraq, mən El Kommandante ilə görüşmək üçün iki Amerika arxeoloqunu Kubaya gətirdim, bu da Carnegie İnstитutu ilə Havana Universiteti arasında arxeoloji əməkdaşlıq barədə beşillik müqaviləyə gətirib çıxardı. Bu əməkdaşlığın ilk nəticəsi iki amerikalı və iki kubalı arxeoloğun işbirliyində yazdıqları və mənim Müqəddiməm ilə çıxmış

"Kolumba qədərki Kubanın incəsənəti və arxeologiyası" kitabı oldu.

1980-ci ildə mən Kubadakı tədqiqat əsərlərim və Pasxa adası qazıntıları arasında oraya-buraya səyahətlərə davam edirdim. Bir gün dolu çamadanımla aeroporta gedən maşını gözləyərkən qəfildən qapı açıldı və öz saqqalı və yaşıl uniforması ilə şöhrət qazanmış ucaboylu qəhrəman göründü. O əsəbiləşdi və bir fincan qəhvə istədi. "Siz indi haraya hazırlaşırsınız?" – o mənim çamadanımı görcək soruşdu.

"Pasxa adasına", – deyə mən cavab verdim.

O, "Hmm..." - dedi və saqqalına sığal çəkdi. "O zaman siz Kubadan gəldiyinizi söyləməməlisiniz. Pasxa adası Çiliyə məxsusdur, onun qubernatoru Pinoçetin qızı ilə evlənmişdir".

"Xeyr, – deyə cavab verdim. – Qubernator Pinoçetin qızının dostudur, lakin əslində o, amerikalı qadınla evlənmişdir. Yeri gəlmışkən, o, özü də arxeoloqdur və adada mənim ən yaxın yoldaşimdır. Mənim Kubadan gəldiyimi də çox gözəl bilir".

Bu Fidel üçün xoş bir sürpriz oldu və o məndən onun bir blok Havana sıqarına münasibətinin nə olacağı barədə nə düşündüyümü soruşdu, mən isə Sergionun sıqaret çəkib-çəkmədiyini dəqiq bilmirdim. Sonra o soruşdu: "O içirmi?"

"Bəli, əlbəttə".

Bu zaman Fidel mətbəxdən bir şüşə "Havana klubu" gətirmək üçün adam göndərdi. Məni aeroporta çatdırmağa məsul olan sürücünün hırsı açıq-aydın artdı. Şuşə gəlib çıxanda özünün fəvvərə qələmini götürdü və yarılığın üzərində yazdı.

"Pasxa adasının qubernatoruna Fidel Kastrodan ən gözəl arzularla". Mən şüşəni əl çantama qoya bildim və biz maşınla hava limanına getdik, bir müddət Panamada, sonra isə Santyaqo de Çili də dayanacağımız oldu.

Pasxa adasına qədər bütün yol boyu heç kim əl çantamı yoxlamadı. Qubernator hula rəqqasələri ilə bir qəbul, oteldə isə qonaqlıq təşkil etmişdi.

O əlindəki viski badəsi ilə mənə yaxınlaşmadan əvvəl mən vaxt tapıb əl çantamı bir yerə qoymuşdum. Əmanət yadına düşəndə ondan otağıma gəlməsini xahiş etdim, orada şüşəni təqdim eləyib söylədim ki, üzərindəki yarılığı oxusun.

Mən nə baş verdiyini başa düşdükdən qabaq bir səs-küy eşitdim və bütün istiqamətlərə dağılan badə və mayə hissəciklərini gördüm. Bu da Fidel hədiyyəsinin sonu, – deyə düşündüm. Lakin qubernatorun əlindən saldığı viski badəsi idi. Kastrodan gələn içki şüşəsini isə o hər iki əli ilə tutmuşdu. "Siz Kubaya qayıdanda", – deyə o jestlə söylədi, – Pinoçetdən Kastroya bir yaşık qırmızı Çili şərabı götürməli olacaqsınız". Mən ölkəni tərk edəndə bunu xatırlatdım, lakin o gülümsəyərək söylədi ki, Pinoçetin humor hissinin Fidelinkı qədər incə olduğuna şübhə edir.

## **13 Ədəm bağından xatirələr**

Tenerifedə dağlara çıxmışdıq və aşağıda mavi okeanın bütün istiqamətlərə doğru nəhəng dairə kimi qırıldığını görə biliirdik. Başa düşürdük ki, nə üzərində yaşadığımız bu dünya, nə də biz insanlar ötüb keçən əsrlər boyunca öz dəyərlərimizi heç dəyişməmişik.

Vaxt qazanmaq üçün səyahətlərimizin sürətini get-gedə artırdığımıza görə bize elə gəlir ki, guya dünyamızı kiçiltmişik. Qədim vaxtlarda isə insanların daha arxayılıqla səyahət etmək imkanları var idi. Çünkü onların vaxtı bol idi.

Təxminən 1200-cü ildə islandiyalı Snorre Sturlason lələk və perqament kağızından istifadə edərək Kralların dastanlarını yazdı. Avropalıların böyük Astek və İnk krallıqlarından hələ bundan üç əsr sonra xəbərləri olacaqqdı. Ancaq Snorre Sturlasonun coğrafiyasının üfüqləri təkcə İsländiyanın sahilləri ilə məhdudlaşmışdır.

O, Qrenlandiyadakı skandinav müstəmləkələrindən, Atlantik okeanın Şimal-Qərb hissəsindəki Vinlandiyanın kəşf edilməsindən tutmuş Cənubdağı Afrika sahillərinə, Qara dənizə, Asiya ilə sərhədi olan Qafqaz dağlarına qədər yaşadığı zamanın coğrafiyasını ətraflı şəkildə qeydə almışdı.

O, Islandiyada tarix və coğrafiya ilə əlaqədar bildiklərini qeydə almaqla məşğul ikən, onun ulu atalarının Norveçdəki nəvə-nəticələri bu ucsuz-bucaqsız torpaqlarda ticarət ekspedisiyaları, vikinglərin üzərinə hücumlar və dini ziyarətlərlə vaxt keçirirdilər. Okean sərhəd və hüdud tanımirdi. Min illərlə əvvəl elə həmin

okean başqalarını da dünyaya bir nəzər salmaları üçün öz toruna salmışdı. İnsanlar üzə bilən nəqliyyat vasitələri quraşdırmağı öyrəndikləri gündən bəri materik sahilləri gediş-gəliş nöqtələrinə çevrildi və içindən gəmilərin keçməsi mümkün olan çaylar da əl dəyməmiş meşələrdən və səhralardan keçərək ölkələrin iç hissələrinə doğru axmağa başladı. İnsanlar atı yəhərləməyi öyrənməzdən və çarxi kəşf etməzdən əvvəl avar çəkməyi və yelkənlə üzməyi öyrəndilər.

1977-ci ildə mən okeanda taleyimə bir daha meydan oxudum. Bu mənim 4-cü və ən uzun sal səfərim idi. İraqdan İndus çayının ağızına kimi və Hind okeanı boyunca Asiyadan Afrikaya kimi, 11 nəfərlə qamışdan düzəldilmiş bir qayığın üzərində düz beş ay keçirmişdik.

Yeddi il əvvəl dünyanın hər yerindən toplanmış təcrübəsiz və təlim görməmiş bir heyətlə papirus ağacından düzəldilmiş Ra II qayığı ilə tək bir qamış da itirmədən Afrikadan Amerikaya kimi üzmüşdük. Ancaq gedəcəyimiz yerə çatanda gəmimiz o qədər su almışdı ki, göyərtəmizdə mamır bitmişdi və köpək balıqları faktiki olaraq göyərtədə üzə bilirdilər.

Sonuncu həftə biz vaxtimızın çox hissəsini bambukdan düzəldilmiş kayutun damında keçirirdik, özümüzə təsəlli verirdik ki, papirus dəstələri su çəkmiş olsa da hələlik bizi daşımağa gücü çatar. Gøyərtənin suyun səthi ilə eyni səviyyədə olduğu vəziyyətdə, biz həftələrlə suyun üzərində qala bilərdik, ancaq Barbadosa çatanda su almış salımızı sahilə çəkdik və onu Osloya aparması üçün bir yük gəmisinə verdik, orada onu balza ağacından düzəldilmiş Kon-Tiki salı gözləyirdi.

Ra II qayığını düzəldəndə deyəsən, nəyi isə səhv etmişdik. Qədim vaxtlardakı hünərlə və çoxbilməş piramida tikənlər göyərtədəki yükü quru saxlaya bilməsəydi, yüz illər boyunca qamışdan gəmi düzəltməyə təkidlə davam etməzdilər. Dənizdə qamışdan düzəldilmiş gəmilər üzdürən tanrıyabənzər əcədadların mifoloji motivləri Mesopotamiya, Misir və Perudakı əski məbədlərin divarlarında, İndus çayı vadisinin qədim dənizçilik mədəniyyətlərinən qalan işarətlə möhürlərdə və Çinin bilinən ən qədim xanədanından qalan bürüncü

ayın təbillərinin üzərində təsvir edilmişdir. Bu qamışdan düzəldilmiş gəmilər Yaxın Şərqdə o qədər geniş idi ki, onların göyərtəsində buynuzlu mal-qara və böyük bir heyətdən başqa bir və ya iki koma da yerləşirdi.

Çində bu gəmilər, həmçinin, göyərtələrində kral ailəsinin üzvləri və bir heyətlə təsvir edilmişdir və bu təsvirlərdəki bütün təfərrüatlar Misirdəki qədər inandırıcıdır. Perudakı İnk öncəsi mədəniyyət isə çox vaxt bu motivləri üst göyərtədə kral və əyanları, alt göyərtədə isə məbuslar və bir də aşağıya doğru iplə salladılmış su parçları şəklində təsvir etmişdir.

Bəs onlar qamış dəstələrinin su almasının qabağını almaq üçün nə etmişdilər görəsən?

Üçüncü qamışdan düzəldilmiş gəmim Tigrisi inşa edərkən cavabını tapmaq istədiyim sual bu idi.

İlk iki qamışdan düzəldilmiş gəmimi inşa etmək üçün mənə lazımlı olan bütün papirusu Nilin Efiopiyyadakı mənbəyinə yaxın bir yerdən tapmışdım. Həmçinin, mən Mərkəzi Afrikadakı Çad gölü və Cənubi Amerikadakı Titikaka gölü sakinlərinin arasından qamışdan qayıq düzəldən təcrübəli ustalar da toplamışdım.

Ancaq Çad və Titikaka göllərindəki qamışdan düzəldilmiş qayıqlar balıq tutma səfərindən sonra ya dayaz bir yerə, ya da sahilə çəkilirdilər. Heç kim qamışdan düzəldilmiş qayığın su üzərində nə qədər qala biləcəyi barədə heç nə bilmirdi. Elmi mənbələrdə qamışdan düzəldilmiş qayığın su üzərində qalma həddi, balza ağacından düzəldilmiş salda olduğu kimi, təxminən iki həftə müddətinə hesablanırdı.

Biz isə öz təcrübəmizdən bilirdik ki, hər iki halda da nəzəriyyəçilər yanılırdı. Həm balza ağacından düzəldilmiş sal, həm də qamışdan düzəldilmiş gəmi insanları okeanın bir ucundan o biri ucuna kimi apara bilər. Ancaq heç kim qədim zamanlarda yaşamış qamışdan qayıq düzəldənlərin qamışın suya davamlılığını artırmaq üçün nə etmiş ola biləcəklərini bilmirdi.

*Görəsən insanların min illər boyunca bildiklərini unuda bilmələri mümkünPURMÜ?*

Bu sualı İraqda bataqlıq ərazilərdə yaşayan ərəblərə verdim. Daha sonra eyni sual ilə ovada yaşayan ərəblərin yanına getdim, onlar hələ də yunanların iki çayın arasındaki torpaq mənasına gələn Mesopotamiya adını verdikləri ulu atalarının torpaqlarında heç kim İraq torpaqlarının geri qalan hissəsi səhraya döndüyü halda, bu insanlar Dəclə və Fərat çaylarının qovşağında, çayın Fars körfəzinə töküldüyü yerdə, suyun üzərində üzən qamış adalarda yaşayırdılar.

Bağdaddakı güclü bir mərkəzdən idarə edilən generallar ölkədə hökmranlıq edirdi, ancaq iki çayın qovuşduğu və həm İncilə, həm də Qurana görə Ədəm Bağının yerləşdiyi bu hədsiz-hüdudsuz bataqlıq ərazidə həyat şumerlərin zamanında olduğu kimi səssiz və sakit idi. Nə qamışlı bataqlıqların içərisinə doğru gedən bir yol var idi, nə də insanların varlığından xəbər verən televizor antenaları.

Həyat əlamətləri təkcə çayın kənarı boyunca davam edirdi. Dünyadan böyük ölçüdə gizlənmiş və təxminən 15 mxrisin km -lik bir bataqlıq ərazidə yaşayan ərəblər 5000 il boyunca ulu atalarının mədəniyyətini qoruyub saxlamağı bacarmışdır, dünyanın qalan hissəsindəki böyük tarixi dəyişikliklər onlara dəyib toxunmamışdı.

İki ingilis tədqiqatçısı Tesiquer və Yanq təzəlikcə bu bataqlıq ərazidən az qalsın İncildəki şəraitlə eyni olan bir mühitdən bəhs edən bir bəyanla çıxmışdır. Bataqlıq ərazidə nə daş, nə də gil var idi, beləliklə ovada yaşayan ərəblər öz gözəl məskənlərini şumerlərin vaxtından qalma rəsm əsərlərində təsvir edilən modellərə uyğun olaraq zərif şəkildə hörülülmüş qamış dəstələri ilə tikmişdilər.

Keçmişdə İraq torpaqlarının hər yeri gəmiçilik və suvarma məqsədi ilə açılmış irili-xirdalı kanallarla çarplama bir şəkildə dolu idi. Şumerlərin birinci kralı bu vadilərə öz əyanlarının müşayiətində böyük qamış gəmilərlə gəlmişdi və elə məhz onların öz yazılı tarixlərinə görə də birinci paytaxtları olan Ur şəhərini inşa etmişdi. Arxeoloji tarix hesablamalarına görə bu, təxminən bizim eradan əvvəl 3100-cü ildə olmuşdu. Bu hadisənin Misir mədəniyyətinin başlangıcı olduğuna dair bir çox dəlil mövcuddur. Yer üzündə insan həyatının iki ya üç milyon ildir mövcud olmasına baxmayaraq, mədəniyyətlər Misirdəki çay sahilləri boyunca və

Mesopotamiyada, Ərəbistan yarımadasının hər iki tərəfində eyni vaxtda, qəflətən və tam inkişaf etmiş bir formada ortaya çıxdı. Şərqi dəki ən yaxın qonşu vadidə, İndus çayının sahiləri boyundakı ərazidə Hind mədəniyyəti də elə təqribən eyni vaxtda inkişaf etməyə başladı.

Bilinən ən qədim üç mədəniyyət eyni vaxtda ortaya çıxdı və bunlar heyrətamız oxşarlıqlar daşıyırıldılar: günəşə sitayış, ehram inşaati, şəhər planlaması və ciy kərpicdən salınmış məskənlər, metallurgiyanın, yazının və bir sivilizasiyani təsir bağışlayıcı texniki və mədəni səviyyədə xarakterizə edən hər şeyin mürəkkəb formaları. Bu mədəniyyətlərin hamısı özlərinin ilk krallarını mifoloji yurdalarından böyük qamış gəmilərlə gələn dənizçilər kimi təsvir edirdi.

Başlanğıcda üç münbət çay vadisi yüksəlmə dövrünün səfasını çekdi, ancaq daha sonra Mesopotamiyadakı böyük gəmiçilik kanalları yox oldu, təbiət qurudu və axırda da qum təpələrinin içində qərq oldu. Sumerlərin, babilərin və assuriyalıların təsiri zəiflədi. Mədəniyyətin faniliyinin bir abidəsi kimi, qızıl eradan qalma saray və məbədlərin xarabəliqlərini, yaşıl bataqlıq əraziləri, xurma ağaclarını və şəhərlərin ətrafındakı bağlıları çevrələyən ucsuz-bucaqsız səhranın altından və çay sahilləri boyunca ordan-burdan yer üzünə çıxmış vəziyyətdə görmək olur.

1970-ci illərin əvvəllərində bataqlıq ərazilərə səyahət etmək məqsədi ilə icazə almaq üçün bu torpaqlara ilk dəfə gəldiyim zaman, İraqda kral ailəsinin devrilməsi və ingilis təsirinin kəsilməsi ilə nəticələnən inqilab təzəcə baş vermişdi.

Ərəbləri dəstəkləyən Baas Partiyasının öndəri sıfəti ilə iki general diktatorluq elan etmişdi və sərhədlər turistlərə bağlı idi. Tədqiqatçı statusum sayəsində və bir də ilk ziyarətimdə yanımda kommunist Çindən müxtəlif dərzələr və bənzər sənaye avadanlıqları idxlə edən meksikalı bir sahibkar gətirdiyim üçün Romadakı İraq səfirliyindən viza ala bilmədim. İraq səfirinin gözündə Çin o vaxtlar əsl cənnət idi.

Bağdaddakı muzeydə işləyən arxeoloqlar bizi çox gözəl qarşılıdlılar. Burada həm onlardan, həm də sumerlərin qamışdan düzəldilmiş qayıq modellərinin zəngin kolleksiyasından sərfəli

məlumatlar əldə etdik, gil lövhələrin üzərindəki təsvir və rəsmləri və şumerlərin silindr formalı möhürlərini də yaddan çıxartmadıq.

Bizi o iki generalla birlikdə nahar yeməyinə dəvət etdilər, generallar mənim qamışdan yeni bir qayiq düzəltmə və uzun səfərimə onların ölkəsindən başlamaqla fikrimi şövqlə təqdir etdilər. Onlar, mənimlə birlikdə səfərə çıxmaları üçün ölkələrinə gətirə biləcəyim millətlərlə əlaqədar olaraq sərt şərtlər irəli sürdürlər. Ancaq sonra mən onlara başlanğıc nöqtəsi üçün başqa variantımın da olduğunu, yola ya İraq, ya da Dəclə çayının qarşı sahilində yerləşən İrandan da çıxa biləcəyimi dedikdən sonra bu şərtləri geri çəkdilər.

Pasport və gömrük qanunlarını bir kənara qoyaraq məsələni həll etdilər. Sakinlərlə görüşmək və qamışdan gəmimi inşa etməyə kömək tapmaq üçün bataqlıq ərazilərə getməyimə icazə verdilər.

Bataqlıq ərazidə yaşayan ərəblərə oxşar başqa bir millətlə ömrümdə qarşılaşmamışam. Ölkədəki digər ərəblərlə də aram çox yaxşı idi, ancaq görüşdüğüm generallardan biri olan və sonra ölkədəki iqtidarı tamamən öz əlinə keçirən Səddam Hüseynlə dostluğum birdən-birə pozuldu.

Səddam Hüseynə, mənə təbiətlə və qonşuları ilə min illər boyunca ahəng içərisində yaşamış olan insanlarla görüşmək üçün imkan yaratdığını görə minnətdar idim. O vaxt bilmirdim ki, elə həmin general daha sonra bataqlıqların qurudulması üçün qəddarca bir əmr verəcək və bu qərar bataqlıq ərazidə yaşayan ərəblərin həyat mənbəyinin məhvi ilə nəticələnək.

Üstəlik, mən daha sonra Tiqrис adlı gəmimi yandırıldığım və regiondakı sülhü bərqərar etməsi üçün Birləşmiş Millətlərə yalvardığım vaxtlarda onun qəzəbi aşılı daşırdı. Tiqrisin beş ay ərzində söz-söhbətsiz bir yerdə yaşamış 11 nəfərlik heyəti iddia edirdi ki, əgər Yaxın Şərqə göndərilən silahların qabağı alınsayıdı, Fars körfəzi və Qırmızı dəniz sahillərinin xalqları keçmişdə olduğu kimi dəyənək və qılınclarla vuruşmaq məcburiyyətində qalardı. Bu isə generali məmnun etməzdı.

Səddam Hüseynlə bir bitərəf kimi görüşdüm. Tək bildiyim o idi ki, Səddam Hüseyn böyük ölçüdə güc tətbiq edir. Qəbul etməliyəm ki, birlikdə ilk nahar etdiyimiz vaxt o, bir şəxsiyyət kimi

Üzərimdə o qədər az təəssürat buraxmışdı ki, yadimdə qalan tək şey yeməyin yaxşı olduğu və onun mənim layihəmi dəstəkləməyi idi.

İnşaat heyəti üçün gəminin quraşdırılma nöqtəsi və bunun üçün böyük miqdarda qamış lazım olacağı da nəzərə alınaraq, Ədəm Bağı adlı tərk edilmiş bir mehmanxanada qalmağımıza icazə verdilər. Mehmanxana Dəclə çayının Fəratla birləşmə nöqtəsinə və bataqlıq ərazinin başlanğıcına çox yaxın bir yerdə—Dəclə çayının kənarında quru bir nöqtədə yerləşirdi. Evdən daş atsan çatacaq məsafədə xurma ağaclarının salxımları görünürdü və bir neçə yaşıllı yarpaqlı ağaç da tağ kimi çayın üzərinə əyilmişdi.

Onların arasında üzərini mamır örtmiş böyük bir ağaç kötüyü sanki müqəddəs bir yermiş kimi hasarlanmışdı. Kötüyün üzəri əriyib qurumuş şam damcıları ilə örtülmüşdü. Qədim mənbələrə görə, bu nöqtə yəhudİ, xristian və müsəlmanlar tərəfindən Adəm ilə Həvanın doğulduğu yer olaraq qəbul edilir.

Üstündə ərəbcə və ingiliscə mətnlər olan bir lövhə, bu ağaç kötüyünün Bilik Ağacının qalıqları olduğuna və İbrahim peyğəmbərin dua etmək üçün buraya gəldiyinə dair heç bir şübhə buraxmırıldı. Biz tarixi bir yolda addımlayırdıq, bu yol həm İncil, həm də İslam yolu idi.

Səssiz bir çayla üzüaşağı gəzinti çox da uzun çəkmirdi, Ədəm Bağının yanındakı ağaç kötüyündən başlayır, çayların Qurna və bataqlıq ərazi yaxınındakı qovşaq nöqtəsinə qədər davam edirdi. Biz, o dəqiqə niyə uzun berdi qamışlarının six cərgələri arasında yaşayan insanların, sərhəd işarələri və ya müdafiə silahları olmadan, başqları tərəfindən narahat edilmədiklərini başa düşdük. Addimbaşı tamamən görünməz olan kanal labirintləri barədə məlumatı olmayan heç kim bu əraziyə girə bilməzdı.

Su səviyyəsi o qədər dayaz idi ki, burada heç sal da üzə bilməzdi. Suda yeriməyə çalışanda isə bataqlığın torf dolu yatağına batırdın. Bu, at və dəvələrin dırnaqlarının və elə tankların da qabağını almış olmalıydı.

Nə assuriyalıların döyüş donanmasının, nə Böyük İsgəndərin ordusunun, nə də dünya müharibələrinin mexanikləşdirilmiş qoşun-

larıının ovalarda yaşayan ərəbləri narahat etməyə gücləri çatmışdı. Bataqlıq ərazisi sakinlərinin qamış xalılarını ayaqlarının altından çəkərək onları məglub edəcək adam Bağdaddakı general olacaqdı.

Bataqlıq ərazidəki səyahət məni çaxın kəşf edilməsindən əvvəlki zamana apardı, o zamana ki, orada küçə səs-küyü və antenalar insanın beynini keyləşdirmirdi və küçə işıqları ulduzların önünü kəsmirdi. Bağdaddakı muzeydən olan tərcüməçi ilə məni Qurnanın cənubundakı çay sahilindən gəlib aldılar, burada dərin sular sona çatırdı. Uzun ağı əba geymiş olan iki ərəb nazik bir kanoenin üzərində dik durmuşdu və əllərindəki uzun avarların yavaş və sakit zərbələri ilə irəliyə doğru hərəkət edirdilər.

Bir əlini ürəyin üstünə qoymaqdan ibarət olan sadə bir salamlaşmanın ardından, tərcüməçi və mən sabit dura bilməsi üçün dar maşufun arxa tərəfində bizə verilən yerdə oturduq və o iki ayaqyalın adam öz qanadsız mələk paltarlarında bizi öz dünyamızdan uzaqlaşdıraraq onlarındakına doğru aparmağa başladı. Kanoenin yerə yatıldığı qamışlar bizim ardımızdan təkrar bağlanırdı və qamışlar o qədər uzun idi ki, ayaq üstündə duran bir adam onların arxasını görə bilməzdi.

Bataqlığın içərilərinə doğru kanallar hərdən həm genişlənib, həm də dərinləşirdi. Buradakı su çaylarda olduğu kimi palçıqlı və ya qəhvəyi deyil, heyrətamız bir dərəcədə büllür kimi duru idi. Suyun dibində yaşıł bitkilər yetişmişdi, dayaz duru suda isə balıqlar üzərdü, uzun qazayağı çələngləri isə suyun səthi boyunca qırılırdı.

Biz six qamış və pişikquruğu divarlarının arasından səssizcə irəliləyirdik və hər yavaş zərbə ilə özümüzü keçmişə daha çox yaxınlaşmış hiss edirdik, barbarlıq və təhlükəyə doğru deyil, ibtidai icma dövründən məhz elə bizim kimi uzaqlaşmış olan, təhlükəsiz və sadə bir mədəniyyətə doğru. Birinci yaşayış məntəqəsinə çatanda mənim ərəb tərcüməcim də elə mənim qədər təsirlənmişdi.

Başlangıçda yalnız bir neçə nazik və seyrək tüstü sütunu bu bataqlıq ərazidə insan yaşadığını göstərirdi. İnsanların ata biləcəyi zibilin izinə də rast gəlmədik və yaşayış məntəqəsinin hansı nöqtədən etibarən başladığını göstərə biləcək tək bir dam da görmədik. Ətrafda üzərində durmaq və qamışların arxasındaki mənzərəni

görə bilmək üçün nə bir qum təpəsi, nə də daş var idi və palçıq zəmin adamı bir döşək kimi içində çəkirdi.

Sanki silahlar hələ kəşf edilməmiş kimi, qaz, ördək və hər rəngdə, hər boyda olan yabani quş sürülərinin ətrafda qorxusuzca üzdüyünü gördük. Cansız çöldən uçub gəlmış olan yalqız bir qartal üzərimizdə bir dairə çizdi, köçəri bir quş qamışlara qondu və saysız-hesabsız digər balaca heyranedici dərəcədə rəngarəng quşlarla birlikdə sağa-sola yellənməyə başladı.

Uzun ağappaq durnalar və qırmızı dimdikli leyləklər qamışların arasında keşikçilər kimi hərəkətsiz bir şəkildə durmuşdular, gonbul qutanlar isə balıqları geniş, çomçə kimi dimdiklərinə yiğirdilər. Birdən sağa-sola yellənən qamışların arasından güclü sıçrayışlarla irəli atılan tüklü, kömür kimi qara yabani bir qaban gördük.

Yaşayış məntəqəsinə yaxınlaşanda bizi geniş qara kürəkləri günəşin altında yaşı suiti xəzi kimi parıldayan və suyun içində tənbəl-tənbəl hərəkat edən iri su camışları qarşıladı. Camışlar biza baxmaq üçün dayandılar, geniş qulaqlarını və nazik quyuqlarını milçəkləri qovmaq üçün tələsmədən yellədilər və aramsız bir şəkildə ağızlarından sallanan yaşıl su otlarını çeynəməyə davam etdilər.

Sonra birdən-birə ilk evlər görünməyə başladı, qarşımızda təbiətlə tam bir ahəng içərisində olan bir mənzərə vardı. Evlər ətraf mühitə, qamışların arasındaki bir quş yuvası kimi təbii bir şəkildə, uyğunluqla tikilmişdi. Əllərində başqa tikinti materialı olmadığı üçün hər şey qamışdan düzəldilmişdi.

Bir neçə xurma ağacına dayanaq verən yeganə bərk zəmin bataqlığın qırğında qalırdı. Bataqlıq ərazidə tikilən evlərin bünövrəsi üçün böyük miqdarda qamış tələb olunurdu. Kanallar çox vaxt kiçik açıq göllərə töküldürdü, bu göllərin üstündə evlər üzən adacıqlarda tikilirdi, bu adacıqlar da qalın qamış təbəqələrindən süni bir şəkildə düzəldilirdi və alt təbəqələr çürüyüb suya batdıraqça üst təbəqələrin yenilənməyi lazımlı gəldi.

Böyük və kiçik evlərin divarları və damları bir ucundan o biri ucuna kimi ahəngdar bir qövs kimi əyilirdi. Six qamış dəstələri qabırğaya oxşar bir şəkildə zərifcə əyilir və üzərləri də qalın qamış saçاقları ilə örtülürdü.

Nə bir taxta parçası, nə də bir mismardan istifadə edilirdi. Hər şey bir-birinə qamış liflərilə bağlanırıldı. Bütün evlər eyni formaya sahib idi, istər bir gecəlik balaca sığınacaq olsun, istər geniş evlər, istərsə də anqarları xatırladan hündür tavanlı böyük yiğincaq zalları. Bu zalların tavanları o qədər hündür idi ki, onlara uzun qayıq avarları ilə də güclə toxunmaq olurdu. Bu heyrətamız dərəcədə gözəl arxitektura bataqlıq ərazidə şumerlərin vaxtından bəri yaşamağa davam edirdi. Hər məskən, mavi suyun üstündəki öz qızılı-boz əksinin üzərində və əbədi mavi səmanın altında, keçmiş şərəfləndirmək üçün kiçik bir məbəd kimi tikiliirdi.

Heyrətamız dərəcədə şəffaf olan su yavaş-yavaş Fars körfəzinə doğru axırdı və bina bünövrələrinin hərəkətinə mane olmaq üçün onlar lilin içində sağlam bir şəkildə sancılmış bambuka oxşar qamış çəpərlərlə əhatə edilmişdilər. Su səviyyəsi fəsillərə görə dəyişdikcə, adacıqlar və qamış evlər bu çəpərlərin içində yüksəlib alçalırdılar. Zərif maşuf avarları gözlər önünə bir Venesiya mənzərəsi sərirdi.

Üzən adacıqların bəziləri o qədər balaca idi ki, yaşayış evi və su camışı pəyəsi ilə birlikdə onlar qayıq-evlərə, ya da Nuhun gəmisinə oxşayırdılar, etraflarında sadəcə yeriməyə kifayət edəcək qədər yer var idi. Öz kanoesinə minməmişdən əvvəl bataqlıq ərazidə yaşayan bir ərəbin çox addım atacaq qədər yeri yoxdur.

Bataqlıq ərazinin dərinliklərində, açıq göllərdə su üzərində yaşayan ərəb ailələri öz camış, ördək və toyuqlarıyla birlikdə qamış döşəklərin üstündə aramlı yellənirdilər. Sahibləri anqara bənzər pəyələrinin qapılарını açar-açmaz, camışlar öz otlaqlarına üzə bilmək üçün ördəklərlə birlikdə suyun içində yumbalanırdılar, çoban isə öz kanoesinin avarını çəkirdi.

Mən gecəni bir şeyxin evində keçirdim, Mədinə bərə limanından gələn çıñıl yol burada qurtarırdı. O, bataqlıq ərazilər bir səyahət təşkil etmişdi, ancaq əvvəlcə məni yadımdan heç çıxmayaçaq bir səhər yeməyinə qonaq etdi. Qəhvə, çay, təzə camış südü, qaymaq, yumurta, quzu əti, toyuq, xurma, ərəb təndir çörəyi, şirin çorək və mürəbbə. O qədər çox yemişdim ki, özümü çay sahilinə güc-bəla çatdırıa bildim və məni bataqlıq ərazilərin

dərinliklərindəki Om-əl-Şeyxə aparacaq olan dar maşufa güclə təpildim. Bu yer şeyxin tanıldığı ən yaşlı adam olan Hacının evi idi. Şeyxə görə, keçmişdəki gəmiləri xatırlayacaq olan birisi var idi isə, o adam Hacı olmalıydı, çünki onun yüzdən çox yaşı var idi.

Qamışların arasından çıxbı bu yaşlı qoçunun xanədanına doğru açıq sulardan keçərək yol alarkən, sözün düzü, mən qoca bir adamın yaddaşından bu qədər çox şey gözləmirdim. Mən onun suda üzən iqamətgahının qabağında oturduğunu görəndə də nikbinliyim bir o qədər artmadı.

Üzərindəki ağı əbası və uzun ağı saqqalı ilə lap Methuselaha oxşayırdı. Biz bağdadlı tərcüməçi ilə birlikdə sahilə tullananda, onun adası ayaqlarımızın altında yırğalandı. Özümü bir qamakın üstündə durmuş kimi hiss etdim, biz ləngərlədik və müvazinətimizi saxlamaq üçün əlimizə gələnə yapışdıq, o isə yerindən qalxdı və qıvraq bir şəkildə bizə doğru irəlilədi.

Yaşlı adam məni hər iki əli ilə salamlayıb, əlini ürəyinin üstünə qoyub mənə əmin-amənlıq arzulayarkən, mən onun zaman və məkanı unutdurən müdrik və mehriban gözlərinin içini baxırdım. Açıq-aşkar görünürdü ki, o, sonradan gəlib yerdə bizimlə birlikdə, divarların dibinə paralel iki cərgə şəklində oturan adamların göstərdiyi hörmətə layiq bir adam idi.

Közərdilmiş qorda çay dəmlənib gətirilirkən biz bardaş qurub hacının hikmət və müdrikiyinə qulaq asırdıq. Burada elektrik xətti yox idi, ancaq səmadakı ulduzlar tavandakı tağ şəklindəki yarıqdan bizə göz qırıpıldırıvə səyrişən alov, kölgələri divarda rəqs etdirirdi.

Böyük balıqlar ortadan ikiyə ayrılmış, iri kəpənəklər kimi açılmış və yanın odun üstünə yerləşdirilmişdi. Balığın dərisi qəhvəyi idi və ağızda xırtıldırdı, əti isə ağı və yumşaq idi, ətləri isti çörəklə yeyirdik. Bu, o qədər lezzətli idi ki, mən elə yeyirdim elə bil Mədinədəki şeyxin evində acliq çəkmişdim.

Müdrik yaşlı adam hər şeyə fikir verirdi və yanındakı adamların balığın ən yaxşı yerlərini mənim qabağıma qoyub qoymadıqlarına baxırdı. Onlar da mənə 5 yaşındakı bir şahzadə kimi qulluq edirdilər. Adətlərinə uyğun olaraq, yeməkdən sonra içəri əlində sabun və dəsmal olan bir adam gəldi və hamı əlini yuya bilsin deyə əlimizin

altına bir ləyən qoyub əllərimizə iliq su tökdü. Hacı mənim necə iştaha ilə yediyimi görməyibmiş kimi, yeməyin sadə olmasına görə üzrxahlıq etdi və əgər bir də gəlsəm, məni daha ləzzətli yeməyə qonaq edəcəyinə söz verdi. Mən qayıdacağımı söz verdim və qayıtdım da. Başqa cür ola bilməzdi. Yaxşı yeməklər həyatın yadda qalan hissələrindən biridir və səyahət əsnasında da onların yeri ayridır. Bataqlıq ərazidə yaşayan insanların yanında həyatdan feyziyab olmağımın tək səbəbi bu deyildi.

Mən Polineziya, Amerika və Afrikada, belə demək mümkündürsə, ibtidai insanlarla da yaşamışdım, ancaq bu bataqlıq ərazidə yaşayan ərəblərə heç cür ibtidai demək olmazdı. Onlar, bizdən fərqli şəkildə də olsa, mədəni idilər. Bir insan kimi biz həm fiziki, həm də mənəvi cəhətdən tamamilə eyni idik. Eyni uzun yol bizi səhrada yaşamış olan ortaş əcdadlarımıza doğru geriyə aparırdı.

Dəyişən şey əslində bizim həyat tərzimiz idi, gündəlik çörəyimizi yollardakı tixaclar və kompüterlər sayəsində qazanırdıq. Bizim mədəniyyətimizdə Hacı və onun adamları kimi qida mənbələrinin tam ortasında yaşayan bir nəfər də tapmaq olmazdı. Özümüzü təbiətdən uzaqlaşdırıldıqca, həyatımız daha da mürəkkəbləşirdi və yemək stoluna çaylardan balıq və tarlalardan kartof gətirmək daha da çətinləşirdi. Həyatımızda bir vaxtlar sadə olan hər şeyi qəlizləşdirməyi bacara bilmışık.

Həyatımızın istiqamətini yol qaydalarına, kompüter programlarına, düzgün qidalanmadığımız və idman etmədiyimiz üçün bize dəyən ziyanların qabağını almaları üçün maaş verilən həkimlərə və işləri bize qayda-qanunlar cəngəlliyyində yol göstərmək olan vəkillərə görə dəyişdirməyə çalışırıq. Döyünen ürəklər və qıcırdayan təkərlərlə yarışa davam edirik, televizordakı insanların özəl həyatına və yaşadıqlarına baxıb süni həyəcanlar yaşayırıq, öz həyatımızı yaddan çıxarıırıq. Bankda pulumuz olduğu vaxt varlı olduğumuzu fikirləşirik.

Üstündə oturduğu döşəkdən başqa heç nəyi olmayan Hacı: "Biz kasıb deyilik", - dedi, "Qürurumuz bizim sərvətimizdir. Bataqlıq ərazidə yaşayan heç kim acliq çəkmir". Bu insanlar mənəvi sərvətə sahib idilər. Heç kimə həsəd aparmırdılar. Elə bu səbəbdən də bir

vaxtlar onların etrafında çiçəklənən Assuriya, Fars, Yunan və Roma mədəniyyətləri yox olub gedərkən onların mədəniyyəti yaşamağa davam etmişdi. Sakit və firavan keçən bu əsrlər bizdə olmayan bəzi keyfiyyətlərə şahidlik edir: keçmişimiz hərmət və gələcəyimizə inam.

Bizə elə gəlir ki, ilk uzunmüddətli mədəniyyəti biz ərsəyə gətirmişik, belə fikirləşməyimiz də mane ola bilmirik, bu yolda addımlamağa elə hey davam edirik. Plansız işlər görürük, sonra da bu səbəbdən başımıza yeni dərdlər açırıq: stres, cinayətkar yeniyetmələr, işsizlik, silahlanma yarışı, terror aktları, demoqrafik artım, iqlim dəyişiklikləri, azalan təbii qaynaqlar və artan hava, su və torpaq kirliliyi.

Əslində, gündəlik həyatın stres və cəfəngiyatından qurtula bilsək, özümüzü bayramlarda olduğu kimi xoşbəxt hiss edərik. Bu da Allahın açıq havasına doğru üz tutub, balıqçılıq və ovçuluğa vaxt ayırdığımız zaman mümkündür. Sonra da bütün il boyunca bu şəkildə yaşamağa məcbur olan ibtidai adını verdiyimiz insanlara yazığımız gəlir.

Yüz ilini doldurmuş Hacı təmkinli, qorxusuz və halından məmənun bir şəkildə oradaca oturmuş, döşəmənin ortasındaki gildən düzəldilmiş ocaqda yanmış qamışlardan geri qalan közləri qurcalayırdı. Burada heç kim varlığından xəbəri olmadığı şeylərdən ötrü özündə bir çatışmazlıq hiss etmirdi. Yaşlı adam bizləri başına gələn əhvalatlar və humor hissi ilə əyləndirirdi.

Alov, divarın dibini boyunca düzülmüş qamış sütunlarının arasında diqqətli bir şəkildə oturan kaftan və başlıqlara bürünmüş sakit ərəblərin üzlərində şölənənirdi. Zərif bir ərəb çayniki mənim önemə ötürüldü və gümüş haşıyalı balaca stekanlara tökülen çayın ətirli qoxusu burun pərlərimi qidiqladı.

Yaşlı adamın qonaq otağı olan geniş və yaxşı hava alan binaya göz gəzdirdim. Tavan həqiqətən də hündür idi və insan bədənindən daha qalın olan yeddi ədəd sağlam qamış dəstəsi döşəmədən tavana və təkrar geri zərif qövsvari şəkildə bükülmüşdü. Bir-birinə paralel qabırğalar kimi onlar hörülülmüş qamış saçاقlarının üstünü kip bir şəkildə örtürdü. Bir an mənə elə gəldi ki, elə bil balığın qarnında Yunis peyğəmbərin başına gələn eyni şeylər

mənə də olur, ancaq bu balıq hər iki ucdan da açılırdı və göz qırpan gecə səmasına doğru kənarları zərli bir mənzərə bəxş edirdi. Öz-özümə fikirləşirdim ki, görəsən bataqlıq ərazidə yaşayan ərəblər o biri tərəfdəki insanların dünyası haqqında nə fikirləşir?

Hacı mənim fikirlərimi oxuyurmuş kimi dedi ki, bir dəfə o, Bağdada gedib, ancaq orda olanda Allahın bataqlığının əmin-amanlıq və səssizliyindən ötrü çox darıxb. Onun nəzərinçə, şəhərdə acgözlük, həsəd və nanəciblik çox idi. "Bataqlıq ərazidə heç kim oğurluq etməz", - o dedi, "Hamının lazımlı olan hər şeyi var və heç kimin də artıq mali yoxdur. Allaha şükür.

Camışların kifayət qədər yemi var, yemək üçün saysız-hesabsız toyuq, ördək, yabanı quş və balıq var, qarşıqlarla dolub daşan qayıqlarımız var, lazımlı olanda hördüyümüz qamış saçاقlarını və səbətləri un və çayla dəyişirik".

"Üstəlik", - yaşlı adam əllərini şükür etmək üçün göyə qaldırdı, - "gözəl qadınlarımız var. Özümüzün dörd arvadım olub". Divarın dibində oturanlar onun həyatdan zövq almağı bildiyini təsdiqləyən piçiltilarla öz aralarında gülüsdülər. Uzun ağ saqqallı yaşlı adam nə dediyini yaxşı bilirdi.

Hamımızın da bildiyi kimi, Ədəm Bağındakı gözəlliklərə tamah salmamalıyıq. Bir gün mən ekspedisiyanın meksikalı mexaniki ilə birlikdə bataqlığın kənarında bir körpünün üstündə durub ətrafi seyr edirdik. O da mənim kimi gözəl və zərif olan hər şey mövzusunda zövq sahibi bir adam idi.

Birdən kanoesinin avarlarını çekərək yanımızdan keçən gözəl bir qadın diqqətimizi cəlb etdi, meksikalı tez fotoaparatını çıxardı. Onun dünyadan xəbəri yox idi, mən isə əlindəki nizəni havaya qaldırmış, uzun əbəsi arxasından sürüklənən və əlindən gəldiyi qədər sürətlə qaça-qaça bizə tərəf gələn bir adam gördüm. Tez kameranı gözü qadından başqa heç nəyi görməyən fotoqrafın əlindən aldım. Gözəli qoruyucusuna buraxıb qaçıb canımızı qurtardıq.

Bataqlıq ərazidəki qadınlar yaxşı qorunurdular. Onların nə bizimlə yemək yeməyə, nə də bizə çay gətirməyə ixtiyarları yox idi. Sanki Adəm cinsinin nümayəndələrini amansız şəkildə cəzalandırılan tamahlarına təslim olmaqdən qorumaq üçün hamısı qara çadraya

bürünmüsdülər. Bircə üzləri və gözəl ayaqları görünürdü. Onları hərdən qamış pərdələrin arasından süzlən kölgələr şəklində, hərdən də toyuqları yemləyərkən, kanoedə oturarkən və ya çörək bisirərkən görmək olurdu. Bataqlıq ərazidə çörək çox nazik olurdu, qadınlar gil təndirlərin divarına yapışdırıldıqları xəmiri yastılayaraq incəldirdilər.

Əgər təndirdən gələn gözəl ətir diqqətini cəlb edirdisə, bir cüt qığılçım saçan gözü və günəşin altındakı ayaq dəyməmiş qar kimi parıldayan dişləri görə bilmək üçün gərək cəld tərpənəydi, çünki qadınlar ya tez başlarını o tərəfə çevirir, ya da çadralarını burunlarının üstünə kimi çəkirdilər.

Qadınlar, bataqlıq ərazidə yaşayan ərəblərin bir çoxu üçün səciyyəvi olan zərif və bicimli bir profilə sahib idilər. Onlar, qamış və ya qamış saçağı ilə dolu böyük qayıqların avarlarını çəkib onları suda irəlilətməkdə kişilərdən geri qalmırdılar, ancaq onların içindən bircə uşaq və qocaların kişilərin məclisində iştirak etməyə və məskənlərinin yanından keçərkən bizə əl edib gülümsəməyə ixtiyarları var idi.

Bos vaxtları necə keçirmək və yüngül əyləncələr təşkil etmək fikri qırqaqdakı dünyadan onlara gəlib çatmamışdı, ancaq eşidilən gülüş və qəhqəhələr onların bunsuz da çox yaxşı keçindiklərini göstərirdi. Hacı yaxşı bilirdi ki, biz, yəni şəhər sakinləri maşın və yaxud elektrik üçün pul qazanmadan keçinə bilmərik.

Ancaq o xatircəm idi ki, Bağdad hökuməti bataqlıq əraziyə elektrik məftilliəri və ev tikmək üçün kərpic gətirəndən sonra buradakı insanların xoşbəxtliyi artmayacaq. O, deyirdi ki, insanlar xoşbəxt olduqları vaxt gülümsəyirlər və Bağdad küçələrində ona heç kim gülümsəməmişdi.

Mən ona izah etdim ki, şəhər küçələrində həddindən çox insan olur və orada gələn-keçən hamiya gülümsəmək mümkün deyildir. Ancaq Hacı çox az insanın olduğu küçələrdə də dolaşmışdı və ona orada da heç kim gülümsəməmişdi.

Başçının məskənidəki dam və divarları bir yerdə tutan qövsvari qamış dəstələri Ra II qayığını düzəltmək üçün yan-yanə bağlanmış

dəstələrlə eyni idi. Mən burada sağlam bir qamışdan gəmi tikmək üçün lazım olan konstruksiyaları düzəldə bilmək insanları tapmışdım, ancaq onlar bu konstruksiyalardan üzən adalardakı evləri inşa etmək üçün istifadə edirdilər.

Özləri dayaz yerlərdə qırla bərkidilmiş taxtalardan düzəldilmiş maşuflarda gəzirdilər. Ancaq əgər onlar bizi qamışın suya davamlılığını artırma sənətini öyrədə bilsəydi, o vaxt biz də bataqlıq ərazidə yaşayan ərəblərin ulu atalarının unudulmuş qayıq düzəltmə sənədini Titikaka gölü sahilində yaşayan hindulardan yenidən əldə etmələrinə kömək edə bilərdik.

Bataqlıq əraziyə ilk daxil olduğum vaxt fikirləşirdim ki, görəsən Hacı və onun adamları mənim planlarımı başa düşəcəklər, ya yox? Hacı planlarına qulaq asmağa canla-başla razi idi. O, öz görünüşü və ədasiyla neft mədənləri olan varlı bir şeyxə, sabiq diplomata, ya da təqaüdə çıxmış bir alimə oxşayırıdı. Uzun ağ əbasiyla isə o, İncildəki peygəmbərləri və ya bir patriarch xatırladırdı. Özü də zamana içində olduğumuz Şumer qamış evi kimi meydan oxuyurdu. Özümü Musa və ya İbrahim peygəmbərin yanındaymış kimi hiss etdim. Bu yaşlı Hacı əsl qamış qayıqları görməmiş olmazdı.

O, doğrudan da, belə qayıqları görmüşdü. Onun cavanlığında belə qayıqların üç növündən istifadə edirdilər. İki növün içi səbət kimi oyuq olurdu, onlar həm içəridən, həm də çöldən qırla bərkidildikləri üçün suyun üzərində qala bilirdilər. Birinin adı quffa idi, bu, İrlandiyadakı dəri qayıqlar kimi dəyirmi olurdu.

O birinin adı cillabi idi, bu, daha geniş olurdu və bu gün istifadə etdikləri taxtadan düzəldilmiş maşufun sələfi idi. Hər ikisi qədim vaxtlardan qalmışdı və mən bu 5000 illik qayıqların modellərini Bağdaddakı muzeydə görmüşdüm. Hətta Babildən yuxarıdakı çayda hələ də istifadədə olan axırıncı belə qayıqlara minmişdim. Üçüncü növün adı elep-urbat idi, bu növ qırla bərkidilmirdi, çünkü o, aralarında boşluq olmayan six qamış dəstələrindən düzəldilirdi və beləcə öz-özünə suyun üstündə qala bilirdi.

*Mən elə buna görə gəlməşdim! Yaxşı, bəs qamış su çəkmirdi?*

“Əgər qamışı avqust ayında kəssən, onda su çəkməz”, Hacı bizi inandırdı və divarın dibində oturan hamı başını sallayaraq bunu

təsdiqlədi. Bunun belə olduğunu burada hamı biliirdi, ancaq dekabr ayında Efiopiya'daki Tana gölünün sahilindən Ra və Ra II üçün papirus qamışı kəsən bizlər bilmirdik. Avqust ayında, ay bədirləndiyi zaman, qamışın içindəki xüsusi bir şirə onun su çəkməsinin qabağını alırıldı. Kitablarda bu mövzuda yazılmış heç nə yox idi, axı, cavablar həmişə onlarda olmur!

## **14 Nuhun izləri ilə**

On ayrı ölkədən olan yol yoldaşlarımla Ədəm bağından okeana üz tutan zaman İncil tarixini dəyişdirməyə davam edirdim. Adəm və Həvvanın əfsanəvi doğum yeri olan Dəclə və Fərat çaylarının qovuşduğu yerdən xristian və islam dinlərinin tarixinə tamamilə yeni fəsil əlavə edən Nuhun üzdüyü dənizdə üzürdük.

Dünyanı su basan zaman Nuhun gəmisində sağ qalmış insanlar və heyvanlar haqqında hekayə məni uşaq kimi həyəcanlandırdırırdı. Dəclə çayının sahilində gəmimiz üçün iri qamış dəstələrini bir-birinə bağlayan bataqlıqda yaşayan ərəbləri görəndə özümü yenə nağıllar aləmində hiss etdim.

Həmin gəmini sonralar bizi dənizə aparıb çıxaran çayın şərəfinə adlandırıcaqdıq. Nuh dönyanın ən qədim qayıq düzəldən şəxsinə simvolizə edir. Əvvəllər dəniz səfərlərinin heç birində gəmi sükanla idarə olunmamışdı; Şumer incəsənəti iri qamış qayıqlarında həm insanların, həm də buynuzlu mal-qaranın olduğunu göstərir.

Qamış dəstələri ilə tikiləcək gəminin ölçüsünə dair heç bir məhdudiyyət yoxdur və bataqlıqda istənilən qədər qamış var idi. On iki metr uzunluğu və bir kabinəsi olan Ra II gəmisi ilə Atlantik okeanını üzüb keçmişdik. Əzəmətli Şumer kralları üçün tikilən qamış qayıqlar və piramidalarda müqayisədə biz daha sadə bir gəmidə Nuhun izləri ilə getməyə hazırlaşırdıq.

Şumer taxt-tacının qanuni vərəsəsi və Ədəm bağınını varisi kimi Hacının yaşı haqqında daima düşünmüşəm. Onun şəxsi ləyaqəti daxili

aləminin zənginliyini və zamanın sınağından keçmiş mədəniyyəti əks etdirirdi. Səddam Bağdadda xaricdən aldığı tanklar və silah arsenalı ilə mühafizə olunmuşdu. Sanki o, işgal edilmiş ölkədə yadelli əskər idi. Onun ərəb sələfləri bizim Peygəmbərimiz İbrahimin vədini yerinə yetirmək məqsədilə şumerlərə, babillərə və assuriyalılara təlim keçərək qələbə ilə Mesopotamiyaya gəlmışdilər.

Quranda və İncildə deyildiyi kimi, səfərlər zamanı İbrahim və onun adamları Aralıq dənizinin sahilinə və fironların torpağına ayaq basanda iddia ediblər ki, Allah Dəclə və Nil çayı arasındaki bütün torpaqları onun ailəsinə vəd edib.

Görünür Məhəmməd peyğəmbər də sonrakı dövrlərdə bu vədi yerinə yetirmək istəyib. O, həm Nilin qərb sahillərini, həm də Dəclənin şərqi sahillərindəki ərazini genişləndirmək istəyirdi. İbrahim Allahın vədini öz davamçılarına söyləyən zaman bilmirdi ki, həm ərəblər, həm də yəhudilər onu özlərinin ulu əcdadları hesab edəcəklər.

İbrahim ərəblərin Ədəm Bağı adlandırdığı karvansaranın tikildiyi ağaç kötüyünün yanına gələn vaxtlar çay sahillərində qamış qayıq tikmək və onu təchiz etmək asan iş sayılırdı. Taxtadan düzəldilmiş qayıqlar kimi zərif forma və düzülüşə nail olmaq üçün yüzlərlə qamış dəstələrini bir-birinə dolamaqla çoxəsrlik ənənələr əsasında qamış qayıqlar düzəldildi.

O zamanlar da indi olduğu kimi çaylarda qamışlar bol olurdu. Aparılan araşdırmalardan məlum oldu ki, onlar qamışın üst bərk qatından əldə edilən kəndir liflərini bir-birinə buraraq hörməkdə məharət sahibi idilər. Çayın yuxarı və aşağı sahillərində, həmçinin də körfəzdə insanların əkinçilik, balıqçılıq və çay vasitəsilə aşağı-yuxarı körfəzə qədər üzüb qayıtmaqla ticarətlə məşğul olması bütün zəruri malları gəmiyə yükleməyə, yelkənləri qaldırmağa və uzunmüddətli səyahətlərə çıxmağa imkan yaradırdı.

Müasir zamanda bu göründüyü qədər də sadə deyil. İraqda baş verən neft bumu nəticəsində istehlak malına olan tələb təklifi üstələdi. Düşmən ölkə olan İranın sərhədləri çayın mərkəzindən keçirdi. Suyun səviyyəsinin dəyişməsinə və qumlu sahillərinin olmasına baxmayaraq, sərhəddi keçmək mümkün olmadı. Ticarət gəmiləri

çayın deltاسından kənara düşmüş sardin balıqları kimi lövbər salıb, çay boyunca yuxarı üzərək öz yüklerini boşaltmaq üçün həftələrlə gözləməli olurdular. Dəclə və Fərat çayları boyu limanlarda boşaldıla bilməyən yükleri yerli tacirlər satış məntəqələrinə çatmamış ələ keçirirdilər.

Artıq heç kim kəndir düzəldə bilmirdi; kəndir düzəldənlər də qamış qayıq düzəldənlər kimi qədim sənətkarlar idilər. Şumerlərin maqrur adlandırdığı ticarət gəmilərindən məlumatı olan yeganə insanlar muzeydəki alımlər idi. Beləliklə alış-verişə getdiyimiz Bağ-daddan əlibos qayıtdıq.

Açıq okeanda öz formasını saxlamaq üçün yetərincə dözümlü olan orağabənzər qayıq düzəltmək sənəti Yaxın Şərqdə və Cənubi Amerikada uzaq məsafələrə dəniz səyahətlərinin inkişafı üçün şərait yaratdı. Bu sənəti Titikaka gölündə bu gün də yaşadırlar. Ra II gəmisi Osloda Kon-Tiki muzeyində saxlanılında fəsli kimi yastılaşmışdı.

Bələ bir qayıq düzəldən Cənubi Amerikalı dağ hindularını tapmaq üçün biz yenidən Atlantik okeanını keçməli olduq. Titikaka gölündən olan hindular bu gəmini əvvəlki formasına qaytara bilən yeganə insanlardır, çünki hal-hazırda heç bir alimin və ya gəmi-qayıranın onların hansı metodla işlədiyi bərədə təsəvvürü bələ yoxdur.

*Bələ çıxır ki, qədim barbarların bildiyini biz bilmirik?*

Titikaka gölündən olan Aymara hindularını qətiyyən primitiv barbarlar adlandırmak olmaz. Onların əcdadları Boliviyyada əzəmətli Tiauanako mədəniyyətinin əsasını qoymuş və Titikaka gölü düzənliyi boyunca Misirdə və Mesopotamiyada ən qədim piramidaların üslubunda və onlar kimi dərin təəssürat doğuran Akapana piramidasını tikmişdilər.

Aymara hinduları Kon-Tikinin yelkənində çəkdiyimiz saqqallı Kon-Tikinin heykəlini də düzəltmişdilər. İnkıllar ona dənizçi olduğuna görə Virakoça, yəni "Okean üzərində köpük" kimi simvolik bir ad vermişdilər. Perudakı və qonşu ölkələrdəki bütün qədim krallıqları fəth edəndən sonra onlar bu adı daha da genişləndirərək Kon-Tiki-Virakoça adlandırdılar. Titikaka gölü ətrafında yaşayan hindular

əfsanəvi tanrıını Tiki və ya Tikki adlandırdığı halda sahilboyu ərazilərdə yaşayan hindular onu Kon adlandırdılar. İspanlar bura gələndə Tiauanaka ərazisindəki Aymara hinduları onlara demişdilər ki, bu tanrı onların əcdadlarının yanına aq saqqalı adamları ilə birlikdə yaxınlaşmış və onların özlərinin düzəltdiyi kimi qamış qayıqlarla okeani üzüb keçmişdir.

O, Gunaşın oğlu olduğunu iddia edirdi və Tiauanakaya çatanda orada nəhəng bir piramida tikmişdi. Sonra isə gəldiyi kimi də oranı tərk etmişdi. Titikaka gölünün sahilində Aymara hindularının mənə danışlığı həmin hekayəni 400 il bundan əvvəl bütün İnk Imperiyası boyunca ispanlara da danışmışdır. Sonda isə ilahi keşiş-kral öz adamları ilə birgə bugünkü Ekvador Respublikası istiqamətində şimala doğru üz tutmuşdu. Oradan da onlar Manta sahilindən qərbə tərəf üzərək okeanda gözdən itmişdilər.

Tanrı-krallarının xələflərini İraqa dəvət etmək ilk baxışdan göründüyü qədər asan iş deyil. Avqust ayı bataqlıqlarda ən isti aydır. Aymara hinduları isə soyuq dağ havasının hakim olduğu And dağlarında dəniz səviyyəsindən 4000 m yüksəklidə olan Titikaka gölündəki adada yaşayırlar. Əvvəlcə onlardan dördünü adadan qamış qayıqla gətirtidik.

Sonra onları havanın təzyiqində və temperaturunda olan dəyişikliyə alışdırmaq üçün Boliviya cəngəlliklərində 2 həftə ərzində yaşamaq üçün yer tapmalı olduq. Növbəti manə isə gecə yerə enəcək təyyarədə Bağdada uçmaq və avtomobilə Ədəm Bağı kavansarayına qızmar günəşin istisi yandırıcı həddə çatmadan əvvəl yetişmək idi.

Həmin dörd adamdan yalnız üçü qamış qayıq düzəldə bilirdi və onlar yalnız öz doğma dillərdə danışdılar. Dördüncü adam isə boliviyalı tərcüməçi idi. O, dağlı Aymar hindularının dediklərini ispan dilinə tərcümə edir və mən də öz növbəmdə Bağdaddan olan tərcüməcim üçün onu ingilis dilinə çevirirdim. Bataqlıqda yaşayan ərəblərin lideri ilə ərəbcə danışan bu tərcüməçi isə sonra deyilənləri onların doğma Madan dilinə tərcümə edirdi.

Bu, taleyin istehzası idi. Düşündüm ki, bu dillə bağlı problemləri əfsanəvi Babil qülləsinin xarabalıqlarının yaxınlığında

yaşamalıyammış. Mən xarabalıqlara gedəndə orada qum təpəci-kələrindən, dağılmış gil kərpiclərindən və iraqlı arxeoloqların ora vurduğu Babil Qülləsi yazısından savayı heç nə tapa bilmədim. Ehtimal ki, bu qüllə pilləli piramidalın bir növü olmuşdur. On bir ayrı dildə danışan ekipaj üzvlərini bir araya toplamışdım. Əlavə olaraq yalnız Madan dilində danışan və Aymara dilindən başqa dili bilməyən üç hindudan qamış qayiq düzəltməyi öyrənəcək 20 bataqlıq ərəbi də mənim ixtiyarımda idi.

Uzun yoldan sonra Aymara hindularına doyunca səhər yuxusu yatmağa icazə vermişdik. Onların otaqlarına daxil olanda və otağı bomboş görəndə çox təəccübəndim.

Onlar bayırda Adəmlə Həvvanın ağac kötüyünün yanında bir xurma ağacının kölgəsində ərəblərlə bir yerdə oturmışdalar. Ərəblərin əynindəki ağappaq kətan xələtlərlə onların isti yun şlyapaları və rəngli qalın ponçoları bir təzad təşkil edirdi. Söhbət vaxtı onlar başlarını tərpədir və əlləri ilə nəyəsə işarə edirdilər. Hamisinin əlində çoxlu qamış vardi. Tərcüməçi onlara heyrətlə baxdı. Mən ona tərəf addımlayanda Boliviyanın tərcüməçi dedi: "Bu senyorlar çox ağıllıdır. Onlara deyilən hər şeyi tərcümə olunmadan başa düşürlər!"

"Totora", deyərək o, əlindəki qamışı ağ geyimlilərə göstərdi.

"Berdi", deyərək ağ geyimlilər də bir qamışı əlləri ilə yuxarı qaldırıraq cavab verdilər.

Ondan sonra daha heç vaxt tərcüməçinin köməyindən istifadə etmədik. Dünyanın qamış barədə bilikləri olan ən qabaqcıl ekspertləri bir yerə toplaşmışdılar. Onlar da bizim qədər ağıllı idilər, lakin məharətə gəldikdə isə həyat bizi fərqli sahələrdə ixtisaslaşdırılmışdı.

Bəla burasında idi ki, qamış qayiq düzəldən mütəxəssisə deyil, başqa sahələrdə mütəxəssisə çox böyük ehtiyacım var idi. Müasir İraqda bir nəfər də olsun yelkən düzəldən şəxs tapılmadı!

Müasir İraqda heç parusin də yox idi; onu Avropadan gətirirdilər. O aralarda mən yerli ərəblərin geniş istifadə etdiyi birdorlu kabotaj gəmisi üçün yelkən tikən axtarsam da cəhdlərim heç bir nəticə vermədi. Yelkən tikə bilən adam haqqında heç kəs heç nə bilmirdi. Çaylarda yelkənli gəmiləri uzun yollarda istifadə edilən dəvələr

qədər köhnəlmış hesab edirlər. Söhbət İraqdakı hazırlı nəsil haqqında gedir.

Dəbdən düşmüş birdorlu ərəb kəbotaj gəmisi üçün yelkən tapmaq ümidi ilə çay sahilləri boyunca Körfəzə qədər bütün yollarda axtarış etdim və hətta sərhədləri aşaraq Küveyt ərazisinə daxil oldum.

Qədim zamanlardan bəri bu sularda birdorlu ərəb kəbotaj gəmisi adı yelkənli gəmi hesab olunurdu. Ehtimal olunur ki, bu gəmi uzaq keçmişin ilk dördkünc yelkənlə müasir dövrdə istifadə olunan üçkünlü yelkən arasında kecid rolunu oynamışdır. Mən ilk dəfə İraqa gələndə burada yaşayan bütün ərəblər kəbotajlı gəminin dorlarını mişarlayıb kəsmiş və qayıqlarına mühərrik qoymuşdular.

Körfəz ölkələrində yanacaq su qiymətinədir. Buna baxma-yaraq Bombeydən Bəsrə şəhərinə xurma aparmaq üçün gəlmış birdorlu kəbotajlı Hind gəmisində aq yelkən görmüşdüm. Qaçaq-malçılığın çıxaklınməsi nəqliyyatın bu növünü sıradan çıxarmışdı.

Bəsrə şəhərindəki Hind konsulluğuuna müraciət etdim ki, Bombeydə dənizçilərin işədüzəltmə bürosundan birdorlu kəbotajlı gəmi üçün üç nəfər matros tapmaqda mənə kömək etsinlər. Onlar bizə yelkən tikməkdə kömək etməli və Fars köfəzindən çıxana kimi bizi müşayiət etməli idilər. Hal-hazırda Fars köfəzi neft platformaları və ticarət gəmiləri ilə doludur.

Birdorlu kəbotajlı gəmi üçün üç nəfər matros Bağdadda qarşıladığımız təyyarə ilə gəlməmişdi. Hindistandan gələn telegram da təsdiqlədi ki, İraqa viza almaq üçün Yeni Dehliyə gedən üç matrosla əlaqə kəsilib.

İki həftədən sonra yerli köməkçimiz Əli səhər yeməyi yeyərkən masamıza yaxınlaşaraq, həmin adamları tapdığını dedi. Onlar əllərində torbaları qapının arxasında gözləyirdilər. Bu adamlardan birinin adı Saleman idi. Biz bildiyimiz bütün Avropa dillərində, həmçinin ərəb dilində danışmağa cəhd etdik. Tur yaponca, Yuri isə rusca danışsa da gələnlərin arasında yalnız Saleman ingiliscə yetəri qədər başa düşürdü və onları masa arxasına yemək yeməyə dəvət etdiyimizi qalan üç nəfərə o, başa saldı.

Yeməkdən sonra qamiş qayıq görəndə onlar gözlərini bərəl-

dərək təəccüblə baxdilar. Qayıqın korpusu sübh vaxtı çıxan günəşin şülları altında parıldayan qızılı bənzəyirdi. Saleman gəminin mühərrik qutusunun harada qoyulacağı ilə maraqlandı. İşədüzəltmə bürosundan heç kim onlara bu birdorlu kabotajlı gəmidə üzəcəklərindən başqa bir şey deməmişdi. Onlar əvvəllər nə yelkənlə və birdorlu kobatajlı gəmidə üzmüş, nə də Körfəzdə olmuşdular.

Vəziyyəti birtəhər onlara izah etdikdən sonra məlum oldu ki, yeni dostlarımızla əməkdaşlığımız nahar süfrəsi yiğisdirdiriləna qədər olacaq. Naviqator və yelkən düzəltmək işinə məsul şəxs təyin etdiyimiz Normanın ağılına əla bir fikir gəldi. O, yeni gələnləri Bəsrə limanına kimi aparmağı təklif etdi.

Orada onlar tərcüməçi kimi işə yarayar, həmçinin də yekənli və birdorlu kabotajlı gəmi düzəltmək üçün çayda lövbər salan bir neçə hindli dənizçilərindən məlumat toplaya bilərdilər. Yuri Bağdaddakı Sovet konsullüğündən əla bir rus avtomobili götürmüdü, Norman isə hindlilərlə bir yerdə yük maşınları ilə dolu olan magistral yolla gedirdi.

Növbəti dəfə Normanı başı sarıqlı vəziyyətdə qapının kandarında gördük. Sarığının atından yalnız bir qulağı və qızarmış və göyərmiş burnu görünürdü.

"Hindlilər haradadır?"

"Onlar xəstəxanada müalicə olunurlar".

"Nə baş verib?" - dəhşətə gələrək soruşdum.

"Maşın üç dəfə çevrildi".

"Bəs ərəb dilli tərcüməçi?"

"Polis məntəqəsindədir. Maşını o sürürdü".

"Bəs yeni Sovet maşını?"

"Xurdma-xəşil olub".

Nəhayət üç hindli matros axsaya-axsaya geri qayıtdı. Birinin ayağında, digərinin başında, üçüncüün isə belində ağrılar var idi. Yamanca ac idilər. İlk təyyarə ilə onları Hindistana geri yollamaq üçün mənə yalvarırdılar.

Bizi daha bir sürpriz gözləyirdi: belə bir xəbər gəldi ki, evin arxasında Avropa geyimli birisi kolbasaları çaya atır. Günəşdən yanıb çuğundur kimi qızarmış sıfəti olan bu adam tamamilə

Karıxmış görünürdü. O orada dayanaraq salyami kolbasalarını çaya tullayırdı. Çekic atan idmançı kimi böyük bir vətçinə tikəsini suya atanda ona ehməlcə mane oldum.

O, üzünü sildi və razılıq əlaməti olaraq başımı tərpədərək "bəli" dedim. Günortanın istiliyində bu çox çətin bir iş idi. Sonra o, başına gələnləri mənə danişdi. Onun əhvalatı bizi çox mütəəssir etdi. O, dor ağacı düzəltmək üçün Hamburqdan taxta və sıfariş etdiyimiz digər ləvazimatları gətirən yük maşının sürücüsü idi.

"Eine Katastrofe", sürücü almanca danişaraq məni inandırmağa çalışırdı. Artıq başa düşəndə ki, onun Dəclə balıqlarına atdığı yem bizim qida tədarükümüz idi, vəziyyətlə barışmalı oldum. O danişanda yük maşının içindən küt səslər gəldi. Sürücü məni sakitləşdirərək dedi ki, bu yüksək hərarətdə parçalanan bambuk tirlərinin səsləri idi. Maşının içərisində ağızı açık bir qutuda konserv bankaları gördüm. Konserv bankaları sışərək top mərmisi boyda olmuşdu.

"Gömrükçülər!" - alman izah etdi. Əli soyuducudan sərin pivə gətirənə qədər ondan başqa bir kəlmə söz eşitmədik.

O, Hamburgdakı yükdaşınma şirkətinin xüsusi nümayəndəsi idi. Onu iki sürücü ilə birlikgə təyin olunan yerə yüklerin tez və təhlükəsiz şəkildə çatdırılmasından əmin olmaq üçün göndərmişdilər. Yük maşını soyuducu sistemiə təchiz olunmamışdı. Onlar on dörd gün ərzində mənzil başına vaxtında çatmaq üçün fasiləsiz olaraq növbə ilə maşın sürmüdürlər. Türkiyənin cənubuna çatana kimi hər şey çox yaxşı gedirdi. Ölkənin şəhərkənarı yolu boyunca kurd snayperləri onları atəşə tutmuşdular. Ona görə də sürücülər sürəti artırmağa məcbur olmuşdular.

İraqın sərhədlərinə çatmaq üçün mümkün qədər sürətlə gedən yük maşınları konvoyuna çatanda maşında artıq güllə deşikləri var idi. Çəşqin vəziyyətdə olduqlarından İraq sərhədlərində Bağdaddan verilən xüsusi əmrlə onları orada gözləyən və plombları sindırmağı tələb olunan gömrük işçilərindən icazə almağı unutmuşdular. Əvəzində isə isti hava hökm sürən cənuba üz tutaraq sürəti artırmışdilar. Bağdadlı və Ədəm Bağına gedən dairəvi yolu ötüb keçərək, Bəsrə şəhərindəki izdihamlı dəniz limanına çatmışdilar.

Mehriban bir polis işçisi onlara liman ərazisindən keçmək üçün yol göstərmişdi. Yüklərin boşaldılmasını və gəmilərin gömrükdən keçməsinin gözləyərkən onlar orada lövbər salmışlar. Bir də görmüşlər ki, gömrük ərazisində kənara çıxıblar və maşını saxlamaq üçün kölgəlik yer yoxdur. Həmin alman iddia edirdi ki, yük maşınınında temperatur  $70^{\circ}\text{C}$ , çölündə isə  $45^{\circ}\text{C}$  idi.

Bizi inandırmağa çalışırdı ki, o və digər iki sürücü gömrükxananın həyətində saxladıqları maşının içində qaldıqları üçüncü gün az qala ölmüşdülər. İngilisdilli xeyirxah bir insan onlara Bağdadda nazirliklə əlaqə yaratmaqdə kömək etmişdi. Bununla da onlar Bəsrə şəhərində icazəsiz qalmaqdan xilas olmuşdular. İki sürücü isə dərhal Avropaya geri qayıtmışdı və onu yükü bu cür özünəməxsus şəkildə çatdırmaq üçün tək qoyub getmişdilər.

“Ərzaqların hamısı xarab olmuşdu” - o çılgınlıqla bizi inandırmağa çalışırdı. Mən onu dayandırmazdan əvvəl çaya atdığı sonuncu salyami kolbasası suyun üzünə çıxdı. Həmin vaxt dəstəmizin ən gənc üzvü çayın kənarındaki qoruyucu terrasın üstündə idi. O, böyük bir salyami kolbasasını qollarında körpə usaq yatırırmış kimi tutaraq sahilə çıxardı. Qalanlarını isə çay aparmışdı.

Ədəm Bağı okeandan uzaqda idi. Həm Peruda, həm də Mərakeşdə arxadan əsən şərq küləyi bizim dənizə çıxmamızıza imkan vermişdi.

Bu dəfəki çətinliyimiz isə qamış gəmini çayın axını ilə İran və İraq arasındaki sərhədlərindən məharətlə keçirərək Fars körfəzinə qədər üzmək idi. Biz bunu açıq dənizə çatmamışdan əvvəl nəqliyyatın six olduğu körfəzdə və Hormüz boğazında da təkrarlamalı olduq.

Çayda səyahətə başladıqdan sonra üzləşdiyimiz ilk çətinlik suyun çirkənməsi idi. Çayın deltasına yaxınlaşdıqca suyun çirkənməsi özünü daha çox göstərirdi. Kağız fabriklərindən axan ağ köpük parçaları suyun üzərində buz parçaları kimi üzürdü. Kimyəvi preparatlar iri qamışları yumşaq və formasız taxta kütləsinə çevirmişdi. Əvvəllər də elə həmin bu çayda boyuk bir qamış salla kağız fabrikinə tərəf axınla üzmüştüm. Mehriban bir ərəb məni göyərtədəki qamış daxmada çaya dəvət etmişdi. Daxmada quru kötükləri yandırmaq üçün gildən

düzəldilmiş yer istisna olmaqla hər yer qamışdan düzəldilmişdi. Nəhəng sal bir-birinə çarpez keçirilmiş qamış qatlarından ibarət idi. Salın enini və uzunluğunu ölçdüm: uzunluğu 34m, eni 5m və suyun üstündə qalan hissəsi isə 3m idi.

Sal suyun üzərindəcə üzürdü, çünki onun sahibi qamışları avqust ayında ygmiş və onları sellüloz fabrikinə çatdırmaq üçün iki ay göyərtədə yaşamışdı. Bu dəfəki səfərimizdə bizi qorxudan əsas səbəblərdən biri isə Körfəzə çatanadək gəminin suda yumşaq formasız kütlə kimi həll olma ehtimalının olması idi.

Ədəm Bağının və Babilistanın məhsuldar bağlarının səhra qumunun altında qalmasının səbəbi bəzilərinin fərziyyələrinə görə, Allahın cəzası, digərlərinə görə isə şumerlərin torpağı həddindən artıqbecərərək yararsız hala salması idi. İncildə təsvir olunmuş çaylarla daha uzaq səyahətlər edən və qızılı torpaqları, çayın deltasındaki otlagın hər bir kolunu qara neftə batırın isə bizik.

Bu, daha çox kanalizasiya axarlarına və ya fabrikin həyətindəki tüstü borusunun içini oxşayırdı. Burada İran və İraq Habil və Qabil kimi çayın sahillərindən bir-birinə göz qoyur və hansı əl dəyməmiş ərazidə daha bir neft quyuşu qaza biləcəklərini düşünürlər. Qərbdən və Şərqdən gələn gəmilər sıraya düzülərək ya neft doldurmaq, ya da yüklerini daşımaq üçün çay boyu üzüyxarı üzmək üçün sıraya düzülmüşdülər. Məqsədimiz bu qatmaqarışılığın arasından üzüb keçərək küləyin səmti ilə təmiz açıq dənizə çıxməq idi.

Tropik sularda hava və okean cərəyanları arasında qarşılıqlı təsir vardır. İl ərzində ekvatorial cərəyanlar və passat küləkləri Atlantik və Sakit okeani boyunca bir-birilə təmasda olurlar. Hind okeanında mussonlar hökm sürdүyünə görə digər okeanlarla müqayisədə onun iqlimi nisbatən fərqlənir.

Belə ki, yayda altı ay cənubdan şimala, qışda isə altı ay şimaldan cənuba əsən külək okean cərəyanlarına təsir göstərir. Bu, dünyada yeganə okeandır ki, burada cərəyanlar mövsümlərə görə dəyişə bilir. Ərəb və hind təkyelkənli kabotaj gəmiləri Fars körfəzində irəli və ya geriyə üzmək istəyəndə səmt küləyinin üstünlüklerində istifadə edirlər. Mussonların dəyişməsi günəş və ay kimi təbiətin etibarlı zaman mexanizmidir.

Lakin elə görünür ki, tanrılar, hava tanrıları, həmçinin Allah Körfəz ərazisini yaddan çıxarıb. Buranın sakinləri qədim ənənələri qoruyub saxlamaq barədə düşünmürlər və elə davranışlarılar ki, elə bil yelkənli gəmiylə üzmək dövrü artıq çoxdan ötüb keçib.

Ədəm bağında bir ay tez başlayan yağış mövsümü bizi təəccübləndirdi. Burada yaşayan ərəblər bizə dedilər ki, küləyin əsməsi ötən son iki il ərzində gözənilməz hadisədir. Fars körfəzində üzərkən hiss etdik ki, biz suda durğunluq vəziyyətindəyik. Noyabr ayında isə belə durğunluq gözənilən bir hal deyildi. Külək körfəzdən düz bizim istiqamətimizə əsməli idi.

Biz küləyin zəif əsməsi ilə əşrəfli olduğumuz. Şumer tarlalarını və şəhərlərini qum basmış, sahilyanı əraziləri palçıq bürülmüş, limanların kənarlarını isə lil örtmüştü. Lillənmiş ərazi yayılaraq Küveyt yaxınlığındakı Faylaka adasına qədər suyun altında gözəgorünməz qat əmələ gətirmişdi.

Körfəzdə üstünlük təşkil edən və ətrafımızda manevr edə bilməyən təhlükəli super tankerlərdən uzaq durmağa çalışdığımız üçün burada dayanmalı olduğumuz. Cənubdan əsən qəfil və sərt səmt küləkləri bizi İraqa və dənizdəki yollara geri qaytarmaqla hədələyirdi. Küləklər bizi Faylakanın təhlükəli qayalı sahilərinə tərəf itələyirdi.

Gecə vaxtı sükanın arxasında dayanan şəxs ağ köpüklü dalğanın səsini eşitdiyinə görə bizi yuxudan oyatdı. Əvvəlcə gəmimizə dəyərək sınan adı okean dalğalarının fışılılı səslərinin arasında daha dərin ritmik səs çalarları eşitdik. Səs getdikcə güclənirdi və gecə vaxtı haradansa, torpaqdan, sıldırımlı qayalardan və ya riflərdən gələn nəriliyi çevretilirdi. Lövbəri palçığa bataraq qalması ümidi ilə suya saldıq, lakin kəndirlər və lövbər eyni vaxtda suda yoxa çıxdı.

Daha sonra digər kəndiri draqa, yəni sürətimizi azaldan və gəminin dal tərəfinə möhkəm yedeklənmiş üstü açıq qutu ilə bərabər suya atdıq. Bu dəfə bəxtimiz gətirdi. Dəniz elə dayaz idi ki, lövbər palçığa batdı və biz gün doğana kimi orada qaldıq. Bu vaxt ərzində isə sahilə çıxmış palçıqdan yaranan riflərdən aralı dura bildik. Durduğumuz yer Faylakanın sahili boyu dayazlıq sularına çox yaxın idi. Heç bir gəmi burada hərəkət edə bilməzdi, əgər dənizin dibi yumşaq palçıq bataqlığına çevriləməmiş olsayıdı, o

zaman biz dizlərimizi çırmalayıb bu dayaz sularдан keçə bilərdik. Biz körfəzin ən gizli hissəsində idik; dəniz xəritələri piratlardan, eləcə də riflərlə və dayaz suların tamamilə əlçatmaz etdiyi sıldırımlı Faylaka sahillərindən qorunmaq barədə xəbərdarlıq edirdi. Bu böyük adada yeganə liman adanın o biri tərəfində idi. Nağıllarda olduğu kimi Sindibad və şumerlərin dövründə yaranmış piratlar görünməyə başladılar. Onlar qamış qayıq üzərinə qılınc oynatmaq üçün çıxmışdılar; heç bir şey etmədilər, yalnız sakitcə gözlədilər.

Əwəlcə biz onların qayalar arasında yellənən kerosin lampalarının işıqlarını gördük, sadəlövhəsinə cavab olaraq ləpədöyənlərdən xilas olmaq ümidi ilə öz fənərlərimizi yırğalamağa başladıq.

Gün işığında ləpədöyənlə riflər arasında rəqs edən kiçik bir qayığı, daha sonra isə digərini gördük. Tezliklə onların hər ikisi əllərində silah olmadan bize yaxınlaşdı. Bizi əhatəyə aldılar, ləpədöyənə sarı külək istiqamətli üzdüyümüzü biləndə heç nə etmədən gözlerini bize zillədilər. Onda başa düşdük ki, biz pis adamların əhatəsindəyik.

Norman radio ötürücü ilə rus dilində siqnal göndərən Sovet gəmisiylə əlaqə yaratdı. Onlara xəbər verildi ki, biz Körfəzin yaxınlığında lövbər salmışıq. Yuri öz dilində bizim düşdüyümüz təhlükəli vəziyyət haqqında kapitanı məlumatlandırdı və çox kecmədi ki, məşhur Faylaka sahillərinə yaxınlaşan və mümkün olan ən yaxın yerdə lövbər salan Slavsk gəmisini gördük. Kapitan xilasetmə jiletəri və komandası ilə böyük xilasetmə qayığında dayaz sularla bize tərəf gəldi.

Qucaqlaşış salamlaşdıqdan sonra ruslardan biri palçıqdan lövbəri dartıb çıxara bildi. Lakin artan külək qamış qayığı elə asanlıqla hərəkat etdirirdi ki, biz rusları özümzlə birgə rifə tərəf aparırdıq. Ruslar bizi özlərinin motorlu qayığı ilə Slavsk tərəf aparmağa çalışırdılar. Ərəbdilli ekipaj üzvlərindən biri, iraqlı Rəşad bizi hədələyən qayıqlardan birinə tərəf avar çekərək, onlara mühərrikimizin olmadığını və tezliklə riflərə çırılı biləcəyimizi başa salmağı təkfif etdi. Rəşad geri qayıtdı və belə bir ismarıc gətirdi ki, onlar Küveyt valyutası ilə böyük məbləğdə girov tələb edirlər. Əks tədqirdə,

nələrin baş verəcəyini gözləmək üçün kifayət qədər vaxtları var. Mən danışqlar aparmağa hazır idim, lakin Slavsk gəmisinin kapitani İqor qəzəbləndi və mənə onlarla səhbət etməyə icazə vermədi. O, piratlara altı butulka araq və iki növ çaxır təklif etdi. Rəşad avar çəkdi və geri qayıdaraq dedi ki, piratlar müsəlmandırlar və Allah onlara spirtli içki qəbul etməyi qadağan edib.

Bundan sonra onlar sanki baliq tuturmuşlar kimi bir az irəlilədirəl və dayandılar. Digər qayıq isə yaxınlaşanda Rəşad dedi ki, onlar məbləği artıq ikiqat artırıblar. Sonra onlar gözdən itdilər. Ruslar təslim olmaq istəmirdilər və bizi uzaqlaşdırmaq üçün yedəkləyirdilər. Qayıqların ikisi də küləyin istiqaməti ilə rifə sari üzürdü. Daha sonra üçüncü və daha böyük qayıq göründü. Görünür o, Küveyt burnundan üzürdü. Qayıq yaxınlaşdı və məlum oldu ki, bu mişarlanmış dirəyi olan kabotaj gəmisidir. Digərləri balıqçı qayığına bənzəsə də, bu əsil quldur gəmisi idi.

Başında böyük çalması olan kök və sarışın birisi ayağını ayağının üstünə aşıraraq döşəyin üstündə oturmuşdu və nifrətlə bizə baxındı. Onun kök əlləri heç vaxt tilova toxunmamışdı. O, əsl hiyləgər idi. Yalnız nağd pul tələb edirdi, alternativ isə gecənin qaranolğında qayığı sahilə dartmaq idi.

Bu vəziyyətdə ən yaxşı ssenari sağ qalaraq riflərin üstündə çılpaq buraxılmaq ola bilərdi. Ruslar öz lövbərlərini nizamlamışdır, bizimki isə yenə də palçığa batmışdı və heç nə kömək etmirdi. Mən məsuliyyəti öz üzərimə götürdüm və Rəşadı danışqlar aparmaq üçün piratların yanına göndərdim. Günsə bir saatə batacaqdı.

Heç bir sahil gözətçisi hüdudsuz, gəmiçiliyə yararlı olmayan dayaz sulara gələ bilməzdi. Biz zəngin Küveytdə işləmək üçün Pakistan'dan işçi qüvvəsini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən mütəşəkkil bandalar haqqında eșitmışdik. Faylaka Küveytin əmirliklərindən biridir. Biz arxa qapıdan kayutaya endik.

Normal vəziyyətdə bu qapı adı səyahətçilər üçün bağlı olur. Quḍurlar tələb etdikləri məbləği aşağı salmadılar. Görünür, onlar qabaqcadan belə razılaşmışdır. Bizdə Küveyt valyutası yox idi, ancaq quḍurlar bu yerlərdə çətin tapılan İraq valyutاسını da qəbul edirdilər. Onlar tələb etdilər ki, Rəşad girov kimi kabotaj gəmisinə

keçsin. Qayıqlarımız yanbayan dayandı və mən kağız pulları bir-bir sayaraq quldurlardan bir nəfərə verdim. Həmin adam da pulu döşəkədə oturmuş həmin şışman quldura ötürdü. Şışman adam əlini yelləyəndən sonra Rəşadı buraxdırılar və o bize qoşuldu.

Sonra Sovetlər yedəkləmək üçün ipi kəbotaja tulladılar və rusların propellerinin köməyiə kabotaj gəmisinin Slavskin dayandığı açıq dənizə qədər dərtləşməni gözləməli olduq. Vidalaşmaq üçün vaxt yox idi; dənizin dərin hissəsinə çatanda kabotaj artıq tam sürətlə dayazlığa doğru hərəkət edirdi.

İqor Moskvadan icazə almadan Bəhreyn əmirliyinə yan aldı və adanın ərazi sularına çatana kimi bizi tərk etmədi. Həyatımızı xilas etmələrinə baxmayaraq, rus ekipaj üzvləri olduğuna görə Slavsk gəmisinə bu adanın ərazi sularına daxil olmağa icazə vermədilər.

Bəşəriyyətin yazılı tarixinin başlandığı yerə gəlib çatmışdıq. Bəhreynə qamış qayıqla çatanda dramatik vəziyyətdən çıxmamışız mənə yüngüllük duyğusu gətirdi. Əvvəllər heç vaxt belə bir hiss keçirməmişdim.

Şumerlərin gil lövhələrində yazılmışdır ki, dünyani su basandan sonra onların birinci kralı adamlarını və heyvanlarını Dilmana aparmışdı. Assuriyalılar da bu hadisəni Gilqameş haqqında dastanda təsdiqləyirlər. Gilqameş dünyyanın ən qədim epik əsəri hesab olunur.

Danimarkalı arxeoloqlar P.V.Qlob və Cefri Bibbi Bəhreyndə geniş qazıntı işlərinə başlamışdır. Tezliklə məlum olmuşdu ki, əfsanəvi Dilman elə həmin müasir ərəb sultanlığının özüdür. Bibbi min illər bundan qabaq olduğu kimi görünüşə malik olan qamış gəmimizi görmək üçün Arhusdan ilk təyyarə ilə bura çatana kimi artıq biz Dilmanda sahilə yan almışdıq.

Tiqris gəmisinin sonradan o vaxt üçün dünyyanın ən nəhəng doku olacaq bir yerdə suya salınması bir anaxronizm idi. Həmin dok 450 000 tona yaxın neft tankerlərini qəbul etmək üçün tikilmişdi və biz oraya rəsmi açılış mərasimindən iki gün sonra gəlib çatmışdıq. Bibbi ən müasir Konkord təyyarəsi ilə gəlmışdı, biz isə avtomobilə adanın o biri tərəfinə getmişdik. Bu yerdə sanki saatların əqrəbləri və təqvim 5000 il geriyə çəkilmişdi. Faşır balıqçılar hələ də palma budaqlarından düzəldilmiş qayıqlarında körfəzdə avar çəkirdilər.

Müasir insanların indi sahib olduğularının daimi olması barədə kor-korənə inamlarına dayanaraq, öz keçmişləri ilə əlaqələrini necə asanlıqla kəsməsi bizi heyrətə gətirirdi. Getdiyimiz yerlərdə nəhəng palmaların kəsildiyinin şahidi olurduq.

Kəsilmiş ağacların yalnız kötükləri görünürdü və ərazinin landşaftı təraş olunmamış insana bənzəyirdi. Mağazalarda nə desən tapmaq mümkün idi. Yarımadasdan gələn nəhəng neft kəmərləri buradan keçdiyinə görə orada yetəri qədər pul vardi. Dilman Ərəbistan yarımadasından çıxarılan neftin daşınması üçün mühüm limanlardan birinə çevrilmişdi. Adanın mərkəzində bizi dərin ehtiram hissələri bürümüdü.

Burada təmiz çeşmə suyu torpağın altından fışqırır və qədim suvarma kanallarının qalıqlarından axırdı. "Bu su Ərəbistan yarımadasının yüksək zirvəli dağlarından axır"- Bibbi izah etdi. Yağış yağanda bulaq torpağın üst səthinə çıxmazdan əvvəl su qayalardan sizir və hidravlik nasosla vurulmuş kimi səhranın altındaki yeraltı su arteriyalarına töküür.

Mən sudan içdim və fikrə dalmaq üçün ağacın kötüyündə əyləşdim. Görəsən, qədim şumerlərin onlara verilən bəxşislərə görə səmadakı tanrıllara təşəkkür etməsi inanc idi, yoxsa mövhumat? Şumer gil lövhələrində belə bir mətn diqqətimi cəlb etmişdi. Bu mətnində dəniz tanrışı Enkinin ulu tanrıdan Dilmana bol su əta etməsi üçün dua etdiyi barədə yazılırdı.

Səmada yaşayan Günəş tanrışı Utu  
Torpağın altından sənə su gətirsin,  
Torpağın altındakı çeşmələrdən.  
Böyük hövzələrimizi su ilə doldursun,  
Şəherinizə bol içməli su əta etsin,  
Dilmana bol içməli su əta etsin.

Biz insanlar öz dünyamızı qurmamışdan əvvəl təbiətin bize bəxş etdiyi şahanə hədiyyələrə görə müxtəlif adlarla adlandırdığımız tanrıllara minnətdarlığımızı bildirirdik. Sahillərdə səhranın və meşəliyin üstünlük təşkil etdiyi Fars körfəzinin duzlu sularında cazibə qanunu izah olunması müşkül olan tərzdə Dilmanın sakınlarını yerin altındakı içməli suyu yerin üstünə vurmağa imkan

yaradıb. Dilmanun bulaqlarının saf suyu hələ də yerin altından öz yolu ilə dənizə axır.

Dilman limanının möhtəşəm xarabalıqlarında hiss etdim ki, şumerlərin gil lövhələrindəki dənizçiliyə dair qədim yazılar yenidən həyata qayıdır. Bibbi izah etdi ki, qabarma vaxtı böyük gəmilər Dilmanın şəhər darvazalarının yaxınlığındakı anbarların arxasında lövbər salmalı, killi gəmilər isə çəkilmə vaxtı qrunta oturma, aşma və yüklerinin məhv olması kimi təhlükələrdən uzaq olmaq üçün limanı tərk etməlidir.

Korpusu və kili, yəni iti burnu olan gəmi ilə müqayisədə yan-yanaya düzülmüş iki iri qamış dəstələrindən düzəlmış qayığın uzun müddət dayaz sularda üzə bilməsini nümayiş etmək üçün növbə bizdə idi. Qabarma geri çəkiləndə isə bu qamış gəmi heç bir ziyan görmədən yükü ilə birlikdə suyun üzündə qala bilir.

Bibbi bizi şumerlərin və bizim Tiqrıs gəmisinin səyahətinin son nöqtəsi olan uzaq Hind vadisinin sakinlərinin ticarət əlaqələrini sübut edən ticarət nişanlarını və digər göstəriciləri tapdığı yerlərə aparanda limandakı nəqliyyatı təxəyyülümədə canlandırmaq üçün gözlərimi yummağa heç ehtiyac yox idi.

Dokun bir küncündə dayananda və dalğaları seyr edəndə özümü o tarixi hadisələrin bir hissəsi kimi hiss etdim. Həmin dalğalar dünyanın ən qədim mədəniyyətlərindəki insanları bir-birinə bağlamışdı. İraqı tərk etməzdən əvvəl Bağdaddakı kitabxanada qədim mətnlərin tərcüməsinə dair araştırma apardım. O vaxt müəyyən tərəddüdlərim olsa da, artıq indi bundan tamamilə əminəm.

Müasir insanlar Darwinin təkamül nəzəriyyəsinin güclü təsiri altındadırlar. Bu nəzəriyyəyə görə, beş min il bundan əvvəl insanlar meymunlara daha yaxın olub. Həqiqət naminə biz öz düşüncələrimizə yenidən baxmalıyıq. Əgər bəşəriyyətin inkişafına zaman şkalasından baxsaq, o zaman qədim yazılda təsvir olunmuş vaxtlardan xeyli əvvəllərə qayıtmalı olarıq.

Və əgər mədəniyyət haqda danışırıqsa, zaman şkalasından ümumiyyətlə istifadə edə bilmərik. Sivilizasiya orta əsrlər Avropası ilə müqayisədə qədim dövr Asiya, Afrika və Amerikasında daha çox inkişaf etmişdi. Inkişafi bu həddə qaldıran isə dənizçilik olmuşdu.

Qədim Sumer mətnlərini oxuyanda məni heyrətə gətirən o idi ki, onlar bizdən inanmaq istədiyimiz dərəcədə də fərqli deyillər.

"Dəniz səfərlərinə çıxan Ur tacirləri" adlı esedə sumer mədən-iyyəti üzrə ekspert Oppenhamer deyir ki, Urun gil lövhələrində həkk olunmuş ən maraqlı məlumat dənizçiliyin hələ ən qədim zamanlarda ticarət limanı olan bu şəhərin həyatında böyük rol oynaması haqda olan məlumatdır.

Həm limanlar, həm də daxili kanallar yaxşıca təmizlənir və təmir olunurdu. Yüksək vəzifəli məmurlar onlara baxış keçirərək krafa hesabat verirdilər. Limanın səlahiyyətli orqanları bütün idxlən mallara vergi qoyur, kapitanların isə gəmilərini və yüklerini təsdiqləyən möhürlü sənədləri olurdu.

Şumerlərin dövründə ən böyük qamış qayığın yük götürmək qabiliyyəti qur adlanan ölçü vahidi ilə ölçülürdü. Bir qur təxminən 30-40 ton və ya daha çox idi. Bizim Tiqris gəmimiz o gəmilərlə müqayisədə kiçik bir qayığa bənzəyərdi. Fin dilli tədqiqatçı Salonen bu nəhəng qamış qayıqları magur adlandırır.

Onları eyni zamanda "tanrı qayığı", "uzaq dəniz səyahəti gəmisi" və ya "ucaboy gəmilər" adlandırdılar. Biz də səfərə başladığımız çayın şərəfinə gəmimizi bu cür adlandırdıq. Şumerlər qayıqlarına "Həyatın qoruyucusu", "Səhər" və ya "Qəlbin sevinci" kimi romantik adlar qoyurdular.

Mətnlərdə sərnişin gəmilərinin, bərələrin, balıqçı qayıqlarının, hərbi gəmilərin, qoşunları daşıyan gəmilərin, şəxsi və kirayələnən ticarət gəmilərinin adları çəkilir. Gəmilərin yükü tikinti materialı, mis, fil sümüyü, kərpic, dəri, parça, taxıl, un, çörək, balıq, süd məhsulları, şərab və ya mal-qaraya kimi istənilən şey ola bilərdi.

Liman həyatına tamamilə qərq olduğum bir vaxtda həm keçmiş, həm də gələcəyə dair şəxsi düşüncələrimdə uzunmüddətli iz buraxacaq bir yerə getdik: dünyanın ən böyük qədim qəbiristanlığı, göz gördükcə uzanan və saysız qəbir daşları səpələnmiş qumluq sahə. Arxeoloqların hesablamalarına görə qəbir daşlarının sayı yüz minə yaxındır.

Onlardan bəziləri qum təpəciklərinə oxşayırı, əksəriyyətinin ölçüləri isə kifayət qədər böyük idi. Ən böyükləri dənizin yaxınlığındakı əlverişli bir yerdə qruplaşmışdı. Görünür, onlar ən qədim qəbirlərdir və

orada boş yer çox olan vaxtlarda tikilmişdir. Digərləri isə ətrafa səpələnmiş nəhəng tisbağa yumurtalarına bənzəyirdi. Qəbiristanlıq məzar oğruları tərəfindən talan edilmişdi.

Bilirdim ki, Qüds xristianlar üçün, Məkkə müsəlmanlar üçün müqəddəs şəhər sayıldığı kimi, qədim zamanlarda Dilman da şumerlərin müqəddəs şəhəri olub. Qədim yazı lövhələrində deyilir ki, assuriyalılar da buranı ziyarət edirmişlər. Ola bilsin ki, onlar birinci tanrı-kralın doğma ölkəsində dəfn olunmaq istəyirmişlər.

Cünki dünyani su baslıqdan sonra kral ailəsinin əcdadının sahilə çıxdığı ilk yer məhz bura olmuşdu. Bu gün heç kəs talan edilmiş qəbiristanlıq ərazisinə diqqət göstərmir. Neft bumundan sonra varlanan insanlar Məkkəyə gedirlər. Mənim diqqətimi müasir ərəb qəsəbələrindəki böyük qəbir təpələri cəlb etdi. Bibbi məni ətrafla tanış etdi və yerli sakıntıların nəhəng təpənin içində yerləşən piramidaya bənzəyən tikili dəhəng daşını kəsməklə və əhəngi yandırmaqla sənaye üsulu ilə istehsala necə başladıqlarından danışdı.

Bəhreyndə bu növ əhəng daşı mövcud deyildi. Şumer imperiyasında olduğu kimi, piramidanın memarları da gözəl kəsilmiş daş qayalarını adanın sahilinə daşımaq üçün magurdan istifadə edirmişlər. Mən İraqın məşhur Nippur piramidasında məharətlə düzülmüş əhəng daş qayalarına dərhal tanıldım. Orada əhəng daşlarını gildən düzəldilərək günəş altında qurudulmuş nəhəng kərpiclərin bir qatının üstündən düzmüşdülər.

Bir gün Dilmanun atılmış və baxımsız qalmış qəbiristanlığına qayıdanda nəhəng bir məzar təpəsinin başına çıxdım. Oradan ağardılmış iki-üç mərtəbəli evlərin damlarına və tamamilə cansız günbəz şəkilli təpələrlə dolu olan landşafta tamaşa etdim.

*Nə düşündüyünü xatırlaya bilirsənmi?*

Düşündüm ki, beş min il bundan əvvəl bəşəriyyətin yazılı tarixi məhz bu adadan başlayıb. Düşündüm ki, görəsən beş min il sonra indi dənizin dibində yatan ərəb nefti qurtaranda bu ada haqqında nə yazılacaq? Fikirləşdim ki, avropalılar şifahi ənənələri qulaqardına vuraraq, tarixin yazı ilə başladığını necə iddia edə bilərlər. Finikiyalılardan öyrəndiyimiz hərflərlə tarixi yazmağa başladığımız

vaxta qədər olan tarixi ciddiyə almırıq. Mən Bağdad kitabxanasındaki şumer tarixinin ən qədim yazı versiyasını yaxşı xatırlayırdım. Nəhəng qum təpəsinin üstündə uzandım və qarşısında uzanan yüz minə yaxın unudulmuş qəbirə baxarkən qərara gəldim ki, bu mətnlərin heç vaxt unudulmaması üçün əlimdən gələni edəcəyəm. Axı onlar dünya tarixinin yaranmasının bəşəriyyətə məlum olan ən qədim qaynağıdır!

Düşünürdüm, necə olub ki, ümumi kökləri olan inancların hamısı, yəhudilər, xristianlar və müsəlmanlar İbrahimin Urdan Mesopotamiyaya gətirdiyi şifahi ənənəni, Nuhun gəmisi və dünyanın su basması haqqında hekayələri öz inanclarına daxil ediblər. Uşaq yaşlılarında Nuhun bütün heyvanları xilas etməsi haqqında eşitdiyim hekayə qədər məni heyran edən başqa bir şey olmamışdı. Ancaq nə vaxtsa bu hekayənin dini təlimin bir hissəsi olması barəsində fikir yürüdəcəyim heç aqlıma da gəlməmişdi. İncildə bu hadisənin dünya yarandıqdan sonra baş verdiyi deyilir.

Quran isə Nuhun əhvalatını və dünyani su basmasını Allahın cəzası kimi göstərir. Əgər su basma haqqındaki hekayətlərin İbrahimin Mesopotamiyani tərk etməsindən iki min il əvvəl Şumer gil lövhələrində hakk olunduğu ilkin versiyasının tapıldığı Ura geri qayıtsa, baş verənlərin bizim hamımıza aid olduğunu dərk edə bilərik.

Pensilvaniya Universitetinin ekspedisiya üzvlərinin Nippur piramidasında aparıldığı qazıntılar qədər heç kəsin şumerlərin mövcudluğundan xəbəri yox idi. Qazıntılar zamanı 35 minə yaxın gil lövhədən ibarət olan kitabxana tapılmışdı. Dünyanın su basması haqqında yazılın ilk mətn də onların arasında idi. Şumerlər üçün bu bir əfsanə deyil, onların özlərinin qeydə aldıqları tarixləri olub.

Bu hadisənin əsas məqamlarını İncildən oxumuşuq, ancaq orijinal versiya gerçekliyə daha yaxındır. Şumer mətnlərində insanları daşqın-dan xilas etmiş, ürəyində allah xofu olan kralın adı Ziusudra kimi verilir; onun gəmisində nə fillər nə də zürafələr olmayıb. Onun yalnız öz mal-qarasını gəmiyə mindirdiyi yazılır.

Və onun gəmisi dağın zirvəsinə yox, Fars körfəzində tənrlənn xeyir-dua verdiyi Dilman adasına yan almışdı. Oradan isə kralın nəsilləri Körfəzdə çay deltası üzərindəki liman şəhər olan Ura doğru köç etmişdilər. Orijinal

versiyada təfsilatlar nizamsız şəkildə verilmişdir. Lakin orada deyilir ki, şumerlər günəş tanrısi Utunun krala heyvanları və insanları xilas etmək üçün kifayət qədər böyük qamış qəmi düzəltməyi məsləhət verdiyinə inanırımlılar. Daşqın yeddi gün, yeddi gecə davam edib. "Nəhəng gəmi dalğaların ağuşuna atılıb", daşqın sona çatandan sonra isə günəş tanrısi göyün və yerin üzərində peydə olanda kral özünü sahilə ataraq bir qoyunu və bir öküzü qurban kəsib.

Şumerlər yer üzündən silindikdən sonra, dünya tarixini yazmaq üçün növbə assuriyalılara çatır. İlk fəsillər onlara şumerlərdən miras qalmışdı. Dünyanın ən qədim epik əsəri olan assuriyalıların Gilqameş dastanı o vaxta qədər olmuş tarixi məhv edən həmin dəhşətli daşqın haqqındadır. Assuriyalılar inanırdılar ki, okean tanrısi Enki insanları cəzalandırmaq istəmiş və onlar da kralı köməyə çağırmışdır. Həmin kral assuriyalılara bir böyük gəmi, Utu-nipiştimi tikməyi məsləhət görmüşdü.

Mərkəzi hakimiyyətləri sahildən çox aralıda ölkənin içərilərində yerləşən assuriyalılar müəyyən məqamlarda tarixi saxtalaşdırılmışdır. Onlar daşqının altı gün və yeddi gecə davam etdiyini, yeddinci gün isə nəhəng gəminin dağ zirvələrinin birinə yan aldığıni yazmışdır. İbrahim də Ura köç edəndə assuriyalıların versiyasını qəbul etmişdi. Buna görə də təəccübülu deyil ki, İncil gəminin yan aldığı dağın Ağrı, Quran isə Əl Cudi olduğunu göstərir. Ancaq epik dastanın müəllifi Dilmando yaşayarkən dünyani su basması haqqında hekayəni Utu-nipiştimin dilindən eşitdiyini deməklə öz-özünü ifşa edir!

İbrahim maraqlı detalları bir-biri ilə əlaqələndirir. Assuriyalıların mətnlərində deyilir ki, kral yan almaq üçün sahil axtardığı zaman əvvəlcə səmaya bir göyərçin və bir qaranquş buraxır, ancaq hər ikisi gəmiyə geri dönür. Daha sonra bir sağsağanı səmaya buraxır. Sağsağan geri dönməyəndə kral suyun səviyyəsinin aşağı düşdüyüünü və gəminin dayaz yerdə dayandığını anlayır. O, öz rəiyyəti ilə gəmini tərk edir və Günəş tanrisindən bir də heç vaxt bəşəriyyəti cəzalandırmayacağına dair söz alır.

Yəhudü versiyasında isə əvvəlcə sağsağan səmaya buraxılır və isinmək üçün geri qayıdır. Göyərçin də eynilə qarğı kimi edir.

Yeddinci gün isə Nuh yenə də göyərçini buraxır və o, dimdiyində zeytun budağı ilə geri qayıdır. Daha yeddi gün keçəndən sonra digər bir göyərçin azad edilir və heç vaxt geriyə dönür. Məhz onda Nuh bütün heyvanlar ilə gəmini tərk edir və bundan sonra bütün bəşəriyyəti əmin-amanlıqlıda saxlayacağına söz verən səmavi tanrıya minnətdarlığını bildirir.

*Nuhun gəmisi qamışdan düzəldilmiş ola bilərdimi?*

Şumerlərin dövründəki gəmilər magur və ya qamış gəmilər idi. Assuriyalıların versiyasına görə Utu-nipiştim nəhəng gəmi düzəltmək üçün öz qamış evini sökmək əmrini almışdı. Mətndə deyilir: "Qamış ev, qamış ev. Divar, divar. Qamış ev qulaq as! Divar qulaq as! Şuruppaklı Ubara Tutunun oğlu. Evini dağıt, gəmi düzəlt!"

Qamışdan düzəlmış Tiqrис gəmisi suyu canına çəkməmişdi, on bir ekipaj üzvünün onun üzərində birgə yaşadığı beş ay ərzində hələ də yaxşı üzürdü. Qırmızı dəniz ətrafında baş qaldıran mühəribələrə etiraz əlaməti olaraq gəmimizi yandırdıq.

Müasir İraqda bütün inqridientlər olsayıdı biz Utı-nipiştim reseptindən istifadə edərdik: "Altı sar qatranı qaynar qazana tökdüm, daha sonra üç sar asfalt da əlavə etdim. Üç sar nefti də ekipaj üzvləri gətirdi. Bir sar yükün arasında qalmışdı, iki sarı isə kapitan gizlətmışdı".

İncilin ingilis dilində buraxılan yenilənmiş Standart Versiyasında Nuha bir az daha müasir gəmi tikmək əmri verilir: sərv ağacının budaqlarından özün üçün gəmi düzəlt, gəminin göyərtəsi qamışdan olsun və onun içində və bayırına qətran çək".

*Dünyanı su basması haqqında elm nə deyir?*

Britaniyalıların 1920-ci ilin sonunda Urda apardığı arxeoloji qazıntıları zamanı Leonard Vuli aşkar etmişdi ki, şumerlərin müqəddəs şəhəri üç metrlik çay liliinin spesifik tipinin qalın qatı üzərində salınmışdır. Bu qatin altında isə britaniyalılar nəhəng qabarma dalğası sayəsində lila qərq olmuş daha qədim yaşayış məskəninin xarabalıqlarını tapmışdır. Bu qabarma dalğası geri çəkilməzdən əvvəl Mesopotamiyanın bütün aşağı hissəsini təxminən səkkiz metr hündürlüyündə su ilə

örtmüssü. Bizim gəmimiz Faylakanın piratları və ruslar tərəfindən yedəkləndiyi zaman bizim sahil xəttində ilisib qaldığımız da həmin növ lil idi.

Dilmandakı qazıntılarla ilk on beş ildə başçılıq etmiş danimarkalı arxeoloq Qlob daşqın haqqında şumer yazılarını ciddi qəbul edən ilk alım olub. O bunu şumerlərin 5000 il bundan əvvəl üzərində məskən saldıqları 3 qatlı qurumuş lil təbəqəsi ilə birbaşa əlaqələndirirdi.

Daha sonra isə bizim planetdə çoxlu qəribə hadisələr baş vermişdi.

Təxminən beş min il əvvəl və ya təxminən e.e. 3100-3000-ci illərdə ən qədim sivilizasiyalar sürətlə inkişaf etməyə başlamışdı.

Şumerlərin Bəhreyndən üzüb gələrək Mesopotamiya çaylarının mənsəbində ilk krallıqlarını yaratması ilə yanaşı, eyni zamanda fironların əcdadları da Nil çayı boyunca yuxarı üzümüş və Misirdə məskən salmışdılar. Müəyyən zaman onlar Kritdə və Kiprdə meydana gəlmış qüdrətli krallıqlardan vergi almışdılar.

Bundan sonra, bəlkə də elə həmin vaxtlar digər dənizçilər Hind çayının aşağı hissəsinə qədər səyahət etmiş və Mohenjo Daroda üçüncü böyük sivilizasiyanın əsasını qoymuşdular. Onların hamısı naməlum mənbədən gəlmİŞ və tam inkişaf etmiş sivilizasiyalar kimi meydana çıxdı, lakin hər birinin fərqli yazı sistemi var idi. Onların hamısı dirlə bağlı incəsənətdə üzərində tanrı motivləri eks olunmuş qamış gəmilərdən istifadə etmişlər.

Həmin dövrdə planetimizdə nə baş verdiyi barədə düşünməyə sərf etdiyim vaxtı həyatımda başqa bir şeyi fikirləşməyə sərf etməmişəm. Amma nə isə baş vermişdi, biz buna əminik.

Atlantik okeanında İslandiyanın iki hissəyə parçalanmasına səbəb olan bir hadisə baş vermişdi. Bölünmə Atlantik okeanın dağ silsiləsinin bir tərəfində başlayaraq dənizin dibinə kimi davam etmişdi. Həmin hadisədən bir neçə min il sonra vikinglər ora köç edəndə həmin yerdə Avropanın birinci parlamentinin əsasını qoymuşdular. Mən ora səfər edən zaman öyrəndim ki, qırılma zonasından tökülmüş lavada təpılmış daşlaşmış ağaç gövdəsinin karbon əsəri ilə yaşı təyin edilmişdi. Həmin ağaç təxminən e.e. 3000-ci ilə aid edilir. O zaman iqlimdə də dəyişiklik baş vermişdi. Tozcuq analizləri vasitəsilə botaniklər

müəyyən etmişdilər ki, bu hadisələr Şimalı Afrikada çaylar və göllər qurumağa başlayanda, həmçinin də Saxara və Mesopatamiya səhərəyə çevriləndə baş vermişdi.

Sakit okeanda da nə isə baş vermişdi. Bu gün bütün dünya Cənubi Amerikanın sahillərində yaranan Əl Nino cərəyanları haqqında danışır. Bu cərəyanlar tufan yaradaraq bütün dünyada iz qoyan quraqlıq və daşqınla nəticələnir. Mən piramidaların ərazisində qazıntı işləri aparmaq üçün bura gəlməmişdən bir neçə il əvvəl cərəyan Tukume kəndində tüğyan etmişdi.

Biz qazıntı işlərini dayandırısaq da, Daniel Sandveys Peru sahillərində qazıntıya davam edirdi. O, amerikalı həmkarları ilə birgə bu vaxta qədər naməlum qalmış və balıqqulaqlarında iz qoyub getmiş dəniz populyası növünü və on mindən çox il bundan əvvəl okean sahillərində insanların balıqçılıqla məşğul olduğunu sübut edən materiallar tapmışdı.

Dərinlikdəki təpəciklərdə olan tropik molyuskları öyrənməklə onlar müəyyən edə bilmışdilər ki, Əl Nino cərəyanı beş min il əvvəl, təxminən e.ə.3000-ci illərdə də mövcud olmuşdu. O vaxtdan əvvəl Əl Nino cərəyanı mövcud deyildi. Tamamilə naməlum səbəblərdən həmin vaxt tropik sular Peru sahili boyunca aşağı axmağa başlamış və bütün planetin iqliminə təsir göstərmişdi.

Müasir tədqiqatçılar İsanın doğulmasından əvvəlki minillilik barədə danışarkən təxmini tarixlər göstərirlər, çünki bizim tarixi hesablama sistemimiz ondan daha uzaq keçmişə gedə bilmir. Xristianların təqvimini İsanın doğulması ilə, müsəlmanlarınkı isə Məhəmmədin Məkkəyə köç etdiyi tarixdən başlayır. Müsəlmanların bu tarixi qərb təqvimini ilə b.e.622-ci ilinə təsadüf edir. Buddhist təqvimini isə Buddanın ölüm tarixindən başlayıb. Bu tarix qərb təqviminə görə e.ə. 544-cü ilə uyğun gəlir. Yer kürəsinin hər iki tərəfində, hindular və mayyalılar öz təqvim sistemini dəqiqlik astronomik müşahidələrə əsaslandırmışdır.

Bu təqvimlər o dərəcədə dəqiqdır ki, bizi tarixi yenidən gözdən keçirməyə vadar edir. Müstəqil olaraq yaranan hər iki təqvim sistemi eyni əsrən, yəni qərb təqvimini ilə desək İsanın anadan olmasından 3100 il əvvəl başlayır.

## Sonra nə baş vermişdi?

Mayyalılar ən çox astronomiya və tarixlə maraqlanırdılar. Avropalılar kağız üzərində yazılmış heroqlifləri yandırsalar da mayyalılar məbədlərinin və abidələrin divarlarında saysız-hesabsız astronomik müşahidələrini və riyazi hesablamalarını həkk etmişdilər. Onların hesablamalarına görə bir il 365.2329 gündən ibarət idi. Bu rəqəm hər beş min ildə bir gün azalır və bu bizim hazırkı təqvimimizlə müqayisədə həqiqətə 8.64 saniyə daha yaxındır. Buna görə də qeyd etmək maraqlıdır ki, mayyalılar öz tarixlərini 4 Ahau 2 Cumhu, yəni e.ə. 3113-cü il 12 avqust tarixindən hesablaşmışdır.

Haqlı olaraq Hind vadisindəki sivilizasiyasının sələfləri hesab olunan hindular da zamanın dəqiq hesabatını aparırdılar. Tarixçi A.Z.Çandra yazır: "Aribhatta, o dövrün ən böyük astronomu bizim təqvimlə 499-cu illərdə yaşamış və fəaliyyət göstərmişdi. Onun hesablamalarına görə Kali erası Uccaindən sonra gecəyarısı, yəni xristian təqviminə görə fevralın 17-də, İnsanın doğulmasından 3102 il əvvəl başlayır. "Bu, mayyalıların günləri, ayları, illəri hesablamğa başlamasından 11 il sonraya təsadüf edir".

Hinduların hələ ən qədim dövrlərdən başlayan digər bir ənənəni də var. Bu ənənə, Brhaspatrikaka bizim təqvimlə e.ə. 3116-ci ildə başlayıb. Bu isə mayya təqviminin başlangıcından cəmi üç il sonraya təsadüf edir.

Tarixi təbii fəlakətlə başlayan yeganə xalq şumerlər deyil. İnsanların əksəriyyətinin həyatına son qoymuş daşqınlar haqqında məlumatlara asteklərin və inkərin tarixində də rast gəlinir. Polineziyadakı hər bir adada eyni tarix təkrarlanır.

Amerikanın kəşfi haqqında tonqala atılmamış yeganə yazılı mətn kuiçemayalıların müqəddəs tarixi kitabı olan Popul Vuhun üzü orijinal nüsxəsi yoxa çıxmazdan əvvəl Qvatemalada köçürülmüşdü. Mənim üçün bu, dünyanın itirilmiş tarixinin nağıl üslubunda yazılmış formasıdır. Səma tanrışı Hurakan yaratmış olduğu ilk adamları bəyənməmişdi, çünki onlar ürəksiz taxta kuklalara bənzəyirdilər.

O öz işinin nəticəsindən narazı qalır və cəza olaraq dəhşətli daşqın törədir. Göylərin Qəlbiniñ yaratdığı daşqın taxta fiqurların üstünü alır. Bu, onları cəzalandırmış məqsədilə edilmişdi, çünki

onlar ana və ataları olan Göylər tanrısi Hurakan haqqında düşün-mürdülər. Məhz bu səbəbdən yer kürəsini qaranlıq bürümüş və gecə-gündüz qara yağış yağımağa başlamışdı.

Qvatemala mədəniyyətində kral sūlalərinin siyahısı daşqından sonra Atlantik okeanından sahilə çıxmış bir qrup insanın liderinin adı ilə başlayır. Sonra o yeni yaşayış yeri axtara-axtara ölkənin içərilərinə doğru getmişdi.

İndi biz Atlantik okeanına qayıdırıq; Atlantis əfsanəsi barədə danışmadan səni buraxmaram.

Onu o qədər təhrif ediblər ki, alımlar dəhşətə gəlirlər. Mənşələrini analiz etmədən onları rədd etmək Platondan sonra yaranmış versiyaları sorğu-sualsız qəbul etmək kimi ağılsızlıq olardı. Platon e.ə. 400-cü ildə tipik yunan üslubunda öz həmvətənləri Sokrat və Solon kimi tarixi şəxsiyyətlərdən yazılmışdır. Platon Misirə səyahətindən də bəhs etmişdir.

Orada Sais məbədindəki kitabxanada kahinlər tarixi cahilliliklərinə görə yunanları ələ salırlar. Lakin onlar yunanları başa düşürlər, çünkü dəhşətli qabarmanın dalğası Aralıq dənizi üzərindən sürətlə keçəndə yunanlar öz alımlarını itirmişdilər.

Onlar və qonşu xalqlar bu fəlakətdən ən çox əziyyət çəkənlərdən olmuşdular. Yeganə qurtulan şəxslər dağlardakı çobanlar olmuşdu. Yunanlar mədəniyyətlərini sıfırdan başlayaraq bərpa etmək məcburiyyətində qalmışdilar. Sonra Solon Aralıq dənizinə girişdən uzaqda, Atlantik okeanında bir ada olduğunu öyrənir.

Kahinlər bunu papirus kağızından öyrəniblərmiş. Orada deyilirdi ki, Afina şəhəri bir dəfə Avropanın şəhərlərinə hücum etmək üçün həmin adadan Aralıq dənizinə gəlmiş güclü bir ordunu dəf etmişdir. Sonra biz daşqının Misir versiyasını əldə etdik. Solonun sözlərinə görə: "Daha sonra qeyri-adi dərəcədə güclü zəlzələlər və qabarmanın dalğaları baş verdi.

Bir dəhşətli gün və gecə ərzində bütün əsgərləri torpaq və su uddu, Atlantis adasını isə okean uddu və o həmişəlik qeyb oldu. Məhz bu səbəbdən sahillərində lil və palçıq, eləcə də batmış adanın qalıqları olan okeanın həmin hissəsi bu gün də naviqasiya üçün yararlı deyil.

Heç kim təxminən beş min il bundan əvvəl dünayada nə baş verdiyini və bütün sivilizasiyaları həmin vaxtı tarixin başlanğıçı kimi qeyd etməyə nəyin vadar etdiyini dəqiq bilmir. Tapmacanın açılmasına bir töhfə kimi birinci layihə Tenerife piramidalarında FERKO (Mədəni Mənşə üzrə Araşdırma və Tədqiqat Fondu) tərəfindən maliyyələşdirilən və Meyn Universitetində keçiriləcək beynəlxalq konfrans olacaq. Konfrans "Təxminən e.e. 3000-ci ildə iqlim və mədəni dəyişikliklər" mövzusunda keçiriləcək və oraya bütün elm sahələrini təmsil edən iştirakçılar qatılacaq.

Bəlkə də, gələcəkdə elm keçmişimiz barədə daha çox şeylər öyrənəcək və biz taxta kuklalar kimi qaçmağa son qoyacaq, yaranımız olan Göylərin Qəlbi barədə daha çox fikirləşəcək və onunla dostluq münasibətlərində olacaqıq.

## **15 Okean və səma**

Mən Amerikanın şimal-qərbində bir yerdə oturaraq Asiya ilə Amerikanın, həmçinin Sibirin və Alyaskanın arasındaki Sakit okeana baxırdım. Okean dalgalarının sahilə atdığı böyük bir kötüyün üstündə oturub həyat haqqında düşünərkən, Yapon cərəyanının kiçik dalğaları geniş, bəyaz və qumlu sahildə ehmallıca ləpələnərək ayaqqabılarımı dolurdu.

Dövrə tamamlanmışdı. Bir qədər kədərlə fikirləşdim ki, ikinci dövrə də tamamlandı. Birinci dövrə Peruda Kon-Tiki ekspedisiyasının əllinci ildönümünü qeyd edən zaman tamamlanmışdı. Lakin artıq bir il keçmişdi və mən şimal-qərb hindularının yanına qayıtmışdım. Onlar polineziyalıların ən yaxın qohumlarını axtarmağa başladığım Britaniya Kolumbiyası sahillərindəki adanın sakinləri idi. Səyahətimi yarımcıq kəsərək dönməyimin səbəbi Avropanı bürüyən müharibə olmuşdu.

Fikrimcə, məhz burada, Polineziyada sonuncu immiqrantlar özlərinin nəhəng ikiqat kanoesini tikmək üçün ağac kəsmiş, cərəyanların və küləyin köməyi ilə Havay adalarına doğru səfərə başlamışdılar. Havay adalarından isə onlar Sakit okeandakı bütün adalara yayılmışdılar. O zaman həmin adalar artıq Peru sahillərindən sallarla üzüb gəlmiş insanlar tərəfindən məskunlaşmışdı.

Əlli il bundan əvvəl məni milçəkdən fil düzəltməkdə ittiham etmişdilər. Ayaqlarımın altında təbiətin gücü ilə yaranan dalğalar hələ də ləpələnirdi. Sakit okeani özünün yerləşdiyi yarımkürə ilə

müqayisə etsək görərik ki, onun sahəsi həmin qitadə yerləşən digər okeanlar və qıtələr birləşdirilmişdə belə onlardan daha böyükdür. Bu yarımkürədəki okean cərəyanları təbiətin qanunlarına uyğun olaraq, demək olar ki ekvatorun hər iki tərəfinə toxunan iki iri dairə üzrə hərəkət edir. Ekvatordan cənuba okean suları saat əqrəbinin əksi istiqamətində hərəkət edərək, Perudan Polineziyaya qədər dəniz səfərinə çıxanlara bələdçilik edir.

Oradan isə okean suları saat əqrəbi istiqamətində fırlanır və Yapon cərəyanı ilə üzən hər bir şeyi həmin adalara geri qaytarır. Hindulardan birinin evində gördüğüm iki şüşə kürə yadına düşdü. Onları ev sahibinin oğlu sahildə oynayanda tapmışdı. Görünür, onlar Yaponiya sahillərində balıq tutan zaman balıqçı toruna ilışərək buralara gəlib çıxmışdı.

Jaklin və amerikalı həmkarım arxeoloq Donald Rayan ilə Britaniya Kolumbiyasına gəlməkdə məqsədim oraya ilk səfərimdən sonra yarımcıq qalmış işlərimi başa çatdırmaq idi. Viktoriyanın elmi dairələrində və Vankuver Universitetində məni əvvəllər olduğu kimi səmimi qarşıladılar. Kral Britaniya Kolumbiyası muzeyinin hazırkı direktoru da məni eyni səmimiyyətlə qəbul etdi. Hazırkı direktor zooloq deyil, antropoloq idi.

O bizə yeni binadaki gözəl nümayiş zallarını göstərdikdən sonra məni və kiçik dəstəmi şam yeməyinə davət etdi. Axırıncı dəfə mən orada olanda muzeyin zirzəmisində gördüğüm artefaktların bir çoxunu tanımaq məndə qəribə bir hiss oyadırdı. Bu muzey 1939-cu ildə mənim direktorun kitablar və daş baltalarla dolu olan otağında polineziyalıların orada məskən salması haqqında qənaətə gəldiyimi unutmamışdı.

Vankuver adasından yuxarıya doğru Kvakiutl hindularının ada krallığına səfər edərkən Kanadanın sahilyanı yerli əhalisi üzrə iki ekspert, antropoloq Cerom Sibulski və arxeoloq Byörn Simonsen bizi qoşuldular. Kvakiutl hindusu olan Sten Vallas da bizi müşayiət edirdi. Cerom Kvebekdə Milli Muzeydə işləyirdi. Onun özlərini "İlk xalq" adlandıran ilk sahilyanı əhali ilə çox yaxşı münasibətləri var idi. Onlar hətta ona əcdadlarının skeletlərini tədqiq etməyə icazə vermişdilər.

Byörn Viktoriyadakı hakimiyyət orqanlarının və muzeyin antropologiya üzrə müfəttişi idi. O, bütün sahilyanı tayfaları, hər bir

adını və körfəzi hər kəsdən yaxşı tanıydı. Sten həvəskar arxeoloq və Ceromun əvəzolunmaz köməkçisi idi. Jaklin və mən Vankuver adasına qədər avtomobilə uzun səyahətdən o qədər yorulmuşduq ki, hətta yolun üstündə duran ayya, sildirm qaya üzərindəki oymalara və gözəl mənzərəyə baxmaq üçün belə gözlərimizi çətinliklə aça bilirdik. Avropadan gələndən sonra ilk həftəmiz inanılmaz dərəcədə gərgin olmuşdu. Bu bir həftə ərzində ABŞ-in dörd universitetində görüşlər keçirmişdim.

Əvvəlcə, mantiya və papaq geyinərək Meyn Universitetinin altı min tələbəsinin buraxılış mərasimində əsas məruzəçi və fəxri doktor kimi çıxış etmişdim. Daha sonra başqa bir mantiya və papaq geyinərək Hartford Universitetinin qarşısında leysan yağışın altında dayanmış minlərlə çətirli insanın qarşısında növbəti fəxri adı almışdım. Növbəti gün isə Yeyl Universitetinin Pibodi muzeyində sivilizasiyanın inkişafında okeanın rolü haqqında məruzə oxumuşdım.

Yeyl Universitetində mühabirə oxuduğum günün ertəsi Don Rayan bizi Kvakiutl hindularının yanına aparmaq üçün Sietl aeroportunda qarşılıdı. O, Takomadəki Sakit Okean Lüteran Universitetindən idi. Geri qayídanda bu universitetin də buraxılış mərasimində nitq söyləyəcəkdir. Bu gün isə yeganə məqsədimiz sərhədi keçmək və səyahətimizin məqsədi olan hindularla görüşmək idi.

Böyük və six meşə bizi hər tərəfdən əhatəsinə almışdı və bu bizi taqətdən salırdı. Vankuver adasının şimal nöqtəsindəki Pioneer Inn adlı kiçik bir mehmanxananın nömrəsindəki çarpayılarımıza özümüzü imakləyərək çatdırı bildik. Ora qədim Kvakiutl ərazisi idi və həmin andan Sten rəhbərliyi öz üzərinə götürdü.

O öz ailəsi ilə yaxınlıqdakı yeni Kvakiutl rezervasiyasında, Kvatsinoda yaşayırıdı. ERTASI gün səhər o bizi doğulduğu qədim Kvatsinoya aparmaq üçün gün çıxmamış bizimlə görüşdü. Sten güclü və sürətli mühərrikli qayığı idarə etməkdə kömək etdi və biz yüksək sürətlə hərəket etməyə başladıq.

Britaniya Kolumbiyası ilə müqayisədə Norveçin öz sahilləri boyunca daha çox fiord və adalara malik ola biləcəyini təsəvvür etmək çətindir. Xəritədə Kvatsino Saund çayı öz qolları ilə birlikdə qayada həkk olunmuş uzun qollarını yanlara açmış insan rəsminə

bənzəyirdi. Həmin günü keçmiş kömür şaxtalarının vətəni olan Koul limanında səhər yeməyi yeməklə başladıq. Bundan sonra bütün səyahətimiz boyunca zibillikdən və tərk edilmiş bir neçə evdən savayı heç bir insan məskunlaşması izinə rast gəlmədiq.

Tərk edilmiş evlərdən biri yerli hinduların bir zamanlar yaşadığı Kvatsino kəndində tayfa başçısının oğlu Stenin oxuduğu məktəbin binası idi. Digər yaşayış yerlərinin heç bir izi qalmamışdı. Kol-kos basmış cığırla özümüzə yol açaraq dağın ətəyindəki qəbiristanlığa çatanda qəhərləndim.

Ora çürümüş taxta parçaları və ayı peyini ilə dolu idi. Lakin nəhəng balıq və ya balina formasında olan bir qrup yaxşı qalmış nisbətən yeni qəbir abidələrini görəndə bir az rahatlandım. Onlar ağaçdan oyulmuş və totem çubuqlarının üstündəki fiqurlar kimi rənglənmişdilər. Fiqurlardan biri başını yuxarı qaldırmışdı və aya ulayan canavarı xatırladırdı.

Materikdə totem çubuqlarının üstündə oyulmuş fiqurların çoxu meşə heyvanları—ayı, qunduz və qartal idi. Burada isə okean heyvanları üstünlük təşkil edirdi. Onların hamisının üstündə təzə çiçək çələngləri var idi.

Mən heç nə soruştmadım. Bu, hələ qohumları tərəfindən unudulmamış insanların qəbirləri idi.

“Bunlar bütlərin reproduksiyaları deyil”, - Sten sakitcə dedi. “Kənardan gələnlər elə biliirlər ki, biz hindular totem çubuqlarından sitaş və ya düşmənləri qorxutmaq məqsədi ilə istifadə etmişik. Əslində isə biz də sizin kimi gözə görünməz Tanrıya inanırıq. Bu heyvanlar ailələrimizin simvollarıdır. Nisbətən daha hündür totem çubuqları ailənin tarixini əks etdirir”.

Biz çımrılıkdə piknik-nahar etdik və sonra başqa bir yerə getdik. Orada çürük bir dam örtüyünə rast gəldik və çürük taxtaların arasından içəri baxanda ağızı bizə tərəf geniş açılmış bir kəllə gördük. Heç nəyə toxunmadıq, çünkü biz DNK analizi üçün bəzi nümunələr götürməzdən əvvəl Cerom Hindu şurasının icazəsini almalı idi.

Sonra çox kiçik və gözəl bir adaya gəldik. Byörn hələ uzaqdan orada qədim insanlardan qalmış və günəşin altında parlayan bir

yiğın ağı İlbiz çanaqlarını görmüştü. Hətta Sten də əvvəllər orada heç vaxt olmamışdı. Kiçik ada meşə və kol qatı ilə örtülmüşdü. Biz bu cəngəllikdə özümüzə yol açaraq nəhəng qayalara tərəf gedərkən birdən Byörnun qışqırlığını eşitdik. O, üç skelet və köhnə ağaç qalıqlarından ibarət olan bir açıq qəbir tapmışdı. Kəllələrdən biri, tabaşır kimi ağı və qeyri-təbii formada olanı yaxşı qalmışdı.

Sahilboyu yaşamış hindular bir çox sənət növləri ilə məşğul olmuşlar və onların düzəltdiyi əşyaların keyfiyyəti müasir insanları da qane edərdi. Bir çox digər qədim mədəniyyətlərdə olduğu kimi, yeni doğulmuş körpənin kəlləsi süni şəkildə uzadılmışdı, lakin mən heç bir muzeydə belə uzun və nazik kəllə görməmişdim.

Həmin kəlləyə, hətta deyərdim ki, corab geyindirmək olardı. Mən bu cür artefaktların öz qohumlarının və ya muzey kuratorunun himayəsinə verilmədən nəzarətsiz buraxaraq oranı tərk etmək istəmirdim.

Sonra Sten bizi yeni Kvatsino rezervasiyasındaki taxtadan tikilmiş geniş evinə apardı. Ailədə bir neçə gözəl xanımın olması mənim diqqətimi şam meşəsindən və okeanın cənubunda çoxlu palma ağacları olan adalardan yayındırdı. Divarda yaşılı nəslin şəkilləri var idi. Baba Cimmi Cumbo və onun xanımı hər ikisi Kvatsinodan gəlmış kvakiutl idilər və qara büruncək geyinmiş böyük əmisi isə yəqin ki, Maori qəbiləsinin başçısı idi.

Sonra biz kiçik çarter təyyarəsi ilə Kvakiutlun Hindu arxipelagının şimalına uçduq və ayrılkən Sten Kvakiutl əfsanələri adlı kiçik bir kitaba imza çəkərək onu mənə hədiyyə etdi. Kitabdakı əfsanələri Stenin atası qəbilə başçısı Ceyms Uollas müəllif P. Uitekerə danışmışdı. Fikirləşirdim ki, dünyani su basması haqqında əfsanələrlə işimi bitirmişəm, lakin burada hər şey yenidən başlandı və bu dəfə daha realist tərzdə.

Burada, Şumer İmperiyasından çox uzaqda daşqının yaxınlaşdığını kral deyil, bütün əhali hiss etmişdi. Onlar bütün kanoeləri çapraz çubuqların üstündə bir-birinə bağlayaraq, onlara qurudulmuş ət, balıq, balıqluq, giləmeyvələr və taxta su qablarında çoxlu içməli su yüklemişdilər. Keşikcidiən xəbərdarlıq siqnalı gələndə onlar divar kimi hündür nəhəng dalğanın yaxınlaşdığını görmüş və dərhal kanoelərinə

minmişdilər. Daşqın suları onların kanoelərini təpənin zirvəsinə kimi qaldırımdı.

Dəhşətli çəşqinqılıq və xaos içərisində onlar qarşılarına çıxan və kanoelərinə çırırlan kökündən qopmuş ağaclarla və taxta evlərinin parçaları ilə mübarizə aparmalı olmuşdular. Kanoelərin bəzisi bir yerə bağlanmış ümumi gövdədən qopmuşdu. Onlar ya daşqında məhv olmuşdular, ya da tufan başa çatdıqdan sonra başqa yerlərdə yeni tayfaların əsasını qoymuşdular.

Ola bilsin ki, mən ibtidai adlandırdığımız insanların özlərinə məxsus tərzdə bizi çatdırmaq istədiklərinə qulaq əsanda onlara digər tədqiqatçılarından daha çox diqqət yetirirəm. Həqiqətən də heç vaxt özümüzdən daha primitiv olan insanlarla rastlaşmamışam. Fatu-Hivadakı yaşlı adam mənə tanrı-kral Tikinin onun adasına gəldiyini və Titikakada yaşayan Aymara hindularının ispanlara Tikinin orası olduğunu dediklərini öyrəndikdən sonra yazılı abidələri olmayan insanlar tərəfindən nəql olunmuş hekayələrə diqqətlə qulaq asmağa başladım.

O vaxtdan bəri məndə Britaniya Kolumbiyası sahili boyunca yerləşən arxipelaqın Polineziyanı fəth etmək məqsədilə ora getmiş asiyalıların dayanacaq nöqtəsi olduğuna dair şübhələr yarandı. Düşünürdüm ki, sahilboyu ərazilərdə yaşayan hinduların bizə danişa biləcəyi əhəmiyyətli şeylər ola bilər. Yeni dostum olan Sten mənə ulu babalarının şifahi ənənələri haqqında bir kitab vermişdi. Həmin kitabın sadəcə bir səhifəsini oxuduqdan sonra hiss etdim ki, o mənə qızıl mədəninin açarını verib.

Həmişə güman edirdim ki, Meksikadan Peruya qədər və Sakit okeani boyunca mədəniyyətin yayılmasında mühüm rol oynayan eyni tanrı-kralın nümayəndəsi Kvakiutl hinduları yaşayan ərazilərə də gəlib çıxb. Kvakiutl hinduları onu Kane-akeluh və yaxud Kane-akvea kimi xatırlayırdılar; Sten isə onu Kane-kelak kimi tələffüz edirdi. Kitab həmin Tanrı və onun yaratdığı, təxminən min il bundan əvvəl qardaşı ilə Sand Nekdə sahilə çıxanda Kvatsino qəbiləsininin adamlarını necə məftun etməsi barədə hekayələrlə dolu idi. O, belinə kəmər kimi taxdıq və bəzən də sapand kimi istifadə etdiyi ikibaşlı ilan ilə möcüzələr yaradırdı.

Xalq nağılları? Əfsanələr? Əlbətə. Lakin həmin sapand tapılmışdı və Meksikadan Peruya qədər mədəniyyəti yayan insanı da məhz bu silah müşayiət etmişdi. Peru sahilərindəki inklərə qədərkə incəsənət nümunələrində o, dənizçi kimi təsvir edilmişdir. Bu dənizçi həmişə ikibaşlı ilanı belinə kəmər kimi taxırmiş. Belə bir nəticəyə gəldim ki, Kvakiutl tayfasının günəşin təmsilçisi hesab etdiyi səyyah Kane-akvea Polineziyanın işiq allahı olan Kane-akeadır. Akea və ya Atea bütün Polineziyada ən yüksək ilahilik və "işiq" mənasını ifadə edirdi.

Bundan başqa biliirdim ki, Kane bütün Polineziyada və Havay adalarında olduqca mühüm insan-tanrı kimi xatırlanırırdı. Xüsusilə, Havay adalarında onun o qədər böyük nüfuzu var idi ki, günəşə "Kanenin istirahət etdiyi yer" deyirmişlər. Polineziyanın bir çox hissəsində Ra adlandırılın günəş Havay adalarında La, Dousonun Kvakiutl qəbiləsində isə Na-la adlandırılırdı.

Biz Sten ilə vidalaşarkən mən bunların hamisini elmi folklor hekayələri kimi yaddaşımızda saxladım. Daha sonra Jaklin, Don və iki kanadalı arxeoloq ilə birlikdə kiçik təyyarəyə mindik.

Düz ağacların zirvələrinin üzərindən keçən alternativ marşrutla ucurduq. Biz sahil boyu yuxarı şimala doğru yolumuzu davam etdirdik və səyahətimizin son nöqtəsi olan məskunlaşmamış Hakay boğazının və Avropada müharibə başlayan zaman yaşadığım Bella Kula vadisinin üzərindən keçdik. Sonra təyyarəmiz suya tərəf enməyə başladı, dalğalara toxunaraq sağ qalmış Kvakiutl tayfalarının yaşadığı Bella Bellanın yaxınlığındakı fiordun sakit sularına endi.

Orada bizi gözləyirdilər. Qəbilə ağsaqqallarının bir qrup nümayəndəsi bizi sahildə salamladı və bizi kəndin ortasında tikilmiş ənənəvi uzun formalı bir evə apardı. Orada bizi qəbul edib qəlyanaltı və sərinləşdirici içkilərə qonaq etdilər. Büyük taxta evin çöl hissəsi tipik Kvakiutl üslubunda totem çubuqları ilə və divarları isə qəbilənin heyvan simvollarının şəkilləri ilə bəzədilmişdi.

Qapıdan içəri girəndə isə divar boyu sırayla düzülmüş faks aparatları və kompüterlər gördük. Büyük zal otağının divarının qalan hissəsi boyunca isə Kvakiutl rezervasiyasının şura üzvləri olan kişi və qadınlar cərgə ilə düzülmüşdülər. Bu, bir tərəfdən keçmiş, digər tərəfdən isə müasir zəmanəni xatırladan unudulmaz bir görüş idi.

Mənim onlara və onların da mənə diqqətlə baxdığı zaman fikir verdim ki, bu insanların yarısı mənə polinaziyalıları xatırladır.

Onlar mənim 1940-ci ildə apardığım müşahidələrdən və Polineziyadan qayidian kimi kapitan Kukun və Vankuverin hansı fərziyyələri irəli sürdük'lərindən yaxşı xəbərdar idilər. "İlk xalq"ın nümayəndələri ilə elə həmin okeanın uzaq cənub adalarında birinci avropalıları salamlayan insanlar arasında heyrətamız dərəcədə bənzərlik var idi.

Hər kəs bu haqda danışındı. Sonuncu səfərimdən bəri turizm və rəbitə sistemləri nəzərə çarpacaq dərəcədə dəyişikliklərə səbəb olmuşdu. O vaxtadək yerli əhalinin çoxu Havay adalarına səfər etmiş və Havay, Samoa və Yeni Zelandiya adalarından gələn qonaqları qəbul etmişdi. Qonaqlar bir-birini qohumları kimi qarşılıyırdılar. Qonaqlar da özlərini yad yerdəki kimi hiss etmirdilər.

Uzun formalı evdəki dialoq sübut etdi ki, Kvakiutl əhalisi hələ də natiqlik qabiliyyətinə malik idi. Onların ulu babalarının yazı dili yox idi, lakin onlar böyük natiqlik məharəti ilə şöhrət qazanmışdılar.

Onların bu bacarığı bir çox başqa xalqlarla müqayisədə çox-çox yüksək idi. Onlar peşəkar natiqlərə böyük hörmət bəsləyirdilər. Görüş iştirakçıları divar boyunca oturub, səfərimin məqsədləri haqqında dediklərimə sakit və ləyaqətlə qulaq asırdılar. Ara-sıra yerində verilən şərh'lər də eyni sakit tərzdə edilirdi. Şərh'lər zalın hər iki tərəfində oturmuş qadınlardan və kişilərdən galırdı. Hər kəsin deməyə sözü vardi.

Onlar ailədə böyüklərindən eşidib-öyrəndiklərini söyləyirdilər. Uzun müddət passiv və fəaliyyətsiz qalmış bu insanların yeni həyatı bu qədər gözüaçıq can atması məni təəccübəldəndirdi. Müharibədən əvvəl Bella Kula hinduları ilə yaşayan zaman, yalnız ayı ovçusu olan Kleyton Makin kanoesi var idi. O, qırmızı qalın kətan kanoeni özü düzəltməmişdi, almışdı. İndi isə gənclər yaşlı ustalardan sıdr ağacının gövdəsini oyaraq kanoe düzəltməyi və onlara ulu babalarının ənənəvi üsulu ilə rəngli naxışlar vurmağı öyrənirlər.

Öğürluq və narkotikdən istifadə etdiyinə görə bir il müddətinə kiçik bir adada təcrid olunmuş halda yaşamış Frank adlı bir gənc indi çox gözəl bir insana çevrilmişdi. Sahilboyu "İlk xalqın" gənclərini təşkilatlaşdırın, kanoe yarışlarını təşkil etməklə

ənənələrin ən yaxşısını yenidən həyata qaytaran da məhz o olmuşdu. Daha sonra ilk kanoe yarışını ləntə almaq üçün ora gəlmış polineziyalı kinoprodüser Karen Vilyams ilə görüşdük. Onun atası Maori qəbiləsindən, anası isə Tonqadan idi. Karen oranın onun ulu babalarının vətəni olduğundan o dərəcədə əmin idi ki, kanoe yarışlarından sonra mədəni oxşarlıqları çəkmək üçün orada qalmışdı.

Böyük oğlum Tur ilə yaxınlıqdakı Bella Kula vadisində sahildə oturduğum vaxtdan bəri uzun və dar fiorddan açıq dənizə, ta Hakay boğazına qədər aparan bir yol tapmağı xəyal edirdim.

O zaman Turun cəmi iki yaşı var idi. İndi o vaxtdan altmış il keçirdi. Bu dəfə isə biz həmin yerdə hidroplanı endirməyə cəhd edirdik. Uzun evdəki yiğincaqda hara gedəcəyimizi eşidəndə üç nəfər yaşlı şura üzvü bizə qoşulmayı o qədər ürəkdən arzuladılar ki, biz Donu və Ceromu rezervasiyada qoyub onları özümüzə götürməli olduq. Həmin yaşlı şura üzvləri—iki kişi və bir qadın təyyarəyə minərək təhlükəsizlik kəmərlərini bağladılar.

Küləkli və tutqun havada yamacların üzəri ilə Bella Kula vadisinə doğru gedirdik. Pilot istiqaməti müəyyənləşdirdi və iki nisbətən iri adanın arasından Hakay boğazının sayrışan işıqlarını gördük. İstiqaməti dəyişmədən aşağı endik və hər iki tərəfdən sıx meşəliklə örtülmüş adaların arasından Hakay boğazı boyunca açıq dənizə doğru uçduq. Bella Kula vadisi dağların əhatəsində idi. Götürdüyümüz kurs orada mümkün olan yeganə çıxış yolu idi.

Səfərimizin məqsədi də məhz bu idi. Dik dağların arasında yerləşən Bella Kula vadisi bütün sahilboyu zolaqda ən böyük və ən münbit vadi idi. Bir dəfə cənubdan gəlmış Saliş hinduları Kvakiutl düz mərkəzinə qədər irəliləyərək vadini işgal etmiş və Kvakiutl torpaqlarını iki hissəyə bölmüşdülər.

Bələ bir şey necə ola bilərdi? Bu sual şimal-qərb sahillərinin etnologiyasında ən mühüm məsələlərdən biridir. Çox güman ki, onlar dənizdən gəldikləri təqdirdə tez aşkar olunacaqlarından ehtiyat edərək vadiyə qurudan gizli hücum edmişdilər. Bəs görəsən vadidən qaçan insanların aqibəti necə olmuşdu?

Məskunlaşmamış Hakay boğazında qədim insan məskənlərinin

izlərini tapacağımıza ümid edirdim. Özlərini təhlükəsizlik kəməri ilə yaxşıca bağlamış üç yaşlı hindu ilə birlikdə Kalvert adası və onunla üzbəüz əks tərəfdə yerləşən digər iki ada, Nalau və Hekate adalarının arası ilə uçurduq. Təyyarəmiz o qədər alçaqdan uçurdu ki, demək olar ki, dalgalara toxunurdu.

Pilot Hakay boğazının Sakit okeana açıldığı kiçik bir burunda körfəzə endi. Bu, qeyri-adı bir səyahət idi. Bella istisna olunmaqla bütün uçuş boyu demək olar ki, bir dənə də olsun evə rast gəlmədi. Biz güzgü üzərinə səpələnmiş rebusun hissələrini xatırladan saysız-hesabsız meşə basmış adaların üzərindən uçurduq.

Lakin mənim qədim insan məskəni tapmağa ümid etdiyim yerdə yenicə inşa edilmiş bir ev var idi. Orada tək bir adam yaşayırırdı. Qəfil görüşümüzdən o da ən az mənim qədər təəccüblənmişdi. O, bütün sakinləri Bounti qiyamçılarının xələfləri olan Polineziyanın Pitkern adasından idi.

Mən Pasxa adasına ekspedisiyamdan sonra gəmi ilə oraya da ekspedisiyaya getmişdim. O zaman adanın bütün kişi sakinlərini məskunlaşmamış və qalın meşələrlə örtülmüş Henderson adasına ikigünlük səyahətə aparmışdım. Bu gəzintinin məqsədi onların əsas gəlir mənbəyi olan ağaç oyması üçün material tapmaq idi. Bu adam müvəqqəti olaraq həmin evə baxırdı. Ev turizm məqsədilə inşa edilmişdi, lakin tufanlar səbəbindən yaya qadər bağlı qalacaqdı.

Məni bürümüş məyusluq hissi tam keçib getməmişdi ki, evin yaxınlığında nəhəng bir ağacın aşdığını gördüm. Ağacın kökləri üzə çıxmışdı. Xəzinə sandığının qapağı kimi açılan çımin altında nə isə aq bir şey görünürdü. Bu, dağ mineralindən düzəldilmiş və balıqqlağı ilə dolu olan bir mətbəx avadanlığı idi.

Yeni ev arxeoloqlar tərafindən kəşf edilməmiş qədim qəsəbənin üzərində inşa edilibmiş. Biz üç yaşlı qonağımızla birlikdə six kolluqdan, nəhəng ağacların arasından, qayaların üzərindən və dənizə açılan meşədən keçərək, nəhayət, açıq dənizə gəlib çatdıq. Buradakı qumlu sahil Amerikada gördüğüm ən geniş və ən gözəl vəhşi çımərlik idi. Bu, Hakay boğazının görünən tərəfi idi.

Biz cərəyan sularının Kanadadan gətirib bu sahilə atdığı ağaç gövdəsinin üstündə oturduq. Bu, möhtəşəm mənzərə və çox gözəl

bir an idi. Yaşlı hindulardan biri dedi ki, "İlk xalq" kimi tanınan sahilyanı əhali hər il oraya bayram mərasimləri və maskarad üçün yığışmışlar. Onlardan birinə nənəsi demişdi ki, ora o qədər insan gəlmiş ki, şimaldan və cənubdan gələn kanoelərdə çalınan zərb alətlərinin səslərini hələ onlar sahildən uzaqda dənizdə olarkən eşitmək olurmuş.

Hekayələrini danışarkən detalları elə canlı təsvir edirdilər ki, düşünürdüm ki, yəqin onların özləri də gənc vaxtlarında bu cür bayram mərasimlərində iştirak etmişdilər. Biz öyrəndik ki, boğazın girəcəyində dənizdən əsən küləklər və cənub-qərb cərəyanı o qədər güclü olur ki, hətta müasir balıqcılıq gəmilərini kurslarından yayındırır. Bu cür gəmiləri Viktoriya adasından olan xilasetmə gəmiləri yedəkləyərək sahilə gətirir.

Biz dinlədikcə dinlədik. İki təcrübəli dənizçi okeanın zənginliyini sübut etmək üçün sahilin bir tərəfində dayanan, okean sularının şüşə kimi cilaladığı hamar qaya parçasına işarə etdilər.

O, uzaqdan çımrıyi qoruyan pərdəyə oxşayırdı. Sıldırım qayanın şaquli çatları dəniz ulduzları, rəngli aktiniya və dənizdə yaşayan digər parlaq canlılar ilə dolu idi. Bu canlılar növbəti qabarma dalğaları gələnə qədər bəzək əşyaları kimi qayadan asılıb qalırdılar. Birdən özümü böyük bir teatrdayamış kimi hiss etdim. Six meşədən çıxaraq belə bir yerə düşmək teatr pərdəsi açılanda qəfildən özünü səhnədə görmək kimi idi.

Nəhəng okeanın mavi sularında əks olunan günəş şüaları gözlərimi səhnə işıqları kimi qamaşdırır, növbə ilə sahilə yaxınlaşan okean dalğaları isə tamaşaçı zalının cərgələrinə bənzəyirdi. Onların qumlu sahilə çırpılıraq çıxardığı fışılılı səs qulaqlarımı oxşayırdı. Sonra görmə duygum hissiyyatıma qalib gəldi və onların tamaşaçı zalındaki cərgələr deyil, boz dalğalar olduğunu gördüm.

Biz suların sahilə atlığı bir ağacın gövdəsində oturub bu teatrin bizə məxsus olduğunu hiss edən insanların sadəcə kiçik bir qrupu idik. Lakin biz bu gözəlliyi görmək üçün çox gecikmişdik.

Orada oturarkən, sanki suflyorun sakit səsini eşitdiyimi hiss etdim. Siz qotazlı papaq və qara mantiya geyinib podiumda dayandığınız zaman deyil, burada oturub üç yaşlı Kvakiuti hindusunu

və ya səkitliyi dinləyəndə özünüüz evinizdəki kimi hiss edirsiniz... Fikirləşdim ki, insan danişmaqla deyil, dinləməklə daha çox şey öyrənir. Həm küləyə, həm də təbiətə yaxın yaşayan insanların bizi deyiləsi sözləri çoxdur.

O sözləri biz hətta universitet auditoriyalarında da eşidə bilmərik. Alımlar əfsanələri və mifləri bir-birindən fərqləndirməyi bacarmalı və onların hər ikisindən istifadə etməlidirlər. Hazırkı nəslə qədər bu mədəniyyətin daşıyıcısı Kane Akvea haqqında əfsanə bu sahillərdə mövcud olan əfsanələrdən ən əhəmiyyətli idi.

O, Polineziyadakı kral ailəsindən olan ulu əcdadının adı ilə yenidən peydə olan zaman sanki arxeoloji skeletlərə və etnoloji daş baltalarına ruh verərək onları canlandırır. O, mif hesab olunmurdu, çünkü Kane öz yaşadığı vaxtlarda insan simasında tanrı hesab edilirdi. Fironlar, inklər, Yaponiya imperatoru və vikinglər isə Odini tanrı-insan hesab edirdilər.

Kanenin səmalara qalxması və günəşdə yaşaması bir mifdir. Lakin tamamilə eyni mif Kvakiutl əhalisi arasında və yaxınlıqdakı Havay adalarında Kaneyə sitayış edənlərin hamısı arasında yayılıbsa, o zaman elm bu mədəni paraleli Sakit okeandakı miqrasiya marşrutlarının açılmamış tapmacası hesab etməlidir.

Yenə də Tenerifedəki köhnə evimizə qayıtmışam, aku-aku bizi o qədər öyrəşib ki, birbaşa bütün günü işlədikdən sonra fikrimi toplamaq üçün uzandığım qonaq otağına girdi. Jaklin televizoru yandırdı, lakin orada Yaxın Şərqdə baş vermiş münaqişələr və ya Pakistanda nüvə sinaqları kimi maraqlı xəbərlər əvəzinə, futbol üzrə dünya kubokunun oyunlarını göstəririldilər.

Mən nümayişkaranə şəkildə gözlərimi yumdum. Birdən Jaklin stuldan tullandı və sevincindən qışqırdı. Norveç Braziliyanı 2-1 hesabı ilə məğlub etmişdi. İyirminci əsrin sonunda insanlar ağıllarını tamamilə itiriblər. Bütün dünya futbol haqqında danişirdi. İnsanlar üzleri rənglənmiş şəkildə cərgə ilə düzülmüş skamyalarda oturub, ot üstündə ora-bura qaçan futbolcular topu irəli təpikləyərkən və qol vurarkən qışqırışıldılardı.

## *Futbol sənlik deyil?*

Heç vaxt futbol ilə maraqlanmamışam, ancaq indi onun haqqında bəzi şeylər öyrənməyə çalışıram.

Mən BMT-ni, vahid dünya ideyasını, xalqlar arasında dinc yaşayışı təmsil edən hər bir şeyi dəstəkləyirəm. Necə olub ki, burada insanlara siyasetçilər tərəfindən nəzarət olunmadığını görə bilməmişəm? Bütün ölkələrdən gələn insanlar siyaset və ya silahlar barədə düşünmədən bir yerə toplaşaraq, sülh içində birləşir oynayırlar.

Burada, sağlam idman mübarizəsində sürətlə silahlanma və ya kosmosu fəth etmək üçün tələb olunan milyonlara sahib olmayan kiçik bir Afrika ölkəsi super dövlətlərlə rəqabət apara bilir.

Mən nələr baş verdiyini bilməli idim. Açılış mərasimində bütün millətlər salamlananda Lillihammer Olimpiks meydanında oturarkən bəzi şeyləri anlamağa başladım. Siyasi şüurlar və ya arxeoloji əməkdaşlığı dair Birləşmiş Ştatlar və Kuba arasındaki beş illik razılışma ilə müqayisədə stolüstü tennis və futbol daha çox insanı cəlb edə bilər və sülh üçün daha çox şeylər edər. Bu faktdır.

## *Ancaq siz daha çox maraqlandıran keçmişdir.*

Xeyr, gələcəkdir. Lakin gələcəyi araşdırmaq hələ tezdir. Gələcəyi indiki zamanla qarışdırmamalıyıq. Indiki zamanın heç bir anını tutub saxlamaq olmur, o ötüb keçir. Bu, keçmişdən gələcəyə qısa, lakin əbədi bir transformasiyadır. Onun üzərində heç bir şey qura bilmərik. Biz hamımız naməlum və məchul olanı tədqiq edirik və geri dönüb izlərimizə baxdıqda hansı istiqamətdə getdiyimizi görə bilərik.

Keçmişin bizə öyrədə biləcəyi ən vacib dərs ondan ibarətdir ki, heç bir qədim sivilizasiya indiyə gəlib çıxmamışdır. Tanrıların və ya özlərinin şərəflərinə ucaldıqları piramidalar, məbədlər və heykəllər nə qədər hündür və əzəmətli olubsa, həmin sivilizasiyaların süqutu da bir o qədər acınacaqlı olub.

Qədim sivilizasiyaların əksəriyyəti elə əsaslı şəkildə məhv olmuşdur ki, arxeoloqlar onları yenidən kəşf etmək üçün böyük qüvvə və əmək sərf etməli olmuşlar. Nə günəş allahi, nə də Büyük Partlayışın

yaratıcı qüvvəsi bu nəhəng tikililərin və insanların yaratdığı böyük orduların üzünə gülməyib. Çünkü onlar öz köklərinə hörmət edənlərin, onları qiymətləndirənlərin üzünə gülür.

Nəhəng tikililər inşa etmiş xalqlar həm də böyük mühəribələr aparmışlar. Arxeoloqlar yerin dərin qatlarında itmiş sivilizasiyanın qalıqlarını tapmaq üçün qazıntılar aparanda bəzən həmin qalıqların altında daha da qədim olan başqa bir sivilizasiyani aşkar edirlər. Alt qatda olanın daha da inkişaf etmiş mədəniyyət olduğunu desək, müdrik fikir söyləmiş olarıq.

Sivilizasiyalar yaranıb məhv olurdular, qədim insanlar isə yaşamaqda davam edirdilər.

Bəli, ox və yay ilə bir-birinizi vurun. Qədim insanlar da bu planet-də bizim yaşadığımız qədər yaşayıblar və qəlbimizin dərinliklərində biz çox az dəyişmişik. Biz çox şeylərə nail olduğumuzu düşünürük, əslində isə dünya mühəribələrinin arasında qalan vaxt ərzində özümüzü deyil, ətraf mühiti dəyişdirmək üçün işlər görmüşük.

Müasir sivilizasiya o qədər inkişaf edib ki, antenalar vasitəsilə damların və divarların o tərəfində nə baş verdiyini görə bilirik. Biz ozon qatından, havadan və küləkdən tutmuş okeanlardakı və meşələrdəki canlı həyata qədər hər bir şeyi dəyişə bilirik.

Sağlam pəhəriz və gimnastika ilə fiziki görünüşümüzü yaxşılaşdırmağa çalışırıq və ən yaxşı halda isə əcdadlarımızın malik olduğu sağlamlığı və əzələlərimizi qorumağı bacarıraq. Onların yaşadığı yeri biz indi vəhşi təbiət adlandırırıq.

Əvvəller olduğu kimi, Jaklin televizoru söndürüb rəfdən kitab götürəndə, mən divanda uzanıb fikirləşməyə davam edirdim. Bütün həyatım boyu ən çox gülümşəyən insanların sırrını öyrənməyə çalışmışam. Təbəssüm daxildən gələn Tanrı hədiyyəsidir. Biz insanlarda elmin hələ təhlil edə bilmədiyi və meyit yarıllana kimi gözdən itən bir şey var; bu bir növ televizorlarda olan müxtəlif tezlikli ötürücü və qəbuledici kimidir, lakin o divarlardan və damlardan keçərək instinkt, şüur və vicdan kimi şeyləri idarə edir.

Biz heyvanlar aləmindən də müəyyən şeyləri əxz etmişik. Hər bir heyvan növü sensor buynuzundan, qanadlardan, ayaqlardan və cinsiyət orqanlarından necə istifadə olunması barədə təlimat-

landırılır. Biz bunu instinkt və intuisiya adlandırırıq. Yalnız insanlar öz hərəkətlərinə görə məsuliyyət hissi ilə doğulur; buna isə vicdan deyirik. Hələ Adəmin dövründən biz ikitərəfli ünsiyyət qabiliyyətinə malik olmuşuq və bu qabiliyyətə hələ də sahib olan insanlar yardım və məsləhət üçün xahiş və dua edirlər.

Mədəni insanlar inanırdılar ki, onlar yeri və göyü yaradan tanrıya yaxın olmaq və onun tərəfindən eşidilmək üçün kilsə və məbədlər tikməlidirlər. Amma bütənpərəst adlandırdığımız adamlardan eşitdiklərimi düşünəndə məndə belə bir hiss yaranır ki, onların qəbululediciləri və ötürücüləri biz onlara yaradanın təbiətdə olduğunu öyrətməzdən əvvəl də yaxşı işləyib.

Bella Belladakı uzun evi tərk edəndə Kvakiutl hindularından biri mənə totem çubuqlarından bəhs edən bir kitabça verdi. Xristian adı Ceyms Sevid olan Kvakiutl hindularının başçısı Mum-Xioi yazdırdı: "Əcdadlarımız həyat barəsində dərin fəlsəfəyə malik olublar və biz də onların qanunları və inancları ilə ucaldıq".

Onlar əhatəsində yaşadıqları təbiətin gözəlliklərini görürdülər və bu gözəlliyyin bir hissəsini gündəlik həyatlarında, əfsanələrdə, rəqslerdə və incəsənatdə əks etdirməyə çalışırlar. Mənim xalqım hər şeyi yaradan qüdrətli qüvvəyə inanıb, əzəmətli yaradıcılığa dərin ehtiram bəsləyib.

Sevimli kitablarını və bütün həyatı boyu topladığı hindu sənət nümunələrini saxlamaq üçün Jaklinin özünə məxsus olan özəl bir yeri var idi. Onun kitablara və hindu incəsənətinə marağı göstərirdi ki, ikimiz də bir çox cəhətdən oxşar şeyləri sevirik. Mən ondan bizim həyata oxşar baxışlarımız olduğunu sübut edən kitablarından birini tapmağı xahiş etdim: Yer Kürəsinə Toxun: Hind məişətinin avtoportreti.

Şimali Amerikada düzənlilikdə yaşayan Stoney hindu qabiləsindən olan Tatanqa Mani yazdırdı: "Bəli, mən ağ insanların məktəbinə getdim, dərslikləri, qəzetləri və İncili oxumağı öyrəndim. Lakin vaxt keçdikcə anladım ki, bu kifayət etməyəcək. Mədəni insanlar öz çap məhsullarından çox asılı olmağa başlayıblar.

Mən Böyük Ruhun kitabına müraciət etdim. Əgər təbiəti tədqiq edirsinizsə, bu kitabdan çox şey öyrənə bilərsiniz. Bilirsiniz ki, kitablarınız açıq havada qalsa günəşin, yağışın, qarın və həşəratların

təsirindən çürüyəcək və onlardan heç bir əsər-əlamət qalmayacaq. Böyük Ruh isə sizə və mənə təbiət universitetində oxumaq, meşələri, çayları, dağları, heyvanları və özümüzü tədqiq etmək imkanı vermişdir.

Düşünürəm ki, bizim Tanrıımız Böyük Partlayışdan, Budda, İsa və Məhəmməd doğulmadan əvvəl mövcud olub. Ancaq müasir insanlar hündür evlər, divarlar, televizor ekranları və yollardakı tixaclardan başqa heç nəyi görmürlər. Ətrafımızda gördüyüümüz hər şeyi özümüz yaratdığımız halda bizi başqa birisinin yaratlığına necə inana bilərik?

Siouks hindusu Ohiyesa biza öz xalqı barədə danışır: "Hər bir hindunun həyatında yeganə labüb vəzifə ibadət vəzifəsidir—Gözəgörünməz və Əbədi olanın hər gün qəbul edilməsi vəzifəsi. Onun üçün gündəlik ibadət gündəlik qida qəbulundan daha vacibdir.

O sübh çığı oyanır, mokkasınlarını geyinir və yaxınlıqdakı çaya gedir. Təmiz və şəffaf sudan bir-iki ovuc götürərək üzünü yuyur və ya suya baş vurur. Yaxşıca yuyunduqdan sonra o, sübh şəfəqi ilə üz-üzə dayanıb, üfüq üzərindən qalxan günəşə baxaraq bir kəlmə belə demədən ibadət edir. Arvadı heç vaxt onunla ibadət edə bilməz, amma qadınların özləri ayrılıqda ibadət edə bilər. Hər bir insan səhər günəşini, torpağın təzə ətrini və Böyük sükutu təklikdə qarşılmalıdır.

"Gün ərzində istənilən vaxtda, qırmızı geyimli ovçu çox gözəl və məftunedici bir şey—dağın zirvəsində qara buludun üstündə əlvən rəngli göy qurşağı, yaşıl dərədə köpüklü şəlalə, qürub çığı günəşin şəfəqlərinə bürünmüş ucsuz-bucaqsız düzənliyi görəndə bir anlıq ibadət edirmiş kimi dayanır. Onun fikrincə, yeddinci günü müqəddəs gün kimi qeyd etməyə heç bir əsas yoxdur, çünki ona görə bütün günlər Tanrıya məxsusdur".

Düşünürəm ki, günəş gözəgörünməz Yaradana ibadət vaxtı hər bir kəsin gözlərini dikməsi üçün məharətlə seçilmiş bir simvoldur. Bu ən azı xristianların nəyə görə xaça baxaraq dua etdiyini bilməyənlər və ya bunu başa düşməyənlər üçündür. Məsələn, inklər öz dualarını səmada günəşin, yerdə isə ink xalqının kahin-kralının təmsil etdiyi uca gözəgörünməz Virakoçaya ünvanlayırdılar. İnklerin Günəşi Yer kürəsindəki bütün həyatın atası, okeani isə Mama-Okillo, yəni Ana okean adlandırılması məndə dərin təəssürat oyadı.

Bax geri qayıdib buradan başlamaq lazımdır, hətta müasir elimdə də. Günəş öz şüaları ilə okeani mayalamış və okeanda həyat yaranmışdı; okean sularının səthində üzən genləri və xromosomları olmayan mineral və duz zərrəcikləri beləcə mayalanmışdı.

Günəşlə okeanın ilk övladı Yer kürəsindəki bütün həyatın başlanğıcı olmuşdur. Assisili Müqəddəs Fransis Orta Əsrlər Avropası adlı kitabında eyni ideyanı irəli sürmüdü. Darvindən sonra müasir elm nəhayət ki, bütün heyvanların və insanların işiq saçan və gözlə görünən yegənə bir yaradıcısı olduğunu qəbul etdi. Həmin müqəddəsin başının ətrafindakı şəfəq isə sadəcə görünən mirasdır.

*Bu, ulu babalarımızın ağacdan yerə düşməsi anlamına gəlir?*

Elə düşünmürəm. Şəxsən mən onların su hövzəsinin kənarına qayıtdığını düşünürəm. İnsanlar təhlükəsizliyi ağaclarда tapmış olsaydilar, heç vaxt könüllü olaraq yerə enməzdilər. İnsan yarananda bütün vəhşi heyvanlar artıq yer üzündə idi. Bioloqların dediyi kimi, ekosistemdə bütün boş yerlər artıq tutulmuşdu. Ağac budaqları arasında həyata gəlmış olsaydıq, orada oturub quyuğumuza və ağaca dırmaşmaq üçün vacib olan uzun caynaqlarımıza siğal çəkərdik.

Özümüzü yerdəki iti dişləri, buynuzları və caynaqlı güclü pəncələri olan heyvanlardan gələn təhlükələrə məruz qoymazdıq. Biz heyvan izində ölümcül təhlükə ilə rastlaşarkən qorxu içərisində özümüzü kolluğa ataraq xəz paltarlarımıza ehtiyac duyardıq. Təcrübəmdən bilirəm ki, cəngəlliliklərdə meyvələr və findiq ağacın təpəsində yetişir. Günəşin şüaları six cəngəlliyi yarib yerə çata bilmədiyi üçün aşağıda heç nə bitmir.

Sağclarımız və tük örtüyü istisna olmaqla biz çılpaq yaranmışdıq —bu bizim başımızı suyun üzərində saxlamaqla suda hərəkət etməyə imkan verir. Biz quruda düşmən hücumlarından qorunmaq və suya baş vurmaq üçün tamamilə azad qol hərəkətləri edərək dik durduq.

Meşələri vəhşi heyvanlarla paylaşmaq üçün meymunları və qorillaları tərk etdik, istədiyimiz vaxt suya baş vurmaq üçün təbiətin öz sonuncu övladları üçün yaratdığı sonsuz miqdarda qida

ehtiyatı olan çaylara və dəniz sahilərinə yaxın yerlərdə yaşadıq. Tanrı süfrəsi su kənarında açılmışdı və yerdə gəzən meymunların barmaqlarını gözləyirdi ki, ağıllı tərzdə qapaqların altında və çanaqların içində gizlənmiş sonsuz sayda molyusklar çıxarıb yesinlər.

*Sən canlı aləmin bu cür yarandığına inanırsanmı?*

Bunun belə olduğunu qəbul etməyə məcburuq. Böyük Partlayışın arxasında heç nədən hər şey yaratmaq iqtidarında olan bir qüvvənin olduğuna dair çıxarılmış nəticəni inkar edə bilmərik. Yəqin ki, kainatı günəşin şüaları tərəfindən steril planetdə yaradılan bizlər üçün təbii yaşayış yeri etmiş fövqəltəbii bir şey olub.

Hətta Darwinin özü də "Növlərin mənşəyi" kitabında göz kimi mürəkkəb quruluşa malik bir orqanın təkamül nəticəsində inkişaf edərək bu hala gəlməsinin cəfəngiyat olduğunu etiraf etmişdi.

*Sən Allaha inanırsanmı?*

Mən İbrahimin, İsanın və Məhəmmədin inandığı vahid allaha inanıram. Düşünürəm ki, kilsələr, sinaqoqlar və məscidlər qapılарını bağlasalar, bu mədəni dünya üçün bir faciə olardı. Müasir şəhər həyatında tixacların və televiziya programlarının bol vaxtında öz daxili varlığı ilə ikitarəfli əlaqəni heç də hər kəs idarə edə bilmir. Mövcudluğumuzun digər meyarlarını bizə xatırladan bir şeyə ehtiyac duyuruq.

*Sən xristiansan?*

Əgər xristianlıq ondan sonra gələnlərlə deyil, Nazaretdə yaşamış İsa ilə başlayırsa, onda mən xristianam. Əgər bu, İsanı tarixdə ən vacib şəxsiyyət və ən böyük mütəfəkkir kimi qəbul etmək anlamına gəlirsə, mən xristianam. İnanıram ki, onun öz vicdanı, ağılı və şüuru ilə ikitarəfli əlaqəsi hər kəsdən daha güclü olub. O vaxtdan bəri bu cür əlaqənin mümkünlüyü bütün insanların şüuruna həkk olunub.

*Bəs sən ilahi üçlüyə inanırsanmı?*

Düşünmürəm ki, Tanrını saymaq olar. Yalnız gözlə görünənləri—apostolları, Roma papalarını və İncilləri saymaq olar. İbrahim, Məhəmməd və ona ehtiram əlaməti olaraq “ata” deyərək xitab edənlərə etiraz edən İsa da yaradanın bir olduğunu qəbul etmişlər. İsa deyirdi: “Yalnız bir Atamız var. O bizim göylərdəki ümumi Atamızdır. Biz hamımız qardaşiq”.

### *Sən İncilə inanırsanmı?*

Mən İncili qədim zamanlardan yaxşı qorunmuş müqəddəs yazıların olduqca maraqlı toplusu hesab edirəm. Bu gün onların hamısı eyni dərəcədə dəyərli deyil. Mən həm Əhdi-Ətiqin, həm də Yeni Əhdi-Cədidin birinci fəsillərini çox diqqətlə oxumuşam. Yaranış haqqında hekayə işiq və okeanla başlayır və bu, xronoloji ardıcılıq baxımından düzülür. Əvvəlcə balıqlar, sonra quruda heyvanlar və quşlar və ən nəhayət, insanlar yaranıb. Bu, adı bir təsadüf ola bilməzdi. Bu, sağlam və dərin bir düşüncənin və ya iti intuisiyanın nəticəsi olub.

### *Sən Müqəddəs Ruha inanırsanmı?*

Fikirləşirəm ki, müqəddəs ruh kilsənin təbliğ etdiyi və mənim vicdan adlandırdığım şeydir. Mən bunu birinin daxili varlığı ilə ikitərəfli əlaqə forması kimi qəbul edirəm. Elmdə bizim hamımızda olan bu qəribə və çox əhəmiyyətli şeyi adlandırmaq üçün daha münasib söz yoxdur.

### *Gələcəyə inanırsanmı?*

İndi nə qədər vaxtimız var, gələcəyimizi özümüz qururuq. Elm elə bir inkişaf həddinə gəlib çatıb ki, təbiəti və onun atomlarını parçalamağa qadirdir. Təbiət bizi və özünü qorumaq üçün qəti tədbirlər görənə qədər biz bunların hamısını geri qaytara bilməyi öyrənsək daha yaxşı olardı. Gələcək üçün arzu edə biləcəyim yeganə şey dirlər arasında baş verən bütün münaqışılərə son qoyulmasıdır.

Yaradıcı qüvvəyə inanan hər bir şəxs intellektindən, vicdanından, intuisiyasından, Müqəddəs ruhdan məsləhət və yardım alaraq bütün gücünü toplamalı və təbiəti qorumağa sərf etməlidir. Əks təqdirdə biz axırət günü gəlib çatmamış hər bir şeyi öz əllərimizlə məhv edəcəyik.

*Sən özünə inanırsanmı?  
Özünə inanmayan bir kəs heç nəyə nail ola bilməz.*

## Leytmotiv

Həyata bir bax! Çəşib qalmışam. Səni ilhamaya gətirən şeyin nə olduğunu başa düşürsənmi? Başqa insanlar da mənə bu suali vermişlər. Mən yalnız ekspedisiyalarıma istinad edərək bu suala cavab verə bilərəm. Onlar qarışiq həyatım boyu məni leytmotivlə təmin etmişlər.

Hər şey mənim 1937-38-ci illərdə **Markiz adalarına** olan səyahətim ilə başladı. Bu səyahətin iki məqsədi var idi. Eksperimental filosof kimi mən bəşər övladının ibtidai həyat şərtlərinə qayıdaraq yaşadığımız sivilizasiyaya kənar adam nəzəri ilə baxmaq istədim.

Tədbirli bir alim kimi okean dibindən cansız olaraq meydana çıxan adalarda bioloji həyatın necə başlandığını öyrənmək istəyirdim. Fəlsəfi cavab bu oldu ki, insan təbii vəziyyətinə qayida bilməz, həmçinin sivilizasiyanın inkişafının gedisatını planlaşdırmadan təhlükəsiz yaşaya bilməz. Elmi cavab isə bu oldu ki, külək və dəniz axınları Polineziya adalarındaki bütün canlı varlıqların tapmacasına açar rolunu oynayırlar.

Dənizçilərin izləri ilə 1939-cu ildə **Britaniya Kolumbiyasına** getdim. Bu dənizçilər Erkən Dəmir dövründə Cənub-Şərqi Asiyadan okeana açılmış, lakin bizim minilliyyin başlanğıcına qədər Polineziya adalarına çatmağa müvəffəq ola bilməmişdilər. Mən Asiya və Polineziya arasındaki itmiş halqanın Şimal-Qərbi Amerika sahili boyu yaşayan hindular olduğunu müəyyən etdim.

**Kon-Tiki** ekspedisiyası 1947-ci ildə başladı. Cənubi Amerika balza sallarının Perudan Polineziyaya qədər insan və becərilmiş bitkiləri okeanın o tayına nəql edə biləcəyi ilə bağlı şübhələr mövcud idi. Bu doqmanı təkzib etmək ekspedisiyanın əsas məqsədi idi. Mən balza salının istənilən səyahətin öhdəsindən gələ bildiyini və üzmək üçün əvvəlki Avropa gəmilərindən daha yararlı olduğunu və polineziyalıların adalardakı əhalinin əsasını ulu babalarının təşkil etməsi ilə bağlı iddia irəli sürməkdə haqlı olduğunu sübut etdim.

Mən 1952-53-cü illərdə professional arxeoloqları avropalıların gəlmişinə qədər heç bir insanın ayaq basmadığı iddia edilən adalarla tanış etmək üçün **Qalapaqos** adalarına ekspedisiya təşkil etdim. Biz saxsı qırıqlar tapdıq. Təbiətşunaslıq üzrə Amerika Muzeyinin mütəxəssisləri bu qalıqların inklərdən əvvəlki dövrə aid 131 ayrı Ekvador və Peru bardaqlarının qalıqları olduğunu müəyyənləşdirdilər.

Perudan, Polineziya sakinlərindən əvvəl orada olan səyyahların mümkün izlərinin axtarışı üçün 1955-56-ci illərdə **Pasxa** adasına arxeoloqlar komandasını cəlb etdim. Biz əvvəllər bilinməyən qədim sivilizasiyanın izlərini tapdıq. Bu izlərin mənşəyinin Cənubi Amerika olduğu düşünülür. Adada qazıntılar və əfsanələr məndə qədim mədəniyyətin yayılmasında mühüm rol oynamış qamış gəmilərinə maraq oyatdı.

Papirus qamışlarından hazırlanmış gəminin iki həftə ərzində suda batacağı və bu səbəbdən yalnız çaylarda istifadə edilə biləcəyinə dair doqmaları təkzib etmək üçün 1969-cu ildə I Ra qamış gəmisi ilə Mərakeşdən üzməyə başladım. Biz qamış bağlarının yaxşıca bağlanması şərtilə papirus gəmilərinin aylarla üzə biləcəyini aşkar etdik.

Düzgün tikilmiş papirus gəmisinin Atlantik okeanı keçə bildiyini nümayiş etdirmək üçün 1970-ci ildə II Ra gəmisi ilə Mərakeşdən Barbadosa qədər üzdüm. Biz Şimali Afrika və Aralıq dənizində gəminin məlum ən köhnə formasının belə karavella və ya Viking gəmisi kimi Amerikaya asanlıqla çata bildiyini sübut etdik.

1977-78-ci illərdə **Dəclə ekspedisiyası** hər iki Ra səyahətləri kimi ekipaj və gəmi ilə olan bir eksperiment idi. Mən hətta six sahədə və stres altında dərisinin rəngi, dini və milliyəti müxtəlif olan insanlar arasında sülh əməkdaşlığının mümkünlüyünü nümayiş etdirmək istədim. Mesopotamiyanın berdi qamışı gəmi qayırma üçün papirus qədər sərfəlidir. Bu qamış şumer gəmiqayırınlarına eyni səyahət müddətində həm Hind vadisinə, həm də Qırmızı dənizə səfər etmək imkanı vermişdi.

**Maldiv adalarına** səyahət 1983-1984-cü illərdə təşkil olunmuşdu. Bu səyahətin məqsədi qədim dənizçilərin Vasko da Qama və ərəblərdən əvvəl, Hind okeanının ortasında uzaq mərcan rifləri ilə əlaqədə olduğunu dair şübhələri təsdiqləmək idi. Bizim qazıntılarımız göstərdi ki, ərəblər 1153-cü ildə adalar qrupunu aşkar etməzdən əvvəl, buddistlər daha çox erkən hindu məbədlərinin xarabalıqlarlarında həvəngdəstələri tikmişlər. Hətta biz əvvələr, incə blişləri və uzun qulaqları olan naməlum dənizçilərin daş heykəllərini də tapmışdıq.

**Pasxa adasına** ekspedisiya 1986, 1987 və 1988-ci illərdə baş tutdu. Bu ekspedisiyanın iki əsas məqsədi var idi. Biz, Çexoslovakiya mühəndisi Pavel Pavel tərəfindən Pasxa adası heykəllərinin şaquli vəziyyətdə hərəkət etdirildiyinə dair irəli sürülen nəzəriyyəni yoxlamaq istədik. Ada sakinləri də "yeriyərək getdilər" deyərək məhz bunu nəzərdə tuturdular.

Bundan əlavə, biz Pasxa adasının toromiro ağacını dünyaya yenidən təqdim etmək istədik. Mən bu ölmüş ağacın son toxumlarını gətirməsəydim və onu Qutenburqda botanika bağında əkməsəydim, bizim planetimizdə onun nəslili kəsilə bilərdi. Bir neçə Pasxa adası sakını heykəlin başına və ayağına bağlanmış kəndir vasitəsilə onu şaquli vəziyyətdə irəli çəkməyi bacardı. Bizim əkdiyimiz ilk toromiro ağacları sağ qalmadı, lakin qənaət etdiyimiz başqa növlər Qotenburqdan, daha sonra digər toxumlar ilə yenidən təqdim olundu.

1988-93-cü ildə, Kon Tiki Muzeyi və Peru hakimiyyət orqanları ilə əməkdaşlıq nəticəsində **Tukumeda** arxeoloji layihə təşkil olundu. Bu ekspedisiyanın məqsədi Peruda dənizçiliyin İspaniya

fəthi ilə başlamadığını sübut etmək üçün piramidalar arasında mümkün dəlil tapmaq idi.

Biz İnka Yapunqinin dağ hinduları ilə birlikdə sahili zəbt etdiyi vaxta qədər Peruda sahilboyu əhalinin dolanışq mənbəyinin okean balıqçılığı və okean ticarətinə əsaslandığına dair sübut əldə etdik. Bu isə ispanların gəlişindən üç nəsil əvvələ təsadüf edirdi. Biz həmçinin Pasxa adası ilə olan şəffaf əlaqə tapdıq. Bu əlaqə qamış gəmi və bizim yalnız Pasxa adasının dini incəsənətində rast gəldiyimiz quş başlı əfsanəvi adamlar və simvolik motivlərdən ibarət idi.

Mən 1990-cı ildə Kanar adalarına gəldim və daimi olaraq burda qalmağı qərara aldım. Tenerifedə, Quimarda pilləli piramidaları tədqiq etmək üçün buraya gəlmışdım. Yerli sakinlər bu piramidaların ispanların tarla üçün yer təmizləyərkən təsadüfən buraya atdığı daş qalıqları olduğunu düşünürdülər. Mən onların astronomiya məqsədi ilə daşdan tikilmiş məbəd piramidaları olduğunu aşkar etdim. Bu piramidalar Kolumbun Amerikaya brinci səyahətindən sonra sonuncu quanço kralının ispanlara təslim olduğu vadidə ucalırdı. Meksika və Peru əfsanələrində sağ qalmış yeganə ağ dərili və saqqallı dənizçi də məhz o idi.